

V.M.BABAZADƏ, A.İ.XASAYEV

**FAYDALI QAZINTI YATAQLARININ
KƏŞFİYYATININ TEKNİKASI**

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Elmi-Metodik Şurası «Geologiya və geofiziqa» bölməsinin 27.06.2007-ci il tarixli 56
nömrəli iclas protokolu ilə dərslik kimi
təsdiq edilmişdir.

Bakı – 2007

Redaktoru: Əməkdar elm xadimi, professor S.Ə.Bektaşı

Rəyçilər: geologiya-mineralogiya elmləri doktoru,

professor V.G.Ramazanov;

geologiya-mineralogiya elmləri namizədi,
dosent Z.İ.Məmmədov

553

B13

Babazadə V.M., Xasayev A.İ. Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2007, 236 s.

Dörslik Bakı Dövlət Universitetinin 2007-ci ildə nəşr etdirdiyi «Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası» kursunun proqramına əsasən yazılmışdır və geoloji-kəşfiyyat işlərinin texnikası haqqında elmi məlumatları yiğcam şəkildə eks etdirir.

Dörslik iki əsas hissədən ibarətdir. Birinci hissədə dağ və buruq işləri haqqında məlumat verilir. İkinci hissədə sınaqlaşdırma üsulları və ehtiyatın hesablanmasından bəhs edilir.

Dörslik ali məktəblərin geologiya fakültelərində təhsil alan bакалавр və magistrantlar üçün nəzərdə tutulmuşdur. Dörslikdən habelə orta ixtisas müəssisələrinin tələbələri, istehsalatda çalışan ixtisasçılar da istifadə edə bilərlər.

$$B \frac{1804060000 - 23}{M - 658(07) - 051} - 2007$$

Bakı Dövlət Universiteti
ELMI KİTABXANA

©Bakı Universiteti nəşriyyatı, 2007

Müəlliflərdən

Oxulara təqdim edilən dərslikdə geoloji-kəşfiyyat işlərinin texnikasından yiğcam şəkildə məlumat verilir. Dərslik Bakı Dövlət Universitetinin 2007-ci ildə nəşr etdirdiyi «Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası» kursunun programına əsasən yazılmışdır.

Dərslik iki əsas hissədən ibarətdir. Birinci hissədə dağ və buruq-qazma işləri haqqında məlumat verilir. Suxurların əsas xüsusiyyətlərindən, onların qazılması zamanı istifadə edilən mexanizmlərdən, partlayış işlərindən, partlayıcı maddələrin xüsusiyyətindən, dağ qazmalarından, onların keçilmə üsulları və geoloji sənədləşdirilməsindən bəhs edilir. Buruq-qazma işlərinin təsvirində müxtəlif qazma üsulları, qazma dəzgahları, buruqların tamponajı, yuyulması, konstruksiyasından, əyilməsi və onu doğuran səbəblərdən, inklinometrdən, kernometrdən və s. danışılır.

İkinci hissədə sınaqlaşdırma üsulları və ehtiyatın hesablanmasından bəhs edilir. Bu hissədə qarşıya qoyulan məsələlər dörd iri başlıq altında cəmləşdirilmişdir: faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı, sınaqlaşdırılması və geoloji-iqtisadi səciyyələndirilmə. Sonuncu bölmə faydalı qazıntı yataqlarının ehtiyatlarının hesablanması, hesablanması üsulları, kəşfiyyatı aparılmış yataqların sənaye mənimsənilməsinə ötürülmə qaydaları və digər bu kimi məsələləri əhatə edir.

Dərsliyin yazılmasında müəlliflər tərəfindən müxtəlif illərdə oxunulan mühazirə mətnlərinin materiallarından, faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası təcrübəsindən, bu sahədə çap edilmiş ədəbiyyatdan, müxtəlif təlimatlardan geniş istifadə edilmişdir.

Heç şübhəsiz, dərslikdə faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası kimi geniş bir sahə tamamilə və hərtərəfli şərh edilə bilməzdi. Bununla belə, müəlliflər kitabda bir çox məsələlərin ləkənək şəkildə öz əksini tapmasına cəhd göstərmişlər. Bu səbəbdən, qaldırılan məsələlərin tam həllinə iddia etməyən müəlliflər, yazdıqları dərsliklə geoloji-kəşfiyyat işlərinin texnikasının müxtəlif sahələrinin aydınlaşdırılmasında oxucularına kömək etmiş olarlarsa, qarşıya qoyulan məqsədin həyata keçməsini qəbul etmək olar.

Dərslik ali məktəblərin geologiya fakültələrində təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulmuşdur. Dərslikdən habelə orta ixtisas müəssisələrinin tələbələri, istehsalatda çalışıan ixtisasçılar da istifadə edə bilərlər.

Müəlliflər dərsliyin tərtibi və çapa hazırlanması prosesində yaxından köməklik göstərdiyinə görə BDU-nun geologiya fakültəsinin baş müəllimi T.H.Təhməzovaya və kompüter tərtibatına görə Kompüter mərkəzinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi M.Ş.Qocayevə öz dərin minnətdarlıqlarını bildirirlər.

FAYDALI QAZINTI YATAQLARININ KƏŞFİYYATININ TEXNİKASI

Fəsil 1 GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİNİN TEXNİKASI

Kəşfiyyat vasitələrinin əsas növləri. Hər hansı bir faydalı qazıntı kütləsini öyrənməkdən ötrü geoloq üç əsas növ kəşfiyyat vasitələrindən istifadə edir:

1. Dağ kəşfiyyat qazmaları;
2. Kəşfiyyat quyuları;
3. Geofiziki işlər.

Kəşfiyyat nöqteyi-nəzərindən onlar bir-birindən xeyli seçilirlər.

Dağ qazmaları ən dəqiq kəşfiyyat vasitəsi hesab edilir. Belə ki, geoloq dağ qazmalarına daxil olub faydalı qazıntı kütləsi haqqında mümkün qədər dəqiq məlumat toplayır. Digər tərəfdən, keçilən dağ qazması istənilən istiqamətə yönəldilə bilər.

Buruq qazmasından alınan faktik material yalnız bu və ya başqa dərəcədə faydalı qazıntı kütləsinin keyfiyyətini və yatım şəraiti səciyyələndirir. Yeni faydalı qazıntı kütlələrini kəsmək məqsədilə buruq sünə surətdə əsas istiqamətdən dəyişdirilə də bilər.

Geofiziki işlər faydalı qazıntı kütləsinin ölçüsü və yatım şəraiti haqqında şərti məlumat verir. Ayrı-ayrı hallarda geofiziki məlumatlar əsasında faydalı qazıntı kütləsinin keyfiyyəti və forması haqqında da mühakimə yürütmək mümkündür.

Yuxarıdakı səciyyədən məlum olur ki, faydalı qazıntı ya-

taqlarını öyrənən zaman ən dəqiq məlumatı kəşfiyyat qazmalarından, nisbətən az dəqiq məlumatı – buruq qazmasından və nəhayət, ayrı-ayrı halları istisna etmək şərtilə ən az dəqiq məlumatı geofiziki işlər vasitəsilə əldə etmək olar.

Ümumiyyətlə, geoloji-kəşfiyyat işlərinin təcrübəsində bu üç növ kəşfiyyat vasitələrinin kombinasiyasından geniş istifadə edilir; dağ qazmaları vasitəsilə buruq qazmasının məlumatı, buruqlar vasitəsilə isə geofiziki tədqiqatların nəticələri yoxlanılır. Geofiziki tədqiqatlar öz növbəsində kəşfiyyat quyularının natamam və ya səhv məlumatlarını dəqiqləşdirir və korrektə edir.

Dağ qazmaları haqqında anlayış. Süxurların və ya faydalı qazıntıların çıxarılması nəticəsində yaranmış boşluqlara dağ qazmaları deyilir (şəkil 1).

Təyinatı, forması, ölçüləri, fəzada tutduğu vəziyyəti və daşıdığı funksiyaya görə dağ qazmaları müxtəlif olur. Onlar bir tərəfdən şaquli (vertikal), maili və üfüqi (horizontal), digər tərəfdənsə, tədqiqat obyektinin yerləşməsinə nisbətən (süxurların teması, faydalı qazıntı kütləsinin kəşfiyyatı və i.a.) eninə (kəsən) və uzununa istiqamətlənmiş olurlar. Nəhayət, həcmində və qazılma mürəkkəbliyinə görə yüngül tipli yerüstü və böyük əmək, habelə maddi vəsait tələb edən yeraltı dağ qazmaları ayrılır.



Kopuş – yumşaq və tökülen süxurlar daxilində keçilən az dərinlikli, düzgün forması olmayan qazmadır.

Kanava – uzunluğuna nisbətən az dərinlikli, yerüstü horizontal dağ qazmasıdır.

Surf – yer səthində faydalı qazıntıının və yaxud ana süxurların hüduduna qədər keçilən şaquli dağ qazmasıdır.

Dudka – davamlı quru süxurlar daxilində keçilən, dairəvi en kəsiyinə malik olan şaquli dağ qazmasıdır.

Mağara (stolnya) – bilavasitə yer səthinə çıxışı olan düzbucaq, kvadrat, trapesial və tağvari en kəsikli horizontal dağ qazmasıdır.



Şəkil 1. Dağ qazmaları: **a** – kopuş; **b** – kanava; **v** – surf; **q**, **d** – mağara; **e** – surf, kverşlaqla; **j** – surf, ştreklə; **z** – surf, ortla; **i** – saxta, qezenklə (**k**) və qalxanla (**l**).

Saxta – yer səthinə çıxış nöqtəsi olan şaquli dağ qazmasıdır, surfa nisbətən dərinliyi çoxdur.

Ştrek – səxurların yatom istiqaməti boyunca qazılan, bilavasitə yer səthi ilə əlaqəsi olmayan horizontal dağ qazmasıdır.

Ort – faydalı qazıntı kütlösinin asılı tərəfindən yatan böyrü istiqamətinə keçilən və yer üzərinə çıxış nöqtəsi olmayan horizontal dağ qazmasıdır.

Kverşlaq – boş sükurlar və faydalı qazıntı kütlələri daxilində onların uzanma istiqamətinin çəpinə keçilən və yer üzərinə bilavasitə çıxış nöqtəsi olmayan horizontal dağ qazmasıdır.

Qalxan – horizontal dağ qazmasından faydalı qazıntı kütlösinin qalxması boyu istiqamətləndirilən şaquli, yaxud meylli istiqamətdə keçilən dağ qazmasıdır.

Qezenk – faydalı qazıntı kütləsi daxilində horizontal dağ qazmasından yuxarıdan aşağıya doğru şaquli və yaxud meylli istiqamətdə keçilən dağ qazmasıdır.

Karyer (karxana) – faydalı qazıntı yataqlarının işlənib çıxarma (istismarı) prosesi zamanı yer daxilində əmələ gələn boşluqların cəmidir.

Dağ qazmaları ağız, dib və divar hissələrindən ibarətdir. Qazmanın ağızı – yer səthi və yaxud başqa dağ qazması ilə əlaqələnən hissədir. Qazmanın dibi daim keçilmə prosesində olan qazmanın sonudur. Yan hissələri isə onun divarlarıdır. Horizontal dağ qazmalarında divarlardan əlavə tavan və daban da olur.

Dağ qazmalarının təyinatı. Təyinatına görə axtarış, kəşfiyyat, kəşfiyyat-istismar və istismar qazmaları ayrılır.

Axtarış qazmaları (kopuş, surf, kanava) – faydalı qazıntı kütlələrinin yatımını, yerləşməsini və təxmini ölçülərini təyin edir. Axtarış işləri filizləşmə əlaməti olan geniş sahələrdə aparılır.

Kəşfiyyat işləri nəticəsində yatağın nə dərəcədə əhəmiyyətli olub-olmaması öyrənilir. Əgər faydalı qazıntı kütlələri kiçik ölçüyü və keyfiyyətcə sənaye əhəmiyyəti daşıımırsa, o zaman yatağın sonrakı mərhələlərdə kəşfiyyatı perspektivsiz hesab edilir. Əks halda, axtarış işlərindən sonra yatağın dəqiq

kəşfiyyatı mərhələsinə keçilir, faydalı qazıntıının keyfiyyəti, kəmiyyəti, yan sűxurlarla qarşılıqlı əlaqəsi və s. öyrənilir. Bu işləri görmək üçün kəşfiyyat qazmalarından istifadə edirlər.

Kəşfiyyat qazmalarına şurf, mağara, ştrek, ort, qalxan və quyu aiddir.

Ümumiyyətlə, yatağın kəşfiyyatı üç ardıcıl mərhələdə aparılır: ilkin, dəqiq və istismar mərhələləri. Mərhələlər bir-birini əvəz etdikcə, geoloji-kəşfiyyat işlərinin dəqiqliyi artır, eyni zamanda kəşfiyyat qazmalarının sayı da çoxalır.

Kəşfiyyat – istismar qazmaları – faydalı qazıntı yataqlarının istismarı zamanı, onların keyfiyyət və kəmiyyetini dəqiqlişdirmək məqsədilə keçilir. Mağara, qezenk, qalxan, ort və s. bu qisimdən olan dağ qazmalarıdır.

İstismar dağ qazmaları – faydalı qazıntı yatağının istismarı zamanı keçilir. Bunlara şaxta lüləsi, iri en kəsikli mağara, qalxan və s. aiddir.

Kəşfiyyat – istismar və istismar dağ qazmaları bir-birindən ölçüləri ilə fərqlənilərlər.

Buruq-kəşfiyyat qazmaları. Bəzi faydalı qazıntı yataqlarının kəşfiyyatında buruq qazmaları əvəzedilməzdür. Buruq qazması nəticəsində əldə edilən faktik materialın dəqiqliyi dağ qazmasına nisbətən az olsa da, lazımı məlumat daha tez alınır və ucuz başa gəlir. Digər tərəfdən, yer səthinə yaxın horizontlarda yerləşən faydalı qazıntı yataqlarının sayı gündən-günə azalır, bu səbəbdən, perspektiv zonaların nisbətən aşağı horizontlarında kəşfiyyat işləri zamanı buruqların keçilməsi lazımdır.

Buruq qazmalarından köməkçi məqsədlə də istifadə edirlər. Məsələn, qazma dibinin havasının dəyişdirilməsində, partlayış işlərinin aparılmasında, seysmik kəşfiyyatda, habelə digər geofiziki tədqiqatlarda, yer altında neft və qazın saxlanılmasında və s.

Qazma dibində sűxurlar vurma və fırlanma mexaniki üsul-

larla dağıdırılır. Buna müvafiq olaraq:

1. Zərbə üsulu ilə qazma;
2. Fıratma üsulu ilə qazma;

3. Qarışq (kombinasiya edilmiş) və ya zərbə – fıratma üsulu ilə qazma üsulları ayrıılır.

Quyu dibində sükurları parçalayan alətin növündən asılı olaraq buruq qazmalarını müxtəlif növlərə ayıırlar. Bütün növ qazma alətlərini (balta, zmeyevik – şnek, almaz və ya sərt xəlitələrdən hazırlanmış karonkalar, qazma qırması, şaroşkalı baltalar və s.) bir-birindən kəskin fərqlənən iki qrupa ayırmaq olar:

1. Buruqda qazma nəticəsində halqa şəklində sükur sütunu – kern (halqavi qazma dibi) saxlayan alətlər. Bu üsul kalonkali qazma üsulu adlanır.

2. Buruqda qazma nəticəsində bütün sükurların parçalanması (xalis qazma dibi). Bu üsul zərbə – kanat, rotor və turbin qazma üsulları adını daşıyır.

Kəşfiyyat nöqteyi-nəzərindən *kalonkali qazmanın* aşağıdakı üstünlükləri vardır: 1) kernin əldə edilmək; 2) hər hansı bir sükurda (baş sükurlardan da daxil olmaqla ən möhkəm sükurlara qədər) qazmanın aparılması; 3) istənilən dərinliyə qədər (şaquli, maili və horizontal istiqamətdə) buruqların qazılması.

Qazma aqreqatını seçərkən ilk növbədə kəşfiyyat quyusunun layihələndirilmiş dərinliyini nəzərə almaq lazımdır.

Bir sıra hallarda geoloji-kəşfiyyat işlərində *zərbə kanat* qazma üsulundan da müvəffəqiyyətlə istifadə edilir. Bu qazma növünün əsas mahiyyəti qurtaracağında qazma baltası yerləşən və böyük çəkiyə malik olan qazma alətinin düşməsi nəticəsində sükurların xırda hissəciklərə parçalanmasından ibarətdir. Qazma alətinin hər zərbəsindən sonra balta kiçicik bucaq altında dönür. Quyu 20-50 sm dərinliyə qazıldıqdan sonra qazma saxlanılır və qazma dibi parçalanmış sükur hissəciklərindən –

kipkəcdən təmizlənir.

Zərbə – kanat üsulunun kalonkalı qazma üsulundan bir sıra hallarda üstünlüyü ondan ibarətdir ki, qazmanın sürəti (xüsusən 150 m dərinliyə qədər) çox olur və quyunu yumadan qazma işləri aparılır. Lakin zərbə-kanat üsulu yalnız şaquli istiqamətdə və habelə kern əldə etmədən aparılır. Buna görə də bu üsul iri ştokverklərin, böyük qalınlığa malik olan horizontal yatımlı faydalı qazıntı kütlələrinin, səpinti yataqlarının kəşfiyyatı zamanı böyük effekt verir. Qazılan süxuru və ya faydalı qazıntıını səciyyələndirən material quyudan kipkəc şəklində jelonka və sitəsilə qaldırılır. Zərbə-kanat qazması zamanı quyunun diametri 100 mm-dən 600 mm-ə qədər dəyişilə bilər. Buruq qazmasının dərinliyi isə 1000 m-dən artıq olmur.

Rotor və turbin qazması neft və qaz yataqlarının kəşfiyyatında geniş tətbiq olur.

Bir çox kəşfiyyat obyektlərində (səpinti yataqları, torf, su) qazma işlərinin həcmi az, qazılan buruqların dərinliyi isə kiçik olduğundan (10-15, bəzən 30 m) zərbə firlanma üsulundan da müvəffəqiyyətlə istifadə edilir.

Geofiziki işlər. Geoloji kəsilişlərin tərtibində, faydalı qazıntı kütləsinin konturlanmasında və hətta onun keyfiyyətinin təyinində geofiziki işlər çox zaman böyük rol oynayır. Məsələn, dəmir filizi və tərkibində radioaktiv elementlərin iştirak etdiyi yataqların ehtiyatlarının hesablanması, kəşfiyyat qazmalarının əməli şəkildə yerləşdirilməsi və onların arasında interpolasiyanın əsaslandırılmasında, kəşfiyyat qazmalarında filiz kütlələrinin sərhədlərinin dəqiqləşdirilməsində, faydalı qazıntı horizontlarının qalınlığının təyin edilməsində və s. hallarda geofiziki işlər əvəzedilməzdirdir.

Geoloji-kəşfiyyat işləri zamanı aşağıdakı geofiziki tədqiqatlar aparılır:

1. Karotaj (elektrik və radioaktiv);
2. Faydalı qazıntı kütləsinin təxminini konturlaşdırılması;

3. Köməkçi texniki işlər.

Karotaj – quyunun geoloji kəsilişinin geofiziki üsullarla öyrənilməsidir. Kəsiliş tam səciyyələndirmək üçün çox zaman kompleks karotaj üsulundan istifadə edilir. Bu ister süxurların fiziki-mexaniki xüsusiyyətindən, istərsə də kəsilişin quruluşundan asılı olaraq seçilir.

Faydalı qazıntı kütlələrinin geofiziki üsullarla konturlaşdırılmasını bəzi hallarda çox böyük dəqiqliklə aparmaq lazımlı gəlir. Bu zaman elektromaqnit üsullardan istifadə olunur.

Köməkçi texniki işlər vasitəsilə kəşfiyyat quyularının texniki vəziyyəti (əsas istiqamətdən əyilməsi, ölçüləri) və onların hidrogeoloji şəraiti öyrənilir ki, bunun üçün də xüsusi cihazlardan – inklinometr, kavernometr və s. istifadə edilir.

Fəsil 2

DAĞ İŞLƏRİ

Süxurların davamlılığı

Süxurların ən əsas xüsusiyyətlərindən biri onların davamlı olmasıdır. Davamlılıq süxur hissəciklərini təşkil edən möhkəmlik əlaqələri, onların çatlılıq və aşınma dərəcələri ilə səciyyələnir.

Süxurlar davamlılığına görə dörd əsas qrupa bölündür:

1. Davamlı süxurlar. Bu qrupu metamorfik, püskürmə, habelə yüksək və orta sərtlikli çökəmə süxurlar təşkil edir. Adətən bu cür süxurlarda dənəciklər arasında əlaqə möhkəm olur.

2. Bir qədər zəif davamlılığa malik olan süxurlar. Onların sərtliyi az, süxur dənəcikləri arasındaki rabiə qüvvəsi isə zəif olur. Məsələn, brekçiya və konqlomeratlar, sistər və s.

Bu tip süxurlarda qazma işlərinin sürəti bir qədər zəifləyir.

Belə ki, qazma zamanı quyu divarından iri sűxur hissəcikləri qopur, quyuların yuyulması zamanı su itkisi alınır.

3. Davamlılığını dəyişən sűxurlar. Onlara su təsir etdikdə sűxuru təşkil edən hissəciklər arasındaki əlaqə pozulur və qazma prosesində çətinliklər yaranır. Məsələn, gilli sűxurlar, daş duz və s. Gilli sűxurlarda suyun təsirilə şışmə yaranır; bu isə qazma alətinin quyuda ilişməsinə səbəb olur. Odur ki, bu tip sűxurlarda qazma işləri apararkən gilli məhlullardan istifadə edirlər.

4. Davamsız sűxurlar. Sűxur hissəcikləri arasında əlaqə olmayırlar (məsələn, qum, çıraq). Bu səbəbdən qazma prosesi zamanı quyu divarları hökmən bərkidilməlidir. Bərkidilmə prosesində oturtma borularından istifadə edilir.

Sűxurların digər əsas xüsusiyyətləri

Qazma işlərinin effektliliyinə kompleks fiziki və mexaniki xüsusiyyətlər təsir edir. Bunlardan sűxurların sıxlığını, plastikliyini, kövrəkliyini, elastikliyini, məsaməliyini, çatlılığını, su keçirməsini, sərtliyini, axıcılığını və s. göstərmək olar. Göstərilən xüsusiyyətlər içərisində sűxurların möhkəmliyi, sərtliyi və abrazivliyi əsas yeri tutur.

✓ Müxtəlif yükler və ya başqa amillər üzündən yaranan gərginliyin təsiri altında sűxurların dağıılmağa qarşı göstərdiyi müqavimətə *bərklik* deyilir.✓

Sűxur kütləsinin ayrı-ayrı hissəcikləri arasındaki əlaqənin zəif olması və yaxud heç olmaması sűxurun çatlılığına səbəb olur.

Bərklik – qazma alətinin sűxura batırılmasına qarşı göstərdiyi müqavimətdir.

Müxtəlif yüklerin təsiri altında sűxurlar əvvəlki forma və ölçülərini müəyyən dərəcədə dəyişirlər. Lakin yükü kənar etdikdə sűxur əvvəlki forma və ölçüsünü tamamilə və ya qismən

ala bilir. Süxurun yükün təsiri altında öz formasını dəyişmək və həmin yük götürüldükdən sonra əvvəlki formasını almaq qabiliyyətinə *elastiklik* deyilir.]

Süxurun yükün təsiri altında öz forma və ölçülərini dəyişməsinə, həmin yük götürüldükdən sonra isə çatlamayaraq aldığı formanı saxlama qabiliyyətinə *plastiklik* deyilir. Bu zaman süxurda qalıq deformasiyası alınır.]

Xarici qüvvənin təsiri altında qalıq deformasiyası müəyəyen edilə bilməyən bərk cismin birdən-birə dağılmamasına *kövrəklik* deyilir.

Məsaməlik dedikdə, süxurlardakı müxtəlif ölçü və formaya malik boşluqlar nəzərdə tutulur?]

Püskürmə süxurlarının məsaməliyi azdır. Çökəmə süxurlarda isə məsaməlik çox müxtəlifdir. Məsələn, əhəng daşları və dolomitlərdə məsaməlik 30%, qum daşlarında – 40%, təbaşirdə isə 5-7-dən 40-45 %ə qədərdir]

Monolit süxurlarda məsaməlik qapalı və açıq olur. Birinci halda məsamələr bir-birindən ayrılır, ikinci halda isə onlar bir-biri ilə qovuşmaqla yanaşı süxurun üst səthi ilə də qovuşur.

Mütələq bərk cismin vahid həcminin çəkisinə *xüsusi çəki* deyilir. Xüsusi çəki hər şeydən əvvəl süxuru təşkil edən mineral dənəciklərinin ağırlığından asılıdır, məsaməlik və təbii nəmlilik ilə onun heç bir əlaqəsi yoxdur.]

Xüsusi çəki məsaməliyin və gillərdə sıxılma qabiliyyətinin öyrənilməsi üçün əsas parametrlərdən biridir. Ümumiyyətlə, təbiətdə yayılmış süxurlarda xüsusi çəki kiçik hədlər arasında dəyişir. Məsələn, qumların xüsusi çəkisi orta hesabla 2,65, qumlu gillərinin – 2,70, gillərinki isə 2,75-ə bərabərdir.

Parçalandıqdan sonra öz əvvəlki həcminin artırılmasına süxurun *yumşalması* deyilir. Yumşalma xüsusi əmsalla xarakterizə edilir. Bu əmsal süxurun parçalanmış həcminin parçalanmamış haldəki həcminə olan nisbətildə müəyyən olunur.

Parçalanma anında süxurun ona təsir edən gücə qarşı gös-

tərdiyi müqavimət qüvvəsinə *müvəqqəti müqavimət* deyilir. Sixilmaya qarşı sūxurun göstərdiyi müvəqqəti müqavimət əyilməyə qarşı sūxurun göstərmiş olduğu *müvəqqəti müqavimət*-dən çox böyükdür. Belə müqavimət sürüşməyə qarşı olan müqavimət qüvvəsindən və o da öz növbəsində sūxurun dərtlib uzadılması zamanı yaranan müqavimətdən bir neçə dəfə çoxdur.

Fiziki-mexaniki xüsusiyyətlərinə görə sūxurlar axıcı, səpi-lən, özlü və möhkəm olur.] Onların belə qaydada bölünməsi şərti olduğundan sūxurun tam səciyyəsini vermək çətindir.

Su içərisində asılı vəziyyətdə olan kiçik hissəciklərdən təşkil olunmuş sūxura *axar sūxur* deyilir.]

Kiçik hissəciklər arasında bir-biri tövabəsi olmayan və yalnız qum hissəciklərindən ibarət olan sūxurlara ovulan sūxurlar deyilir. Belə sūxurun hissəcikləri müəyyən sərhədə qədər meylli vəziyyətdə dura bilir. Həmin meylə *təbii meyl* bucağı deyilir. Axırıcı, müəyyən hüduddan artıq olduqda, hissəcik diyirləşməyə başlayır. Sūxurların belə bir xüsusiyyəti kəşfiyyat kanavalarının, şurfların və digər növ qazmaların keçilməsində nəzərə alınmalıdır.

Sūxurların əsas xüsusiyyətlərindən biri də onların özlülüyüdür. Xarici qüvvənin təsiri nəticəsində parçalanmayan, öz əvvəlki formasını dəyişən, bu qüvvə kənar edildikdən sonra isə həmin formanı saxlama xüsusiyyətinə sūxurların özlülüyü deyilir.

Sūxurların *çatlılığı*, ümumiyyətlə, buruq qazma əməliyyatına mənfi təsir göstərir. Belə ki, qazılan sūxurun sukeçirmə qabiliyyəti artır, kernin çıxarılması çətinləşir və nəhayət, qazma alətinin abrazivliyi artır. Müxtəlif mənşəli çatlar ayrılır: tektonik, aşınma, laylanma nəticəsində yaranan çatlar, qarışiq çatlar və s. Sūxurların çatlılığı yer səthinə yaxın daha çox artır.

Abrazivlik qazma alətinin sūxur tərəfindən kütləşdirilməsi və onun vaxtından təz sıradan çıxmamasına deyilir. Sūxurun abra-

zivliyi onu təşkil edən dənələrin quruluşundan, sement materialından xeyli asılıdır.

Əməliyyat zamanı abrazivlik qazma alətinin kəsici hissəsinin yeyilmə hündürlüyünün və ya onun kütlesinin azalması ilə müyyəyən edilir.

Süxurların bərkliyinə görə təsnifatı. Lağımların qazılması, onların normalaşdırılması və digər dağ-qazma əməliyyatları süxurların bərkliyi ilə sıx bağlıdır. Süxurların bərkliyinin kəmiyyət göstəricisi – bərklik əmsali (f) 1925-ci ildə prof. M.M.Protodyakonov tərəfindən təklif edilmişdir. Bu əmsal müxtəlif üsullarla – süxurların parçalanmasına sərf edilən gücə, lağımda 1 sm^3 süxurun qazılmasına sərf olunan vaxtla, qazmaçının gördüyü işlə, istifadə olunan partlayıcı maddənin miqdəri ilə, qazmanın keçilmə sürətilə və s. xarakterizə edilir.

Bərklik əmsali vahidi 100 kq/sm^2 olan kütlenin dağıdıcı gücünə uyğun gəlir, başqa sözlə,

$$f = \frac{K_{\text{six}}}{100},$$

burada K_{six} – sıxılmaya olan müvəqqəti müqavimətdir.

M.M.Protodyakonov 65 müxtəlif süxur növünü onların sıxılmaya göstərdikləri müvəqqəti müqavimətinə görə 10 kateqoriyaya ayırmışdır (cədvəl 1).

M.M.Protodyakonovun fikrincə, bərklik əmsali süxuru bütün istehsalat prosesində səciyyələndirməlidir. Başqa sözlə, qazma prosesində əgər hər hansı bir süxur digərindən möhkəmdir, o, bir qayda olaraq digər istehsalat prosesində də (məsələn, partlayışda) o dərəcədə müqayisə edilən süxurdan möhkəm olmalıdır. Bununla belə, məlumdur ki, süxurların dağıdılmasının müxtəlif proseslərində bu və ya digər gərginliklər üstünlük təşkil edir (sıxılma, genişlənmə və s.) və süxur massivinin gərginliyinin də müxtəlif təzahürü qeyd olunur (qazmada, partlayışda). Əməli normalaşdırma işləri üçün

M.M.Protodyakonovun təklif etdiyi təsnifat yararsızdır. Bu məqsədlə süxurların qazılmasına və partladılmasına görə təsnifatlardan istifadə edilir. Süxurların qazılması – vahid vaxt ərzində təmiz qazmanın sürətidir (məkaniki qazma sürəti), vahidlə qiymətləndirilir (m/saat, sm/dəq, mm/dəq).

Cədvəl 1 Süxurların bərklik xüsusiyyətlərinə görə təsnifati

Kate-qoriya	Süxurların səciyyəsi	Möhkəmlik əmsalı
1	Yüksək dərəcədə bərk (kvarsit, cespillit, bazalt və s.)	20-25
2	Çox bərk (orta dənəvər qranit, mərmər və s.)	15
3	Bərk (konqlomerat və s.)	10
3a	Bərk (kip əhəng daşı)	8
4	Kifayət dərəcədə bərk (əhəng daşı)	6
4 ^a	"	5
5	Orta bərkli (əhəng daşı, şistlər)	4
5 ^a	"	3
6	Kifayət dərəcədə yumşaq (antrasit)	2
6 ^a	"	1,5
7	Yumşaq (gil)	1
7 ^a	"	0,8
8	Torpaqvari (löss və s.)	0,6
9	Boş (qum və s.)	0,5
10	Axar (torf, axar – qum)	0,4-0,3

Süxurların qazılmasına görə vahid təsnifat keçən əsrin 50-ci illərində prof. A.F.Suxanov tərəfindən hazırlanmışdır. Təsnifatda süxurların qazılması lağımın aşağıdakı standart şəraitdə təmiz qazma sürətli səciyyələnir: qazma çəkicinin tipi PR-19; sıxılmış havanın təzyiqi – $4,5 \text{ kq/sm}^3$; qazma alətinin səciyyəsi: burun ucluğunun diametri – 42 mm, onun kəsici hissəsinin forması – xaçşəkilli, şərafin uzunluğu – 1 m, qazmanın dərin-

liyi – 1 m.

Təcrübəni standartdan kənar şəraitdə apardıqda düzəliş üçün əmsallar əlavə edilir. Təsnifatlar üzrə qazmanın sürətini təyin etdikdən sonra düzəldilmiş cədvələ əsasən eyni sürətə (və ya ona yaxın) cavab verən süxurun sinfi müəyyən olunur.

Qazmaların yumşaq, boş, özlü və çatlı süxurlarda keçilməsi

İşlərin mexanikləşdirilməsi. Qazma işlərinin mexaniki üsulla aparılması üçün müxtəlif maşın və mexanizmlərdən – ekskavatorlardan, skreperlərdən, buldozerlərdən istifadə edirlər.

Ekskavatorla süxurların qazılması və onun qazma dibindən müəyyən məsafəyə daşınması təmin edilir.

Xəndeklərin və arxaların qazılmasında o geniş tətbiq olunur. Ekskavatorlar bir və çox çalovlu olurlar. Adətən yumşaq və özlülüyü çox olan süxurlarda qazma işləri apararkən bel tipli bir çalovlu ekskavator və ya mexaniki bellərdən istifadə edilir. Çox çalovlu ekskavatorlar tərkibində 0,2 m ölçülü süxur parçaları saxlayan I-IV kateqoriyalı süxurların qazılmasında işlənir.

Dağ yamaclarında iş apardıqda kəsici ağıza malik olan skreperlər sərfəlidir. Onlar tırtılı dərticilər və ya xüsusi mühərrik vasitəsilə hərəkətə götərilir.

Aşağı kateqoriyalı süxurlarda şaquli qazmaların keçilməsində xüsusi şurf qazan maşınlarından istifadə olunur. Belə avtomatik hərəkət edən kombaynlı şurf qazanlarından istehsalatda geniş istifadə olunan KŞK-25 və KŞK-30 markalı maşınları göstərmək olar.)

Göstərilənlərdən başqa, ABK-20 markalı quyu matqabalarını da göstərmək lazımdır.

Qazma dibindən süxurların çıxarılması və töküntü sahəsi-

nə daşınması üçün: 1) bucurğat (mexaniki) və ya dolamaçarxlardan (bunlar at və ya əl vasitəsilə hərəkətə gətilir) və 2) qaldırıcı kranlardan istifadə edilir.

Faydalı qazıntı yataqlarının, xüsusən sərt bucaq altında yatan daş kömür laylarının istismarında qoparıcı çəkicilər əvəzedilməzdür. Keçmiş İttifaqda xüsusən OMSP-5 markalı pnevmatik qoparıcı çəkicilər daha çox işlədilirdi. Axırıncılarla yanaşı mexaniki bəllər də tətbiq olunur. Hər iki qazma aləti sıxılmış hava təzyiqi nəticəsində hərəkətə gətilir. Bu səbəbdən sıxılmış hava əldə etmək üçün kompressor və havaötürücü elastik rezin şlanqın olması vacibdir.

Pnevmatik bel möhkəm gillərin, gil sistələrinin və bu kimi süxurların qazılmasında sərfəlidir. Bu tip süxurların möhkəmliyi adətən altıncı kateqoriyaya qədər olur. Qoparıcı çəkicilər isə daha sərt süxurların qazılmasında yararlıdır.

Əl ilə görülən işlər. Boş, yumşaq və tez parçalanın süxurlarda qazma işləri apararkən bel, külüng, paz və lingdən istifadə edirlər.

Bel – düzbucaq, dəyirmi və sərtluclu olur. Onlardan hər biri müəyyən tip süxurun qazılması üçün məqsədə uyğundur. Məsələn, dəyirmi formalı bel qum və qumlu – gilli süxurların, düzbucaq formalı bel isə boş süxurların qazılmasında əlverişlidir.

Külünglə yumşaq və orta möhkəmliyə malik olan süxur parçaları ümumi süxur massivindən ayrıılır. Külüngün uzunluğu 0,5-1 m olur.

Pazdan orta bərkliyə malik və bərk, habelə çatlı və laylı süxurları qazmaq üçün istifadə edirlər. Pazların uzunluğu 10 sm-dən 1 m-ə qədər, çəkisi isə 0,5-20 kq olur. Pazlar süxura 2-3 kq ağırlıqlı çəkicilər vasitəsilə yeridilir.

Bəzi hallarda qazma işləri hidravlik üsulla aparılır; başqa sözlə, ayrı-ayrı süxur parçalarının əsas süxur kütləsindən qoparılması suyun təsir gücünə əsaslanır. Bu üsul iki variantda hə-

yata keçirilir: hidromonitor vasitəsilə və kəskin relyefi olan sahələrdə təbii axın gücündən istifadə etməklə.

Yamaclarda, adətən kanava keçiləsi yerlərdə süxurların dağılıması və asılı vəziyyətdə daşınması üçün suyun təbii gücündən istifadə edirlər.

Qazmaların bərk süxurlarda keçilməsi

Bərkliyi altıncı kateqoriyadan artıq olan süxurların qazılması adətən partlayıcı maddələrin tətbiq edilməsilə aparılır. Çox nadir hallarda laylı və çatlı süxurların qazılmasında pazzlardan və qoparıcı çəkicilərdən istifadə olunur. Süxurların dağ massivindən ayrılaq parçalanması partlayıcı maddənin yanma enerjisi hesabına başa gəlir. Partlayıcı maddəni əvvəldən qazılmış az dərinlikli və kiçik diametrlı buruqlara (lağımlara) doldurub qazmanın ağını gil və ya gilli torpaq ilə möhkəm basdırır, alovkeçirici qaytan, kapsul və ya elektrik vasitəsilə alışdırırlar. Partlayıcı maddə tezliklə yanaraq (on mində bir – yüz mində bir saniyə ərzində) yüksək temperatur və böyük təzyiqə (16 min atm. qədər) malik olan külli miqdarda qaz əmələ gətirir. Qazların əmələ gətirdiyi təzyiq öz növbəsində zərbə dalğası yaradır. Zərbə dalğası sahəsində süxurlarda aşağıdakı pozulmalar baş verir:

1. Sixılma və xirdalanma – bilavasitə atımının yanında olan zonadır. Süxurlar plastik deformasiyaya uğrayır, sixılır və xirdalanır.
2. Sixılma və xirdalanma zonasından sonra gələn zonada çatlar yaranır və süxurların bir hissəsi parçalanır. Bu təsir zonasına dağılma və atılma zonası deyilir.
3. Atımdan uzaqlaşdıqca partlayış dalğasının təsiri xeyli azalır və növbəti mühit dairəsində hissəciklər arasında əlaqə pozulur, lakin süxurlar parçalanmır, onlar yalnız rəqsli hərəkətə məruz qalırlar. Bu zonaya titrətmə zonası deyilir. Atımın mər-

kəzindən titrətmə zonasının sərhədinə qədər olan məsafəyə isə titrətmə radiusu deyilir. Zonalar arasında kəskin sərhəd yoxdur, bir zona digərinə tədricən keçid təşkil edir.

Partlayış işlərində birinci və ikinci zonaların cəmi təcrübi əhəmiyyətə malikdir. Bu iki zonaya birlikdə dağıtma zonası, radiusuna isə dağıtma və ya partlayışın təsir radiusu deyilir.

Partlayışın təsir radiusunun ölçüsü süxurların bərkliyindən, partlayıcı maddənin miqdarından və gücündən, yerləşmə dərinliyindən asılıdır.

Lağımların qazılması

Lağımların əl ilə qazılması. Diametri 76 mm, dərinliyi 6 m qədər olan silindrik formalı dağ qazmasına lağım deyilir. Lağımların əl üsulu ilə qazılmasında matqabdan, çəkic komplektindən, qaşiq (təmizləyici) və kəlbətindən istifadə edilir (şəkil 2).


[Matqab – qazma poladından hazırlanmış müxtəlif diametrə və uzunluğa malik olan mildir. Hər bir matqab baş, gövdə və son hissələrdən ibarətdir. Onun baş hissəsinin forması qazılan süxurların fiziki-mexaniki xüsusiyyətlərindən asılı olaraq götürülür. Məsələn, çatlı olmayan, bircinsli yumşaq süxurlarda ağızı balta formalı, bərk, bircinsli süxurlarda isə sınıq xət formalı matqablardan istifadə edilir.]

Çatlı süxurlarda lağım qazan zaman matqab süxurlarda pazlaşmasın deyə, onun baş hissəsinin ağızı tacvari və yaxud xacvari şəkildə olur.

[Matqabın gövdə hissəsinin en kəsikli sahəsinin forması müxtəlif şəkildə ola bilər. Lağımıları əl üsulu ilə qazan zaman səkkiz künclü formaya malik gövdələrdən istifadə edirlər. Bu cür matqabla işləmək fəhləyə çətinlik törətmir.]

Matqabların baş hissələri çox vaxt ayrıca hazırlanaraq bilavasitə iş zamanı onların gövdələrinə geydirilir. Bu, işi asan-

laşdırır və qazmanın məhsuldarlığını artırır. Matqab komplektinə daxil olan matqablar bir-birindən uzunluqlarına və diametrlerinə görə fərqlənirlər. On qısa matqab – böyük diametrə və enli kəsici hissəyə, əksinə, uzun matqab isə ensiz kəsici hissəyə malikdir.



Şəkil 2. Lağımların qazılması üçün istifadə olunan alətlər: a – zaburnik; b – orta matqab; v – uzun matqab; q – təmizləyici qasıq; d – zaboynik; e – kəlbətin; j, z – çəkicilər; i – sərt xəlitərlə armirləşmiş matqabın başlığı; k – matqabların başlıqlarının formaları.

Komplektdə olan sonrakı matqabın kəsici hissəsinin eni əvvəlkindən 3 mm fərqlənir. Bu, pazlaşmaya imkan yaratmır.

Ümumiyyətlə, matqabın kəsici hissəsinin eni onun gövdəsinin diametrindən 7 mm çoxdur. Uzunluğuna görə isə hər sonrakı matqab əvvəlkindən 300 mm fərqlənir. Qazmaçını matqablarla təmin edərkən nəzərdə tutmaq lazımdır ki, sükurlarda hər 100-200 mm irəliləməyə bir matqab başı düşür. Başqa sözlə, matqab komplektinə daxil olan matqabların sayı qazılan lağımın uzunluğuna uyğun gəlməlidir. Bir metr uzunluğunda lağım qazmaq üçün üç matqab komplekti kifayət edir.

[Çəkic – lağımları əl ilə qazarkən matqaba zərbə endirmək üçün istifadə edilir. Karbonlu poladdan hazırlanır.]

[Təmizləyici qaşıq – qazma zamanı yaranan qazma tozundan lağımları təmizləmək üçündür. Təmizləyici qaşıq diametri 2 mm, uzunluğu isə 2 m olan dairəvi dəmirdən hazırlanır. Təmizləyici qaşığın uzunluğu lağımın uzunluğuna bərabər və yaxud bir az artıq olmalıdır.]

[Kəlbətin – lağımlarda qırılıb qalan matqab hissələrini çıxarmaq üçün istifadə edilir.]

Əl ilə qazmanı bəzi amillər çətinləşdirə bilər. Bunlar əsas etibarı ilə aşağıdakılardan ibarətdir:


1. Lağımın dibində çoxlu miqdarda sükur tozunun toplanması.
2. Matqab ilə lağımın divarları arasında sürtünmə qüvvəsinin əmələ gelməsi.
3. Matqabın qızması, yəni onun bərkidilməsi zamanı əldə olunan xususiyətini itirməsi.
4. Lağımın təmizlənməsinə çox vaxt sərf edilməsi.
5. Kütləşmiş matqabların dəyişdirilməsinə sərf edilən vaxt.

Bütün bu çətinlikləri aradan qaldırmaq məqsədilə lağımların qazılmasında «yaş üsul» adlanan üsuldan istifadə edilir. Lağım dibinə tökülen suyun təsiri nəticəsində orada toplanmış sükur tozu xəmirə bənzər kütlə təşkil edir və onun təmizlənməsi bir o qədər vaxt tələb etmir. Digər tərəfdən, lağımların

qazılmasında «yaş üsulu»dan istifadə edərkən matqab uzun müddət öz keyfiyyətini itirmir. Bu üsulu yalnız yuxarıdan aşağıya doğru qazılan lağımlarda tətbiq etmək olar. Digər həllarda lağımların qazılması suyun iştirakı olmadan aparılır.

Lağımların mexaniki üsulla qazılması. Lağımların mexaniki üsulla qazılmasında pnevmatik zərbə və elektrik qazma maşınlarından istifadə edilir.

Çekilərindən və tətbiq edilmə sahələrindən asılı olaraq üç tip pnevmatik mexaniki qazma maşınları mövcuddur (şəkil 3).



Şəkil 3. Partlayıcı maddənin iş görmə qabiliyyətini yoxlamaq üçün qurğuşun «bombası»: a – PM ilə doldurulmuş «bomba»; b – «bomba», partlayışdan sonra.

1. Əl ilə qazma maşınları: çəkisi 10 kq-dan 40 kq-a qədər olub, əsas etibarı ilə şaquli və maili lağımların keçilməsində istifadə edilir.

2. Kalonkali qazma maşınları: çəkisi 40 kq-dan 110 kq-a qədər olub, horizontal və maili lağımların keçilməsində tətbiq olunur.

3. Teleskoplu qazma maşınları: çəkisi 25 kq-dan 50 kq-a qədər olub, aşağıdan yuxarıya qazılan lağımlarda tətbiq edilir.

Əl ilə qazma maşınlarının ən geniş yayılmış növü RP-17 markalı perforatorlardır. Bu tip maşınlar sixilmiş hava ilə işləyir. Son illər RPM-17 markalı təkmilləşdirilmiş perforatorlar daha geniş tətbiq edilməkdədir.

Kalonkalı qazma maşınlarından KSM-4 markalı maşınları göstərmək olar.

Teleskoplu qazma maşınlarının ən geniş yayılmış markaları TP-4 və TP-30-dur.

Elektrik qazma maşınları quruluşca mürəkkəbdirlər. Digər tərəfdən, monolit sűxurlarda qazma işləri apararkən onların tez-tez sızması elektrik maşınlarının son vaxtlara qədər geniş istifadə edilməsinə mane olmuşdur. Bununla yanaşı, qazma işləri zamanı istifadə edilən elektrik enerjisi pnevmatik enerjidən 15 dəfə ucuz olduğundan, elektrik qazma maşınları pnevmatik maşınlardan əhəmiyyətli dərəcədə fərqlənir.

Elektrik fırlanğılı qazma maşınları 2 tipdə buraxılır:

1. Əl ilə işlədirilən fırlanğılı qazma maşınları: 15-21,5 kq ağırlığında olub, yumşaq sűxurların (məsələn, şistlər) qazılmasında istifadə edilir. Məsələn, şistlər. Geniş yayılmış növləri ER-4 və ERP-5-dir.

2. Kalonkalı elektrik fırlanğılı qazma maşınları: 62-150 kq ağırlığında olub, orta bərklikli sűxurların (bərk şistlər, əhəngdaşları və s.) qazılmasında tətbiq edilir. Ən çox istifadə edilən maşın növləri EBK-2a və RBK-3m-dir.

Qazma dibində lağımların yerləşdirilməsi

Qazma dibində lağımların düzgün yerləşdirilməsi üçün bir sıra geoloji və texniki amilləri nəzərə almaq lazımdır. Geoloji amillərə sűxurların yatım forması, laylanması, çatlılığı və bərkliyi, texniki amillərə isə qazma növünün forması, en kəsiyi, ölçüsü, lağımların qazılma növləri (mexaniki və yaxud əl ilə) və partlayış üsulu aiddir.

Lağımların qazma dibində yerləşdirilməsi zamanı bu xüsusiyyətlər nəzərə alınarsa, partlayış effektli olacaqdır.

Lağımlar adətən lay müstəvisinə perpendikulyar və yaxud paralel yerləşdirilir. Çatlı sükurlarda lağımın çatı kəsməməsinə və yaxud çatda qürtarmamasına fikir vermək lazımdır. Əgər belə vəziyyət alınarsa, partlayış zamanı əmələ gəlmış qazlar çatlardan çıxar və partlayışın gücü bir o qədər təsirli olmaz. Bu səbəbdən, lağımı çata qədər qazırlar və yaxud çatı gil ilə basdırırlar.

İndi isə bir neçə məsələni aydınlaşdırıraq. Fərz edək ki, qazlığımız ixtiyarı bir şurfda şaquli lağım keçmişik. Əgər biz bu lağım vasitəsilə partlayış aparırıqsa, partlayışdan sonra əmələ gəlmış qazlar şurfun mərkəzindən kənarına doğru süxurlara eyni dərəcədə təzyiq göstərəcəkdir. Lağım istiqamətindən başqa qazların təzyiqinə bütün istiqamətlərdə müqavimət göstərilir. Çünkü lağima tıxac doldurulub və o sükura bir qədər az müqavimət göstərir. Partlayış zamanı lağımdan tıxacın tullanması nəticəsində qif formasında kiçik boşluq əmələ gəlir. Bu səbəbdən açıq sahəli yerdə lağımın şaquli qazılması sərf deyil.

Əgər lağımı qazmanın dibinə nisbətən maili qazsaq, onda partlayış zamanı əmələ gələn qazların gücü iki istiqamətə bölünəcək. Bir istiqamətdə (OA_1) güc bütövə təsir göstərəcək və heç bir faydalı iş görməyəcək, digər istiqamətdə isə güc qazmanın dibinə doğru yönəlib sükuru ən qısa məsafədə (OB) qoparmağa çalışacaq. Bu qısa məsafəyə (OB) *ən az müqavimət xətti* deyilir.

Lağımın qazma dibi ilə əmələ getirdiyi bucaq azaldıqca partlayışın effekti artır. Ən böyük partlayış effekti isə lağım qazma dibinə paralel keçiləndə alınır. Təcrubi olaraq 15° az bucaq altında bir açılmış müstəvili qazma dibində lağım qazmaq mümkün olmur. Ona görə ikinci köməkçi müstəvi əmələ getirmək lazımlı gəlir. Üç açılmış səth isə daha effektli partlayış

verir.

Ümumiyyətlə, lağımları qazma dibində elə yerləşdirmək lazımdır ki, onların məhsuldarlığı mümkün qədər çox olsun. Bu səbəbdən əlavə açıq səth yaratmaq üçün qazma dibinin mərkəzində üç, dörd lağım dəstəsindən ibarət lağımlar qazırlar. Beləliklə, partlayış nəticəsində ətrafda yerləşən lağımlar üçün əlavə açıq səth əmələ gəlir.

Əlavə boşluq yaradan lağımlara *oyuq lağımları* və yaxud *oyuq* deyilir. Oyuğu bir neçə meylli lağımların, bir neçə yaxınlaşdırılmış paralel lağımların və yaxud iki-üç lağımların partladılmasından əmələ gətirirlər.

Qazma dibində yerləşən lağımların formaları

Formalarına görə bütün oyuqlar üç əsas tipə bölündürler:

1. Qif şəkilli və ya piramidal oyuqlar;
2. Pazvari oyuqlar;
3. Yarıq və prizmatik oyuqlar.

Qif şəkilli oyuq şaquli dağ qazmalarının dibində dairə üzrə yerləşən və mərkəzə doğru meyllilik təşkil edən 5-8 lağımin partladılmasından alınır.

Oyuq lağımların partladılmasından sonra, əlavə olaraq açıq sahəni genişləndirmək üçün əvvəlcə köməkçi lağımlar, daha sonra üçüncü sıra lağımları və nəhayət, qoparıcı lağımları partladılır. Qif şəkilli oyuqlardan şaquli dairə şəkilli qazmaların keçilməsində istifadə edilir.

Piramidal oyuq qif şəkilli oyugun bir növüdür. Bu oyuq qazma dibinin mərkəzində yerləşən və mərkəzə doğru meyl edən üç və yaxud dörd lağımin partladılmasından alınır və ikinci əlavə açıq sahə əmələ gətirir.

Bərk sükurlarda və en kəsik sahəsi böyük olan qazmalarda oyuq lağımlarla qoparıcı lağımlar arasında köməkçi lağımlar da qazılır. Bu oyuqdan bərk sükurlarda kverşlaqlar və bu kimi

qazmalar keçən zaman istifadə edilir.

Pazvari oyuqlar 3-4 cüt biri digerinə tərəf meyl edən lağımların partladılmasından alınır. Pazvari oyuqlar yarığın yerləşməsindən və istiqamətindən asılı olaraq horizontal və şaquli ola bilər.

Horizontal pazvari oyuqdan adətən kverşlaqların keçilməsində istifadə edilir. Yuxarı oyuqdan süxurların düşmə bucağı qazma dibinə əks istiqamətdə, aşağı oyuqdan isə süxurların düşmə bucağı qazma dibinə düz istiqamətdə olan zaman istifadə edilir.

Şaquli pazvari oyuqlardan sərt bucaq altında yatan laylarda ştreklər və habelə kverşlaqlar keçərkən istifadə edilir. Şaquli pazvari oyuq mərkəzi və yan ola bilər.

Pazvari və piramidal oyuqlarda oyuq lağımlarının lazımı meyl bucağını yaratmaq üçün lağımların uzunluğu (0,5-0,6) B-dən çox olmamalıdır. Burada B – qazmanın enidir.

Köməkçi və qoparıcı lağımların qazma dibinə olan meyl bucağı oyuq lağımlara nisbətən az olur.

Qoparıcı lağımlar qazma şəraitində və süxurların möhkəmliyindən asılı olaraq qazmanın tavanından, dabanından və yan divarlarından 10-20 sm məsafədə qazılır. Bu lağımların istiqaməti əks tərəfədir, lakin onlar qazmanın layihə konturundan xaricə çıxmamalıdır.

Bərk süxurlarda ($f \geq 10$) keçilən qıfvari və pazvari oyuqlarda lağımların istifadəetmə əmsali 0,7-0,8, orta bərkliyə malik olan süxurlarda ($f \geq 6$) isə 0,8-0,9-dur.

Kverşlaqların, ştreklərin və qalxanların keçilməsində piramidal və pazvari oyuqlarla yanaşı, yarıq və prizmatik oyuqlardan da istifadə edilir.

Yarıq oyuğu bir və ya iki sıra paralel yerləşdirilmiş lağımların partladılmasından alınır. Süxurların bərkliyindən asılı olaraq lağımların arasındakı məsafə 5-15 sm qədər götürür. Lağımların biri doldurulur, digəri isə boş qalır. Boş lağımlar-

dan əlavə açıq sahə kimi istifadə olunur.

Yarıq oyuğundan en kəsik sahəsi kiçik olan qazmalar keçərkən istifadə edilir.

Prizmatik oyuq – qazmanın mərkəzində yerləşmiş və bir-birinə paralel olan 5-6 yaxınlaşdırılmış lağımların partladılmasından alınır. Bu oyuqlardan orta və çox bərk süxurların partladılması zamanı istifadə olunur.

Partlayışın daha da effektli olması üçün qazmanın mərkəzində 80-100 mm diametrlı quyu qazılır və onu partlayıcı maddə ilə doldurular, quyunun ətrafında bir-birinə paralel yerləşdirilmiş 3-4 lağım qazırlar. Quyu ilə lağımlar arasındaki məsafə süxurların bərkliyindən və partlayıcı maddənin keyfiyyətindən asılı olaraq götürülür.

Lağımların optimal dərinliyi və lazımı miqdarının hesablanması

Qazma dibində lağımların miqdarı süxurların bərkli-yindən, qazmanın en kəsik ölçüsündən, partlayıcı maddənin xüsusiyyətindən və s.-dən asılıdır. Məsələn, qranit süxurunda bir lağıma düşən sahə – 0,28, kvarsitlərdə isə – $0,54 \text{ m}^2$ bərabərdir.

Müxtəlif en kəsik ölçüsü olan qazmalarda bir lağıma düşən sahə en kəsiyi $2-4 \text{ m}^2$ olan qazmada – $0,25 \text{ m}^2$, en kəsiyi $6-8 \text{ m}^2$ olan qazmada isə $0,38 \text{ m}^2$ -ə bərabərdir. Başqa sözlə, 1 m^2 qazma sahəsində orta hesabla 2-dən 4-ə qədər lağım yerləşdirmək mümkündür.

Təcrübə işləri nəticəsində müəyyən edilmişdir ki, qazma dibinin hər bir m^2 sahəsinə düşən lağımların sayı, süxurların bərkliyi artdıqca və en kəsik sahəsinin ölçüsü azaldıqca çoxalır. Digər tərəfdən, partlayıcı maddənin gücü artdıqca, qazmanın dibinə düşən lağımların sayı da bir o qədər azalır.

Qazma dibinin hər m^2 sahəsinə düşən lağımların sayı

M.M.Protodyakonov tərəfindən təklif edilən düstur vasitəsilə hesablanır:

$$q = 2,7 \sqrt{\frac{f}{S}},$$

burada q – qazma dibinin hər m^2 sahəsinə düşən lağımların sayı; f – süxurların bərklik əmsali; S – qazma dibinin en kəsik sahəsinin ölçüsü, m^2 ; 2,7 isə əmsaldır.

Lağımin dərinliyi də qazlan süxurların fiziki-mexaniki xüsusiyyətindən xeyli asılıdır. Adətən partlayış işlərində lağımlar üçün istifadə edilən dərinlik 1,5-2 m olur. Lağımin dərinliyi çoxaldıqca onun məhsuldarlığı da bir o qədər yüksək olacaqdır.

Partlayıcı maddələrin işgörmə qabiliyyəti, brizantlıq və detonasiya

Partlayıcı maddələri seçərkən ilk növbədə onların işgörmə qabiliyyətini, brizantlığını, detonasiyaya həssaslığını və təhlükəsizlik dərəcəsini nəzərə almaq lazımdır. Partlayıcı maddələrin bu xüsusiyyətlərinin yoxlanılması xüsusi müşahidələr yolu ilə aparılır.

Partlayıcı maddələrin işgörmə qabiliyyəti partlayış zamanı onun mühiti dağıtması ilə ölçülür. Partlayıcı maddələrin işgörmə qabiliyyəti partlayış nəticəsində əmələ gəlmış qazların həcmi və istiliyin miqdarından, habelə partlayışın sürətin dən xeyli asılıdır. Laboratoriya şəraitində partlayıcı maddələrin işgörmə qabiliyyəti diametri və hündürlüyü 200 mm olan silindirik formalı qurğuşun «bombada» yoxlanılır. Bombanın oxu boyunca diametri 25 mm və uzunluğu 125 mm olan kanal keçir. Müşahidədən əvvəl kanalın həcmini ölçüb, onun dibində qalay folqaya sarılmış 10 q ağırlığında partlayıcı maddə saxlayan patron yerləşdirirlər. Patronun içərisinə əvvəlcədən elek-

trodetonator qoyulur. Kanalın boş qalmış hissəsi incə dənəli kvars qumu ilə doldurulur. Partlayışı apardıqdan sonra armuda-oxşar şəkil almış kanalı təmizləyib onu su ilə doldurur və boşluğun həcmini ölçürlər. Kanalın partlayışa qədər və partlayışdan sonrakı həcmində alınan fərq (sm^3 -lə) partlayıcı maddənin nisbi işgörmə qabiliyyətini göstərəcəkdir (şəkil 3). Kanalın partlayışa qədərki həcmi adətən $62\text{-}65 \text{ sm}^3$ olur.

Partlayıcı maddələrin brizanthlığı partlayış nəticəsində onun dağıtma qabiliyyəti əmələ gətirməsinə deyilir. Brizantlıq partlayışın sürətindən asılıdır. Laboratoriya şəraitində brizantlıq 50 q ağırlığında partlayıcı maddənin partladılması nəticəsində qurğuşun silindrinin (diametri 40 mm, hündürlüyü 60 mm) nə dərəcədə sıxılması ilə ölçülür.

Müşahidə neticəsində qurğuşun silindrin partlayışa qədər və partlayışdan sonrakı hündürlüklərini ölçür, alınan fərqi isə partlayıcı maddənin brizantlığı qəbul edirlər, brizantlıq mm-lə ölçülür.

Partlayıcı maddələrin göründüyü mexaniki işə görə onlar fuqas (atıcı) və brizant (xırdalayıcı) tiplərinə ayrırlırlar. Partlayış sürəti $400 \text{ m/san-dən } 1000 \text{ m/san-ə}$ qədər olan partlayıcı maddələrə fuqas, 1000 m/san-dən artıq olan partlayıcı maddələrə isə brizant partlayıcı maddələr deyilir.⁷

Partlayıcı maddə atımlarının parçalanma sürəti onların sıxılması nəticəsində güclü surətdə artır. Bəzi partlayıcı maddələri güclü surətdə sıxanda və ya onlara zərbə ilə təsir edəndə partlayış alına bilər. Əgər azacıq miqdar güclü təsireddi maddəni partlayıcı maddə atımının yaxınlığında partlatsaq, istilik və təzyiqin tezliklə ötürülməsi nəticəsində atım dərhal partlayacaqdır. Bu xüsusiyətə, yəni bir maddənin təsiri nəticəsində digərinin parçalanmasına *detonasiya* deyilir. Detonasiya məqsədilə inisirleyici maddələrdən istifadə edirlər. Bu cür maddələr qıgilcımıdan və ya zərbədən detonasiyaya uğrayır və qonşuluqda yerləşən əsas partlayıcı maddə atımının tezliklə parca-

lanmasına səbəb olur.

Partlayıcı maddələrin qrupları

Tərkiblərinə görə partlayıcı maddələr üç qrupa bölünür: mexaniki qarışqlar, kimyəvi birləşmələr, kombinə edilmiş (qarışıq) birləşmələr.

Mexaniki qarışqlar bərk, maye və maye kütlələrin qarışığından ibarət olur. Məsələn, qara baritin növlərindən biri olan şora-selitradan (75%), kükürddən (10%) və ağaç kömürrünün (15%) qarışığından ibarətdir. Bunların hər biri ayrıraqda partlayıcı maddə hesab olunmur. Lakin bu tip baritin yanması (partlaması) nəticəsində CO_2 , CO qazları və tüstü şəklində yanmayan sülb maddələr əmələ gəlir.

Kimyəvi birləşmələr eksər halda azotlu birləşmələrdən ibarət olur. Onlardan guruldayıcı civəni – $\text{HgC}_2\text{N}_2\text{O}_2$ (partlayış nəticəsində 3150°C hərarət əmələ gətirir), qurğunun azidini – PbN_6 (3100°C), teneresi – $\text{C}_6\text{N}(\text{NO}_2)_3 \cdot \text{PbH}_2\text{O}$, tetrili – $\text{C}_6\text{H}(\text{NO}_2)_3 \cdot \text{NCH}_3\text{NO}_2$, heksogeni – $\text{C}_3\text{H}_6\text{N}_3(\text{NO}_2)$, teni – $\text{C}(\text{CH}_2\text{ONO}_2)_4$ göstərmək olar. Bu birləşmələr asanlıqla silkələnmədən, zərbədən və temperaturun artmasından partlayırlar. Bu birləşmələr çox təhlükəli partlayıcı maddə hesab edildiklərindən onlardan partlayış işlərində yalnız kapsul-detonatorlarda azacıq miqdarda inisirləyici maddə kimi istifadə edirlər.

Kimyəvi birləşmələr sırasında nitroqliserini $2\text{C}_3\text{H}_5\text{O}_3(\text{NO}_2)_3$ (3150°C), azotturşulu ammoniumu – NH_4NO_3 (1340°C), trotili – $\text{C}_6\text{H}_2(\text{NO}_2)_3\text{CH}_3$ -də göstərmək lazımdır. Bu birləşmələr və eləcə də heksogen eksər hallarda kombinə edilmiş partlayıcı maddələrin əsas tərkib hissəsidir. Bü cür qarışqları nitroqliserinli və ammonium – selitralı növlərə bölgülər.

Nitroqliserinli birləşmələrin əsas tərkib hissəsi nitroqliserindən və birləşdirici maddələrdən (jelatin və s.) ibarətdir. Bu cür birləşmə *dinamit* adlanır. Tərkiblərində saxladıqları nitro-

qliserinin miqdardan asılı olaraq dinamitlər bir neçə növə ayrılırlar. Dinamitlər böyük partlayış qüvvəsinə malikdirlər, kiçicik silkələnmədən və zərbədən partlaya bilərlər. Dinamitlərin müsbət xüsusiyyətləri: onların güclü brizantlığı, işgörmə qabiliyyəti və suya davamlılığıdır. Bu səbəbdən onlardan şaxta lülələrinin keçilməsində, mədən qazı və mədən tozu təhlükəsi olmayan kverşlaqların qazılmasında, xüsusən bərk süxurlardan ibarət olan qazma diblərinin dərinləşdirilməsində müvəffəqiyyətlə istifadə edirlər.

Dinamitlərin *donması*, *ekssudasiyası* və *köhnəlməsi* onların çatışmayan cəhətləridir. Nitroqliserin donarkən kristallaşır, bu səbəbdən dinamitin tərkibi və strukturu da dəyişir. Donmuş dinamit istifadədə çox təhlükəlidir. Donmuş dinamitdə detonasiya dalğaları pis formalasdığından partlayışlar natamam olur. Bu səbəbdən donmuş dinamitlərin donu tamamilə açılmayınca onlardan istifadə etmək qadağandır. Adi dinamitin donma temperaturu $+10^{\circ}\text{C}$, çətin donan dinamitinki isə 20°C -dir. Axırıncı növ dinamit geniş istifadə edilir.

Ekssudasiya dinamitin tərkibindən maye komponentlərin (nitroqlikol, nitroqliserin) ayrılmamasına deyilir. Bu hal dinamiti uzun müddət saxlanarkən baş verir.

Dinamitin *köhnəlməsi* onun uzun müddət saxlanılmasından və yaxud aşağı keyfiyyətə malik olmasından irəli gəlir.

Ammoniumlu – selitralı partlayıcı maddələr mexaniki qarışqlardan ibarətdir. Burada əsas komponent - ammonium selitrası digər partlayıcı maddə ilə və yaxud partlayıcı maddə olmayan (ammonit, ammonal, dinaftalit və s.) birləşmə ilə qarışq təşkil edir.

Ammonit ucuz qiymətli, istifadədə, demək olar ki, təhlükəsiz partlayıcı maddədir. Alovə, sürtünməyə və zərbəyə az həssasdır. Detonasiya sürəti brizantlığı kimi təkcə tərkibindən yox, eyni zamanda hazırlanma üsulundan da asılı olub 2400-5100 m/san arasında dəyişir. Partlayış temperaturu 1800-

2650°C-dir.

Ammonitlər müəyyən nömrə və ya indekslərlə işaretələnir. Onların hər birinin tərkibi digərindən seçilir. Tətbiqinə görə ammonitlər üç qrupa bölünlür. Bir qrup partlayıcı maddəni digərindən ayırmak məqsədilə ammonit patronlarını saxlayan yesikləri, torbaları və paketləri müxtəlif rəngdə hazırlayırlar:

I a. Şaxta qazı və tozu təhlükəsi olan qazmalarda kömür və sūxurların partladılması üçün tətbiq edilən partlayıcı maddələr – sarı rəng.

I b. Şaxta qazı və tozu təhlükəsi olan qazmalarda sūxur və filizlərin partladılması üçün tətbiq edilən partlayıcı maddələr – göy rəng.

I v. Kükürd mədənlərində partlayış işləri aparmaq üçün tətbiq edilən partlayıcı maddələr – yaşıl rəng.

2. Şaxta qazı və tozu təhlükəsi olmayan qazmalarda partlayış işləri aparmaq üçün tətbiq edilən partlayıcı maddələr – qırmızı rəng.

3. Açıq dağ qazmalarında tətbiq edilən partlayıcı maddələr – ağ rəng.

Ammonitlər çox hiqroskopikdirlər. Bu səbəbdən nəmliyi çox olan ammonitlər partladılan zaman partlayış məhsullarından çoxlu miqdard zəhərli qazlar (karbon oksidi, azot oksidləri) ayrılır, natamam partlayışlar və «otkaz»lar baş verir. Təhlükəsizlik qaydalarına görə açıq qazma işlərində istifadə edilən ammonitlərin nəmliyi 1,5, yeraltı dağ qazmalarında isə 0,5%-dən çox olmamalıdır. Ammonitləri nəmlikdən qorumaq üçün ammonit patronlarını nazik parafin təbəqəsi ilə örtürələr. Bəzi hallarda ammonitlərin tərkibinə 0,5-dən 1%-ə qədər parafin də əlavə edilir. Parafinləşdirilmiş ammonitlər adlanan bu növ partlayıcı maddələr adı ammonitlərə nisbətən rütübətə davamlıdır və sulu qazma diblərində partlayış işləri aparmaq məqsədilə tətbiq edilirlər.

Ammonitlərin ikinci çatışmayan cəhəti onların uzun


müddət bir yerdə saxlanması nəticəsində bərkimələridir. Bu, ammonitlərin əsas tərkib hissəsini təşkil edən ammonium selitrasının kristal əmələ gətirmə qabiliyyətindən irəli gəlir.

Ammonitlərin istifadə edilmə müddəti üç aydan altı aya qədərdir. Bu müddət qurtarana yaxın, yaxud ayrı-ayrı hallarda ammonitlərin keyfiyyəti haqqında şübhə oyanarsa onların detonasiya vermə təsiri və nəmliyi yoxlanılmalıdır.

Partlayış vəsaitləri

Lağımların partladılması od ötürüçü, elektrik alovlandırıcı və detonasiyaedici qaytanlar vasitəsilə aparıla bilər. Od ilə partlayışda kapsul-detonator və alovkeçirici qaytandan (bikford qaytımı), elektrik üsulu ilə partlayışda isə elektrodetonatordan istifadə edirlər.

Kapsul-detonator (Şəkil 4) partlayıcı maddə atımının partlanmasına təsir göstərir. O, diametri 7 mm, uzunluğu 45,4-51 mm olan möhkəm kağızdan və ya metaldan (mis, alüminium) hazırlanmış gilzdir. Gilzin təxminən 2/3 hissəsi (30-35 mm) inisirleyici partladıcı maddə atımı ilə doldurulur. Gilzin boş qalan hissəsi isə alovkeçirici qaytımı salmaqdan ötrü nəzərdə tutulur.




Şəkil 4. Kapsul – detonator.

Bikford qaytımı qığılçımı kapsul-detonatorun ilkin atımına

çatdırmaqdan ötrü istifadə edilir. Bikford qaytanı ilk dəfə 1831-ci ildə ingilis Bikford tərəfindən ixtira edildiyindən onun adını daşıyır. Qaytanın özək hissəsindən xırda dənəli barıtla doldurulmuş təbəqə keçir. Bu təbəqənin xarici örtükləri öz növbəsində pambıq saplarından hörünmüş təbəqələrlə örtülmüşdür. Partlayış işlərində asfaltlaşdırılmış, ikiqat asfaltlaşdırılmış, plastmass və polixlorvinilinli qaytanlar tətbiq edilir. Asfaltlaşdırılmış alovkeçirici qaytan nəm və quru qazma diblərində, ikiqat asfaltlaşdırılmış – sulu, plastmas və polixlorvinilinli bikford qaytanları isə su ilə örtülmüş qazma diblərində istifadə olunurlar. Qaytanın xarici diametri 5-6 mm, yanma sürəti saniyədə 1 sm-dir. Normal yanmış qaytanla yanaşı yanma sürəti iki dəfə az olan qaytanlar da buraxılır. Axırıncıların örtüyü sarı rəngdə, normal yanmış qaytanlarındakı isə qara rəngdə olur. Bikford qaytanları 10 m uzunluğunda ayrı-ayrı hissələrlə buraxılır.

Alışdırıcı boru alovkeçirici qaytan hissəsilə birləşən kapsul – detonatora deyilir (şəkil 5).



Şəkil 5. Alovkeçirici qaytanın quruluşu: 1 – istiqamətləndirici saplar; 2 – yumşaldılmış barıt; 3 – ikiqat pambıq örtüyü; 4 – qatran; 5 – asfalt; 6 – pambıq örtüyü; 7 – qatran; 8 – xarici örtük (polixlorvinilinli, qutaperç və ya asfaltlaşdırılmış).

Lağımların doldurulması və atımların partladılması

(Lağımlar doldurulmamışdan önce onlar ciddi surətdə səxur hissəciklərindən təmizlənilər. Partlayıcı maddə patronları lağıma bir-bir daxil edilir) və lağımin dibinə «zaboyniklər» vasitəsilə ehmalca çatdırılır. Zaboynik alüminium və ya taxtadan olub, diametri lağımin diametrindən az, uzunluğu isə lağımin uzunluğundan bir qədər çoxdur. Patronlar lağıma daxil edildikdən sonra axırda «patron-boyevik» salınır. O, adı partlayıcı maddə patronu olub, əlavə olaraq kapsul-detonatorlarla birləşdirilir. Əgər partlayış elektrik üsulu vasitəsilə aparıllarsa, kapsul-detonator əvəzinə elektrodetonatordan istifadə olunur.

Od ilə partlayışda lağımların doldurulması. Lağımları doldurmadan əvvəl partladıcı (buna sənədlə ixtiyarı olan işçi) xüsusi ayrılmış binada alışdırıcı boru hazırlayır. Bunun üçün kapsul-detonatorun (od ilə partlayış üsulunda) boş hissəsinə lazımı uzunluqda perpendikulyar kəsilmiş bikford qaytanının ucu salınır və xüsusi kəlbətin vasitəsilə sıxılır.

Qaytanın digər ucunu isə asan alışmaqdan ötrü maili kəsir-lər. Xüsusi ayrılmış binada hazırlanan alışdırıcı boruları partladıcı qazma dibinə gətirir.)

Lağımların 1/3 və yaxud 2/3 hissəsini ağac sümbə vasitəsilə doldurduqdan sonra ona partlayıcı patron salırlar. Bu əməlliyyat zamanı qazma dibində partladıcıdan başqa (onun köməkçisi də ola bilər) heç bir kəs iştirak etməməlidir. Partladıcı patronu hazırlamaq üçün ağac sümbə vasitəsilə onun bir tərefində boşluq yaradır, alışdırıcı borunu ora salır və kəndir vasitəsilə bağlayır. Lağıma patronu salandan sonra onun boş qalmış 1/3 hissəsi tıxacla doldurulur. Tıxac materialı kimi gil, gilli qum və yaxud qum ilə gilin qarışığından istifadə edirlər. Partlayışın effekti tıxacın keyfiyyətindən və doldurulmasından xeyli asılıdır. Yaxşı tıxac, yəni sıx tıxac partlayışın məhsuldarlığını

20-30% artırır.

Doldurulmuş lağımlardan çıxan bikford qaytanının ucunu filil ilə alışdırırlar.

Alışdırıcı borudakı bikford qaytanı müxtəlif uzunluqda götürülür. Bikford qaytanının uzunluğu lağımların ardıcıl partlayışı ilə six bağlıdır.

Bəzən bir neçə lağımı eyni zamanda partlatmaq üçün lağımlardan çıxan qaytanları birləşdirib onları eyni bir alışdırıcı boru vasitəsilə partladırlar.

Elektrik üsulu ilə partlayışda lağımların doldurulması. Elektrik üsulu ilə partlayış aparan zaman kapsul-detonator əvəzinə elektrodetonatordan istifadə edirlər. Əməliyyat elektrodetonatorların uclarını elektrik məftilləri ilə birləşdirib elektrik maşını və yaxud elektrik xəttindən istifadə etməklə aparılır.

«Otkaz» və partlamamış patronların yenidən partlaşdırılması. Keyfiyyətli partlayıcı maddə ilə düzgün doldurulan lağım effektli partlayış verir. Normal doldurulma şərtləri nəzərə alınmayan zaman bəzi lağımlar partlamayırlar və yaxud partlayış gecikir, digərlərində partlayıcı maddə yanır, partlayış isə baş vermir, nəhayət, patronların heç də hamısı partlamayırlar.

Yuxarıda qeyd etdiyimiz hallar «otkaz» adını almışdır. Partlayış zamanı «otkaz» baş verən lağımı mütləq müxtəlif üsullar vasitəsilə təkrarən partlatmaq lazımdır. Əks halda həyat üçün təhlükeli bədbəxt hadisə baş verə bilər. Digər tərəfdən, «otkaz»ın səbəbini öyrənmək və onu aradan qaldırmaq lazımdır.

Od ilə partlayışda «otkaz» aşağıdakı səbəblərdən baş verir:

1. Bikford qaytanının barıtdan ibarət olan özək hissəsi qırılırsa qaytanın bir hissəsi yanacaq, digər hissəsinə isə qığılçım ötürülmədiyindən partlayış alınmayacaqdır. Bəzən qığılçım bikford qaytanının örtüyünü yandırır, örtükdən isə özəyə ötürürülür. Partlayış bu zaman gecikir. Gecikmə müddətini təyin etmək çətindir.

2. [Bikford qaytanının bir hissəsi nəmlənərsə, yanğın o hissədə baş vermir, atım partlamır və partlayış alınmır.]

3. [Qaytanın ucu düzgün kəsilibsə] və yaxud lağım doldurulduğdan sonra qaytan kapsul-detonatordan çıxıbsa, bu zaman qaytan yanıb qurtarır, kapsul-detonatordakı təkan verən partlayıcı maddəyə isə detonasiya ötürülmür və partlayış alınmır.

4. Kapsul-detonatorun boş hissəsi təmiz olmasa bikford qaytanı ilə təkan verən partlayıcı maddə arasında yerləşən yanmayan hissəciklər közərib partlayışı ləngidəcək.

5. Kapsul-detonator patronda dərində yerləşdirilərsə partlayışdan əvvəl partlayıcı maddə yanacaqdır, partlayış isə baş verməyəcək.]

Elektrik üsulu ilə partlayış apararkən «otkaz» aşağıdakı səbəblərdən baş verir:

1. Elektrodetonator nəmdirsə; +

2. Lağımlar ardıcıl birləşibsə və elektrodetonatorlar müxtəlif müqavimətə malikdirlər, bəzi lağımlar partlamayacaq; +

3. Məftillər düz birləşməsə və yaxud qısaqapanma olsa; +

4. Partladıcı maşın yaxşı işləmirse və yaxud onun gücü elektrodetonatorların sayı və tipinə müvafiq deyilsə.

Yuxarıda göstərilən səbəblərdən başqa həm od və həm də elektrik üsulu ilə partlayış apararkən «otkaz» aşağıdakı səbəblərdən də baş verə bilər:

1. Kapsul-detonatorda guruldayıcı civə nəm olarsa; +

2. Kapsul-detonator istifadə olunan partlayıcı maddə üçün zəifdirse; -

- 3. Lağım səliqəsiz doldurulubsa, kapsul-detonator patrondan çıxacaq və partlayıcı maddəyə detonasiya ötürməyəcəkdir;

4. Partlayıcı patron atıma nisbətən düzgün yerləşməyib; -

5. Partlayıcı patronlar arasında məsafə çoxdursa. -

«Otkaz» alınarsa, təhlükəsizlik texnikası qaydalarına görə partlamamış lağımdan partladıcı patron çıxarılmalıdır.

Partlamamış lağımı yenidən partlatmaq üçün lağımdan ti-

xacı ehmalca çıxarıb oraya yeni partlayıcı patron salıb partladırlar. Əgər bu və ya başqa səbəbə görə belə əməliyyatın aparılması mümkün deyilsə, onda partlamamış lağımdan 30 sm-lik məsafədə o lağıma paralel olmaq şərti ilə yeni lağım qazır, onu doldurur və partladırlar.

Bəzi hallarda, xüsusən böyük dərinlikli açıq dağ qazmalarında (karxanalarda), böyük miqdardakı sükür kütləsinin dağılıması və atılması üçün partlayıcı maddə atımlarının sayını xeyli artırmaq lazımlı gəlir. Bu aşağıdakı yolla gedir.

Adı diametrlı (3 sm-ə qədər) lağımları nisbətən böyük dərinliyə (5 m-ə qədər) qazib kiçik miqdardakı partlayıcı maddə ilə partladırlar. Partlayış nəticəsində lağımin dibi qazan şəklində genişlənmə verir. Təkrar əməliyyat nəticəsində həmin lağıma artıq bir neçə kq ağırlığında atım yerləşdirirlər. Bu cür atımın partladılması nəticəsində böyük radiusda sükurların dağılıması və atılması mümkün olur.

İri həcmli açıq istismar işlərində böyük diametrlı (10-30 sm) dərin (7-8 m) quyuların – lağımların qazılması xüsusi dəzgahlar vasitəsilə aparılır. Adətən karxananın uzanma xətti boyunca qazılmış quyulara – lağımlara çoxlu miqdardakı partlayıcı maddə (bir neçə on kq, bəzən yüz kq-lar) yerləşdirirlər. Partlayış nəticəsində qoparılan sükurun əksər hissəsi böyük parçalar şəklində olacaqdır. İrimiqyaslı partlayış işləri aparmaqdan ötrü çox sərt sükurlarda qazılan quyuların – lağımların partladılmasında *termik üsuldan və ya termoburdan* (STB-1 markalı) istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, quyunun dibinə raket forsunkası olan xüsusi borular vasitəsilə yanacaq (neft və s.), oksigen, bəzən isə sıxılmış hava ötürülür. Yanacağın tez və böyük temperatur ($1000\text{-}1200^{\circ}\text{C}$) əmələ getirmək lə yanması nəticəsində sükurlar xarici hissələrindən etibarən intensiv olaraq qızır və ərimək halına çatmadan xırda hissəciklərə parçalanırlar. Yanğı nəticəsində əmələ gələn qazların axımı bu hissəcikləri quyudan çıxarıb sükurların aşağı tə-

bəqələrini açır.

İstismar və tikinti işləri aparan zaman kütləvi partlayışların aparılması yer səthindən 10-12 m dərinlikdə yerləşdirilmiş mərmi kameralarında gedir. Şurflardan keçilmiş kiçik ştrek, kverşlaq, ort və yaxud kamera şəklindəki xüsusi qazmalar partlayıcı maddələrlə doldurulur (bir neçə yüz kq-dan bir ton a qədər). Partlayış nəticəsində, xüsusən iri parçalar şəklində böyük həcmidə sūxurlar dağılmış olur.

Sərt sūxurların pozulmamış nümunələrini əldə etmək üçün *kumulyativ atımlardan* istifadə edilir. Atımları sūxurların üzərinə qoyub üstünü qum ilə örtürlər və ya çatlarda yerləşdirirlər.

Partlayıcı maddələrin qorunması, daşınması və təhlükəsizlik texnikası

Partlayıcı maddələrin saxlanması üçün xüsusi anbarlar dan istifadə edilir. Teyinatına və istismar şərtinə görə bazis və paylayıcı anbarlar ayrılır.

Bazis anbarları çoxlu miqdar partlayıcı maddələrin saxlanılması üçündür. Quruluşuna və yerləşməsinə görə bu cür anbarlar yerüstü, nisbətən dərinləşdirilmiş və dərinlikdə (yer səthindən 15 m-dən çox olmamaqla) olurlar. Anbarın sahəsi hündürlüyü 2 m-dən az olmayan hasarla əhatə olunmalıdır. Hasar anbarın divarlarından 40 metrdən yaxın məsafədə olmamalıdır. Hasarın xaricindən dərinliyi 1 m-dən az olmayan və üst hissəsinin eni 2 m olan kanava qazılır.

Xidmət otaqları (idarə, gözətçi otağı və s.) anbar sahəsin dən kənarda yerləşməlidir.

Daimi paylayıcı anbarlara da tələbat bazis anbarlarına olan tələbat kimidir. Bununla belə, anbarın tutumu nisbətən az olduğundan, təhlükəsizlik məsafələri onun üçün kiçik götürülür. Partlayış vasitələrini – elektrik və kapsul-detonatorları, bikford qaytanını, məftilləri və s. əsas anbardan 25 m məsafə-

də yerləşən ayrıca mağazalarda qoruyurlar. Qoruqçunun yerləşdiyi bina anbardan 50 m yaxın olmamalıdır.

Geoloji-kəşfiyyat partiyasında aparılan işin həcmi böyük olarsa, yüngül quruluşlu paylayıcı anbarların tikilməsinə icazə verilir. Orada 1000 kq-a qədər partlayıcı maddə, 1000 kapsul – detonator və müvafiq miqdardır digər partlayış vəsaitləri saxlamağa icazə verilir.

Müvəqqəti paylayıcı anbarlar iki ilə nəzərdə tutulur. Binanı yer səthinin hündür və quru yerində yaşayış yerlərindən 100 m, dəmiryolundan 200 m məsafədə tikiş lazımdır. Anbar hasarla əhatələnir və siqnallaşdırılır.

Qisamüddətli anbarlardan geoloji-kəşfiyyat işlərində geniş istifadə olunur. Anbarların fəaliyyəti iki il müddətinə nəzərdə tutulur. Burada 250 kq partlayıcı maddə və 100 ədəd kapsul-detonator saxlamağa icazə verilir. Kapsul-detonatorlar qıflıa bağlanmış xüsusi yesikdə yerləşdirilir.

Partlayıcı maddə və partlayış vəsaitləri anbarına bu işə xüsusi icazəsi olan şəxs rəhbərlik etməlidir. Partladıcıya birdəfəlik 10 kq partlayıcı maddə və 100 kapsul – detonator və ya kapsul-detonatorsuz 20 kq partlayıcı maddə vermək olar. Partlayıcı maddə və partlayış vəsaitlərini ayrı-ayrı çantalarda və ya ciblərdə aparmaq lazımdır.

Partlayış işlərinin aparılması partladıcının verdiyi xəbərdarlıq siqnallına məcburi tabeliyi tələb edir.

Anbarların havası tez-tez dəyişməlidir. Anbarların işıqlanırılması partlayışa davamlı elektrik lampaları, asetilen işıqlanıcıları (iki bölmədən ibarətdir, aşağıda kalsium karbidi, «karbidka» adını da daşıyır, yuxarıda isə su olur) və elektrik keçiriciləri (burada zirehli kabəldən istifadə olunur) ilə aparılır.

Fəsil 3

YERÜSTÜ AÇIQ DAĞ QAZMALARININ KEÇİLMƏSİ

Kəşfiyyat kanavaları

Kanava – en kəsik sahəsi trapesiya şəkilli yerüstü açıq kəşfiyyat qazmasıdır. Kanavanın başlanğıcına onun ağızı (kəsimi), hər bir divarının yuxarı hissəsinə onun yanı, aşağı hissəsinə dibi və iki divar arasındaki iş aparılan sahəsinə isə qazma dibi deyilir.] Axırıncı, əvvəlcədən nəzərdə tutulmuş istiqamətə doğru qazılır. Kanava bir dib istiqamətində, bəzən isə ağız hissəsindən başlayaraq hər iki istiqamətə, yəni iki dib istiqamətində qazılır. [Kanavanın dərinliyi 1-3 m-dən 5 m-ə qədər, eni qazmanın yuxarı hissəsində 2-2,5 m, dibində – 0,4-1 m götürülür.)

[Şaquli divarlı kanavalar xəndek adlanır. Kəşfiyyat məqsədindən asılı olaraq kanava dağın yamacında keçilərsə ona bir tərəfli kanava və yaxud vrez deyilir.

[Kanava sűxurların uzanmasına perpendikulyar istiqamətdə keçilir, çünki bu zaman maksimum lay dəstələri üzə çıxır.

[Sűxurlar öz uzanma istiqamətlərini dəyişirə, müvafiq olaraq kanavanın da azimut istiqaməti dəyişdirilməlidir.] Başqa sözlə, qazma həmişə sűxurların uzanmasına perpendikulyar yerləşdirilir. Kanavanın en kəsik ölçüsü onun dərinliyindən asılıdır və mümkün qədər kiçik götürülür. Bu iqtisadi cəhətdən əlverişlidir.

[Kanavanın dərinliyi elə götürülməlidir ki, o heç olmazsa, köklü ana sűxurları 0,3-0,5 m kəsmiş olsun.

Kanavanın en kəsik forması keçilən sűxurların davamlılığından asılı olaraq götürülür. Kanavalalar adətən müasir çöküntülərdə qazıldığından qazma divarlarına (uçmamaqdan ötrü)

maili şəkil verilir. Qazma divarlarının maillik dərəcəsi sűxurların təbii yatım bucağından asılıdır.

Qazma işlərinin həcmini azaltmaq üçün bəzən kanavanı dərinləşdiridikcə qazma divarının yatımını da azaldırlar. Bu zaman kanavanın forması mürəkkəb şəkil alır.

(Köklü sűxurların dəqiq öyrənilməsi və alınmış kəsilişlərin müqayisəsi lazımlı gələrsə, kanava divarlarını «bağlayıb» bərkidirlər.)

(Bu, adətən qazmanın uzun müddət saxlanması tələb edildikdə də həyata keçirilir.)

Kanavanın divarları uzununa meşə materialı (donqar, qozbel) ilə bərkidilir, sonra isə çox sıx çərçivələrdə kanava divarlarına sixılır; hər bir çərçivə iki ədəd dayaq və iki aralama bağından ibarətdir. Çərçivələr arasındaki məsafə 1-2 m olur.

(Son zamanlar, qazmanın ömrünü artırmaq və digər tərəfdən meşə materiallarına qənaət etmək məqsədilə metaldan düzəldilmiş bağlardan da istifadə edilir. Buna karkas şəkilli bərkitmə deyilir.)

Sűxurların tərkibindən, görüləcək işin həcmindən, qazmanın dərinliyindən, məqsədindən və qazılmasının mexanikləşdirmə üsulundan asılı olaraq, kanavalar aşağıdakı üsullarla keçirilir:

1. Kanavaların əl üsulu ilə keçilməsi. Kanavaların dərinliyi 2-2,5 m olmaqla qazma dibində yalnız bir qazmaçı işləyir. I-IV kateqoriyalı özlü və yumşaq sűxurlarda bel və külüngdən istifadə edilir.

İri qayma, buzlaq və çay daşlarına təsadüf etdikdə gürzdən və lingdən, bərk sűxurlarda isə lingdən, pazlardan və qoparıcı çəkicilərdən istifadə edilir. Çox zaman isə qeyd edilmiş hallarda partlayış işləri tətbiq edilməklə kanava keçilir. Qoparılmış sűxur toplusu kanava qanadının arxa tərəfinə bel vasitəsilə atılır. Lağımlar arasındaki məsafə 0,5-1 m olub, kanavanın mərkəzi oxu boyunca yerləşdirilir. Partlayış nəticəsində qoparılmış

süxur bel vasitəsilə eynilə kanava qanadının arxa tərəfinə atılır və daha sonra onun dibi yenidən bel və külüng vasitəsilə təmizlənir.

2. Kanavaları əl üsulu ilə keçməklə qoparılmış süxur toplusunun yer səthinə bucurqat və ya quyu çarxi (dolamaçarx) vasitəsilə çatdırılması. Bu üsul kanavanın dərinliyi 2,5 m-dən artıq olduqda tətbiq edilir. Kanavanın eninə istiqamətində möhkəm uzun tir qoyulur. Tirin üstünə dolamaçarx və ya bir o qədər də böyük olmayan bucurqat bərkidilir (yükqaldırma qabiliyyəti 0,5-1 t). Qoparılmış süxurlar əl arabası və ya vaqonetka vasitəsilə kanavanın ağızına qədər daşınaraq oradan dolamaçarxın kanatına bərkidilmiş badya vasitəsilə qaldırılıb kanavanın qanadının arxa tərəfinə boşaldılır.

Bu üsul qazmaçıdan başqa əlavə 1-2 fehlənin də olmasını tələb edir.

3. Kanavaların əl üsulu ilə keçilməsilə yanaşı qoparılmış süxur toplusunun mexaniki üsulla qaldırılması. Bu zaman kanavaların və ya xəndəklərin dabən tərəfdən eni 1-2 m-ə çatır, dərinliyi isə 2,5-3 m olur. Qaldırıcı kranların köməyi ilə qoparılmış süxur toplusu qazma dibindən qaldırılır. Əməliyyatda qazmaçı, qazılmış süxuru boşdan fehlə və motorçu iştirak edir. Bəzi hallarda süxurların yer səthinə qaldırılması üçün qaldırıcı kran əvəzinə lentli transportirlər də tətbiq edilir. Qaldırıcı kranın yükqaldırma qabiliyyəti 3 t-dur.

4. Mexaniki üsulla kanavaların keçilməsi. Bu üsulda bütün işlər mexanikləşdirilmiş olur. I-IV kateqoriyalı süxurlarda kanavalar bir və ya çox çalovlu ekskavatorlar vasitəsilə keçilərək qoparılmış süxur kanava yamacının arxa tərəfinə toplanır. Sonra həmin süxur toplusu nəqliyyata yüklənib töküntü sahəsinə doğru daşınır. Belə üsul normalaşdırılmış iş növü olub, yüksək məhsuldarlıqla malikdir.

5. Hidravlik üsulla kanavaların keçilməsi. Sərt yamaclarda, kanava keçilən sahə yaxınlığında çay olduqda istifadə


də edilir. İşə başlamazdan əvvəl çayın yuxarı axın sahəsinin qarşısı kəsılır və su hovuzu yaradılır. Sonra kanava keçiləcək sahədə, onun təxmini olaraq, mərkəzi oxu boyunca bir qədər yer qazılır. Hovuzdan həmin qazılmış istiqamətə su buraxılır. Nəticədə axar su özlü, yumşaq və buzlaq daşlarını yuyub aparır və köklü süxurların üzəri açılır.

6. Yamaclarda kanava keçilərkən skreperlərin tətbiq edilməsi. Yeşik formalı və çömcə şəkilli iti ağıza malik skreper kanata bərkidilir. Kanat isə barabana sarınmaqla bucurqat vasitəsilə hərəkətə gətirilir. Beləliklə, yamac boyu hərəkət edən skreper kəsici ağızı ilə süxuru kəsərək onu aşağıya doğru kürütür. Bu üsul I-III kateqoriyalı süxurların keçilməsində müvəffəqiyətlə tətbiq olunur.

Kanavaların sənədləşdirilməsi. Kanavanın tam sənədləşdirilməsi qazma dibindən etibarən başlayır. Belə ki, təsadüf edilən layların yatım elementləri geoloji kompas vasitəsilə ölçülümləkə yanaşı, süxurların adı, rəngi, möhkəmliyi, tərkibi və s. səciyyələndirilməlidir. Təsvir edilən hər layın qarşısında onun yatım elementləri (kanavanın divarı sənədləşdirildikdə – divarlardan etibarən), laydan götürülmüş sınağın nömrəsi qeyd olunur. Eyni zamanda geoloq kanavanın dibinin şəklini piketaj (çöl) kitabçasına köçürür (şəkil 6).

Kanavanın planı oriyentirləşdirilir. Bunun üçün kanavanın sənədləşdirilməsi başlayan tərəfdən başlanğıc nöqtəsindən (A) etibarən qazmanın azimut istiqaməti ölçülür. Başlanğıc nöqtəsini (A) çöl kitabçasına köçürür və sıfırdan başlayaraq müəyyən miqyasda (əvvəlcədən nəzərdə tutulur) kanavanın boyu üzrə bütün süxurların çıxışları, temaslar və s. qeyd olunur. Hər süxur növünün çıxışı qazma dibinin mərkəzi hissəsinin uzanması boyunca ruletka vasitəsilə ölçülür. Sənədləşdirmə işləri aparmazdan əvvəl kanavanın dibi təmizlənməlidir. Kanava istiqamətini dəyişən yerdə dönmə nöqtəsini (B) təyin edib sıfır nöqtəsindən ona qədər olan məsafəni ölçürərlər. Sonra yenə

azimuthu ölçüb kanavanın dibinin sonuncu nöqtəyə qədər (məsələn, C) planının sənədləşdirilməsi aparılır. Kanavanın dibinin bu üsulla sənədləşdirilməsinə *xətti üsul* deyilir.



Şəkil 6. Kanavanın sənədləşdirilməsi: **a** – kanavanın dibinin xətti üsulla təsviri; **b** – kanava boyu kəsiliş; **v** – tor üsulu ilə divarın bir hissəsinin dəqiq təsviri; **1** – gillicələr; **2** – şistlər; **3** – kvars damarı.

Mürəkkəb geoloji quruluşa malik olan sahələrdə kanavanın divarlarının şəkli də təsvir edilir. Kameral şəraitdə kanavanın şəkli yenidən çəkilir, hər bir lay xüsusi şərti işarə ilə göstərilir, götürülmüş nümunələr və sinaqlar sinaq jurnalına köçürürlər, geoloji kəsilişin təsviri isə piketaj jurnalında eks etdirilir.

Ehtiyac olarsa, kanavanın divarlarını da xətti üsulla sənədləşdirmək olar. Divarları digər üsulla, *tor üsulu* ilə də sənədləşdirirlər. Bunun üçün kanavanın divarında xəyali kvadrat və

ya düzbucaq (məsələn, 20x40 sm) nəzərdə tutulur. Adətən tor üsulu ilə sənədləşdirmə ayrı-ayrı sükür sahələrinin mürekkəb forma daşıdığı zaman aparılır.

Bələliklə, hər bir keçilən kanavanın aşağıdakı geoloji sənədləri olmalıdır:

1. Müəyyən formada tərtib olunmuş kanavanın jurnalı;
2. Kanavanın oriyentirləşdirilmiş planı;
3. Divarların şəklinin təsviri (adətən planla birlikdə tərtib olunur);
4. Bəzən kanavanın oxu boyunca uzununa kəsilişin tərtibi.


Kanavalarda aparılan işlər zamanı təhlükəsizlik qaydaları. Təhlükəsizlik texnikası qaydaları aşağıdakılardır: nəzərdə tutur:

1. Mexanizmlərdən (mexaniki bel, skreper, ekskavator və s.) istifadə edərkən xüsusi qayda və təlimatlarda şərh edilən qanunlara ciddi riayət etməli, mexanizmlərin profilaktik təmirini təmin etməli;
2. Kanavanın divarlarını uçmaq və sürüşmək ehtimalından qorumaq üçün 2 m və daha artıq dərinliyə qazılmış kanavaları bərkitməli;
3. Kanavalların dərinliklərini 3-4 m-lə məhdudlaşdırmağ gereklidir;
4. Qaldırıcı mexanizmlərdən istifadə edilərsə, tormoz quruluşunun labüdüyü;
5. Kanavalların bərkidilməsində meşə materialının düzülmə qaydasına və sıxlığına riayət etməli;
6. Qazmaçların qazma dibinə düşməsi üçün kanavaları pilləkanla təmin etməli.

Kəşfiyyat şurfları

Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı məqsədi-lə kəşfiyyat şurflarından istifadə edilir (şəkil 7). Bu cür qazmaların sükür və faydalı qazıntı kötlərinin sınıqlanması məq-

sədilə də istifadə edilir. Şurfların en kəsik formaları adətən düzbucaqlı, nisbətən az kvadrat şəklində olur. Şurfun en kəsiyi onun dərinliyindən, sükurların möhkəmliyindən, davamlığından, qazmanın bərkidilmə üsulundan, su daşıyan horizontların varlığından asılıdır. Adətən şurfun en kəsik ölçüsü $1,25 \text{ m}^2$, $1,5 \text{ m}^2$ və 2 m^2 götürülür. Şurfun dərinliyi 5-10 m-dən 30 m-dək çata bilər.



Şəkil 7. Şurflar: a – rasseçkasız surf; b – surf, kverştaqla; v – surf, ortla; 1 – faydalı qazıntı; 2 – gətirmə sükurlar; 3 – yan sükurlar.

Sərt bucaq altında yatan layoxşar və damar formalı faydalı qazıntı kütłələrinin kəşfiyyatında maili şurflar qazılır.

Şufrların keçilmə prosesi qazma əməliyyatından, sükurların qazma dibindən yer üzərinə qaldırılmasından, şurf lüləsinin bərkidilməsindən, şurfun havasının təmizlənməsindən (ventilyasiya), nəhayət, qazma dibinin sudan azad edilməsindən ibarətdir.

Beşinci kateqoriyaya qədər sükurlarda qazılan az dərinlikli şurflar əl üsulu ilə keçilir. Bərk ana sükurlarda qazma əməliyyatı partlayış işləri vasitəsilə aparılır.

Donmuş süturların qazılması iki yolla aparılır:

- 1) süturların əvvəlcədən donunun açılması yolu ilə;
- 2) partlayış işləri tətbiq etməklə.

Şurfların bərkidilməsi bir neçə məqsəd daşıyır: şurfun divarlarını deformasiya və uçmaqdan qorumaq və qazma dibində normal iş aparmaq üçün şərait yaratmaq. Geoloji və texniki sənədləşdirməni lazımi səviyyədə aparmaq və sınaq götürmək üçün də şurfların bərkidilməsi məsləhətdir. Bu səbəbdən şurf dərinləşdikcə onu bərkidirlər.

Bərkidilmənin növü və ya üsulu yan süturların xüsusiyyətindən, qazmanın dərinliyindən və onun hansı məqsədlə qazılmasından asılıdır. Davamlı süturlarda 10 m-dən dərinliyə qədər qazılan şurfların divarlarını bərkitməmək də olar. Lakin qarşıya qoyulan məqsəd həll olunan kimi təhlükəsizlik nöqtəyi-nəzərindən şurf çıxarılmış süturlarla yenidən doldurulmalıdır.

Dudkaların keçilməsi və bərkidilməsi. Davamlı süturlarda diametri 0,8 m-dən az olmayan, dərinliyi isə 10 m qədər şurfların bərkidilmədən keçilməsinə icazə verilir. Belə şurflara dudka adı verilmişdir.

Dudkalar adətən, gəlmə süturlar altında yatan qum çinqıl yataqlarının açılması və dəqiq sınaqlanması lazıim gələrsə keçilir. Onların diametri 2-1,8-1,6-1,4-1,2-1 və 0,8 m olur. Belə qazmaların bərkidilməsi halqa şəkilli metallik karkaslar vasitəsilə aparılır.

Süturların qaldırılması. Az dərinlikli (2-2,5 m) qazma dibi sütur parçalarından əl ilə tullamaqla təmizlənir. Nisbətən dərin (4-6 m) şurflarda qazma dibi iki – üç əməliyyat nəticəsində təmizlənir. Belə ki, şurf daxilində enli pillələr düzəldilir və qazılmış süturlar onların köməyilə qazma dibindən mərhələlərlə çıxarılıb atılır. Bir qədər dərin (6 m-dən artıq) şurflarda qazılmış süturlar badya və yaxud qaldırıcı kran vasitəsilə çıxarılır. Eyni yolla fəhlələrin, alətlərin, bərkidici materialların en-

dırılıb-qaldırılması təmin edilir.

Fəhlələrin şurfa enib-qalxması badya vasitəsilə icra edilməlidir. En kəsik sahəsi 4 m^2 olan şurflarda enib-qalxma üçün pilləkan bölməsi düzəldilir. İşin həcmi artıq olduqda, qazma prosesini sürətləndirmək məqsədilə çox da böyük olmayan qaldırıcı kranlardan istifadə edirlər.

Şurf havasının dəyişdirilməsi. Şurf dərinləşdikcə qazma dibində hava çatışmazlığı müşahidə olunur. Bunun ən əsas səbəbi qazma dibinə hava axınının zəif çatmasıdır. Digər tərəfdən, tərkibində zərərli qazlar saxlayan layların qazılması da hava tərkibinin dəyişməsinə səbəb olur. Odur ki, şurf qazarkən onun havası mütəmadi olaraq dəyişdirilməlidir.

Şurflardan və başqa kəşfiyyat qazmalarından suyun boşaldılması. Kəşfiyyat qazmaları keçilərkən əksər hallarda bir və daha artıq sulu horizonta təsadüf edilir; bu qazma işini çətinləşdiriyindən su axımının qazmalardan çıxarılması lazımlıdır.

Kəşfiyyat su və ümumiyyətlə mayeşəkilli faydalı qazıntıya aparıllarsa bu və ya digər su saxlayan horizontun sululuğunu qiymətləndirmək üçün su sinaqı götürülür. Sonradan həmin sinaq laboratoriya şəraitində öyrənilərək onun tərkibi və keyfiyyəti müəyyənləşdirilir. Əks təqdirdə həmin yeraltı sular qazmadan çıxarılmalıdır.

Suyun axım sərfi bir dəqiqədə litrlərin miqdarı ilə ölçülür. Əgər suyun axımı 5 dəq/l-sə o zaman su badya və parç vasitəsilə çıxarılır.

Buğun üçün qazma dibinin bir küncündə zumf (dərinlik) qazılır və su ora yiğilir.

Zumf – kvadrat və ya trapesiya şəkilli qazmalara deyilir. Onun dərinliyi $0,3 \text{ m-dən } 1 \text{ m-ə}$ kimi ola bilər. Suyun axımı çox olarsa, nasoslardan istifadə edirlər.

Kəşfiyyat işlərində tətbiq olunan əl ilə işə salınan və məxaniki nasosların aşağıdakı əsas növləri mövcuddur:

Ştanqlı və ya porşenli, erlift və ya pnevmatik, plunjərli,

mərkəzdənqaçma, diafraqmali, porşenli üfüqi, qanadlı nasoslar.

Şurfların keçilməsi zamanı təhlükəsizlik qaydaları.

1. Şurfun havası təmiz və oksigenlə zəngin olmalıdır. Bu-nu şurfda yandırılmış şamla müəyyən etmək olur. Oksigenin miqdarı şurfda kifayət dərəcədə olmadıqda yandırılmış şam şurfda sönəcəkdir. Belə halda şurfa enmək qadağandır.

2. Dolamaçarx tormoz quruluşuna malik olmalıdır.

3. Yumşaq və axar süxurlarda şurfun bağlanıb – bərkidil-məsi qazmanın ardınca aparılmalıdır. [Əks təqdirdə qazma di-varları uça bilər. Şurf divarlarının bərkidilməsində möhkəm və istifadə edilmiş ağac materiallarından istifadə edilməlidir.

4. Şurfun ağızındaki bərkidici materiala söykənmək, qaz-manın ağızında durmaq və ya hər hansı bir əşyani qazma dibinə tullamaq qəti qadağandır.]

5. Şurflar lazımı geoloji işlər başa çatan kimi təkrarən qa-zılmış süxurlarla ağızınadək doldurulmalıdır.]


6. Bütün mexanizmlər hər ay bu işə məsul olan texniki iş-çi tərəfindən yoxlanılmalıdır.

7. Qazma dibində işləyən fəhləni yuxarıdan düşə biləcək əşyalardan mühafizə etmək məqsədilə şurf rəflə təchiz edil-məlidir.]

8. Qazma dibindən yer səthinə süxur badya vasitəsilə qal-dırılan zaman şurfun ağızındaki qapı açılmalıdır.

9. 5 m-dən artıq dərinliyə malik olan şurfların havası də-yışdırılməlidir.

Şurfların sənədləşdirilməsi. Şurf keçildikcə geoloq qaz-manın sənədləşdirilməsini mütəmadi olaraq aparır, qazılmış süxurların qısa təsvirini verir, faydalı qazıntı kütləsinən və ya süxurlardan sinaqlar götürür, qazmanın şəklini çəkir. Şurfun şəkli elə çəkilməlidir ki, o. faydalı qazıntı kütləsinin xüsusiyyətlərini, habelə üzə çıxmış süxurların və faydalı qazıntıının yatım elementlərini, tektonik pozulmaları mümkün qədər tam səciyyələndirə bilsin (şəkil 8).



Şekil 8. Şurfun sənədлeşdirilməsi: 1 – listvenit; 2 – argillit; 3 – dasit; 4-a – parçalanma, b – sürünmə, gili ilə; 5 – tektonik brekçiya; 6 – çatlar: a – sürünmə gillə, b – sürünmə gili olmadan; 7 – filizləşmə; 8 – yatım elementləri; 5 – sınaq.

Şurflarda adətən iki qarşılıqlı, perpendikulyar divarların (uzanma və yatım boyu) şəkli çəkilir. Əgər açılmış faydalı qazıntı kütləsinin morfoloji xüsusiyyətlərini və onun yan sükurlarla qarşılıqlı əlaqəsini tam əks etdirmək mümkündürsə, təkcə bir divarın şəklini çəkməklə də kifayətlənmək olar.


Mağaraların keçilməsi

Mağara (ştolnya) horizontal dağ qazması olub, adətən sərt relyefə malik olan sahələrdə keçilir. Qazılmış sükurların qazma dibindən daşınmasını asanlaşdırmaq və yeraltı su axınının mağaradan kənara tökülməsini təmin etmək məqsədilə mağaranın dibi onun ağızına nisbətən yoxuşlu olmalıdır. İşin başlangıcında mağaranın ağızı o vaxta qədər keçilir ki, köklü sükurlar 1-2 m açılmış olsun. Yalnız bundan sonra qazmanın ağız hissəsi natamam hündür qapı çərçivəsi ilə, yuxarı tavan hissəsi isə taxtalarla bərkidilir. Kəşfiyyat mağaralarının en kəsik sahəsi trapesiya şəkilli olub, əsasən eni 1 və 1,5 m, 1,5 və 2 m, hündürlüyü isə 1,8 və ya 2 m qəbul edilir. Nadir hallarda mağar en kəsik sahəsi kvadrat (2×2 m), düzbucaqlı ($1,5 \times 2$ m) və tac formalarına malik olur. Mağara tam və natamam qapı çərçivələri-lə bərkidilir.

Mağaraların havası oxlu və ya mərkəzdənqaçma tipli ventilatorlar vasitəsilə dəyişdirilir. Əgər mağaranın uzunluğu çox böyükdürsə və o yer səthindən çox böyük dərinlikdə keçilibsə, ventilasiya məqsədilə yer səthindən dağ qazmasına buruq keçilir və ora yer səthində ventilatorla birləşən ventilasiya boruları salınır. Keçilmiş mağaraların təhlükəsizlik texnikası qazma havasının təmizliyini, uçma halları (xüsusən tavanın) baş verməsin deyə möhkəm bərkidilməsini, qazma dibində şaxta qazının toplanmamasını və s. nəzərdə tutur.

Sərt bucaq altında yatan faydalı qazıntı kütləsinin uzanma istiqaməti boyunca keçilən mağaralarda geoloji sənədləşdirmə əsa-

sən onun tavanı və qazma dibini təsvir etməklə bitir (şəkil 9). Faydalı qazıntı kütləsi kiçik bucaq altında düşürsə, o zaman mağaranın divarı və qazma dibi təsvir edilir. Nəhayət, faydalı qazıntı kütləsi mürəkkəb formaya malik olarsa (apofizlər və s.), tavanla yanaşı qazma divarlarının da təsvirinin şəkli verilməlidir.




Şəkil 9. Sərt bucaq altında yatan filiz kütləsinin mağarada sənədləşdirilməsi: 1 – sink; 2 – qalenit; 3 – keratofir; 4 – qranit.

Mağara vasitəsilə açılmış faydalı qazıntı kütləsinin yatım istiqaməti üzrə keçilən yeraltı vertikal və maili dağ qazmalarının (qalxan, qezenk) divarları sənədləşdirilir. Çox vaxt bir divarın (xüsusən sinaqlanan) şəklini çəkmək kifayət edir (şəkil 10). Sınaqlar faydalı qazıntı kütləsinin uzanmasına əks olan istiqamətdə götürülür. Bəzi hallarda mağara və ştreklərdə olduğu kimi, bu tip yeraltı dağ qazmalarının da dibindən sinaqların götürülməsi lazımlıdır; bu zaman qazma dibinin şəkli geoloji piketajkaya köçürülməlidir.

Mağaraların sənədləşdirilməsi zamanı çəkilən şəkillər müeyyən edilmiş markşeyder nöqtələrinə «bağlanmalı», qarşılıqlı şəkildə əlaqələndirilməli və cəhətləndirilməlidir. Çəkilən şəkildə sinaqların götürüldüyü yer, onların nömrəsi dəqiq göstəriləməlidir. Nəhayət, götürülən sinaqlar faydalı qazıntı kütlə-

sinin və yan süxurların başlıca xüsusiyyətlərini eks etdirməlidir.



Şəkil 10. Qalxanın geoloji sənədləşdirilməsi: 1 – dioritlər;
2 – xalis sulfid filizi; 3 – möhtəvi şəkilli sulfid filizi.

Geoloji sənədləşdirmə 1:25 – 1:100 miqyasında aparılır. Eyni zamanda mağaranın planı tərtib edilir (adətən qazmanın tavani üzrə). Bu plana da sinaqlanma nöqtələri salınır.

Kəşfiyyat şaxtalarının keçilməsi

Sərt bucaq altında yatan faydalı qazıntı yataqlarının kəşfiyyatı zamanı, bir qayda olaraq şaxtalardan istifadə edirlər. Adətən, yataq yerüstü dağ qazmaları ilə, dərin horizontlar isə buruq qazmaları vasitəsilə öyrənilir. Lakin bəzən yataq morfoloji quruluşuna və tərkibinə görə mürəkkəb olduğundan dəqiq məlumat əldə etmək mümkün olmur, faydalı qazıntı xammalı isə xüsusən qiymətli hesab edildiyindən (məsələn, berill, uran, polimetallar və s.) iri həcmli dərin qazma işləri aparmaq lazımlı gəlir. Bu halda şaxtaların keçilməsi lazımlı gəlir.

Kəşfiyyat şaxtaları vertikal dağ qazmasına aid olub bir neçə on metr dərinlikdən 200-300 m və daha artıq dərinliyə qədər keçilir. Onun en kəsik ölçüsü 4-6-dan 10-14 m²-ə qədər olur.

Şaxtanın başlanğıcına onun ağızı, qurtaracağına - qazma diibi, onlar arasındaki məsafəyə şaxta lüləsi deyilir.

Şaxtanın hər 2-2,5 m² en kəsiyinə bir qazmaçı nəzərdə tutulur. En kəsiyi 6-8 m² olan şaxtalardan qazılmış süxurların çıxarılması bir neçə ton ağırlığa davam gətirən mexaniki bucurnaqtlar və ya 0,5 m³ həcmli badyalar vasitəsilə həyata keçirilir.

Şaxta lülələrinin bərkidilməsi adətən *xalis* və ya vurma yolu ilə aparılır.

Şaxta lüləsi iki qaldırıcı və pilləvi şöbələrə bölünür. Pilləvi şöbə pilləkanlarla təchiz olunur.

Şaxta havasının mütəmadi olaraq təzələnməsi üçün ventilatorlardan istifadə edilir.

Şaxtanın geoloji sənədləşdirilməsi qazma əsnasında aparılır. Bərk süxurlarda şaxta lüləsi dərhal bərkidilmədiyindən geoloq pilləvi şöbə vasitəsilə qazma dibinə düşərək sənədləşdirməni surflarda olduğu kimi aparır. Boş süxurlarda keçilən şaxtaların sənədləşdirilməsini isə yer üzərinə çıxarılan süxurlara əsasən aparırlar.

Şaxta keçərkən yatağın bir və ya bir neçə horizontunu kverşlaq, ştrek, ort (horizontlar boyu) və qalxanların (horizontlar arası) vasitəsilə öyrənmək mümkündür. Hər horizont boyu plan tərtib edib bütün qazmaları və götürülmüş sınaqları qeyd edirlər.

Şaxta üsulu ilə neft yataqlarının da istismarı mümkündür. Çünkü quyularla çıxarılan neftin böyük bir hissəsi yerin təkində qalır. Nəhayət, şaxtalarla kömür yataqları işlənib çıxarılır.

Fəsil 4

BURUQ-QAZMA İŞLƏRİ

Xalq təsərrüfatının bir çox sahəsində buruq qazması geniş tətbiq olunur. Hələ XV-XVII əsrlərdə Rusiyada Perm duz yataqlarından daş duz (xörək duzu) çıxarmaq məqsədilə buruq qazmasından istifadə edilmişlər. 1876-ci ildə Moskvada ilk artezian quyusu qazılmışdır. Abşeron yarımadasında neft verən ilk buruq 1847-ci ildə Balaxanıda qazılıb.

Buruq-qazma işləri keçmiş İttifaqdə iri miqyasda Oktyabr inqilabından sonra aparılmağa başlayır. Kursk Maqnit Anomaliyasında buruqlar vasitəsilə dəmir filizlərinin kəşfiyyatı aparılır. 1922-1923-cü illərdə neft hasilatında buruq qazmasında zərbə üsulundan daha mütərəqqi üslub hesab edilən gilli məhlulların yuyulması ilə rotor qazmasına keçirlər. 1924-cü ildə M.A.Kapelyuşnikov tərəfindən turbobur, daha sonra P.P.Şumilov, E.J.Tağıyev, R.A.İonesyan və M.Q.Qusman tərəfindən çoxpilləli reduktorsuz turbobur icad edilir.

Buruq qazmasından faydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı ilə yanaşı digər məqsədlərə də istifadə edirlər.

Şaquli, horizontal və meyilli istiqamətdə qazılan, uzunluğu diametrinə nisbətən xeyli artıq olan silindrik formalı dağ qaz-

masına *quyu* deyilir. Quyunun yer səthindəki başlangıçına quyunun ağızı, qurtaracağına – quyunun dibi deyilir. Quyunun yan sahəsinə onun divarları, ağızı ilə dibi arasında qazılmış hissəyə isə quyunun lüləsi deyilir. Quyuların diametri qazma baltasının xarici diametri vasitəsilə müəyyən edilib, axırından artıq olur. Quyuların diametri 3 sm-dən 50 sm-ə qədər, nadir hallarda 100-150 sm götürür. Yalnız şaxta xüsusiyyəti daşıyan quyuların diametri 8 m-ə çatır. Hazırda 10 min m və daha artıq dərinliyə qazılan buruqlar məlumdur, 15 min m dərinliyə layihələşdirilmiş quyular isə keçmiş İttifaqın bir neçə yerində (Kola yarımadası), o cümlədən, Azərbaycanda Saatlı ərazisində qazılır. Quyu 8832 m dərinliyə qədər qazılmış, nisbətən cavan çökmə və təbaşir yaşılı vulkanogen süxurları üzə çıxarmışdır. Quyunun keçilməsindən əsas məqsəd süxurların quruluşunu, maddi tərkibini, neft-qazlılığını və qazılmış süxur təbəqəsinin kristallik özüllə təmasının xüsusiyyətini öyrənmək, yer qabığının geoloji təbiətini, seysmik sərhədlərini, fiziki parametrlərə əsasən laylaşma səbəblərini aydınlaşdırmaqdır.

Ümumiyyətlə, quyular yer səthində şaquli və maili, yəraltı dağ qazmalarından isə şaquli istiqamətdən başlayaraq horizontal istiqamətə qədər müxtəlif bucaq altında və yaxud aşağıdan yuxarı qazila bilərlər.

Qazılan quyunun dibindən süxurlar tam və qismən çıxarılır. Çıxarılan süxur nümunələri vasitəsilə quyunun geoloji kəsişləşini tərtib edib süxurların litoloji tərkibini, laylanma meylini, onlarda təsadüf edilən fauna qalıqlarını və s. öyrənirlər. Quyu dibindən süxurların tam çıxarılması müxtəlif mühəndis tədqiqatları və istismar xarakteri daşıyır. Quyu dibindən dağıdılmış halda halqavi şəkildə çıxarılan süxur sütuncuğu *kern* adlanır.

Buruqların qazılması aşağıdakı proseslərdən ibarətdir – qazma buruqlarının quraşdırılması, quyu dibində süxurların dağıdılması, dağıdılmış süxurların yer səthinə qaldırılması,

quyu divarlarının bərkidilməsi.

Qazma dibində səxurlar zərbə, firlanma, zərbə-firlanma üsulları ilə keçilir. Qazma işlərini əl ilə və mexaniki yolla aparmaq olar. Hazırda az dərinlikli buruqların qazılmasında da mexaniki üsul tətbiq edilir.

Səxur quyu dibindən parçalanmaqla, əzilməklə və ya ovlamaqla çıxarılır. Bu və ya digər qazma növünün tətbiq edilməsindən aslı olmayaraq qazma prosesində həcmi, səthi və yorğunluq uçurulması ayrılır.

Qazma baltasının kəsici hissəsi ilə səxurun təmasında yaranan gərginlik səxurun bərkliyinin sıxılmaya qarşı yaratdığı gərginlikdən çox olarsa, *həcmi uçurulma* baş verəcəkdir. Bu zaman

$$\frac{C}{F} > P,$$

burada C – səxur uçuran alətin oxu boyunca yaranan yük, kq; F – kəsiciinin sahəsi, sm^2 ; P – səxurun sıxılmadakı bərkliyi, kq/sm^2 .

Həcmi uçurulma zamanı quyu dibindəki səxurlar iri və xırda hissələrə parçalanırlar. Qazma zamanı səxurların parçalanması ilə yanaşı baltanın kəsici hissəsinin də işlənilməsi (kütləşməsi) baş verir. Bu səbəbdən, F , yəni kəsiciinin sahəsi (F), get-gedə çoxalır.

Qazma baltasının kəsici hissəsilə səxur arasında təmas baş verən zaman əmələ gələn gərginlik səxurun bərkliyinin sıxılmaya qarşı yaratdığı gərginlikdən zəif olarsa, yəni

$$\frac{C}{F} < P$$

şərti yaranır ki, bunun da nəticəsində *səthi uçurulma* baş verir. Qazma dibində səxurun uçurulması kəsici ilə səxurun təmasında yaranan sürtünmə hesabına gedir. Səthi uçurulmada qazma alətinin ağızı vaxtından əvvəl yeyilir, kütləşir. Bu səbəbdən

səthi uçurulma az effektli hesab edilir.

Süxurlarda *yorğunluq uçurulması* həcmi və səthi uçurulma növləri arasında keçid təşkil edir. Belə ki, ilk əvvəl $\frac{C}{F} < P$ olur, lakin süxura dəfələrlə edilən güclü təsir nəticəsində onda çat sistemi əmələ gəlir. Süxurun bərkliyi (P) azalır və həcmi uçurulma hali yaranır. Bu üsulda uçurulmanın effekti səthi uçurulmaya nisbətən artıq, həcmi uçurulmaya nisbətən isə zəif olacaqdır.

Qazma işlərinin ümumi sxemi

Bu proses bir neçə mərhələdən ibarətdir:

1. Hazırlıq işləri – qazma qurğusunun quraşdırılması (montaj). Bura habelə, su və havanın sirkulyasiya etməsi üçün sistemin hazırlanması, buruğa yol çəkilməsi, elektrik xəttinin çəkilməsi və s. də aiddir;

2. Əsas proses – quyunun qazılması. Quyunun qazma lüləsinin bərkidilməsi, sementlənməsi (tamponaj), buruğun sənəd-ləşdirilməsi və baş verə bilən qəzaların aradan qaldırılması;


3. Yekun işləri – buruğun ləğv edilməsi, qazma qurğularının sökülməsi (demontajı) və onların başqa yerə köçürülməsi üçün hazırlanması.

Qazma vişkaları

Qazma vişkaları stasionar (sabit), səyyar və özüyeriyən olur (şəkil 11).

[Stasionar özüllər ağacdan və ya metaldan qurulur] Bu cür özüllərin dəyəri kəşfiyyat quyusunun hesabında oturduğundan qazılan süxurun hər bir metrinin qiymətini artırır. Səyyar əsas-lara gəldikdə, onlar bir yerdən digər yerə köçürülrək bir neçə

quyunun qazılmasına zəmin yaradır.) Təbiidir ki, bu yolla quyunun qazılması daha tez və ucuz başa gəlir.)



Şəkil 11. Vişkanın sxemi.

[Özüyeriyən qazma qurğusu (qazma dəzgahı, nasos və dor) traktor və ya avtomasının çərçivəsi üzərində bərkidilərək onların mühərriki vasitəsilə hərəkətə gətirilir.) Çox zaman dizel və elektromotor mühərriklərindən istifadə edilir.

Qazma qurğuları üçün özül seçilərkən özülü təşkil edən sűxurların fiziki-mexaniki xüsusiyyətləri, müqavimətliyi və s.

nəzərdə tutulmalıdır.

[Qazma məqsədilə qurulan stasionar vişka kapyordan (qübüçə) və saraydan ibarət olur.] Kapyordan alətlər komplektini oturtma borusuna və ölçü cihazlarını quyuya endirib qaldırmaq məqsədilə,) saraydan isə qazma mexanizmlərinin və avadanlığın yerləşdirilməsi və texniki işçilərin istirahəti üçün istifadə edirlər.]

Vişkalar bir-birindən yüksəkaldırma, ayaqlarının oxu arasındakı məsafə və hündürlü ilə fərqlənilər. Aşağı oturacaqda vişkanın ayaqları arasındaki məsafə qazma dəzgahının ölçüləri və qazma prosesinin rahat aparılmasını nəzərə alaraq müəyyən edilir.

Yuxarı oturacaqda ayaqlar arasındaki məsafə isə səndeliinin (quşxananın) yanında qazma şamları yerləşdiyi zaman tal blokunun sərbəst və sürətlə hərəkətinin təmin edilməsi ilə müəyyən edilir.

Vişkanın oturacaq ölçülərini təyin edərkən onun dayanaqlığının təmin edilməsini də nəzərdə tutmaq lazımdır. Vişkanın hündürlüyü qazma şamlarının uzunluğu, tal bloku və qaldırıcı qarmağın sərbəst yerləşməsi və cyni zamanda kəlləçarxdan (kranblok) müəyyən məsafədə qalması ilə müəyyən edilir. Vişkanın hündürlüğünü müəyyən edərkən qazma dəzgahı vəsittəsilə qaldırılan alətin qalxma sürəti də nəzərə alınmalıdır.

Qazma kapyorları

Mexaniki üsulla aparılan qazma işlərində ilk əvvəl kapyor qurulur.

[Kapyordan qazma ləvazimatının quyuya endirilib qaldırılması və oturtma borularının endirilməsi məqsədilə istifadə edirlər.]

Üçayaqlı kapyorlardan dərinliyi 300 m-ə çatan şaquli və maili keşfiyyat quyularının qazılmasında istifadə olunur.

Kapyorun hündürlüyü şamın uzunluğundan asılı olaraq götürülür. Şamın uzunluğu 6-9 m olduqda, kapyorun hündürlüyü 9-12 m, bəzən isə 15 m qəbul edilir.

Dördayaqlı kapyorlar üçayaqlı kapyora nisbətən davamlı, yüksək qaldırma qabiliyyəti isə daha çoxdur. Bu da dərin kəşfiyyat quyularının qazılmasına imkan verir. Dördayaqlı kapyorların hündürlüyü 9-12 m və 15 m olur.

Meşə materialları ilə zəngin olan rayonlarda kapyor adətən ağacdən düzəldilir. Yuxarı çərçivə ilə birlikdə onun hündürlüyü bu zaman 15-22 m-ə çatır.





Bununla belə, metal konstruksiyalı kapyorlar daha çox üstünlük təşkil edirlər. Geoloji-kəşfiyyat işlərində tətbiq edilən metal kapyorların hündürlüyü 18 m-dən 32 m-ə qədər olur.

Hərəkət etdirilən buruqlar. Son zamanlar MR-1, MR-2 markalı, möhkəm çəkilib-bərkidilmiş dora malik olan qazma buruqlarından istifadə edirlər. MR-1 markalı dor ZİF-300, MR-2 markalı dor isə ZİF-650a markalı qazma dəzgahları ilə vahid blok quruluşu əmələ gətirir.

Qazma şanqları

Quyuların qazılması zamanı adətən dairəvi en kəsim sahəsinə malik olan şanqlardan (qazma borularından) istifadə edirlər. Belə şanqlar poladdan düzəldilərək xarici diametrləri 33,5; 42; 50; 60; 63; 73; 89; 102; 114; 127; 140; 168 mm, uzunluqları isə 1,5; 3; 4,5; 5; 6; 8; 12 m olur.

Şanqlar bir-biri ilə xaricdən yivlər, daxildən isə nipellə bərkidilir (şəkil 12). Adətən nipellə birləşdirilən şanqlar kiçik diametrlı quyuların qazılmasında işlənilir.



Şəkil 12. Şanqlar və onların birləşdiriciləri: 1 – nipel, 1-1 – nipel qifili; 2 – şanqlar; 3 – mufta; 3-3 – mufta (ştanq) qifili.

Mufta vasitəsilə birləşdirilən şanqlara nisbətən nippellə birləşmə hidravlik müqavimətə daha çox davamlıdır.

Abraziv sükurlarda köşfiyyat quyusu qazılan zaman ştanqlar tez sıradan çıxdığından rezindən hazırlanmış halqalardan (protektor) istifadə edilir. Protektorların xarici diametrləri mufta və qıfların xarici diametrlərindən artıq olmalıdır.

Quyu gövdəsinin əyilməməsi üçün, yaxud istənilən istiqamətdə qazmanı davam etdirmək üçün adı şanqlardan başqa quyu dibində qazma alətinin üstündə UBT ağırlaşdırılmış üç,

yəni bir neçə ağırlaşdırılmış qazma boruları tətbiq edilir. Bunnların da hər birinin uzunluğu 4,5-6 m, bəzən 8 m, xarici diametrləri 95; 108; 146; 178 və 203 mm, çəkiləri isə müvafiq olaraq 1 poq. metrdə 49; 97; 156; 189; 192 kq olur.

Qazma ştanqının quyuya qaldırılıb-endirilməsində bir sıra alətlərdən istifadə edirlər (şəkil 13).

Boruların bir-birinə bağlanması və açılması üçün kəlbətin və açarlardan istifadə edirlər. Hal-hazırda dərin quyuların qazılmasında bu proses pnevmatik AKB (avtomatik qazma açarları) ilə əvəz olunurlar.

Elevatorlar – qaldırılıb endirilmə prosesində qazma şamlarının (ümmüyyətlə, boru qıfıllarının) açılıb bağlanmasında tətbiq olunur; belə ki, rotor üstündə hər bir qazma borusunun qıfılına geydirilir və quyunun ağızında onu saxlayır və i.a. Sonra bir sıra xırda mexanizmlərdən istifadə olunur (daşıyıcı lövbər, çəngəllər və s.).


Buruq-qazma işlərində istifadə edilən kəndirlər

Quyu dibindən alətin qaldırılmasında, quyunun təmizlənilməsində, zərbə üsulu ilə qazılmada və digər köməkçi əməliyyatlarda kəndirlər tətbiq olunur. Adətən polad kəndirlərdən (kanatlardan) istifadə edilir; yalnız az metrajlı quyular qazılar-kən kəndir burazlardan istifadə edilə bilər. Bu kəndirlər çox elastik olub, 1000 kq/sm^2 -ə qədər müvəqqəti müqavimətə malikdir.

Polad kəndirlər qırılmaya müvəqqəti müqaviməti 8000-dən 24000 kq/sm^2 -ə qədər çatan nazik polad məftillərdən hazırlanır.

Kəndirlərin işlənmə müddətini artırmaqdən ötrü onlara davam gətirə biləcəyi ağırlıqdan çox ağırlıq tətbiq edilməməli və uyğun diametrli baraban (kəndiri sarımaqdən ötrü) və çarx

seçilməlidir. Kəndirin və çaxın üst səthi mütamadi olaraq yağılanmalıdır. Məftillərin hörülmə əməliyyatı üç növ olur: xaç şəkilli, düzünə və kombinə edilmiş. Hörülmə istiqaməti sağ və sol ola bilər.



Şəkil 13. Qazma avadanlığı: **a** – farştul; **b** – döndərici xomut; **v**, **q** – burma üçün açarlar; **d** – kəlbətin; **e** – çəngəller; **j** – vertlyuq probkası; **z** – elevator; **1** – dairə (əsas); **2** – kəsik hissə; **3** – korpus; **4** – halqa.

Oturutma boruları

Möhkəm olmayan və boş sūxurlarda qazma işləri aparar-kən quyu divarlarını uçmaqdan qorumaq məqsədilə oturtma borularından istifadə edilir. Maye faydalı qazıntı yataqlarının kəşfiyyatında quyuların tam lülə boyunca bərkidilməsi aparılır.

Oturutma boruları yüksək keyfiyyətli poladdan hazırlanır. Bununla belə alüminium xəlitələrindən hazırlanan borulardan daha geniş istifadə edilməyə başlanır. Onlar poladdan düzəldilmiş borulara nisbətən, demək olar ki, üç dəfə yüngüldür. Belə borular nipelli qıffıllar vasitəsilə bir-birinə birləşdirilir.



Qazmanı başlayan zaman oturtma boruları quyunun düz xətli istiqamətini təmin edir.

Məxaniki fırlanma üsulu ilə qazmada diametrləri 146/137-dən 44/37 mm-ə qədər çatan oturtma borularından istifadə edirlər. Hər borunun uzunluğu 3; 4,5 və 6 m olur. Dərin quyuların qazılmasında istər oturtma borularının diametri (820-121 mm), istərsə də uzunluğu (8-13 m) çoxalır. Belə borular bir-birinə geydirilməklə və yaxud qaynaq edilməklə birləşdirilir. Su daşıyan sūxur horizontlarında kəşfiyyat quyularını qazarkən polietilendən və asbosementdən düzəldilmiş oturtma borularından istifadə olunur. Heç şübhəsiz, bu tip borulara nisbətən xeyli yüngül olmaqla yanaşı, olduqca ucuzdurlar.

Asbosementli oturtma boruları iki markada (VND-10 və VND-8) buraxılmaqla 122/100; 143/119; 169/141; 221/189; 325/2794; 370/322 mm diametrində və 3-4 m (hər biri) uzunluğunda olurlar. Ayrı-ayrı oturtma boruları muftalarla birləşdirilir. Bəzən isə yivli metallik muftalardan istifadə edilir. Boruların yuxarı hissəsinin uçmaması üçün asbosement boru dəstəsindən əvvəl quyu ağızı metallik boru ilə bərkidilir.

Adətən asbosementli borulardan hidravlik təzyiqi 10 atm. artıq olmayan şəraitdə istifadə edirlər. Artezian quyularının bərkidilməsində isə polietilen oturtma boruları tətbiq olunur.

Oturutma borularını quyuya salan zaman aşağıdaki avadanlıqlardan istifadə edilir (şəkil 14):



Şəkil 14. Oturutma borularının qaldırılması: **a** – domkratlarla: 1 – borular; 2 – musta; 3 – dəmir xomut; 4 – taxta xomut; 5 – domkrat; **b** – riçaqlarla: 1 – dəmir xomut; 2 – riçaqlar.

1. Boru başmağı – birinci oturtma borusunun aşağı hissəsinə bağlanaraq quyuya salan zaman quyu lüləsində bir istiqamətləndirici kimi quyu divarlarının kəsilməməsini təmin edir. Zərbə üsulu ilə qazmada zərbə borusu başmaqlarından, firlama üsulu ilə qazmada isə frezerli başmaqlardan istifadə edirlər.

2. Yurucu başlıqlar – oturtma borularının quyuda möhkəmləndirilməsi üçündür. Başlıqların əsas vəzifəsi zərbə vəsittəsilə boru quyuda oturdulan zaman onun yuxarı hissəsini zərbə deformasiyasından qorumaqdır.

+3. Xomutlar – şanqların quyuya salınıb-çıxarılmasında və oturtma boru dəstinin istiqamətləndirilməsində işlənir. Sadə və lafetli xomutlar olur.

+4. Oturtma borularının bir-birinə geydirilməsində və əks əməliyyatda iki və üç şarnirli açarlardan istifadə olunur.

+5. Domkratlar – quyu dibində pazlaşmış qazma borusunun və ya alətinin çıxarılmasında tətbiq olunur. Domkratlar vintli və hidravlik olmaqla iki növə ayrırlar.

Yük qaldırma qabiliyyəti 40-100 t olan hidravlik domkratlar daha geniş tətbiq olunur.

6. Zərb aləti – boruların quyuya oturdulması üçündür.

7. Çıkarıcı alət – yivli mufta ilə birləşən oturtma borularının quyudan çıxarılmasında istifadə edilir. Alət çıxarılan borunun yuxarı hissəsinə geydirilir.

Quyuların yuyulması və üfürülməsi

Qazılmış səxur hissəciklərini quyu dibindən yuxarı qaldırmaq üçün quyuların yuyulması aparırlar. Bu səbəbdən, yuyucu məhlul quyuda dövr etməlidir. Yuyucu məhlul gilli məhluldan, sudan və emulsiya şəklində hazırlanan xüsusi mayelərdən ibarətdir. Gilli məhlul baltanın quyu dibində qazdığı süxurları quydan xaric edir, öz sürətilə qaldırıldığı səxur hissəciklərinin təkrarən quyu dibinə çökəməsinə müqavimət gös-

tərir; quyuda hidrostatik təzyiq yaradaraq, quyu divarlarının davamlılığını artırır və onları uçmadan qoruyur; quyu divarlarını şirələməklə açılmış sükür məsamələri səthlərində davamlı qazma şəraiti yaradır; qazma komplekti üçün yağlayıcı rolunu oynayır; layın və qızmış baltanın temperaturunu azaldaraq, soyuducu vəzifəsini daşıyır.


 Qalın gil laylarını qazdıqda quyunun su ilə yuyulması daha sərfəlidir. Artıq burada quyu divarlarının şirələnməsinə ehtiyac qalmır, qazılmış gil hissəcikləri isə baltanın yuma deşiyindən çıxan su şırnağı ilə qarışa bilir. Gil layları intervalı qurtaran kimi qazmada yenidən yuyucu məhlul kimi gilli məhlula keçirlər. Nəhayət, qazma zamanı quyuların neft əsaslı məhlullarla yuyulması (məhsuldar neft laylarının açılmasında) da tətbiq olunur.

 Quyunun müvəffəqiyyətlə qazılmasında yuyulma prosesinin nə dərəcədə əməli şəkildə aparılmasının böyük əhəmiyyəti vardır. Düzgün aparılan yuyulma nəticəsində quyu divarlarını oturtma boruları ilə bərkitmədən yüz və hətta min metrlərə qədər qazmaq mümkündür! Yuyulma düzgün təşkil edilməyəndə quyu divarlarının uçması və baltanın kipkəc vasitəsilə tutulması baş verir.

Yuyucu məhlülün quyuda dövranı düzünə və tərsinə sxem üzrə gedir (şəkil 15).

Birinci halda (şəkil 15, a) məhlul nasosla (1) rezin boru vasitəsilə (2) qazma ştanqlarından (3) quyu dibinə vurulur. Məhlul qazma alətinə çataraq (4) onu soyudur, quyu dibini sükür hissəciklərindən təmizləyir və halqavi boşluq boyu ştanqlar ilə quyu divarları arasında halqavi fəzada hərəkət edərək yuxarı qalxır və özü ilə qazılmış sükurları çıxarır.

Tərsinə sxem üzrə (şəkil 15, b) yuyucu məhlul halqavi boşluqdan (1) quyu dibinə vurulur, sonra isə qazma ştanqlarından daxili kanal vasitəsilə sükür hissəciklərilə birlikdə yuxarı qalxır. Bu halda quyu ağızı hermetik olmalı və xüsusi salniklə (2) təchiz



Şəkil 15. Quyuların düzünə (a) və tərsinə (b) sxem üzrə yuyulması.

olunmalıdır. Tərsinə sxem üzrə yuyulmada şanqların en kəsik sahəsi kiçik olduğundan, məhlul sürətlə yuxarı qalxır və özü ilə hətta iri hissəcikləri belə daşıyır. Tərsinə sxem üzrə yuyulmanın əsas üstünlüyü budur. Lakin bu üsulun mənfi cəhətləri də vardır. Əvvəla, qazma alətinin boşluqları tez-tez tutulur. Digər tərəfdən, yuxarı qalxan məhlul sükür hissəciklərini sovuraraq mərkəzi şanqa istiqamətləndirir, qazma dibinə isə mayenin effektiv təsiri olmur. Düzünə sxem üzrə yuyulmada isə məhlul qazma baltasının kiçik boşluqlarından böyük sürətdə çıxaraq quyu dibinə vurulur və yumşaq sükurlar intensiv surətdə yuyulurlar: Bu isə öz növbəsində, qazmanın sürətini artırır. Göstərilənləri nəzərə alaraq qazma işlərində adətən düzünə yuma aparılır, qazılmış sükurların daşınılması üçün isə

gilli məhluldan istifadə edilir.

Quyuların yuyulması üçün sərf olunan suyun miqdarı gilli məhlulun təkrar dövrü istifadəsi nəticəsində azalır. Quyu ağzında – oturtma borusunun quyu ağızı hissəsində, boruya qaynaq edilən qəbuledici yuma zamanı quyudan çıxan məhlulun nov sisteminə axıb keçməsini təmin edir. Gilli məhluldakı süxur hissəcikləri novdan keçərək çökür, məhlul isə qəbuledici çənə töküür. Çəndə də məhlul çöküntü verir və yenidən dərinlik nasosları ilə təzyiq borusu vasitəsilə quyuya vurulur.

Quyunun yuyulması qazılmış süxur hissəciklərinin quyu dibindən çıxarılmasını təmin etməlidir. Gilin xırda kolloid hissəcikləri məhlulun xüsusi çökisini və özlülüyünü artırır, nisbətən iri hissəciklər isə yuxarı qalxan məhlul axımının sürəti ki-fayət dərəcədə olan halda daşınılır. Əks təqdirdə, iri hissəciklər yenidən quyu dibinə çökəcək və onların xirdalanmasına əlavə əmək sərf olunacaqdır. Bu, qazma prosesini mürəkkəb-ləşdirməklə yanaşı, eyni zamanda baltanın tez sıradan çıxmasi-na, hətta quyu dibində qazma alətinin «tutulmasına» belə səbəb olur. Odur ki, gilli məhlulda iri fraksiyaların müəyyən miqdardan artıq olmasına yol verilməməlidir.

Iri fraksiyaların miqdarının gilli məhlulun ümumi həcmində nisbəti xüsusi çökdürücüdə (qumölçən) faizlə ölçülür və P hərfi ilə işarə edilir. Adı gilli məhlullarda iri fraksiyaların həcm miqdarı (P) 4%-dən artıq olmur.

Məhlulun xüsusi çökisini artırmaqla onun yuyuculuq qabiliyyətini artırmaq mümkündür. Bu səbəbdən təcrübədə çox zaman ağır məhlullardan istifadə edirlər (baritli məhlullar, hematitli məhlullar və s.).

Adı gilli məhlulların xüsusi çökisi $1,10-1,20 \text{ q/sm}^3$ olur. Məsaməli və çatlı süxurlarda bu göstəricini $1,25-1,30 \text{ q/sm}^3$ -ə qədər artırmaq lazımdır. Lazım gəldikdə, məhlulları müəyyən emalla ağırlaşdırıb onun xüsusi çökisini $2,4 \text{ q/sm}^3$ -ə çatdırırlar. Gilli məhlulların xüsusi çökisi areometr vasitəsilə təyin edilir.

Gilli məhlullar bir qədər elastiklik xassəsinə malikdirlər. Bu – hissəciklərin çökməsini ləngidir, başqa sözlə, quyunun yuyulma effektini çoxaldır. Nəhayət, bəzi məhlullar, xüsusən çox incə təbəqələrə ayrılan gillərdən (məsələn, montmorillonit) hazırlanan məhlullar, şanqların vasitəsi ilə quyu divarları arasından yuxarı qalxarkən sűxurların məsamə və çatlarına girir və onları uçmaqdan qoruyurlar.

Sűxurla təmasda olan gilli məhlulun təzyiqi sűxur məsamələrindəki təzyiqdən artıq olarsa, onun maye fazasının ayrılması, yəni suvermə, baş verir. Məhlulun suverməsi nə qədər az olsa, qazma prosesi üçün bir o qədər yaxşı şərait yaranar. Bu səbəbdən, gilli məhlullara xüsusi kimyəvi reagentlər əlavə edərək onun suverməsini azaldırlar.

Son zamanlar quyuların *üfürülmə üsulu* ilə qazılması tətbiq edilir. Təcrübə göstərir ki, üfürülmə üsulu ilə qazmada qazmanın sürəti, xüsusən mexaniki sürət, yuyucu mayelərin köməyi-lə gedən qazmaya nisbətən xeyli artıqdır. Neft yataqlarında alçaq təzyiqli layların açılmasında hava və qazla üfürülmə prosesi daha yaxşı nəticələr vermişdir.

Üfürülməli qazmada mexaniki sürətin və habelə, baltanın qazma sürətinin gilli məhlulların köməyilə keçirilən qazmaya nisbətən artması əsasən quyu dibinin daha yaxşı təmizlənməsi və sűxura olan hidrostatik təzyiqin ciddi azalması nəticəsində baş verir.

Üfürülmə üsulu ilə quyuların qazılması aşağıdakı hallarda tətbiq edilə bilər:

Donmuş sűxurlarda əgər gilli məhluldan istifadə edilərsə, sűxurun donu açıla bilər və quyu divarları uçar.

Çatlı və məsaməli sűxurlarda gilli məhlulun intensiv udulması və sűxurların şışməsi hali baş verir.

Susuz rayonlarda.

Üfürülmə üsulu ilə qazmanın əsas üstünlükləri aşağıdakılardır:

Qazma sürətinin 2-5 dəfə artırılması ilə yanaşı balta ağızının bərkliyi də xeyli artır; quyu divarlarının şisməsi və yuyulması hali aradan qalxır; gilli məhlulun hazırlanmasına ehtiyac qalmır; süxurların qazılmasına sərf edilən vaxt xeyli azalır; donmuş süxurlarda donu açılmış qatı təcrid edir; hidrogeoloji müşahidələrin aparılmasını asanlaşdırır; kernsiz qazma aparan da kipkəcə əsasən litoloji təmasların müəyyən edilməsini yüngülləşdirir.

Quyuların üfürülmə ilə qazılmasında hərəkət edən kompressor stansiyalarından istifadə edilir. Belə kompressorların əsas markaları PKS-3, ZİF-51, ZİF-55, VKS-5, PKS-5, VKS-1, VKS-1D-dır. Məhsuldarlıqları $6\text{-}7 \text{ kq/sm}^2$ təzyiqdə $3\text{-}9 \text{ m}^3/\text{san}$ olur.

Quyuların üfürülməsində bəzən stasionar kompressorlar dan da istifadə edilir (VK-3-5, VK-3-6, VV-200 və s.).

Quyuların tamponajı

Maye, qaz şəkilli faydalı qazıntıların və mineral duzların öyrənilməsi məqsədilə qazılan quyularda məhsuldar qatı yuxarıda yatan laylardan təcrid etmək lazımlıdır. Bu, quyuların tamponajı adını daşıyır və aşağıdakı şəkildə gedir: məhsuldar qatı keçməmiş qazmanı su keçirməyən layda dayandırıf və oturtma boruları ilə quyu divarları arasındaki boşluğu gil və sementlə doldururlar. Bununla oturtma boruları quyuda bərkidelərək, uzun müddət quyu divarlarının tökülməməsini, uçulmamasını təmin edir və oturtma borularının su laylarından paslanmasının qarşısını alır.

Gillə tamponaj adətən hidrogeoloji məqsədə qazılan quyularda aparılır.)

Oturma borularının sementlənməsi bir neçə üsulla olur. Bu da iki böyük qrupa ayrılır – birinci və ikinci dərəcəli sementləmə üsulu.)

Birinci dərəcəli sementləmə qazmadan sonrakı sementləmədir: bunlar da iki probka vasitəsilə sementləmədən (xalis), bir probka vasitəsilə sementləmədən (xalis), «quyruğ»un (xrostovik) və aşağı seksiyanın sementlənməsindən, manjetli sementləmədən, ikipilləli sementləmədən ibarətdirlər.

İkinci dərəcəli sementləmə quyuların təmiri, bərpası, təkrarı aparılan işlər zamanı və s. tətbiq olunurlar.

Birinci dərəcəli sementləmə üsulları – *iki probka vasitəsilə xalis sementləmə*. Oturtma borularını quyuya sallayan zaman birinci başlıqlı borunun yuxarı hissəsinin müftasının içərisinə dayaq halqası qoyulur. Sonra, quyunu yenə də yaxşıca yuyub, oturtma borusunun quyu ağızı hissəsinə sementləmə başlığı geydirirlər. Başlığın içərisinə isə birinci sementləmə probkası qoyulur. (Bəzən xüsusi konstruksiyalı sementləmə başlıqlarında probka əvvəldən həmin başlığın içərisinə qoyulur). Sementləmə başlığı, sementləməni icra edən nasoslarla, aqreqatlarla, yaxud buruq nasoslari vasitəsilə ilə birləşdirilir. Sementləmədən qabaq başlığın aşağı vikidindən, quyu bir neçə tsikl yuyucu məhlulla yaxşıca yuyulduğdan sonra sementləmə əməliyyatı başlayır. Belə ki, aşağı vikidi bağlayaraq yuxarı vikiddən birinci probkanın üstündən tələb olunmuş sement məhlulunun miqdarı, sementləmə aqreqatları və sement qarışdırıcı maşınları ilə vurulur. Sonra başlığı açıb ikinci sementləmə probkasını qoyurlar. Onun üstündən hesablanmış miqdarda basıcı məhlul (adətən gilli məhlul, yaxud ağırlaşdırılmış məhlul) vurulur və bununla ikinci üst probka ilə birinci probka arasındaki sement məhlulu oturtma borusunun içərisilə aşağıya hərəkət edir, nəhayət o, dayaq halqasına çataraq ona dirənir və «stop» - təzyiq artır. Bu vəziyyətdə birinci probkanın orta diafraqması sınaraq dayaq halqasından aşağı getmir, yalnız üstdən ikinci probkanın basqı təzyiqi nəticəsində sement məhlulu həmin diafraqmanın sınmış hissəsindən aşağı keçir. Beləliklə, basıcı məhlulun əvvəldən hesablanmış miqdarı tamam olan kimi, ikinci probka

birinci probkanın üstünə oturur. Bununla lazım olan sement məhlulu oturtma borusunun halqavı fəzasına qalxmış olur. Onun bir hissəsi başmaqlı boruda (dayaq halqasından aşağı hissədə) qalır, bu da izolyasiya olub quyu dibini mühafizə edir.

Qeyd etmək lazımdır ki, əvvəldən hesablanmış tələb olunan basıcı məhlulu vurarkən, təzyiq get-gedə artır və axırdı basıcı məhlul $1\text{-}2 \text{ m}^3$ qalandan onun vurulması tədricən azaldılır. Bu əməliyyat ikinci yuxarı probkanın aşağıdakı birinci probkanın üstündə oturmasına qədər aparılır, bu hal «stop» anı alaraq təzyiqin birdən-birə qalxması ilə müşahidə olunur.

Bir probka vasitəsilə xalis sementləmə. Adətən neft və qaz quyularının sementlənməsində xalis sementləmə aparılır (adi Perkins üsulu). Əsas etibarilə konduktorların, texniki kəmərlərin sementlənməsində bir probkanın tətbiqi həmin sementlənməni tamamilə təmin edir. Bəzi hallarda altı və üstü manjetli dairəvi qayış gönündən düzəldilmiş silindrik formalı taxta probkalardan istifadə olunur. (İki probka vasitəsilə xalis sementləmədə hazırlanmış rezin pilləvari manjetli diafracqmalı probkalar tətbiq olunur).

Bir probka vasitəsilə xalis sementləmə ilə iki probka vasitəsilə xalis sementləmənin fərqi ondan ibarətdir ki, birincidə aşağı probka olmur, yalnız yuxarı probka özü dayaq halqasına çatdırılır, bu da təzyiqin birdən qalxması ilə müşahidə olunur. Bu halda sementləmə əməliyyatı bitmiş hesab edilir.

Bunlardan əlavə, qeyd etdiyimiz kimi, birinci dərəcəli sementləmə üsuluna eyni zamanda daxildir: oturtma borularının buraxılmasında «quyruğun» və aşağı seksiyanın sementlənməsi ümumi anlayış olaraq qeyd etmək lazımdır ki, bu, çox dərin quyularda oturtma borusunun buraxılmasında tətbiq olunur. Belə quyular hissə-hissə seksiyalarla sementlənir: aşağı seksiya hesablamlara əsasən, yuxarıdan sol köçürücü vasitəsilə qazma boruları ilə quyuya buraxılır. Sementləmə əməliyyatından sonra, yuxarı hissə də olan qazma boruları, sol köçürücü ilə aşağı

seksiyadan rotoru firlatmaqla açılır və bunun nəticəsində oturtma boruları (aşağı seksiya) quyunun aşağı hissəsində qalır bununla açıqdakı lay dəstələrinin qarşısını bağlayır. Həmin bu vəziyyətdəki oturtma borusunun buraxılması «quyruq» adlanır.

Manjetli sementləmə – az təzyiqli çox drenajlı və hidravlik dağıntıya məruz qalan laylarda tətbiq olunur.

İkipilləli sementləmə – bu əməliyyat geoloji-texniki səbəblərdən sement məhlulunu lazım olan zonaya qədər qaldırı bilmədikdə tətbiq olunur.

Bu üsulun tətbiqi bir sıra hallarda məsləhət görülür:

- 1) altda yatmış laylarda məhlulun udulma zonası olduqda;
- 2) quyu lüləsinin aşağı hissəsi ilə yuxarı hissəsindəki temperatur fərqlərinin böyük olması nəticəsində aşağı hissədə sement məhlulunun tez «tutuşması» baş verdiğdə;
- 3) buruqda çoxlu miqdar sementləmə aqreqatlarını yerləşdirmək mümkün olmadıqda;
- 4) sement məhlulunun udulması zamanında.

Pilləvari sementləmə üsulunun tətbiq edilməsində sement qənaət edilmiş olur.

Oturma borularının (kalonun) sementlənməsi ikipilləli (bəzən üçpilləli) sementləmədə iki mərhələdə aparılır: əvvəl kalonun aşağı hissəsi sementlənir, sonra isə yuxarı hissəsi.

Əks sementləmə – bu borunun arxasından, yəni halqavi fəzadan sement məhlulunu vurmaqla kalonun sementlənməsidir. Bu o zaman tətbiq edilir ki, sementləmə üsulu quyunun kəsilişində zəif, az təzyiqdə hidrodağıntıya məruz qalan laylar rast gəlsin.

İkinci dərəcəli sementlənmə üsulları. Quyuların bərpası zamanı tətbiq edilir. Məsələn, quyuda oturtma borularının (kalonun) içində axımın zühura çıxmazı, oturtma boru kalonunda germetikliyin (kipliyin) pozulması, laydan perforasiya olunmuş deşiklərdən quyunun içəinə lay suyunun neftlə və yaxud qazla gəlməsi halları və s.

Hər bir kəşfiyyat qazmasında qazma işləri qurtarandan sonra lazımı tədqiqatlara ehtiyac qalmırsa, tamponajın ləğvi aparılır. Bu, ilk növbədə təbii sərvətin qorunması məqsədini güdür. Dərin kəşfiyyat qazmaları keçərkən bir neçə su saxlayan horizont üzə çıxır. Tamponaj ləğv edilməzsə bu zaman su saxlayan müxtəlif horizontların suları bir-birinə qarışacaq və beləliklə keyfiyyətli su aşağı keyfiyyətli suya çevriləcəkdir və ya su saxlayan horizontdan aşağıda su udan sükür layı yatmışsa, su quyu lüləsi vasitəsilə bu laylara keçəcəkdir.

Mühəndis-geoloji işlərlə tamponajı ləğv edilməmiş quyu lüləsi tikintinin özülünün altına su keçməsi üçün kanal rolunu oynaya bilər. Bu isə, öz növbəsində özül sükurlarının yuyulmasına və özülün deformasiyasına səbəb ola bilər.

Fəsil 5

MEXANİKİ FIRLANMA ÜSULU İLƏ QAZMA

Qazma borularının ucunda quyuya buraxılmış balta ilə sükurlar dağıdırılır və quyudan yer səthinə qaldırılır. Bunun üçün bir tərəfdən qazma prosesində baltanın quyu dibində fəsiləsiz olaraq fırlanması, digər tərəfdən isə quyu dibinə yuyucu mayenin vurulması lazımdır. Baltanın fırlanmasını təmin etməkdən ötrü onun üzərinə qazma alətinin ağırlığı hesabına müəyyən qədər yük verilir (Qazma rejimini tənzim etmək, qaldırma – endirmə əməliyyatını normal aparmaq, quyuda balta üzərinə verilmiş yükü və balta istiqamətini sabit saxlamaq üçün GİV markalı çeki indikatorundan istifadə olunur ki, o datalı kanatının «ölü» ucunda quraşdırılmışdır). Yuyucu maye (gilli məhlul, su, xüsusi məhlullar) isə baltanın dağıdıığı sükurları quyu dibindən qaldırıb kənara xaric edir.

Fırlanma üsulu ilə qazmada, quyu dibində baltanın firla-

dilması prinsipindən asılı olaraq rotor, turbin və elektrik qazması (elektrobur) ayrılır.

Rotor üsulu ilə qazma

Rotor üsulu ilə qazmada baltanın quyu dibində fırlanması üçün quyu ağızında yerləşdirilmiş rotordan istifadə edilir. O, qazma ştanqını fırladır. Axırıncı öz ağırlıq gücündən aldığı dərtildən əlavə, fırlanma və əyilməyə qarşı da istifadə edildiyindən qazma ştanqlarında sinma təhlükəsi yaranır. Onu da qeyd etmək lazımdır ki, fırlanma zamanı qazma borularının qıffilları quyu divarlarına toxunaraq sürtülür, qıffilların xarici diametrləri yeyilərək eksentrik kiçilir və boruların, qıffilların 8 saplı yivləri gərgin vəziyyətdə olur. Rotorun fırlanması bucurqandan 2 sıralı zəncir intiqalından gələn ötürmə olduğundan, bəzən tez-tez zəncir qırılır və təmir işləri aparılır.

Rotor qazma üsulunda qəzaların $\frac{3}{4}$ hissəsi yuxarıda göstərilən səbəblərlə əlaqədardır.

Rotor qazma üsulunda ən vacib məsələ baltaya verilən yük və fırlanmada dövrlərin sayıdır. Bunun üçün qazma zamanında qazmaçı geoloji-texniki tapşırıqə əsasən qazma rejiminə riayət etməlidir.

Kəşfiyyat quyularında müəyyən dərinliklərdən səxur nümunələri götürmək məqsədilə quyu dibi halqa şəklində qazılır. Halqa formalı qazmada quyu dibinin mərkəzində pozulmamış halda səxur sütunu (kern) qalır. Həmin bu qazmada da eyni qazma dərzgahı və buruq avadanlığı, qazma boruları tətbiq olunur. Burada yalnız quyu dibi halqa şəkildə qazmaya mənsub olduğundan, xüsusi səxur parçalayan alətlərdən-sütuncuqlu baltalardan istifadə edilir. Onlardan daimi səxurçixaran baltaları (V-DK, V-K4) və sərbəst səxurçixaran baltaları (DSO-4, KTD-3, KAE-1, KTD-4) göstərmək olar.

Ümumiyyətlə, adları çəkilən hər iki tip baltaların quruluş-

ları oxşar olub, eyni prinsip üzrə işləyirlər; fərqli yalnız bundan ibarətdir ki, daimi sükürçixaran baltalarla işlədikdə sükür nümunəsi götürmək üçün qazma borularını da qaldırmaq lazımdır; sərbəst sükürçixaran baltalarla işlədikdə isə qazma borularını qaldırmadan, xüsusi tutucu alətlə (slips) sükür borusunu sərbəst qaldırmaq mümkündür.

Daimi sükürçixaran baltalarda sükür borusu baltaya bənd edilməzdən əvvəl onun ucuna kernqıran bağlanır. Axırıncı, balta quyu dibindən qaldırılan zaman sükuru kəsib quyu dibindən ayırır və borudan çıxmasına yol vermir.

Sükür borusu qaldırıldıqdan sonra ora yiğilmiş kern nümunəsini xüsusi sükür çıxaran alətlə – sümbə ilə asanlıqla çıxırlar. Bu mümkün olmadıqda vintləmə üsulu və yaxud hidravlik pres tətbiq olunur. Çıxarılan sütunvari sükurlar ardıcıl olaraq dərinliklər qeyd olunmaqla, xüsusi taxta yeşiklərə düzülür. Laboratoriyyada tədqiqatlar nəticəsində həmin əldə olunmuş sükurların xassəsi, tərkibi və strukturu öyrənilərək, yatım bucağı və s. təyin edilir.


Ümumiyyətlə, qazmanın effekti baltanın seçilməsindən xeyli asılıdır. Yumşaq, tökülen, özlü və az bərkliyə (I-IV kateqoriya) malik olan gilli sükurlarda quyu dibinin mexaniki fırlanması ilə xalis qazmasını aparmaqdan ötrü pərli polad baltalar işlənir (şəkil 16). Çox özlü sükurlarda bəzən kəsici tip disk şəkilli baltalar tətbiq olunur. Bərk sükurlarda kern götürmədən qazma aparılsara müxtəlif tip şaroşkalı (kürəcikli) baltalardan istifadə edirlər.

Kinematikasına görə baltalar iki qrupa ayrılırlar:

1. **Kəsici (qoparıcı tip: pərli («balıqqayruğu», ikipərli, çox pərli və s.) və almazlı;**
2. **Şaroşkalı tip.**

Baltanın diametri, onun keçmiş olduğu ən kiçik dairənin diametri deməkdir. Baltaların diametri nömrə ilə ifadə edilir. Baltanın nömrəsi (şərti diametri) onun təxminən keçə biləcəyi

qoruyucu borunun daxili diametrinə (düymdə ifadə edilir) müvafiq olur.



Şəkil 16. Kalonkalı qazma üçün alətlər: **a** – «balıq quyruqlu» (BQ) balta; **b** – dişli karonka; **v** – armire edilmiş karonka; **q** – qırma karonkası; **d** – xırda almazlı karonka; **e** – kəsici lər; **j** - şarşalar.

Birinci qrupa aid olan baltalardan «balıqquyruğu» (BQ) iki, üç və dördpərli baltaları göstərmək olar. İki pərli «balıq-

quyruğu» balta adı və aşağıdan yuyulan olur. Balta yastı gövdədən, silindrik boğazdan, birləşmə yivindən və yuyuntu dəliyindən ibarətdir. Qazma zamanı ikipərli balta bütün yanları ilə quyu divarına sürtünməsin deyə onun pərlərini aşağıdan 100-200 mm hündürlüyündə genişləndirirlər. Pərlərin bu genişlənmiş yerinə *istiqamətçi* deyilir. İstiqamətci baltanın diametrini müəyyən edir.

Adı ikipərli baltanın əsas nöqsanı ondadır ki, onun yuyuntu dəlikləri quyu dibindən uzaq olduğundan maye şırnağı qazma dibinə çatmadan dağılır və sükura dağıdıcı təsir göstərmir. Aşağıdan yuyulan ikipərli baltada yuyuntu dəlikləri balta ağızından təqribən 100-120 mm məsafəyə qədər yaxınlaşdırılmışdır. Bu, baltanın daha effektiv işləməsinə imkan yaratır.

Üçpərli balta tökmə gövdəyə qaynaqlaşdırılmış döyülmüş pərlərdən ibarətdir. Pərlər arasındaki bucaq 120° -dir. Baltanın gövdəsi tekrarən bir neçə dəfə istifadə oluna bilər. Üçpərli baltalar turbin üsulu ilə gil və xırda dənəli, çıngılvari sükurların qazılmasında tətbiq edilərək yaxşı nəticələr verir.

Pərli baltaların şaroşkalı baltalara nisbətən üstünlüyü, onların sadə və ucuz olmasındadır.

Şaroşkalı baltalar yastıq üzərində oturdulmuş konik və ya silindrik şaroşkalı olur. Balta firlandıqca şaroşkalar da quyu dibi üzərində mürəkkəb dövri hərəkət edir. Bu zaman şaroşkanın dişləri sükura zərbə ilə girərək onu doğrayır və yaxud həm doğrayır və həm də qoparır. Şaroşka quyu üzərində firlandıqda növbə ilə gah bir, gah da iki dişə əsaslanır. Nəticədə dişlər sükura dinamiki xarakterli təsir edir və qazma alətində ox boyu titrətmə (ehtizaz) doğurur. Hər şaroşkanın dişləri bir neçə cərgə olur, hər cərgədəki dişlərin sayı fərqlidir.

Şaroşkalı baltaların pərli baltalarla müqayisədə bir sıra üstünlükleri vardır:

a) şaroşka dişlərinin ümumi uzunluğu kəsici tip balta pərlərinin ümumi uzunluğundan artıqdır. Lakin buna baxmayaraq

şaroşkalı baltaların quyu dibinə təmas səthi kəsici tip baltalar-dan çox kiçikdir. Odur ki, eyni ox boyu yükdə burada daha böyük xüsusi təzyiq əldə edilir və dişlərin ən sərt süxurları dağıtması üçün əlverişli şərait yaranır;

b) şaroşkalı baltaların kütləşənə qədər qazma metrajı kə-sici tip baltalara nisbətən çox olur. Çünkü süxurun hər dişə təsir miqdarı çox azdır, müvafiq olaraq yeyilməni əmələ getirən sürtünmə qüvvələrinin işi də kiçikdir;

v) bərk süxurlarda işlərkən şaroşkalı baltalar üçün tələb edilən firladıcı ən kiçikdir, çünkü bərk süxurlarda pərli baltala-rın fırlanmasına əsas müqavimət yaradan sürüşmə sürtünməsi, burada yırğalanma sürtünməsilə əvəz edilir.

Şaroşkalı baltanın həm yumşaq, həm də bərk süxurlarda işləməsi müntəzəm və səlis olur.

Şaroşkalı baltaların əsas nöqsanı onların nisbətən mürəkkəb və baha olmasıdır. Bəzən şaroşka dayaqlarının kafi də-rəcədə möhkəm olmaması səbəbindən qazmada qəzalar baş verir.

Şaroşkalı baltalardan daha geniş işlədiləni üçşaroşkalı baltalardır (M; C; CT; T və K tipli; süxurların möhkəmliyinə görə baltaların adları verilir: M – məqkiy; S – sredniy; ST – sredne-tverdiy və s.).

Qazma II-IV kateqoriyalı süxurlarda aparılırsa polad dişli karonkalardan da istifadə etmək olar. Bir qədər möhkəm (V-VIII kateqoriya) süxurlar (məsələn, əhəng daşları şistlər) üçün qazma aləti kimi armirləşmiş polad karonkalar qəbul edilir. Onların kəsici hissəsi karonkalara qaynaq edilmiş BK markalı sərt xəlitəldən ibarətdir. Xəlitələrin tərkib hissəsini toz şə-killi karbid volframı (W_2C) və kobalt təşkil edir. Möhkəm süxurlarda (VI-VII kateqoriyadan başlayaraq) almaz üsulu ilə qazmada eyni adlı karonkalardan istifadə olunur. Karonkaların aşağı, matrisa hissəsi xüsusi xəlitədən hazırlanaraq üzərində çoxlu miqdarda xırda almaz dənəncikləri yerləşdirilir. Qazma

prosesində karonkanın kütləsinin işlənilməsi nəticəsində almanın nahiyyə hissələri xaricə çıxır və quyu dibindəki sűxurları sürtərək keçir.

Möhkəm, az çatlı sűxurlarda (IX-XII kateqoriya) halqavi qazma dibi əmələ gətirmək üçün qırma ilə qazmadan da istifadə edirlər. Əvvəller bu üsul çox geniş tətbiq edilirdi.

Qırma karonkası hündürlüyü 0,5 m və diametri kalonkalı borunun diametrinə uyğun gələn içi boş silindrən (borudan) ibarətdir. Silindrin aşağı hissəsində bir o qədər də hündür olmayan (10-15 sm) və eni 2-3 sm-ə çatan yarıq vardır. Qazma aşağıdakı kimi aparılır: Salnik və şanqlar vasitəsilə yuxarıdan qırma töküür. O, poladdan və yaxud poladşəkilli çuğundan hazırlanaraq ölçüsü 3-5 mm-ə qədər olur. Yuyucu mayenin hərəkəti nəticəsində yarıq vasitəsilə qırmanın karonkanın aşağı hissəsinə çatmasına nail olunur. Fırlanan karonka qırmaları öz arda cəlb edir. Təzyiq altında, karonka ilə quyu dibi arasında hərəkət edən qırmalar sűxurları dağıdaraq onlarda halqavi şırımlı əmələ gətirir. Şırımlı eni karonkanın qalınlığından bir qədər artıq olur. Qazılmış sűxur hissəcikləri yuyucu mayenin köməyilə karonka altında yuyulur. Mayenin sürəti elə götürülməlidir ki, yalnız qazılmış sűxurlar və qırmaların parçalanmış hissələri yuyulub aparılsın. Əməliyyat zamanı karonka quyu dibinə keçir, quyunun mərkəzində qalan sűxur sütunu (kern) isə tədricən karonkaya və daha sonra kalonkalı boruya girir.

Quyunun qırma ilə təmin edilməsi üçün kiçik cihazdan – qırma təminedicisindən istifadə edirlər.

Bəzi hallarda armirləşmiş karonkalarla IV-VII kateqoriyalı sűxurlarda qısa metrajlı quyular qazılarkən *nasossuz qazma üsulundan* istifadə edirlər.

Rotor qazma dəzgahları

Yuxarıda qeyd etdiyimiz kimi, rotor qazması fırlanma


qazma üsuluna aid olub, geoloji kəsilişi dəqiq öyrənilmiş quylarda tətbiq edilir, artıq burada kernin öyrənilməsinə ehtiyac qalmadığından kern çıxarılmır. Məsələn, faydalı qazıntı yataqlarının dəqiq kəşfiyyatı mərhələsi. Quyu dibi tam qazılarkən qazmaya sərf edilən vaxt artmaqla yanaşı eyni zamanda qazmanın mexaniki və reys sürəti də artır. Nəticədə, quyuda baş verə biləcək qəza hadisələri azalır və I poq. m qazma dəyəri aşağı düşür. Rotor qazmasının dərinliyi 100-200 m-dən bir neçə yüz və hətta bir neçə min metrə çata bilər, diametri isə uyğun olaraq 87 mm-dən 590 mm-dək dəyişir. Bu üsulla diametri 7,2 m olan şaxta lülələri də qazırlar.

Rotor dəzgahları iri və kiçik ölçülü olur. İri ölçülü rotor dəzgahları dərin quyuların, kiçik ölçülü dəzgahlar isə dərinliyi 100-200 m nəzərdə tutulan quyuların qazılmasında istifadə edilir.

İri rotor dəzgahlarının fırlanan hissəsi iki konus şəkilli dişli çarxdan və kvadrat en kəsiminə malik uzun «aparıcı» ştanqdan ibarətdir (şəkil 17).

Şaquli vəziyyətdə yerləşmiş kiçik konusşəkilli dişli çarx kəmər və ya zəncir oturucusu vasitəsilə mühərrikin təsiri nəticəsində fırlanır. Vertikal yerləşdirilmiş böyük konus şəkilli dişli çarx isə dəzgahda kiçik dişli çarx üzərində yerləşərək firladıcı qüvvəni ondan alır. İri dişli çarxin orta hissəsinə içlik qoyulur. Axırıncı dişli çarxin mərkəzi kvadrat şəkilli boşluq əmələ getirir. Bu boşluqdan kipcədən asılmış uzun (11 m qədər), içəridən hamar, kvadrat və ya başqa en kəsimi formalı ştanq keçir. «Aparıcının» fırlanması rotor vasitəsilə ştanqa verilir. Alt tərəfdən aparıcı ştanqa dairəvi qazma borusu bərkidi-lir.

Qazma aletləri quyudan çıxarırlarkən və ya qazma divarları bərkidilərkən içlik fırlanğıcandan çıxarılır və quyunun ağızı açılır. Qaldırıcı buğurqat hərəkəti, qayış və ya mufta ötürücsü vasi-təsilə mühərrikdən alır.



Şəkil 17. Rotor qazması: **a** – dəzgahın sxemi: **1** – şaquli yerləşdirilmiş dişli çarx; **2** – horizontal yerləşdirilmiş dişli çarx; **3** – kvadrat ştanq; **4** – bucurqat; **5** – eks qüvvə; **6** – nasos; **7** – salnik; **8** – kəndir; **9** – ştanqlar (qazma boruları); **10** – balta BQ; **b** – horizontal dişli çarx, içliklə.

İri rotor dəzgahları vasitəsilə dərin keşfiyyat quyuları qazmaqdan əvvəl qazma ağızında 1×1 və ya 2×2 m en kəsiminə malik az dərinlikli surf keçilir və orada birinci oturucu boru şaquli şəkildə yerləşdirilir; sonra isə konduktor yerləşdirilir.

Rotor qazmasında, ən çox yuxarı qatlarda BQ formalı bal-

talar, I-IV kateqoriyalı sűxurlarda – poladdan düzəldilmiş baltalar, yüksək kateqoriyalı sűxurlarda isə armirə edilmiş ərintilərdən hazırlanan baltalar tətbiq edilir.

Kern çıxarılmadan dərin quyular qazılarkən qazma aleti uzun müddət qazma dibində qalır və reys ərzində (reys aletin qazma dibinə salınması ilə çıxarılması arasında sərf edilmiş vaxtdır) bir neçə yüz metr sűxur qazmaq mümkün olur.

Orta ölçülü rotor dəzgahları. Çox zaman ayrıca hərəkət edən bloklarda yerləşdirilir. Məsələn, qaldırma-endirmə əməlliyyatından ötrü firlanğıc və bucurqatdan ibarət olan blok: bu və ya digər mühərrik yerləşən blok. Buruq-qazma işlərinin quraqışdırma-sökülməsi zamanı blokları sökmədən maşınlarda aparırlar, bu isə öz növbəsində xeyli vaxtin qənaət edilməsinə kömək edir.

Kiçik dərinlikli qazmalarda qazma aqreqatları maşınlarda da qurula bilər. Onlar özü hərəkət edən qazma qurğusu adını daşıyır. Məsələn, SBUDM-150-ZİV markası.

Link ötürüçülü dəzgahlar. Qırma və nasossuz qazma üsulundan daha çox işlənir. Təcrübədə KA-2M-300, KAM-500, B-3 və BK-150 markalı dəzgahlar geniş yayılmışdır. Hal-hazırda bu növ dəzgahlar istehsalatdan çıxarılmış və hidravlik ötürüçülü dəzgahlarla əvəz edilmişdir.

Differensial ötürüçülü dəzgahlar. Elektrik və pnevmatik mühərrik vasitəsilə hərəkətə gətirilir. QP-1 markalı dəzgahı misal götirmək olar.

Lingli-differensial ötürüçü dəzgahlar. Lingli diferensial ötürüçüsünə malik olan ZİV-150 markalı qazma dəzgahı vəsitiylə dərinliyi 150 m və diametri 110 mm olan kəşfiyyat quyuqları qazmaq mümkündür.

Dəzgahın əsas quraşdırıcı hissələri baş friksiondan sürət ötürüçüsü qutusundan, firlanğıcdan, ötürüçü sistemdən, quyu dibində təzyiq tənzimləyicisindən və bucurqatdan ibarətdir. ZİV-150 qazma dəzgahı vertikal və maili istiqamətdə kəşfiyyat

quyularının qazılmasında istifadə edilir.


Hidravlik ötürüçülü dəzgahlar. Bu tip dəzgahların üstünlüyü ondan ibarətdir ki, quyu dibinə düşən yükün tənzim edilməsi mümkünündür. Digər tərəfdən hidravlik ötürüçülü dəzgahlarda qazma borularını quyuya endirib qaldırarkən bucurqat və kapyor tətbiq etmək lazımlı gəlmir; qəza hadisələrində həmin dəzgahlardan domkrat kimi istifadə edilir və s.

Hidravlik ötürüçülü dəzgahlarda alətin fırlanma və qaldırılma sürəti böyük olur. Başqa sözlə, qazma prosesində əmək məhsuldarlığı artır.

Hidravlik ötürüçülü dəzgahlardan əsasən halqavi quyu dibi əldə etmək məqsədilə bərk faydalı qazıntı yataqlarının kəşfiyyatında istifadə edilir. Onlardan geoloji kəsilişin yaxşı öyrənilmiş sahələrində xalis quyu dibi əldə etmək üçün də istifadə edirlər. Belə hallarda adətən kombinə edilmiş qazmalar tətbiq edilir, yaxşı öyrənilmiş və ya əhəmiyyət kəsb etməyən süxurlarda kern çıxarılmasına ehtiyac olmadığından qazma xalis quyu dibi əldə etməklə qazılır, sonra isə, süxurların fiziki-mexaniki xüsusiyyətlərindən asılı olaraq qazma ya sərt xəlitələr, ya da almaz karonkaları vasitəsilə davam etdirilir.

Şnek qazması

Yumşaq, tökülən və orta möhkəmlikli süxurlarda mexaniki fırlanma üsulu ilə az dərinlikli (50 m-ə qədər) quyuların keçilməsində şnek qazmasından istifadə edilir. Bir-birinə xüsusi qıfillar vasitəsilə birləşdirilən şnek kalonu adı vint şəkilli transportyor olub, aşağı hissəsində balta bərkidilmişdir (şəkil 18). Kalonun fırlanması nəticəsində baltanın əzdiyi süxurlar şneklerin pərlərinə daxil olur, bir tərəfdən pərlərə, digər tərəfdən isə quyu divarlarına sürtünərək yuxarı qalxır və quyu ağzından çıxır. Quyu dərinləşdikcə şnek kalonuna əlavə şnek lər geydirilir.



Şəkil 18. Şnek qazması: **a** – şnek: **1** – sterjen (xalis və ya boru şəkilli); **2** – reborda; **3** – balta; **b** – qazma alətləri: **1** – balta BQ.

Şneklerin uzunluqları 1,3 m-dən 3 m-ə qədərdir. Şnekə birləşdirilən baltalar müxtəlif tip olur (şəkil 18-ə bax).

Şnek qazma üsulunda URB-1c, UŞB-16 markalı qazma qurğularından istifadə edirlər.

Şnek qazması seysmik kəşfiyyatda və faydalı qazıntı yataqlarının açıq yolla işlənilməsi zamanı partlayış işləri aparanda geniş tətbiq olunur.

Fırlanma üsulu ilə qazmada baş verən qəzalar və onların aradan qaldırılma yolları

Qəza bir çox səbəbdən baş verir.] Bura qazma alətlərinin korlanması, qazma prosesinin rasional texnologiyasının gözlə-

nilməməsi. Əməyin təşkil edilməməsi, qazmaçların təcrübəsiz olması və s. aiddir. Nadir hallarda buruqda qəza geoloji kəsilişin tam öyrənilməməsi üzündən yarana bilər. Quyuda qazma rejimi gözlənilməyəndə orada kipkec və ya süxur çöküntüləri toplanır, bu da qazma alətinin «tutulmasına» səbəb olur. Belə hallarda adətən ştanqın yuxarı nahi-yəsində bərkidilmiş ehtizazedicidən istifadə edilir. O işlərkən quyudakı alət möhkəm ehtizaz etməyə başlayır və neticədə, əgər quyu dərin deyildirsə, qazma aləti «tutulmadan» azad olur. Göstərilən üsullar kömək etməzsə, müxtəlif qəza alətlərindən istifadə edirlər. Onlar da qəzanı aradan qaldırma bilməsələr, quyunu süni surətdə əymək və yeni quyu lüləsi keçmək lazımlı gəlir.

(Qəza işlərinin aradan qaldırılması dərin quyularda xüsusən çətindir və çox vaxt tələb edir.) Qəzanın baş verməməsi üçün geoloji kəsiliş, süxurların tərkibi və çatlılıq dərəcəsi dəqiq öyrənilməlidir. Bütün bu hallarda geoloq qazma briqadasına böyük köməkçidir.

Quyuların əyilməsi

Dərin quyuların əksəriyyəti bu və ya başqa dərəcədə nəzərdə tutulmuş ilkin istiqamətlərindən əyilirlər. Fırlanma üsulu ilə qazılan quyular vurma ilə keçilən quyulara nisbətən daha çox əyilir.

(Əyilmə geoloji, texniki və texnoloji səbəblərdən yaranır. Geoloji səbəblərə – qazma alətinin iri qaya parçalarına, çatlara, boşluqlara rast gəlməsi, quyunun sərt bucaq altında şistli və incəlaylı süxurları yarış keçməsi aid edilir. Əgər quyu tez-tez növbələşən və müxtəlif möhkəmliyə malik olan süxurları (cespilitlər, kvarslı-xloritli şistlər və s.) keçirse, alət süxurların laylanma istiqamətinə yönəlməyə çalışacaqdır.) Əyilmə baş verməsin deyə, quyular süxurların əsas layhlıq və ya çatlılıq istiqamətinin əks istiqamətində, mümkün qədər süxurların

düşməsinə perpendikulyar keçilməlidir.

Quyuların əsas istiqamətdən əyilməsinin aşağıdakı texniki səbəblərdən baş verə bilər:


- + -dəzgahın şpindelinin düzgün yerləşdirilməməsi və bununla əlaqədar olaraq qazmanın lap əvvəldən əsas istiqamətdən əyilməsi;
- + -istiqamətləndirici kəmərin və konduktorun düzgün bura-xılmaması;
- + -qısa kalonkalı borulardan istifadə etməklə sərtliyini tez-tez dəyişən süxurlarda qazma işlərinin aparılması;
- + -xırda diametrli ştanqların böyük diametrli quyularda istifadə edilməsi;
- + -əyilmiş ştanqlardan istifadə edilməsi;
- oturtma boruları ilə bərkidilməmiş quyularda qoruyucu işlər aparmadan qazmanın kiçik diametrə keçilməsi.

Texnoloji səbəblər:

- yuyulmanın intensiv şəkildə tətbiq edilməsi, xüsusən əgər yuyucu maye aşağı keyfiyyətlidirsə və o quyu divarlarını intensiv olaraq yuyursa (məsələn, yumşaq süxurlarda quyu divarlarının təmiz su ilə intensiv yuyulması);
- quyu dibinə həddindən artıq güc düşürsə, xüsusən əgər ştanqların diametri quyunun diametrinə uyğun gəlmirsə;
- düzxətli formalı fırlanan uzun ştanq kalonunun çox möhkəm olmaması. O mərkəzdənqaçma qüvvəsinin təsiri nəticəsində əyilib dalğa şəkilli forma alır; bu isə quyunun əsas istiqamətdən əyilməsinə səbəb olur.

Quyuların əyilməsinin bir sıra qanuna uyğun səbəbləri də vardır:

1. Maili istiqamətdə qazılan quyular əyilərək tamamilə horizontal istiqamət alırlar; yalnız «üzən» (plavun) və özlülüyü az olan süxurları qazarkən quyu əyilərək bir qədər sərt bucaq təşkil edir (şəkil 19 a).



Şəkil 19. Quyuların əyilmə istiqamətləri: **a** – maili quyular yumşaq süxurlarda keçilir; **b** – maili quyular sərt bucaq altında bərk laylı süxurlara təsadüf edir; **v** – maili quyular süxurların uzanmasının eks istiqamətində keçilmir; **q** – şaquli quyular süxurların uzanmasının eks istiqamətində keçilir; **d** – şaquli quyular laylı süxurların istiqamətinə sərt bucaq altında keçilir.

2. Möhkəmliyinə görə tez-tez növbələşən süxur laylarını sərt bucaq altında keçən maili istiqamətli quyular daha intensiv əyilir. Belə ki, quyu oxu laylanmaya perpendikulyar istiqamət almağa çalışır (şəkil 19, b).

3. Quyu laylanmanın və ya sıstləşmənin uzanmasına nisbətən sərt bucaq altında verilmişdir, o zaman quyunun azimutu da dəyişəcəkdir. Quyunun əyilməsi isə o istiqamətdə baş verəcəkdir ki, quyu oxu süxurların əsas istiqamətinə perpendikulyar olsun. Bu səbəbdən 1 nömrəli quyunun sola, 2 nömrəli quyunun isə sağa əyilməsini gözləmək lazımdır (şəkil 19, v).

4. Qırma ilə qazılan maili quyular sərt xəlitələr və ya al-

mazla qazılan quyulara nisbətən çox əyilir. Bu, quyu dibində qırmanın qeyri-bərabər paylanmasından irəli gəlir.

5. Qırma fırlanan karonka ilə sola daha çox aparıldığından quyu dibinin sol tərəfinin daha çox qazılmasını və müvafiq olaraq quyunun sol tərəfə əyilməsini gözləmək lazımdır. Bu təcrübədə təsdiq edilir.

6. Şaquli istiqamətli quyular qazılarkən quyu oxu tədricən sűxurların düşməsinə perpendikulyar istiqamətdə yönəlmış olur (şəkil 19, q). Quyu sərt bucaq altında ($80-85^\circ$) yatan sűxurları keçəndə isə quyu oxu möhkəm sűxurların asılı yanı boyunca istiqamətlənir (şəkil 19, d). Bu səbəbdən, sərt bucaq altında yatmış sűxurlarda şaquli istiqamətlənmiş quyuların qazılması məsləhət görülmür.


Quyunun fəzada vəziyyətinin təyin edilməsi

Qazılmış sűxurların yatım şəraiti haqqında düzgün məlumat əldə etmək üçün quyunun istiqamətini bilmək lazımdır. Buna görə müxtəlif nöqtələrdə quyunun vertikaldan yayınma bucağı – zenit bucağı (quyunun əyilmə bucağı $H=90^\circ-\theta$) və quyunun azimutu təyin edilir (şəkil 20).

Quyunun xəyalı oxu ilə şaquli arasındaki bucağa *zenit bucağı* (əyrilik bucağı) deyilir.

Şimal istiqaməti ilə horizontal müstəvi üzərində yerləşən quyu oxu proyeksiyasının arasındaki bucağa quyunun *azimut bucağı* deyilir. Təlimata görə 100 m-dən artıq dərinliyə malik olan quyularda azimut və zenit bucaqlarının ölçüməsi məcburidır.

Zenit bucağını ölçmək üçün qoniometridli cihazdan istifadə edilir. Quyuların azimut bucağını ölçməkdən ötrü isə müxtəlif cihazlar işlənir.



Şəkil 20. Quyunun zenit (θ) və azimut (α) bucaqları: 1 – zenit bucağı müstəvisi; 2 – quyunun oxu; 3 – horizontal müstəvi.

+ Qausman cihazı – iki maqnit əqrəb prinsipi əsasında işləyir. MÇS-1 *inklinometri* eyni zamanda üç nöqtədə 45° qədər zenit bucağı olan quyuların ölçülməsinə imkan verir. *Polyakov inklinometrinin* tərkib hissəsi (patron) saat mexanizmindən, kompas və salladıcıdan ibarətdir. Saat mexanizmini qurub patronu müəyyən dərinliyə endirirlər. Saat mexanizmi işləyib qurtardıqdan sonra salladıcının və maqnit əqrəbinin vəziyyəti qeyd edilir (xüsusi qövslə bərkidilir). Cihazı yer üzərinə qaldırıb ondan ölçü göstəricilərini çıxarırlar. Son zamanlar İK-1 (inklinometr karotajniy) geniş tətbiq olunmağa başlamışdır.

Bütün adları çəkilən cihazlarda quyuların azimut bucağını ölçmək üçün maqnit əqrəblərindən istifadə edildiyindən, onlar maqnitli mühitdə yararsızdır (mesələn, qazılan süxurlarda maqnitli mineralların olması, oturtma borularının təsiri və s.)

Ümumiyyətlə, maili quyuların qazılmasında əvvəlcə layın yatımından, istismar mənbəyindən və inhiraftan asılı olaraq onun layihə profili qurulur. Profilde müəyyən dərinliklərdə quyunun qazılmasındakı zenit bucaqları və alınacaq inhiraflar

göstərilir. Quyunu qazmağa başlayanda, yuxarıdan, onun şaquli hissəsindən sonra verilmiş azimuta əsasən quyunu əymək lazımdır. Birinci dəfə bunu buruqda oriyentirləşdirməklə verilmiş azimut bucağına görə qazma şanqlarının aşağı ucunda qazma alətinin üstündən $<3^\circ$ max $<6^\circ$ altında əyri qazma borusu buraxılır. Həmin qazma borusunun uzunluğu $l=6\div8$ m olur, qazma qiflinin müfta hissəsinin içində isə dişli bicaq qaynaq edilir, bu da gələcəkdə quyunun ölçülülmüş azimutunu bicaqla istədiyimiz istiqamətdə yönəltmək üçün imkan yaratır.

Quyunun şaquli hissəsini nəzərdə tutulmuş layihə dərinliyinə qədər qazandan sonra, quyu xüsusi xidmətedici idarə tərəfindən, inkliometrlə ölçülür. Bu, faktiki olaraq quyunun həqiqətdə şaquli olub-olmamasını bizə aşkar edir, əgər quyu şaquludursa, əlbəttə azimut bucağı olmur. Şaquli hissədən sonra quyunun lüləsini verilmiş dərinlikdə istiqamətləndirmək üçün qazma şanqının quyu dibi hissəsindəki (aşağı hissədə) əyri boru vizirləmə ilə buraxılır və qazmadan sonra yenidən quyunun azimutu və əyriliyi ölçülür. Alınmış ölçülərdən asılı olaraq, lazımlı olan istiqamətdə azimutu əldə etmək üçün, qazma şanqları əyri boru ilə buraxılır, quyunu yuyandan sonra quyu-dibi oriyentir ölçü işləri aparılır.

Kernometriya


Fəzada quyunun vəziyyətini təyin etməklə heç də kernin fəzada tutduğu vəziyyəti və müvafiq olaraq onun təmsil etmiş olduğu sükurların vəziyyətini öyrənmək mümkün deyil. Oriyentirləşdirilməmiş kernin əldə edilməsi çox zaman yatağın perspektivliyi haqqında səhv mülahizələrin irəli sürülməsinə səbəb olur. Oriyentirləşdirilmiş kernin əldə edilməsi kernoskopun (K-5) və kernometrin (KR-2) icad edilməsilə mümkün olmuşdur.

Kernskop vasitəsilə diametri 89 mm-dən az olmayan hər

hansı bir dərinlikli maili quyulardan oriyentirləşdirilmiş kern əldə etmək mümkündür. Yuxarı qaldırılmış oriyentirləşdirilmiş kerndə isə sükurun yatım elementlərinin, laylılığının və digər struktur elementlərinin öyrənilməsi kernometrlə (KR-2) aparılır.

Quyuların konstruksiyası

Qazma işlərinə başlamazdan əvvəl nəzəri quyu oxu boyunca keçilən sükurların geoloji kəsilişinin layihəsi tərtib edilir və ona əsasən quyunun konstruksiyası təyin olunur. Konstruksiyyada quyunun ilkin və sonuncu diametri, quyunun bərkidilmə yerləri, oturtma borularının diametri və quraşdırılma dərinliyi nəzərdə tutulur (şəkil 21).



Şəkil 21. Kalonkali qazmanın konstruksiyası: 1 – gətirilmə sükurlar; 2 – şistlər; 3 – faydalı qazıntı kütləsi.

Konstruksiyaya əsasən qazma işlərinin həcmini və onların yerinə yetirilmə müddətini təyin etmək mümkündür.

Quyuların geoloji sənədləşdirilməsi

Quyu dibinə nəzarət etməklə ilk geoloji məlumatlar əldə edilir. Buruq jurnalında yumşaq süxurların bərk süxurlarla əvəz edilməsi, alətin «düşməsi» (kavernaların, açıq çatların, karst boşluqlarının olması nəticəsində), suyun peyda olunması, yoxa çıxması süxurların digər texniki-texnoloji xüsusiyyətləri, quyunun dərinliyi boyu götürülən nümunələrin nömrələri və bu kimi hallar göstərilir.

Çıxarılmış kernin uzunluğunun quyunun qazılmış intervalına faiz nisbəti kalonkalı qazmanın vacib göstəricilərindəndir. Kalonkalı qazmanın effektliyini bilavasitə çıxarılmış kernlə əla-qələndirirlər. Bu səbəbdən kernin maksimum çıxarılmasına nail olmaq lazımdır. Nadir hallarda kern qazılmış dərinliyin 100%-ni təşkil edir. Adətən çatlı və tökülen süxurlarda kernin xeyli hissəsi yuyularaq və ya sürtülərək yuyucu maye vasitəsilə yer üzərinə lehmə şəklində çıxarılır. Kernin sıurma halları da baş verir. Bu, kalonka və kalonkalı borunun fırlanması nəticəsində əmələ gələn sürtünmənin təsirində irəli gəlir. Kalonkalı borunun fırlanma dövrü artdıqca parçalanmış kernin sürtünməsi də çoxalaçaqdır.

Kernin qorunması məqsədilə (xüsusən quyu faydalı qazıntı kütləsində qazılarsa) aşağıdakılar nəzərdə tutulmalıdır:

1. quyu dibinin yuyulmasını və ona olan təzyiqi azaltmalı;
2. alətin dövri süretni azaltmalı;
3. bir reys ərzində quyunu az dərinləşdirməli (kernin kalonkalı boruda az qalması məqsədilə);
4. quyunu böyük diametrli karonkalarla keçməli;
5. zəif parçalanmış süxurlarda kernin saxlanması məqsədilə nasossuz qazma üsulundan istifadə etməli;
6. ikili kalonkalı boruların tətbiq edilməsi. Başqa sözlə,

kalonkalı borunun daxilində fırlanmayan daha bir boru olur, o, kerni zərbələrdən və yuyulmadan qoruyur.

Yuyucu maye quyu dibinə daxili və xarici borular arasında yerləşən halqavi boşluq və karonkanın kanalları vasitəsilə çatdırılır. Kalonkaya geydirilmiş kəsicilər quyu dibini elə qazma-lıdır ki, kern sərbəst surətdə daxili boruya giro bilsin.

Quyunu sənədləşdirərkən hər bir reys üzrə kern çıxışını aşağıdakı yolla yoxlayırlar:

$$K = \frac{l \cdot 100}{L} \%,$$

burada L – bir reys ərzində dərinləşmə, m; l – kernin uzunluğu, m; K – bir reys ərzində kernin çıkış faizidir.

Geoloji material kimi novda toplanmış çöküntüdən (şlam) də istifadə etmək lazımdır.

Kernin qəbul edilməsi, ayrılması, nümunə götürülməsi və nəhayət, onların saxlanması buruğun müəyyən hissəsində aparılır. Böyük həcmdə buruq-qazma işləri aparılırsa xüsusi binanın – kernxananın olması vacibdir.

Kernin ilk əvvəl nəm, sonra isə quru halda təsviri verilir. Onlar yaşılarda elə yerləşdirilir ki, növbəti kernin yuxarı hissəsi əvvəlinci kernin aşağı hissəsindən sonra gəlsin. Yaşılarda kernaların yanında taxtadan hazırlanmış etiketlərdə quyunun intervalı (metrlə) göstərilir və hər kern parçasına növbəti nömrə verilir.

Kernin öyrənilməsi sənədləşdirmənin tərkib hissəsi hesab edildiyindən, kernin 90-100% çıxarılması yaxşı, 70-80% – orta və 70%-dən aşağı – pis hesab edilir.

Kernin sənədləşdirilməsilə yanaşı, buruq ustası və geoloq tərəfindən növbə raportu və buruq jurnalı da geoloji sənəd kimi tərtib edilir.

Quyunun kəsilişi onun dərinliyindən asılı olaraq 1:100-dən 1:1000 və 1:5000 miqyasa qədər götürülür. Adətən kəsiliş 1:1000 miqyasında tərtib edilir, kəsilişin məhsuldar hissəsinin (filiz kütləsi boyunca) miqyası isə 1:100 götürülür.

Fəsil 6

TURBİN QAZMASI


1924-cü ildə M.A.Kapelyuşnikov tərəfindən təklif edilmişdir. Turbobur qazma borularının aşağı hissəsinə birləşdirilərək bilavasitə quyu dibində olur və yuyucu mayenin hərəkəti hesabına işləyir.

Turbin quruluşunun əsas hissələri turboburun korpusundan, valdan, bir neçə cüt (bəzən 100-ə qədər) istiqamətləndirici fırlanmayan statorlardan və işçi, fırlanan rotordan ibarətdir (şəkil 22).

Silindrik korpuslu turbobur (1) ştanq kalonunun aşağı hissəsinə geydirilərək orada istiqamətləndirici vala – statora (2) bərkidilir. İşçi val-rotor (3) şaquli uzun turbin valına (4) bərkidilir, o isə gövdə daxilindəki çoxpilləli dabandan (5) asılmışdır.

Yuyucu maye təzyiqlə truboburun gövdəsinə ştanq kalonu vasitəsilə daxil olaraq, yuxarı valın ortasından keçib turbin valına daxil olur, statorlarda istiqaməti dəyişdirir, rotoru və onunla birgə turbin valını fırladır. Daha sonra, yuyucu maye turbin valının aşağı boşluğununa daxil olaraq, BQ tipli baltadan və ya şaroşkadan keçərək quyu dibini yuyur və geriyə turboburun gövdəsilə quyu divarı arasından halqavi fəzada yuxarı qalxır.

Turbin qazmasında maye sərfi artıq dərəcədədir (35-45 an). Qazma prosesi yüksək atmosfer (120 atm. qədər) şəraitində gedir, dövrlərin sayı 800 dövr/dəqiqəyə çatır. Turbin qazmasının gücü 150-300 at qüvvəsindədir. Turbin qazmasında yalnız aşağı hissə-turboburun valı və qazma aleti fırlanır, boru kalonu isə fırlanmir. Bu, nəzərdə tutulmuş istiqamətdən azacıq fərqlə quyuların qazılmasına imkan yaradır. Turbin qazması ilə 3000-4500 m və daha artıq dərinlikli quyular keçmək mümkündür.]



Şəkil 22. Qazma dibi dəzgahlar: **a** – turboburun sxemi; 1 – silindrik korpus; 2 – stator; 3 – rotor; 4 – turbinin şaquli valı; 5 – turbin valının asıcısı; **b** – turbinin sxemi; **v** – turbobur qrant daşıyıcıları ilə: 1 – korpus; 2 – qrant daşıyıcıları üçün özül; 3 – qrant daşıyıcıları (kalonkalı boru); 4 – podpyatnik; 5 – kern; 6 – pyata; 7 – rotorlar; 8 – turbin valı; 9 – şaroşkalar; **q** – elektrobur: 1 – ştanqlar; 2 – keçirici; 3 – kojux.

Turbin qazmasının bir çox üstünlükleri ilə yanaşı çatışmayan cəhətləri də vardır – onun faydalı iş əmsali çox aşağı olub, dərin qazmalarda 0,2-0,3 təşkil edir. İtkiyə səbəb nasosdan turbobura doğru hərəkət edən maye axımının yolunda ciddi hidravlikı müqavimətin olmasıdır. Turboburun özündə də gücün ciddi itkisi qeyd olunur.

Fəsil 7

ELEKTROBURLA QAZMA

Elektrobur mürəkkəb geoloji şəraitlərdə (quyu divarlarının uçması, neft və qaz atımları, qrifonların əmələ gəlməsi, alətin «tutulması», xüsusən yüksək lay təzyiqi və temperaturaları olan şəraitdə) müvəffəqiyyətlə sınaqdan çıxmışdır. Turkmenistanda Qotur-təpə adlı yerdə almaz baltası ilə 5250 m dərinliyində quyu qazılmışdır. Elektroburda quyu dibində yerləşən mühərrikə enerji iki və üç damarlı kabellər vasitəsilə verilir. Qazma boruları içərisində xüsusi bölmələrdən keçən elektrik rabitə kabeli yerüstü alətlərin, telemetrik sistemlərin köməyilə yer dərinliyinə «baxmağa» imkan verir, alətin yerini, quyu lüləsinin trayektoriyasını və digər parametrləri təyin edir. Büttün bunlar maili qazılan quyuların optimal rejiminin öyrənilməsinə imkan yaradır.

Fəsil 8

MEXANİKİ VURMA QAZMASI

Mexaniki vurma qazmasını ştanqlarla və ya kanatla aparırlar. Müvafiq olaraq bu da vurma-ştanq və vurma-kanat qazma-

larına ayrılır.] Birinci, az və xırda dərinlikli quyuların qazılmasında tətbiq edilir. Vurma-kanat üsulu ilə qazmada qazma alətləri elastik kanatdan asılır; trosun (kanatin) mexaniki bucurqat vasitəsilə barabana az bir vaxtda yiğilması və açılması hesabına alətin quyu dibinə endirilməsi və qaldırılması əməli şəkildə gedir. [Trosun çəkisi yüngül olduğundan, hətta dərin qazmalarда belə o mühərrikin gücünə ciddi təsir etmir.] Bu səbəbdən, yüngül konstruksiyalı və nisbətən az gücə (at qüvvəsi) malik olan dəzgahlardan istifadə etməklə dərin quyular qazmaq olur.]

[Digər tərəfdən, ştanq kalonu ilə müqayisədə tros gec yeyilib sıradan çıxır.] Vurma-kanat üsulu ilə qazmanın göstərilən üstünlükləri ilə yanaşı çatışmayan cəhətləri də vardır.] Bu, ilk növbədə quyunun nəzərdə tutulmuş istiqamətdən xeyli əyilməsi və quyu dibinin yuyulmasının mümkün olmamasıdır. Digər tərəfdən, quyunun dərinləşməsi müşahidəsini aparmaq çətindir.)

[Mexaniki vurma qazmasında adətən iki tavrlı və xaç şəkilli baltalardan istifadə edilir.] Yumşaq, özlü və orta möhkəmlilikli süxurları yastı baltaların köməyilə qazandan sonra əzilmiş süxurları jelonka vasitəsilə qaldırırlar.

[Qazma UKC-22 M və digər tip (UKC-30 M; BU-20-2 M) dəzgahlarla aparılır. Quyu divarlarının bərkidilməsi kalonkalı qazmada olduğu kimidir.] Vurma üsulu ilə qazma zamanı quyu dibinə mütəmadi olaraq su tökmək lazımdır. [Əks təqdirdə, qazılmış süxur hissəcikləri baltanın qazma təsirini azaldacaqdır.] Balta orta hesabla dəqiqədə 50 zərbə endirir. Alətin çəkisi və onun düşmə hündürlüyü çox olduqca, zərbənin gücü və müvafiq olaraq qazmanın effektivliyi də artır.

[Vurma üsulu ilə qazma əsasən hidrogeoloji işlərdə və səpinti yataqlarının keşfiyyatında aparılır. Faydalı qazıntı yataqlarının açıq şəkildə istismarı məqsədilə aparılan sınadıqlamada da vurma kanat qazmasından geniş istifadə edilir.

Fəsil 9

QUYULARIN QAZILMASININ YENİ ÜSULLARI

Çox bərk süxurların qazılmasında son illər bir sıra mütərəqqi üsullar təklif edilmişdir. Onları ümumiləşdirən cəhət balıtanın iştirakı olmadan quyunun qazılmasıdır.

Termik üsulla qazma. Süxurların tez bir zamanda yüksək temperatur altında qızdırılmasına əsaslanır. Burada reaktiv qızdırıcıdan istifadə edirlər.

Quyuların qazılmasından süxurların hidravlik və partlayış üsulları ilə dağıdılması da inkişaf tapmaqdadır. Nəhayət, quyuların keçilməsində elektrofiziki və digər üsullar tətbiq olunur.

Fəsil 10

MEXANİKİ YOLLA VƏ ƏL İLƏ AZ DƏRİNLİKLİ QUYULARIN QAZILMASI

Az dərinlikli quyuların qazılması geoloji planalma işlərində, hidrogeoloji tədqiqatlarda, mühəndis-geoloji işlərdə, səpinti yataqlarının (qızıl, qalay, volfram, titan, zirkon və s.) və ti-kinti materiallarının (qum, gil və s.) kəşfiyyatında geniş inkişaf tapmışdır. Quyuların dərinliyi 2-5 m-dən 30-50 m-ə qədər olur.

Az dərinlikli vurma fırlanma üsulu ilə qazmanın mexanik-ləşdirilməsi onu mexaniki fırlanma və vurma üsulu ilə qazmala-yaxınlaşdırır.

Əl ilə vurma-fırlanma qazması yumşaq, tökülen, özlü və bəzən az qalınlığa malik olan (1-2 m) bərk süxurların keçilməsində tətbiq olunur.

Yumşaq süxurlarda mexaniki yolla az dərinlikli (25-30 m)

quyuların keçilməsində ritmik titrəyiş əmələ gətirən aparat və vibroçəkicilərdən istifadə edilir. Onların ehtizaz sürəti dəqiqliğdə 1000-dən 2500-ə qədər çatır. Titrəyiş üsulu ilə qazmada vibratorun köməyilə tökülen və gilli süxurlara endirilmiş borularda silkələnmə əmələ gəlir. Bu zaman süxurda sürtünmə və yapışma qüvvələri ciddi dərəcədə azaldıqından su ayrılması müşahidə olunur və boru zəifləmiş süxura asanlıqla batır.

UBR-1 markalı qazma qurğusu səpinti yataqlarının axtarışı və kəşfiyyatında əl ilə qazmada tətbiq edilən «Empayr» komplektini əvəz edir. UBR-1 qurğusu vasitəsilə quyuları mürəkkəb geoloji şəraitdə (donmuş, quru, sulu, tökülen süxurlarda və s.) keçmək mümkündür UBR-1 qurğusunun konstruksiyası vurma kanat və yavaş fırlanan qazma üsullarının hər hansı bir şəkildə növbələşməsinə və eyni zamanda quyu divarlarının oturtma boruları ilə bərkidilməsinə imkan verir.

Fəsil 11

DAĞ-QAZMA İŞLƏRİNDE SUYA NƏZARƏT EDİLMƏSİ

Axtarış-kəşfiyyat işləri zamanı üzə çıxan sulu horizontlar tədqiq olunmalı və sənədləşdirilməlidir. Suyun keyfiyyəti, qazmadakı səviyyəsi, debiti və s. öyrənilir.

Sulu horizonu qazandan bir qədər sonra qazmada suyun səviyyəsi qeyd olunur. Suyun səviyyəsi dəyişir sə o zaman onun təyin olunmuş statik səviyyəsi (dərinliyi) öyrənilir. Bəzən qazmalarda təzyiqli sular üzə çıxır.

Bir qayda olaraq, qazmada suyun səviyyəsi hər dəfə işə başlamazdan əvvəl ölçülməlidir. Xırda dərinlikli şurflarda bu əməliyyat ölçü lenti (ruletka) və ya reyka vasitəsilə, dərin qazmalarda isə səviyyə ölçən cihazın köməyilə aparılır.

Əgər şurfların ağız hissələrinin mütləq hündürlükleri məlum dursa, qazmalarda suyun dərinliyini ölçməklə su səviyyəsinin ümumi dərinliyini öyrənir və horizontal planda hidroizogipsləri düzəldirlər.

Suyun keyfiyyətini və tərkibini təyin etməkdən ötrü sudaşıcısı ilə Simonov sistemli sinaqlar götürürülər.

Fəsil 12

BURUQ-QAZMA İSLƏRİ APARARKƏN TƏHLÜKƏSİZLİK QAYDALARI

Buruq-qazma işlərinə rəhbərlik yalnız ona icazəsi olan şəxs (mühəndis, texnik, böyük buruq ustası) tərəfindən edilməlidir. Güclü külək əsən açıqlıqda qurulmuş və hündürlüyü 12 m-dən artıq olan buruq vişkaları polad kanat vasitəsilə bərkidilməlidir. Buruq vişkası ilə yüksək gərginliyə malik olan elektrik xətləri arasındaki məsafə vişkanın hündürlüyündən və əlavə olaraq 10 m məsafədən az olmamalıdır. Hündürlüyü 18 m-dən artıq olan buruq vişkalarında təyyarələr üçün siqnal lampaları qoyulmalıdır. Küləyin gücü 5 baldan artıq olanda, leysanda və ya yer səthi buz örtüyü ilə örtüləndə vişkaların qurulması, qaldırılması və sökülməsi qadağandır. Vişka qaldırılarkən işçilər vişkadan onun hundurluyünün 1,5 məsafəsindən yaxında durmalıdır.

Avtomaşına quraşdırılmış özü hərəkət edən buruq-qazma qurğusunun hərəkəti zamanı fəhlələr sürücünün kabinəsində və ya oturmaq üçün düzəldilmiş xüsusi platformada yerləşməlidirlər.

Boruların endirilib – qaldırılması zamanı onları açarlarla tutmaq lazımdır. Alet yuxarı qaldırılarkən qazma borularını əl ilə gilli məhluldan təmizləmək, asılı vəziyyətdə saxlanılmış kalonka borusunu aşağı hissədən tutmaq və s. qadağandır.

II HİSSƏ

SINAQLAŞDIRMA ÜSULLARI VƏ EHTİYATIN HESABLANMASI

Fəsil 13

SƏNAYE TİPLİ YATAQLAR HAQQINDA ANLAYIŞ

Sənaye tipli yataqlar məfhumu ilk dəfə 1940-ci ildə V.M.Kreyter tərəfindən təklif edilmişdir. Filiz və qeyri-filiz faydalı qazıntı yataqları müxtəlif geoloji proseslər nöticəsində əmələ gəlirlər. Onların heç də hamısı sənaye tipli yataq təşkil etmirlər. Misin 15-dən artıq genetik tip yatağı məlumdur. Lakin sənaye əhəmiyyətli yalnız 4-5-dir. Eyni sözləri dəmir haqqında da demək olar. Onun oksid, karbonat və sulfid birləşmələri 30-dan artıq genetik tipdə konsentrasiyalar təşkil edir, sənaye tipli yataqları isə bir neçədir və s.

Yatağın sənaye qiymətini onun ölçüləri, ehtiyatın konsentrasiyası və mineral xammalın keyfiyyəti təyin edir.

Yatağın ölçüləri mineral xammalın ehtiyatı ilə təyin edilir. Yataqları ehtiyatlarına görə müqayisə etmək üçün onların nisbi ehtiyatı və ölçüləri haqqındaki məlumat kifayətdir. Ehtiyatlarına görə eyni tipli faydalı qazıntı yataqları müqayisə edilə bilər. Məsələn, dəmir yataqlarının ehtiyatı milyon (hətta miylard) tonlarla hesablaşdırılacağı halda, on iri molibden yatağının ehtiyatı kiçik ölçüyü dəmir yatağının ehtiyatı qədərdir. Qızıl və platin yataqlarının ehtiyatına gəldikdə, onlar ton və kq-la ölçülürler.

Ölçülərinə görə yataqlar unikal, iri, orta, xırda və çox xırda olurlar.

Ehtiyatların konsentrasiyası. Yataqların istismarına ehtiyatın yataq sahəsində yerləşməsi, filiz kütlələrinin sayı və forması, ölçüləri, qarşılıqlı əlaqəsi, habelə yatım şəraiti ciddi təsir edir. Əgər yatağın ehtiyatı böyük sahədə yerləşmiş çox da qalın olmayan filiz kütləsində cəmləşmişdir, bu cür yatağın istismarı çox vaxt alacaq və böyük xərc tələb edəcəkdir. Əksinə, faydalı qazıntıının yüksək konsentrasiyası kapital qoyuluşunu xeyli azaldır.

Faydalı qazıntıının konsentrasiyası yataq sahəsinin vahid ölçüsünə düşən ehtiyatla və ya yataq istismarı zamanı vahid dərinləşdirməyə düşən ehtiyatla ölçülür.

Yatağın ehtiyatı filiz kütlələrinin ümumi ehtiyatlarının cəmindən ibarət olduğundan, ehtiyat yataq üzrə və habelə ayrı-ayrı filiz kütlələri üçün hesablanır. Bu ondan ötrü edilir ki, kəşfiyyat prosesində ilk növbədə əsas (daha iri, zəngin) filiz kütlələri öyrənilmiş olsun. Ehtiyatları çox olmayan di-gər filiz kütlələri isə bir qədər az dəqiqliklə öyrənilə bilər. Onların istismarı rəngin filiz kütlələrinin istismarı ilə yanaşı gedir, başqa sözlə, yalnız istismar kəşfiyyatı zamanı dəqiq öyrənilirlər.

Mineral xammalın keyfiyyətinə görə zəngin, adı, kasib və çox kasib filizlər ayrılır. Bəzi metalların, məsələn, dəmirin zəngin filizləri tərkibində 50 faizdən artıq Fe saxlayırsa o, zənginləşdirmə prosesini keçmədən birbaşa zavod işlənilməsinə göndərilir; digər metalların isə hətta zəngin filizləri (məsələn, 3-5% Mo və yaxud W saxlayan ceyni adlı filizlər) zənginləşdirmə prosesi keçirlər. Filizlərin keyfiyyəti onların nə dərəcədə zənginləşmə prosesinə cavab verməsi ilə də təyin olunur. Çox zaman kasib filizlər adı filizlərə nisbətən asan zənginləşdiklərindən onların istismarı daha sərfəlidir. Eyni sözləri qeyri-filiz faydalı qazıntılarına da aid etmək olar. Beləliklə, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının qiymətləndirilməsində mineral xammalın texniki və texnoloji xüsusiyyətləri həllədici faktor kimi çıxış edir.

Fəsil 14

GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİNİN MƏRHƏLƏLƏR ÜZRƏ APARILMASI

(Bərk faydalı qazıntılar)

Geoloji-kəşfiyyat işlərinin səmərəli və iqtisadi cəhətdən əlverişli aparılması məqsədilə bu proses aşağıdakı mərhələlərə bölünür:

Mərhələ I – Regional geoloji planalma və geofiziki işlər.

Mərhələ II – Faydalı qazıntı yataqlarının axtarışı.

Mərhələ III – İlkin kəşfiyyat.

Mərhələ IV – Dəqiq kəşfiyyat.

Mərhələ V – İstismar edilən yatağın ayrılmış sahəsi daxilində kəşfiyyat.

Mərhələ VI – İstismar kəşfiyyatı.

Aşağıdakı birinci üç mərhələ haqqında danışılır, yerdə qalan üç mərhələyə (IV, V, VI) isə kitabın ikinci hissəsində kəşfiyyat işlərinin mərhələləri bölməsində (fəsil 20) baxılır.

Regional geoloji tədqiqatlar böyük ərazilərdə sahələrin geoloji quruluşunu və faydalı qazıntı yataqlarının tapılma perspektivliyini müəyyən etmək üçün aparılır. Bu işlər müxtəlif metodlarla həyata keçirilir, nəticələri isə sonraki, nisbətən dəqiq işlərin aparılması üçün əsas olur.

Regional geoloji planalma və geofiziki işlər öz növbəsində dörd yarımmərhələyə bölünlürək:

1-1-1:200.000 (1:100.000) miqyaslı regional geofiziki işlərlər;

1-2-1:200.000 miqyaslı regional geoloji planalma;

1-3-1:50.000 (1:25.000) miqyaslı geoloji planalma;

1-4- dərinlik geoloji xəritələməsi.

Regional geofiziki işlər (I-1) regionun əsas geoloji struktur

elementlərini üzə çıxarmaq və bununla əlaqədar olaraq sonrakı geoloji planalma və daha dəqiq geofiziki işlərin istiqamətlərini seçmək üçün aparılır. Geofiziki işlər yerüzü və aerometodlarla aparılır. Bura 1:200000 miqyasda qravimetrik, maqnit və radiometrik planalmaları, habelə profil seysmik tədqiqatları aiddir. Aparılan işlər nəticəsində 1:200000 miqyaslı qravimetrik, maqnitometrik və radiometrik xəritələr tərtib edilir.

Regional geoloji planalma (I-2) (1:200000 və ya 1:100000) ölkə ərazisinin planlı surətdə geoloji öyrənilməsi məqsədilə aparılır. Görülən işlərdən əsas məqsəd geoloji quruluşun aydınlaşdırılması və öyrənilən regionların daxilində faydalı qazıntıların yerləşmə qanuna uyğunluqlarını ayırd etməkdir. 1:200000 miqyaslı işlər vahid iri geoloji struktur daxilində yerləşmiş bir neçə qonşu nomenklatur topoqrafik xəritələrdə – eyni vaxtda aparılır. Bu cür miqyaslı geoloji planalma işlərini apararkən regional geofiziki işlərin və distansion metodlarının (aerofotogeologiya, hündürlük və kosmik planalma) materiallarından da istifadə edilir. Bu işləri müşayiət edən axtarışlar planalma sahəsinin və ya onun ən perspektiv hissələrinin geokimyevi, şlix, hidrokimyevi sınaqlanmasından ibarətdir.

1:50000 (1:25000) miqyaslı geoloji planalma (I-3) faydalı qazıntı yataqlarının təpiləsi üçün perspektivli rayonlarda aparılır. Bu haqda kitabın 16-cı fəslində ətraflı danışılır.

Dərinlik geoloji xəritələmə (I-4) o zaman aparılır ki, cavan çöküntülərlə örtülmüş süxur komplekslərinin istismar üçün mümkün olan dərinlikdə faydalı qazıntı saxlaması müəyyən edilmiş olsun. Bu cür işlər yer səthində əvvəller geoloji planalma ilə əhatə olunmuş sahələrdə də aparıla bilər. Eyni zamanda bu yarımmərhələyə dağ qazmalarında aparılan yekrəlti geoloji planalma işləri də aiddir.

Dərinlik geoloji xəritələməsi 1:200000 (1:100000) və ya 1:50000 miqyaslarına uyğunlaşdırılır və buruqların, geofiziki tədqiqat üsullarının, nəhayət, aerofotoplanalmanın və kosmik

müşahidələrin əsasında aparılır. Bu işələrin nəticəsində özülün üst hissəsinin xəritəsi tərtib edilir. Bu xəritə nisbətən cavan sükurlar altında qeyri-uyğun yatmış kembriyəqədər, paleozoy və ya mezozoy sükur komplekslərinin üst hissəsinin xəritəsi-dir.

Faydalı qazıntı yataqlarının axtarışı. Bu mərhələdə müəyyən növ faydalı qazıntıların aşkar edilməsi məsələsi qarşıya qoyulur. Axtarış işlərinin layihələndirilməsi üçün əsas ki mi perspektivli sahələrin 1:50000 – 1:25000 miqyaslı geoloji xəritəsi və faydalı qazıntılar xəritəsi götürülür. Axtarış işləri üç yarımmərhələdə aparılır:

II-1-ümumi axtarışlar;

II-2-dəqiqlik axtarışlar;

II-3-axtarış işlərinin qiymətləndirilməsi.

Ümumi axtarışlar 1:200000 – 1:50000 (1:25000) miqyaslı geoloji planalma nəticəsində faydalı qazıntı yataqlarının tapılması üçün əlverişli hesab edilən geoloji strukturlarda aparılır. Ümumi axtarışlardan məqsəd yataq aşkar edilə bilən perspektivli sahələrin tapılmasıdır. Ümumi axtarışlar nəticəsində əldə edilən faktik material 1:50000 – 1:25000 miqyaslı geoloji xəritələrdə, lazımlı gələrsə daha iri miqyaslı sxematik xəritələrdə eks etdirilir. Faydalı qazıntı təzahürünün geoloji şəraitinin aydınlaşdırılması nəticəsində filiz kütləsinin struktur-morfoloji tipi və öyrənilən geoloji strukturlarla əlaqəsi aydınlaşdırılır. Birinci yarımmərhələ axtarış işləri sahəsinin perspektivliyinin qiymətləndirilməsi ilə nəticələnir.

Perspektiv faydalı qazıntı təzahürlerinin aşkar edildiyi sahələrdə **dəqiqlik axtarışlar** aparılır. Bəzən ümumi axtarışlar nəticəsində faydalı qazıntı tapılmır, bununla belə, onların açılma ehtimalı geoloji cəhətdən kifayət dərəcədə əsaslandırıldıqda bu cür sahələrdə də dəqiqlik axtarışlar qoyula bilər. Nəhayət, müəyyən bir rayonun geoloji quruluşu haqqında təsəvvür dəyişirəsə, yaxud axtarışın və faydalı qazıntıların açılmasının daha

effektiv metodları tətbiq edilirsə, dəqiq axtarışları əvvəllər axtarış işləri ilə əhatə olunmuş sahələrdə də aparmaq olar.

Dəqiq axtarışlar yer səthində axtarışı marşrutlarının sıxlashdırılması, sahəvi-geokimyəvi və geofiziki tədqiqat üsullarının aparılması yolu ilə həyata keçirilir. Yumşaq çöküntülərin sistematiq şlix sınaqlanmasını səpinti yatanlarının güman edildiyi rayonlarda aparırlar.

Dərinliklərdə faydalı qazıntı təzahürlərinin axtarışını buruq qazması ilə yanaşı geofiziki (maqnitometriya, elektrik kəşfiyyatı, qravimetriya, seysmometriya) və geokimyəvi tədqiqatların köməyi ilə də aparırlar.

Dəqiq axtarışların nəticələri axtarış işləri aparılarkən tərtib olunmuş 1:10000 və ya 1:5000 miqyaslı sxematik geoloji xəritələrdə əks etdirilir.

Faydalı qazıntı təzahürünün struktur-morfoloji tipinin və xəritədə filiz zonalarının (sahələrinin) yerlərinin də müəyyən edilməsi vacibdir.

Dəqiq axtarışlar nəticəsində öyrənilən sahənin perspektiv qiymətləndirilməsi verilir, faydalı qazıntıının proqnoz ehtiyatları təyin olunur və qiymətləndirmə işlərinin aparılması üçün maraq doğuran mineral xammal təzahürləri ayrılır.

Axtarış işlərinin qiymətləndirilməsi məqsədilə tədqiq olunan sahənin ölçülərindən və mürekkebliyindən asılı olaraq 1:10000 – 1:1000 miqyasında sxematik geoloji xəritələr və kəsilişlər tərtib olunurlar. Bütün faydalı qazıntı təzahürlərinin açılışlarından şırımlı və kern sınaqları götürürlər; ehtiyac olarsa laboratoriya tədqiqatları üçün kiçik həcmli texnoloji sınaqlar da götürülür. Bütün bu işlər nəticəsində aşkar edilmiş təzahürün (yatağın) sənaye əhəmiyyətliliyi qiymətləndirilir. Yatağın geoloji cəhətdən əsaslandırılmış konturu daxilində, yaxud onun müəyyən hissəsində, C₂ kateqoriyası üzrə ehtiyat hesablanır, obyektin yerdə qalan sahəsi üzrə isə proqnoz ehtiyatlar (*P*) təyin edilir.

AXTARIŞ AMİLLƏRİ VƏ ƏLAMƏTLƏRİ

1. Axtarış amilləri

Axtarış amilləri bu və ya digər şəraitdə faydalı qazıntıların bilavasitə və dolayı yolla açılması ehtimalını göstərən geoloji faktlara deyilir.

Amillərdən fərqli olaraq, geoloji əlamətlər konkret faktlardır. Məsələn, axtarış işləri aparılan rayonda qızıldışıyan kvars parçasına və ya piroksenit sűxurunun içərisində platin dənələrinə təsadüf edilməsi axtarış əlamətləridir.

V.M.Kreyterin göstərdiyi kimi, amillər bütün yer qabığı üçün etibarlı, həm də yerli, rayon əhəmiyyətli ola bilər. Axırıncı halda, amil - rayonun geoloji tarixinin və quruluşunun xüsusiyyətlərini nəzərə alaraq, orada hər hansı bir faydalı qazıntıının toplanma ehtimalını göstərir. Belə ki, Şimali Qazaxistanda qızılın diorit tərkibli kiçik intruzivlərlə əlaqəsi heç də həmin amilin bütün qızıl rayonlarına şamil etmək əsasını vermir.

Geoloji amillər və əlamətlər bir-birinə keçə bilərlər; xüsusən bəzi rayonlarda amillər əlamətə çevrilirlər: hidrogeoloji (xüsusən, hidrokimyəvi) amillər bəzən hidrotermal dəyişmiş sűxur zonalarının əlamətləri ilə uyğun gəlir. Məlumdur ki, hidrotermal dəyişmiş sűxur zonalarına çox zaman axtarış əlaməti kimi baxırlar.

V.M.Kreyter 10 tip geoloji axtarış amili ayırrı: stratiqrafik, fasial-litoloji, struktur, maqmatogen, yan sűxurların dəyişməsi, geokimyəvi, geomorfoloji, metamorfogen, hidrogeoloji və geofiziki.

V.N.Kozerenko fasial-litoloji və maqmatogen amilləri **formasion amillər** qrupu adı altında birləşdirir və onu müxtə-

lif struktur-fasial-metallogenik zonalar daxilində axtarış işlərini istiqamətləndirmək üçün əsas amil hesab edir.

Stratiqrafik amil müxtəlif yaşılı çökmə lay dəstələrinin (və yaxud intruzivlərin) paleontoloji material vasitəsilə əsaslaşdırılmasıdır. Son zamanlar bu amil maqmatik, metamorfik və çökmə sükurların mütləq yaşlarının təyin edilməsinə daha çox istinad edir. Bir çox faydalı qazıntılar (kömür, yanar şistlər, fosforit, boksit, dəmir və s.) müxtəlif yaşılı çöküntülər içərisində rast gəlir və demək olar ki, digərlərində qeyd olunmur. Qalıq və çökmə yataqların formalaşmasında çöküntülərin toplanması zamanı baş veren regional fasılələrin də böyük əhəmiyyəti vardır. Y.O.Poqrebitski göstərir ki, Uralın şərq yamacının boksit, fosforit, dəmir, manqan yataqları və basdırılmış qızıl səpintiləri transqressiv seriyaların aşağı hissələrinə uyğun gəlir. V.S.Kormilitzin Şərqi Zabaykalın polimetal yataqlarını paleozoy çöküntülərinin dörd lay dəstəsi ilə əlaqələndirir. Şərqi Qazaxıstanın misli qum daşlarının (Cezqazqan) stratiqrafik horizontlarla əlaqəsi təsdiq olunmuşdur və s.

Formasion amillər qrupu adı altında, qeyd etdiyimiz kimi, V.N.Kozerenko fasial-litoloji və maqmatik amilləri birləşdirir.

Əvvəla formasiya nədir? Akad. N.S.Şatskinin fikrincə, formasiya müxtəlif genetik tip sükur və çöküntülərin vahid tektonik şəraitdə təbii birliliyidir.

İstər çökmə, istərsə də maqmatik formasiyaların əsas xüsusiyyətlərindən biri onların eyni və ya müxtəlif yaşılı analoji strukturlarda ümumi cəhətdən təkrar olunmasıdır. Digər tərəfdən, geoloji zaman keçdikcə, formasiyaların xüsusiyyəti də qanuna uyğun surətdə dəyişir; bu, yer qabığının inkişafının qayıtmaz xüsusiyyəti ilə əlaqədardır. Yalnız bu səbəbdən yer qabığının geoloji inkişafı tarixinin müəyyən iri parçalarında spesifik formasiyalar əmələ gəlir.

Müəyyən sükur formasiyalarını və onlarla əlaqədar olan

faydalı qazıntı yataqlarını ayırmaqdan başqa, bu formasiyaların fasial xüsusiyyətlərini də öyrənmək lazımdır. Fasiya və formasiya bir-birini tamamlayan məfhumlardır. Bu məfhumlardan istifadə etməklə, hər hansı bir obyekti müxtəlif nöqtəyi-nəzərdən öyrənmək olar. Fasiya, sükurların və onlarla assosiasiya təşkil edən faydalı qazıntıların formallaşmasını səciyyələndirən mühitin əsas geoloji xüsusiyyətlərini eks edir. Maqmatik sükurların və onlarla bağlı olan faydalı qazıntı yataqlarının fasial xüsusiyyətlərini təyin edən ən əsas faktor onların əmələ gəlmə dərinliyidir.

Faydalı qazıntıların çökəmə və çökəmə-vulkanogen formasiyalarla əlaqəsini öyrənən N.S.Şatski göstərir ki, bir sıra yataqlar yalnız müəyyən tip formasiyalarla (monoformasiya) əlaqədardır. Məsələn, duzdaşıyan arid zonalarının formasiyalarında inkişaf tapmış duz yataqlarını və arid zonalarının alabəzək rəngli formasiyaları ilə bağlı olan misli qum daşlarını göstərmək olar.

Digər qrup faydalı qazıntı yataqları isə iki, üç və daha çox formasiyalarda rast gələ bilərlər. Belə ki, dəmirin və manqanın çökəmə və çökəmə-vulkanogen yataqları müxtəlif formasiyalarla əlaqədardır.

Faydalı qazıntıların maqmatik formasiyalarla əlaqəsi. Əksər endogen tip faydalı qazıntı yataqları maqmatik sükurlarla genetik və ya paragenetik əlaqədə olur. Genetik əlaqə ultraəsasi, əsasi, qələvi (xromit, titanomaqnetit, platin, liparit, monasit, zirkon, likvasiya tipli mis-nikel və s.) və turş (qələvi qranitoid massivləri ilə – niobium, tantal və nadir torpaq elementləri, peqmatitlərlə – spodumen, lepidolit və s.) sükurlarla assosiasiya təşkil edən yataqlar üçün xasdır.

Paragenetik əlaqə müxtəlif tərkibli effuziv və subvulkanik, habelə hipabissal dərinlikli turş, bəzən əsasi və qələvi tərkibli intruzivlərlə assosiasiya təşkil edən yataqlar üçün səciyyəvidir. Məsələn, damarcıq – möhtəvi tip mis, mis-molibden və molib-

den yataqlarının orta turşuluqlu qranitoidlərlə əlaqəsi, qranodiorit – porfirlərlə mis filizləşməsinin əlaqəsi (mis-porfir filizləri məshhum da buradan götürülmüşdür) və s.

Struktur amillər. Faydalı qazıntı yataqlarının yerləşmə qanuna uyğunluğunu təmin edən struktur amilləri öyrənərkən, V.M.Kreyterin (qeyd etdiyi kimi, üç əsas cəhəti nəzərə almaq lazımdır: 1. Metallogenetik əyalətlərin qırışılıq kəmərlərində və ya platformalarda yerləşməsi; 2. Filiz rayonları və sahələrinin metallogenik əyalətlərdə yerləşməsi; 3. Filiz yataqlarının filiz sahələrində lokallaşması. Metallogenik əyalətlərə misal olaraq Şimali Qaxazistanın qızıl əyalətini, Kanadanın qızıl kəmərini (3000 km-ə uzanır), Arizonanın, Çilinin və Rodeziyanın mis kəmərlərini göstərmək olar. D.İ.Qorjevski Altay polimetal yataqları üçün səkkiz filiz kəməri ayırmışdır. Metallogenik əyalətlər daxilində filiz rayonları və sahələri çox zaman əsas strukturların uzanmasına uyğun uzanır. Filiz sahələri adətən yan süxurların intensiv doğranmış, parçalanmış sahələrində qeyd olunur. Filiz sahəsində bir və ya bir neçə filiz yatağı ola bilər. Filiz sahələrinin struktur tədqiqatları (S.S.Smirnov, V.M.Kreyter, F.İ.Volfson, A.V.Drujinin, A.V.Pek və b.) göstərmişdir ki, onların yerləşməsində müxtəlif parçalanma disloksiyalarının rolü çox böyükdür. Endogen yataqların formalaşmasında yer qabığının nisbətən yuxarı qatlarında yaranmış qırılmaların rolü xüsusən qeyd edilməlidir. Adətən yer üzünə yaxın qatlarda yaranmış qırılmalar dərinlik qırılmaları ilə əlaqədardırlar. Geosinklinal sistemlər daxilində müxtəlif struktur-fasial zonaları ayıran dərinlik qırılmalarının filizənəzarətətmə rolü böyükdür. Dərinlik qırılmaları boyu müxtəlif maqmatik süxur massivləri və endogen yataqlar inkişaf tapır. Ümumiyyətlə, onlar filiz kəmərlərinin də vəziyyətini müəyyən edirlər. Dərinlik qırılmaları ilə xüsusən ultraəsasi və əsasi süxur massivləri və onlarla genetik cəhətdən bağlı olan maqmatogen yataqlar (xromit və s.) sıx əlaqədardır.

Regional qırılma zonalarının heç də bütün uzanması boyu filizləşmə qeyd olunmur. Yalnız bir neçə əlverişli cəhət eyni sahədə inkişaf taplığı halda yataq əmələ gələ bilər. Əlverişli cəhət dedikdə, strukturu, filiz daşıyan intruzivləri, müəyyən dərinliyi, yan süxurların tərkibini və s. nəzərdə tuturuq.

Yan süxurların dəyişməsi amili. Xüsusən postmaqmatik yataqların axtarışında nəzərə alınmalıdır. Yan süxurların dəyişməsi filizləşmədən əvvəlki proseslərlə və bilavasitə filizləşmə prosesləri ilə əlaqədar olduğundan onlar bir-birində fərqlənməlidirlər. Filizləşmədən əvvəlki proseslər nəticəsində dəyişmiş yan süxurların dəyişməsi böyük sahələri tutduqları halda, filizləşmə prosesi ilə bağlı olan hidrotermal dəyişmiş süxurlar lokal zonalar şəklində qeyd olunurlar. Axırıncılar, çox zaman süxurların filizyanı dəyişmə zonası adlanır. Hidrotermal məhlullar adətən öz hərəkətləri üçün müəyyən kanallardan (qırılmalardan) istifadə etdiklərindən, filizyanı dəyişmiş süxurlar çox zaman xətti uzanmış zonalar əmələ getirirlər. Bəzi halarda hidrotermal kapilyar çatlar və məsamələrlə hərəkət edirlər. Bu zaman dəyişmiş süxurlar zonası izometrik və ya ona yaxın formalar yaradır. Metasomatik proseslərin miqyası və təzahür forması dərinlikdən asılı olaraq dəyişir. Az dərinlikdə filizyanı süxurlar ensiz lokallaşmış zonalarda inkişaf tapdıqları halda, mezoabissal fasiya şəraitində metasomatitlər böyük sahələri tuturlar. Daha böyük dərinliklərdə metasomatitlər regional metamorfizm prosesinin məhsulları ilə ayrılmayan keçid təşkil edirlər. Ultrametamorfizm məhsulları abissal və ultraabissal zonalarda böyük süxur kütlələrini əhatə edir.

Filizyanı süxurların tiplərini öyrənməklə axtarış üçün mərəq doğuran bir çox sual, o cümlədən öyrənilən sahədə hansı faydalı qazıntıni axtarmaq lazımlı olduğunu sualına cavab vermək olar. Metasomatik süxurlar fasiyalara ayrılırlar. Müxtəlif fasiyalar müxtəlif dərinliklərdə əmələ gəlirlər. Eyni zamanda onlar müəyyən növ faydalı qazıntılarla assosiasiya təşkil edir-

lər. Fasiyaların cəmi müxtəlif növ zonallıq təşkil edir.

Müxtəlif dərinliklərdə əmələ gələn yataqlar üçün müxtəlif növ filizyanı dəyişən sűxurlar səciyyəvidir. Belə ki, qreyzenlərlə bağlı olan yataqlardan (berillium, litium, qalay və s.) da-nışılırsa, onların böyük dərinliklərdə əmələ gəlməsini qəbul etmək lazımdır.

Ümumi şəkildə yer üzünə yaxın sahələrdə argillitləşmə, alunitləşmə, opallaşma kimi filizyanı dəyişmələr inkişaf tapır; seolitin və bəzi hallarda, nisbətən dərin zonalar üçün səciyyəvi olan xloritləşmənin və serisitləşmənin də inkişafını qeyd etmək lazımdır. Karbonat tərkibli sűxurlarda karbonatlaşma, dolomitləşmə və baritləşmə prosesləri baş verir. Bir sıra sürməcivə yataqları üçün filizyanı sűxurların rənginin açıqlaşması (ağarması), təkrar kristallaşma səciyyəvidir.

Geokimyəvi amillər elementlərin yer qabığında miqrasiyası, konsentrasiyası və səpələnməsi prinsiplərinə əsaslanır. İlk növbədə konkret obyektdə kimyəvi elementlərin orta miqdarı (klarkı) öyrənilir və yerli fon təyin edilir. Filizləşmə prosesinə məruz qalmayan sűxurlarda isə elementlərin paylanması parametrləri geokimyəvi fonla səciyyələnir.

Faydalı qazıntı yataqlarının geokimyəvi üsullarla axtarışında kimyəvi elementlərin paylanmasıın lokal qanuna uyğunluqlarını aşkara çıxarmağın böyük əhəmiyyəti vardır. Belə ki, filiz daşıyan intruzivlərdə, çökəmə və metamorfik sűxur ləyləri dəstələrində müəyyən qrup elementlərin miqdarı onların klarklarına nisbətən çox olur. N.İ.Safronovun məlumatına görə qalaydaşıyan intruzivlər, bir qayda olaraq, qalayla, berillə və nadir elementlərlə zəngindirlər. Potensial filiz daşıyan sűxur kompleksləri regional axtarışlar nəticəsində konturlanır və belə sahələrdə nisbətən dəqiq axtarışlar aparılır. Başqa sözlə, bu cür sűxur kompleksləri geokimyəvi cəhətdən bir və ya bir neçə elementə «ixtisaslaşmış» olurlar.

Adətən geokimyəvi cəhətdən ixtisaslaşmış sűxur kom-

plekslərində bu və ya digər elementin miqdarı onun litosferdəki klarkından 4-5 dəfə artıq olur.

Geoloji komplekslərin geokimyəvi ixtisaslaşmasının yayılma miqyasından asılı olaraq onlar regional və lokal xüsusiyyət daşıya bilərlər. Uralın dunit-peridotit-piroksenit formasiyasının platinə olan regional ixtisaslaşması məlumdur. Eyni sözü, Şərqi Zabaykalın yura və Mərkəzi Qazaxistanın hersin yaşılı qranitlərinin nadir metallara, Çukotkanın tabaşır yaşılı qranitoidlərininsə qalaya olan regional geokimyəvi ixtisaslaşması haqqında demək olar (S.F.Luqov, 1964; A.A.Beus, 1966).

Göründüyü kimi, geokimyəvi ixtisaslaşma konkret geokimyəvi əyalətin inkişaf xüsusiyyətləri ilə əlaqədardır.

Bəzi hallarda maqmatik sükür komplekslərinin potensial filizliliyini qiymətləndirmək məqsədilə geokimyəvi axtarış amili kimi filizləşməni müşayiət edən səciyyəvi elementlərin (elementi-sputniki) sükurlarda paylanması qanuna uyğunluğunu öyrənmək lazımdır.

Əsası və ultraəsasi sükurlarda nikelin potensial filizliliyini aşkara çıxarmaq üçün filizləşmə indikatoru kimi kükürd çıxış edir.

Geokimyəvi axtarış amili kimi mineral-indikatorlarda metallik elementlərin paylanması xususiyətlərinin də öyrənilməsi əhəmiyyətlidir. Belə ki, qalayın biotitdə miqdarının çoxluğu ilə peqmatitlərin və qranitlərin qalaydaşımı bağılıdır və s.

Geomorfoloji amillər. Relyefin formalaşması ilə bu və ya başqa dərəcədə əlaqədar olan faydalı qazıntı kütləlerinin, xüsusən hipergen yataqların (səpinti tip və s.) axtarışında geomorfoloji amil böyük rol oynayır. Axtarışın səmərəli aparılması dördüncü dövr çöküntüləri örtüyünün xüsusiyyətinin nə dərəcədə aydınlaşdırılmasından xeyli asılıdır.

V.M.Kreyter bütün faydalı qazıntı yataqlarını relyefə olan munasibətinə görə iki böyük qrupa ayırır:

1. Relyefin əmələ gəlməsi ilə əlaqədar olan yataqlar, baş-

qa sözlə, bütün ekzogen yataqlar (səpintilər, aşınma qabığı və bəzi boksit yataqları, gil, qum, çinqıl yataqları və s.).

2. Relyeflə əlaqədə olmadan əmələ gelən yataqlar. Buraya endogen və metamorfogen yataqlar aiddir.

Metamorfogen amillər. Bir qrup yataqlar metamorfizm prosesləri nəticəsində yaranırlar. Onlara metamorfik və ya metamorfogen yataqlar deyilir (kristallik şistlərdə titan, kvarsitlərdə pyezokvars yatağı və s.). Digər qrup faydalı qazıntılar isə ilkin maqmatik və ya çökmə mənşəli olub, regional metamorfizm prosesi nəticəsində müxtəlif dəyişmələrə məruz qalaraq yeni genetik tip yataqlar əmələ götürir. Metamorfizləşmiş yataqlar adlanan bu qrup yataqlar əksər faydalı qazıntılar üçün xasdır.

Axtarış amili kimi regional metamorfizmin təzahürü müəyyən növ faydalı qazıntı yatağı axtarmaq imkanı yaradır. Metamorfik və metamorfizləşmiş yataqlar adətən kembriyə-qədər yaşı olur (Vitvatersrand uran-qızıl yatağı, CAR; Elliot-Leyk (Blaynd-River) uran daşıyan konqlomeratları, Kanada; Rusiya, ABŞ və s.)

Hidrogeoloji amillər. Yerüstü və yeraltı suların kimyəvi tərkibini öyrənərək onlarda elementlərin fon miqdarını təyin edirlər. Axtarış amili suda əsas metalların böyük miqdara malik olmasıdır.

Təbiətdə hipergen mənşəli mis, nikel, qurğuşun, sink və flüroit yataqlarına rast gəlinməsi bəzi elementlərin yeraltı və yerüstü sularla böyük məsafələrə daşınmasını göstərir. Bu elementlərin möhlullarda iştirakı onların yan sükurlardan və ya müəyyən tip yataqlardan çıxarılması hesabına ola bilər. Bundan başqa, sular müxtəlif qeyri-fliz faydalı qazıntılarını da əridə bilir: kalium, maqnerium, bor duzları və s.

Axtarış işlərində çox zaman hidrokimyəvi tədqiqatlardan istifadə edirlər. Su arteriyası yaxşı inkişaf tapmış kəskin relyefli dağlıq rayonlarında tektonik pozulma zonaları boyu hidro-

kimyəvi axtarış üsulunu tətbiq etməklə faydalı qazıntı yataqları tapmaq olar.

Geofiziki amillər. Geofiziki planaalma zamanı faydalı qazıntı kütləsi ilə fiziki sahələrin əlaqəsi müşahidə edilir. Bu yalnız faydalı qazıntıının fiziki xüsusiyyətlərinin (sıxlıq, električki keçirmə və s.) yan sűxurların fiziki xüsusiyyətlərindən fərqləndiyi halda mümkündür.

Ümumiyyətlə, geofiziki anomaliyalar təkcə faydalı qazıntı yatağının (yaxud strukturun) labüdüyündən deyil, filizləşmə ilə əlaqəsi olmayan digər səbəblərdən də müşahidə edildiyindən, onların geoloji təhlilini aparmaq lazımdır.

Axtarış əlamətləri

Axtarış əlamətləri kimi faydalı qazıntıının mövcudluğunu göstərə bilən hər hansı bir geoloji faktor çıxış edə bilər. Onlardan bəziləri, məsələn, filiz kütlələrinin çıxışı, səpələnmə oreolları faydalı qazıntıının olmasını göstərir, digərləri isə (filizyanı dəyişmə, damar minerallarının iştirakı və s.) mineral xammalın olması ehtimalını güman etməyə imkan verir.

Səpələnmə oreolları filiz kütləsi ətrafında elementlərin konsentrasiyasını göstərir. Yataqdan uzaqlaşdıqca bu konsentrasiya tədricən azalır. Səpələnmə oreolları yataqlarla müqayisədə dəfələrlə böyük sahə tutduqlarından, onların müşahidə edilməsi daha asandır. Bu səbəbdən, səpələnmə oreolları böyük axtarış əhəmiyyətinə malikdir. Səpələnmə oreolları təbiətinə görə ilkin, törəmə və qarışq olurlar (N.İ.Safronov, 1962).

İlkin oreollar yataqların formalaşması və qismən onların metamorfizmi, törəmə oreollar isə yataqların aşınması nəticəsində əmələ gəlir. Qarışq oreollar, adından məlum olduğu kimi, qarışq təbiətlidir. Oreolların varlığı heç də həmişə yatağın olmasını göstərmir. İlkin səpələnmə oreollarında faydalı komponentlərin konsentrasiyası yataqlarla bağlı olmaya da bilər və

ya törəmə oreolları yatağın tamamilə dağılması nəticəsində əmələ gələ bilər və s.

Yan səxurların dəyişməsi. Endogen filizləşmə prosesində səxurlarda baş verən ən səciyyəvi filizyanı dəyişmələr aşağıdakılardır: skarnlaşma, qreyzenləşmə, kvarslaşma, alunitləşmə, kaolinləşmə, serpentinitləşmə, serisitləşmə, xloritləşmə, argillitləşmə, dolomitləşmə. Bundan başqa listvenitləşmə, propilitləşmə, karbonatlaşma və bu kimi hidrotermal dəyişmiş səxurlar axtarış əlaməti kimi çıxış edə bilərlər.

Bu tip filizyanı səxurların təsadüf edilməsi dolayı axtarış əlamətidir. Çünkü onlar minerallaşma prosesinin getməsini göstərdikləri halda, heç də həmişə filiz kütlələrini müşayiət etmir-lər.

Yan səxurlarda filizləşməni müşayiət edən damarların iştirakı konkret sahədə filiz kütlələrinin olması ehtimalını göstərir. Məsələn, Qafqazda, Qazaxistanda və digər rayonlarda polimetal yataqlarının üst hissələrində filizsiz barit damarları rast gelir. Onlar yer səthindən 300-500 m dərinlikdə kasıb qurğuşun – barit, daha dərində isə zəngin polimetal filizlərinə keçirlər. Eynilə bu cür filizsiz barit zonaları digər regionlarda müəyyən edilmişdir.

Digər axtarış əlamətləri. Qədim dağ qazmalarına və ya xud yüksək mədəniyyətə malik olan rayonlarda (Qafqaz, Orta Asiya, Qazaxistan, Altay, Sibirin cənub rayonları) tarixi-archeoloji materialların öyrənilməsi xeyli məlumat verir. Çox zaman burada qədim dağ qazmalarına, primitiv zənginləşdirmə qurğularına təsadüf edilir. Bir çox yerlərin, o cümlədən çaylar-in, vadilərin adı bu və ya digər faydalı qazıntıının olmasına işarə edir. Məsələn, Qızıl İtən, Altın Topkan (Qızıl dağ), Qora Maqnitnaya (Maqnit dağı), Reka Slyudyanka (Slyuda-mika) və s.

Fəsil 16

FAYDALI QAZINTI YATAQLARININ AXTARIŞ ÜSULLARI

Faydalı qazıntı yataqlarının axtarışı aşağıdakı üsullarla aparılır: geoloji planaalma üsulu, geofiziki axtarışlar, mexaniki səpələnmə oreollarının öyrənilməsinə əsaslanan axtarışlar, geokimyəvi axtarışlar və aeroaxtarış üsulları ilə.

1. Geoloji planaalma üsulu

Geoloji planaalmadan məqsəd geoloji xəritənin tərtib edilməsidir. Geoloji xəritə yer üzünə çıxan geoloji elementlərin (süxurların, faydalı qazıntı kütlələrinin və i.a.) müəyyən edilmiş miqyasda qrafiki təsvirindən ibarətdir. Geoloji xəritənin tərtib edilməsi geoloji planaalmanın ən əsas məqsədi olmaqdır bərabər yeganə məsələ deyildir. Diger, heç də az əhəmiyyətə malik olmayan məqsəd xəritəyə köçürürlən geoloji komplekslərlə bağlı olan faydalı qazıntıların axtarışıdır. Hər iki məsələnin həlli müxtəlif tədqiqat üsullarının (geoloji, geokimyəvi, geofiziki və s.) tətbiq edilməsini tələb etdiyindən geoloji planaalma kompleks xüsusiyyət daşıyır. Çox iri rayonlar üçün 1:1000000 – 1:100000 miqyaslı regional xəritələr tərtib edilir. Bu xəritələr məzmunca kompleks olur. Onlar sahənin geoloji quruluşunu, faydalı qazıntı yataqlarının axtarış amillərini və perspektiv strukturları müəyyən etməkdən ötrü aparılır.

Ümumiyyətlə, müxtəlif miqyaslı geoloji planaalmanın qarşısında duran məsələlər müxtəlif olur. Bu, xüsusən, geoloji planaalmanın əsas miqyasları hesab edilən – bir tərəfdən orta (1:200000 – 1:100000), digər tərəfdən isə iri (1:50000 – 1:25000) miqyaslı geoloji planaalma işlərinə aiddir. İrimiqyaslı

(1:50000 və 1:25000) geoloji planaalmadan ortamıqyaslı (1:200000 və 1:100000) planaalmadan ən əsas fərqi ondan ibarətdir ki, burada rayon üçün perspektivli hesab edilən faydalı qazıntıların üzə çıxarılması hökmən vacibdir, həm də mineral xammal iqtisadi cəhətdən əlverişli dərinliyə qədər öyrənilməlidir. Öz növbəsində məsələnin bu şəkildə qoyuluşu rayonun geoloji quruluşunun nəinki yer səthində, hətta geofiziki üsulların və buruq qazmalarının köməyi ilə müəyyən dərinliklərdə də öyrənilməsini tələb edir.

1:200000 miqyasda geoloji planaalma zamanı axtarış işlərinin əsas vəzifəsi faydalı qazıntıların axtarışı üçün perspektiv hesab edilən sahələrin ayrılmışdır; 1:50000 miqyaslı planaalmada isə axtarış işləri bu məqsədlə yanaşı, eyni zamanda faydalı qazıntı yatağının tapılması və təzahürün geoloji qiymətləndirilməsi məsələsini də həll edir. 1:200000 miqyaslı geoloji planaalmada axtarış rayonda tapıla bilən bütün faydalı qazıntı növlərinə aparılır, 1:50000 miqyaslı planaalmada isə axtarışın bütün növ faydalı qazıntıların tapılmasına yönəldilməsinə baxmayaraq, onlar rayon üçün əsas hesab edilən mineral xammala yönəldilir.

Daha irimiqyaslı (1:10000, 1:5000, 1:2000) geoloji planaalma məqsədyönlü axtarış və kəşfiyyat işləri zamanı, xüsusən axtarış-kəşfiyyat işləri mərhələsində bir o qədər də böyük olmayan sahələrdə müxtəlif tip faydalı qazıntı yataqlarını aşkar etmək məqsədilə aparılır.

Çox irimiqyaslı xəritələr kəşfiyyat (1:2000, 1:1000) və istismar kəşfiyyatı (1:500, 1:200, 1:100) mərhələlərində tətbiq edilir. Adətən 1:10000 miqyasda $10-100 \text{ km}^2$, 1:5000 miqyasda $5-25 \text{ km}^2$ 1:2000 miqyasda $1-3 \text{ km}^2$ və daha kiçik sahələrin geoloji planı alınır.

Geoloji xəritənin kondisiyası ilk növbədə onun miqyasından asılıdır. Miqyas böyüdükcə struktur elementlər, süxur komplekslərinin konturları, yatım elementləri daha dəqiq

müəyyən edilir, axtarış əlaməti daşıyan bütün geoloji cəhətlər (stratiqrafik horizontlar, əlverişli maqmatik süturlar və onların təmasları, filizləşməyə nəzarət edən strukturlar, filizyanı dəyişmiş süturlar, səpələnmə oreolları və s.) xəritədə öz əksini tapır. Xəritənin tələbata cavab vermesi üçün geoloji planı alınan vahid sahədə çıxış (sütur, filiz) nöqtələrinin miqdarı kifayət dərəcədə götürülməlidir.

Faydalı qazıntıının müşahidə olunduğu sahələr dəqiq öyrənməlidir, filizləşmənin geoloji vəziyyəti, minerallaşmanın tipi, filiz kütləsinin konturları təyin edilir və rayonun iqtisadi cəhətdən perspektivliyi haqqında fikir söylənir. Bu məqsədlə nisbətən irimiqyaslı gözəyari topoqrafik plan tərtib edilir, faydalı qazıntıının xüsusiyyətini səciyyələndirə bilən sinaqlar götürülür, təbii və süni çıxışlar sənədləşdirilir. Bütün bu materiallar konkret sahələrdə dəqiq axtarış işlərinin layihələşdirilməsi üçün bir əsasdır. Başqa sözlə, geoloji plana alma vasitəsilə perspektiv sahələrdə dəqiq axtarış işləri aparılır. İrimiqyaslı geoloji plana alma işləri instrumental topoqrafik əsas üzərində aparılır. Topoqrafik əsas geoloji plana alma işlərindən əvvəl və ya onunla eyni vaxtda tərtib elilir. Plana alma işləri ümumi məlumat verə bilən marşrutlarla başlayır; bu, relyefin xüsusiyyətini, köklü süturların yer üzünə çıxma dərəcəsini və plana alınacaq sahənin ümumi geoloji şəraitini aydınlaşdırmağa imkan yaradır. Bu mərhələ ərzində geoloji sənədləşdirmənin forması, şərti işarələr işlənilməli, sütur və mineralların etalon kolleksiyaları toplanılmalıdır. Daha sonra, instrumental yolla axtarış torunu tərtib edirlər. Axtarış xətləri güman edilən filizləşmə sahələrinin, filizdaşıyan zonaların uzanmasının əks istiqamətində də yönəldilə bilər (1:10000 və daha iri miqyas). Axtarış xətləri arasındaki məsafə axtarış obyektlərinin uzunluğu ilə təyin edilir; axtarış obyektlərini, bir qayda olaraq, 1-2 axtarış xətti kəsməlidir.

Geoloji quruluşu eyni olan sahələrdə nəzarət nöqtələri

qismən bərabər yerləşdirilir. Filiz kütləlerinin çıxışı və ya filizləşmə qeyd edilən sahələrdə, parçalanma çatları və tektonik pozulma zonalarında, geoloji quruluşun nisbətən mürəkkəbləşdiyi sahələrdə nəzarət nöqtələri sixlaşdırılır. Axtarış torunu (xətlərini) tərtib etdikdən sonra bütün təbii çıxışlar öyrənilməli və geoloji quruluşun sxemi tərtib edilməlidir. Daha sonra, planaalma miqyasına əsasən köklü sükurların süni çıxışlarının torunu yaradırlar; gətirilmə sükurların qalınlığı 3 m-ə çatarsa rəsədliklər, kopuşlar, kanavalar və az dərinlikli şurflar keçirlər. Gətirmə sükurların qalınlığı çox olan zaman quyular və şurflar qazılır.

2. Geofiziki axtarış üsulları

Geoloji planaalma işləri ilə yanaşı geofiziki üsulun tətbiqi müxtəlif axtarış əlamətlərinin aşkarlaşmasına kömək edir. Axtarış mərhələsində geofiziki tədqiqatların köməyi ilə konkret sahənin geoloji quruluşunu öyrənmək olar. Geofiziki tədqiqatlar vasitəsilə eyni zamanda stratigrafik və litoloji horizontlar izlənilir, filiz əmələ gəlməsi üçün əlverişli strukturlar müəyyən edilir. Aşağıdakı geofiziki axtarış üsulları mövcuddur: maqnitometriya, qravimetriya, elektrometriya, radiometriya, nüvə-geofiziki.

3. Mexaniki səpələnmə oreollarının öyrənilməsinə əsaslanan axtarışlar

Filiz çaqıllarının axtarış üsulu. Sadə və qədimdən işlənilən üsuldur, mahiyyəti filiz və səciyyəvi sükur çaqıllarının təpiləsi və izlənilməsindən ibarətdir. Filiz çaqıllarının hamarlanması dərəcəsi onların hansı məsafədən gətirilməsini aydınlaşdırmağa kömək edir. Çay vadisində və sahilində filiz parçası və ya çaqıl taparkən çayın axmasının eks istiqamətinə doğru


yuxarı axtarış marşrutları aparılır. Marşrut boyu filiz parçalarının sayı get-gedə çoxalır, onların hamarlanması dərəcəsi isə əksinə, azalır. Allüvidə filiz çaqıllarının yoxa çıxmazı onların həmin yere yamacdan – dellüvidən gəlməsini göstərir. Dellüvial səpələnmə oreolları filiz kütlələrinin fiziki aşınması və aşınmış materialın yamac boyu yerdəyişməsi nəticəsində yaranır. Filiz materialların möhkəmliyindən və yamacın sərtliyindən asılı olaraq filiz parçalarının ölçülərinin nisbəti müxtəlif olur. Möhkəm filizlərin aşınması və onların sərt yamac boyu hərəkəti nəticəsində iri parçalı səpələnmə oreolları əmələ gəlir. Bu cür oreollar yamac boyu yüz metrlərlə uzanırlar. Əksinə, az möhkəmlilikli filizlər nisbətən hamar yamaclarla xırda fraksiyalı filiz materialı əmələ gətirir. Davamlı filiz minerallarından təşkil olunmuş filizlər adətən şlix səpələnmə oreollarını yaradırlar, nisbətən az davamlı minerallar isə on və yüz metrlərlə məsafəyə uzanan dispers oreollar əmələ gətirirlər.

Dellüvial mexaniki səpələnmə oreollarının ən geniş yayılmış formaları 23-cü şəkildə göstərilmişdir.

Axtarış marşrutları mexaniki səpələnmə oreollarının uzanmasının əks istiqamətində yerləşdirilir. Marşrutlardan başqa rasçıstka, kopuş, kanava və şurflar da keçirilir. Filiz çaqıllarının tapıldığı nöqtələr 1:5000 – 1:2000 miqyasında tərtib edilmiş xəritəyə və yaxud gözəyari plana keçirilir. Səpələnmə konturu təyin edildikdən sonra köklü yataqların da yerini təyin etmək olur.

Buzlaq daşı üsulu. Şimal rayonlarında tətbiq olunur. Bu rayonlarda köklü süxurlar, demək olar ki, bütünlükə böyük qalınlığa (bir neçə on metr) malik olan buzlaq çöküntüləri ilə örtülmüşdür. Üsulun əsas mahiyyəti buzlaq daşlarının tərkibində filiz parçalarını tapmasıdır.

Buzlağın hərəkət istiqaməti cizgilər vasitəsilə təyin edilir. Cizgilərin istiqamətinə uyğun olan istiqamət buzlaq daşlarının daşınma istiqamətidir.



Şəkil 23. Dellüvial səpinti oreollarının quruluşu sxemi: 1 – filiz kütləsi; 2 – səpinti oreolu; 3 – relyefin horizontları.


Buzlaqların hərəkəti zamanı köklü sűxurlar sürtülür, hamarlanır, filiz parçalarını da daxil etmək şərtilə böyük məsafeyə daşınır və səpələnir. Çox zaman buzlaq daşları köklü yataqlardan on km-ə qədər məsafeyə daşınırlar.

Bu üsul ilə axtarış ilk buzlaq daşını tapdıqdan sonra başlanır; buzlağın hərəkətinin əks istiqamətində axtarış xətləri nəzərdə tutur və həmin xətlər üzrə buzlaq daşlarını öyrənirlər. Bununla yanaşı, moren çöküntülərinin əsas, aşınmamış hissələrini üzə çıxarmaq üçün onlarda surflar keçir və sinaqlar götürürlər. Buzlaq daşlarının axtarışını 1:50000 və daha iri-miqyaslı dördüncü dövr çöküntüləri xəritəsinin köməyi ilə əsas moren çöküntüləri sahəsində aparmaq lazımdır. Axtarışı müəyyən xətlər üzrə 2 m dərinlikli surflar keçməklə aparırlar. Surflar şahmat qaydasında yerləşdirilməlidir, axtarış xətləri arasın-


da məsafə 500 m götürülür. Bütün xətlər buzlağın güman edilən hərəkətinə perpendikulyar yerləşdirilməlidir. Bundan başqa, bir-birindən 4-5 km məsafədə yerləşən xətlər boyu əsas axtarış profilləri yerləşdirilməlidir; artıq burada şurflar 200 metrdən bir yerləşdirilir; filiz parçaları təsadüf edilirsə, bu məsafə 100 və hətta 50 m götürülür. Bütün axtarış prosesi buzlağın hərəkətinin eks istiqamətinə yönəldilir. Çöküntülərin qalınlığı çox olarsa, geofiziki və buruq-qazma işləri aparırlar.

Şlix üsulu. Allüvial və dellüvial çöküntüləri çay vadiləri boyu yuyub şlix əldə etdikdən sonra köklü yataqları açmaq ehtimalı xeyli artır. Xüsusi çekisi böyük və mexaniki aşınmaya davamlı olan faydalı qazıntı yataqlarının (qızıl, platin, cassiterit, almaz, volframit, kolumbit, tantalit, ilmenit, rutil, monasit, şeyelit, kinovar və s.) axtarışında şlix üsulundan geniş istifadə edirlər.

Şlix üsulu ilə götürülən sınaqların sixlığı axtarışın dəqiqliyindən və su arteriyalarının inkişaf dərəcəsindən asılıdır. Regional geoloji planaalma işləri zamanı (1:200.000 – 1:100.000) götürülən sınaqlar arasındaki məsafə 0,5-1 km olur. Bu yolla perspektiv sahələrin şlix xəritələrini tərtib edirlər. Dəqiqliyi müəyyən olunan nisbətən kiçik perspektiv sahələrdə aparılır. Artıq burada sınaqlar arasındaki məsafə 100-200 m götürülür. Təbiidir ki, burada məqsəd köklü yatağı üzə çıxarmaqdır. Bu səbəbdən, nəinki başlıca su hövzələrinin allüvial çöküntüləri, eyni zamanda kiçik çayların, yarğanların, ümumiyyətlə, mənfi relyefə malik olan yerlərin müasir çöküntüləri sınaqlanmalı, keçirilməlidir. Xüsusən ağır fraksiyaların toplandığı yerlərdən (hərəkətin dayandığı yer, dil şəkilli zolaq, çayların genişlendiyi yerlər və s.) sınaq görmək lazımdır (şəkil 24). Toplanılan materiallara əsasən şlix xəritələrini tərtib edirlər. Onların təribənin bir neçə sadə üsulu vardır. Nöqtəvi üsul ilə düzəldilən xəritədə (şəkil 25) götürülen sınaqların yerləri nöqtə ilə, təsadüf edilən minerallar isə indekslə işarələnir. Dairevi




Şəkil 24. Çay çöküntülərində şlix minerallarının paylanması şəxemi.



Şəkil 25. Nöqtəvi şlix xəritəsi.

üsulla düzəldilən xəritələrdə (şəkil 26) sınaqların götürüldüyü yerlərdə dairə çəkirlər. Daire bölmələrə bölünür; onların miqdarı və ölçüsü zənginləşdirilmiş sınağı təşkil edən ayrı-ayrı mineralların kəmiyyətindən və miqdardından asılıdır. Hər bir minerala uyğun gələn bölmə əvvəlcədən nəzərdə tutulmuş zənglərlə rənglənir. Göstərilənlərdən başqa, digər üsullar da (lent quruluşlu şlix xəritələri və s.) mövcuddur.



Şəkil 26. Dairəvi şlix xəritəsi: 1 – mineral azdır; 2 – mineral orta miqdardır; 3 – mineral çoxdur; 4 – qızıl; 5 – cassiterit; 6 – seyelit; 7 – şlixdə şlix mineralları yoxdur; 8 – sınağın nömrəsi və götürülmə yeri.

4. Geokimyəvi axtarış üsulları

Elementlərin səpələnmə oreollarının xüsusiyyətindən asılı olaraq aşağıdakı geokimyəvi axtarış üsulları ayıırlar: litokimyəvi (metallometrik), hidrokimyəvi, atmokimyəvi (qaz) və biokimyəvi.

Litokimyəvi axtarış üsulu əsasən metallik faydalı qazıntı yataqlarının axtarışında istifadə edilir. Bu üsul 2-3 m (nadır hallarda 5-10 m) qalınlığı olan müasir çöküntülərin işkişaf etdiyi sahələrdə yaxşı nəticələr verir. Basdırılmış səpələnmə oreolları rayonlarında (xüsusən keçmiş İttifaqın Avropa hissəsinin platforma tipli fundamentində yerləşən filiz yataqlarını axtarmaq üçün) müasir çöküntülərin qalınlığı bir neçə metrə çatlığından metallometrik sınaqlar buruq qazmaları vasitəsilə götürürlərlər.

Regional axtarışlarda (1:200000 – 1:100000) metallometrik sınaqlar çaylar və dərələr boyu, su ayrıclarında perspektiv sükür komplekslərinin, tektonik təmasların uzanmalarının əks istiqamətində və s. nəzərdə tutulmuş profillər üzrə götürülür. Dəqiq axtarış işlərində (1:50000 – 1:10000) metallometrik profillər strukturların uzanmasının əks istiqamətində oriyentirləşdirilir.

Sınaqların orta çəkisi 50 q götürülür. Sınaqlanma toru düzbucaq, bəzən kvadrat şəklində olur.

Metallometrik sınaqlama nəticəsində əldə edilən məlumat geoloji xəritəyə köçürülr. Marşrutlar üzrə metallometrik axtarışlar apardıqda geokimyəvi profillər, sahə üzrə (dəqiq metallometrik planaalması) axtarışlar apardıqda isə geokimyəvi xəritələr tərtib edilir.

Hidrokimyəvi axtarışlar üsulu filiz kütlələrinin təsiri altında qrunt sularının tərkibinin qanunauyğun dəyişməsinə əsaslanır, başqa sözlə, yeraltı sularda metalların miqdarı (fon ilə müqayisədə) çoxalır. Hidrokimyəvi üsulun tətbiqini çətinləşdirən bir sıra səbəblər vardır.

Elementlərin suda miqdarı nəinki ayrı-ayrı filiz rayonlarında, hətta bir rayon daxilində belə dəyişir. Bu, ilk növbədə ilin fəslindən, atmosfer çöküntülərinin miqdardından və dava-metmə müddətindən, qrunt sularının səviyyəsindən, oksidləşmə prosesinin intensivliyindən, su mübadiləsinin aktivliyindən,

minqrasiya əmsalından asılıdır. Bu xüsusiyyətlər elementlərin suda anomal və fon miqdarlarını dəyişir və bununla anomal konsentrasiya sahələrini ayırmaq çətinləşir. Digər tərəfdən, filiz mədənləri yerləşən rayonlarda yeraltı suların çirkənməsi nəticəsində süni hidrokimyəvi anomaliyalar yaranır. Bütün bunları nəzərə alaraq hidrokimyəvi axtarış üsullarının tətbiqində iqlim faktorları və i.a. nəzərə alınmalıdır. Kifayət dərəcədə yağış yağan və böyük su mənbələrinə malik olan rayonlarda hidrokimyəvi axtarış üsullarını ilin ən az yağış yağan vaxtında, arid iqlimli rayonlarda isə qrunut sularının ən yüksək səviyyəsi anında aparmaq lazımdır.

Hidrokimyəvi üsul uran, bor (çökəmə), molibden, sink, mis və qələvi metal yataqlarının axtarışında yaxşı nəticələr verir.

Su sınaqları bulaqlardan, istismar quyularından, şurflardan, bataqlıqlardan, yerüstü su mənbələrindən götürülür. Sınaq götürülen yerlər xəritədə qeyd olunur və analizin nəticəsi orada göstərilir. Nəticələri ümumiləşdirib bu və ya digər elementin daha çox olduğu sahələri ayırırlar.

Atmokimyəvi axtarış üsulu neftin, qazın, radioaktiv elementlərin, civə filizlərinin axtarılmasında yaxşı nəticələr vermişdir.

Axtarış (1:50000 – 1:25000) aparılan sahədə düzbucaqlı axtarış toru nəzərdə tutulur. Axtarış torunun hər bir nöqtəsində burovun və ya qaz yiğici alətin köməyi ilə 1,5-2 m dərinlikdən torpaq havası yiğilir. Sonra sınaqlarda karbohidrogenlərin miqdarı təyin edilir (üzvi mənşəli yataqlarda). Nəticələr geoloji xəritəyə keçirilir və perspektiv sahələr ayrılır.

Radioaktiv filizlərin axtarışında radon və toron emanasiya üsulundan istifadə edilir. Bu halda radioaktiv elementlərin (U , Th) α -parçalanmasının qazşəkilli məhsulları öyrənilir.

Biokimyəvi axtarış üsulu. Bir sıra elementlərin (mis, nikel, molibden, qurğuşun və s.) filizlərdə və torpaqdakı miqdarı ilə onlarla bitkilərdə olan miqdarı arasında korrelyasiya əlaqəsi

qeyd edilir. Filiz yataqlarının səpələnmə oreolları sahəsində torpaq örtüyündə və bitkilərdə misin, nikelin, molibdenin və bu kimi metalların miqdarı onların adı haldakı miqdardından on-yüz dəfələrlə çox olur. Başqa sözlə, bitki külündə bu və ya digər elementin yüksək miqdarı onun torpaq örtüyündə və köklü sűxurlarda da miqdarının çoxluğunu göstərir.

Biokimyəvi axtarış üsulunda dərin kök sisteminə malik olan bütün bitkilərdən istifadə etmək lazımdır. Bu məqsədlə filizdaşıyan strukturun uzanmasının əks istiqamətində axtarış xətləri nəzərdə tuturlar, xətlərin sonu filizsiz (boş) sűxurlarda bitməlidir. Xətlər üzrə (axtarışın miqyasından asılı olaraq) hər 50-10 m-dən bir rayonda ən çox inkişaf tapmış bitkilərin yarpaqlarını, budaq parçalarını (15-20 q ağırlığında) yiğirlər. Elementlərin bitki külündə fon miqdarını təyin etmək üçün axtarış aparılan sahədən 2-3 km aralı boş sűxurlarda bitən bitkilərdən də sinaqlar götürülür. Analizlərin nəticələri geoloji xəritəyə köçürürlər və perspektiv sahələr ayrılır.

Biokimyəvi axtarışlara qismən *geobotanik axtarış üsulu-nu* da aid etmək olar. Tədqiqatlar nəticəsində aydın olmuşdur ki, bəzi növ bitkilər kimyəvi elementlərin spesifik kollektoru (topluyicisi) kimi çıxış edirlər; belə ki, mis, sink, manqan, litium elementlərinin bitki kollektorları məlumdur. Bitkilər adətən geniş yayılmış elementlərə (Na, K, Ca, Si, Fe və b.) asan, mikroelementlərə (Cu, Zn, Hg və b.) isə çətin uyğunlaşdıqlarından belə bitkilərdə mikroelementlərin təsirindən müxtəlif xəstəliklər əmələ gəlir – boyları kiçilir, əyri-üyrü olurlar və s. Bu cür şəraitdə inkişaf tapmış bitkilər çox mühüm axtarış əhəmiyyətinə malikdirlər.

Bakterial üsul hələlik neft və qazın axtarışlarında tətbiq edilir. Sınaqlarda karbohidrogenləri oksidləşdirən spesifik bakteriyaların iştirakı neft və qaz üçün axtarış əlamətidir.

5. Aeroaxtariş üsulları

Son illər faydalı qazıntı yataqlarının axtarışı təyyarə və vertolyotların vasitəsilə də aparılır. Yerdə aparılan axtarışlarla müqayisədə bu işlər xeyli ucuz başa gəlir və tez yerinə yetirilir.

Aeroaxtariş üsulları içərisində əsas yeri **aerofotoplanaalma** tutur. Aerofotoplanaalma aerovizual müşahidələr və geoloji desifrlənmə ilə birgə rayonun geoloji quruluşu haqqında konkret məlumatlər verir. Aerofotoplanaalma adətən 1:30000 – 1:12000 miqyasında aparılır. Bu miqyasda kifayət dərəcədə iri yataqlar (xüsusən, dəmir, manqan, kömür yataqları) müşahidə edilir. Daha keyfiyyətli nəticə rəngli foto vasitəsilə alınır.

Aeromaqnit planaalması vasitəsilə müxtəlif mənşəli süxurları bir-birindən ayırmak mümkün olur, intruziv massivlər konturlanır, tektonik pozulma zonaları aşkar edilir və izlənilir, parçalanma zonalarında, müxtəlif sükür massivlərinin təmasında maqnitli dəmir filizi, əlvan və nadir metal yataqları müəyyən edilir, neft və qaz yataqlarının axtarışı üçün perspektiv struktur üzə çıxarılır və s.

Aeromaqnit planalması 1:1000000 – 1:50000 miqyaslarında aparılır. Aeromaqnit planaalmasında əsas məsələ uçuşun hündürlüyü və marşrutlararası məsafədir. Uçuşun hündürlüyü çoxaldıqca planaalmanın dairə zonası çoxalır, lakin lokal obyektlərin əmələ gətirdikləri intensivlik sahələri azalır. Eyni zamanda ayrı-ayrı filiz kütlələrinin anomaliyalarını nəzərdən qaçırmadıq imkanı da artır.

Aeroqamma planaalması. Yer qabığının üst hissəsində radioaktiv elementlərin konsentrasiyasının göydən qamma şüalanmanın intensivliyini ölçməklə təyin etmək çətinlik törədir. Büyyük sahələrdə (1000x100 m və daha çox) şüalanma 200 m hündürlükdə öz intensivliyinin yalnız 20 faizini saxlayır. Faydalı qazıntı kütləsinin formasının da böyük əhəmiyyəti vardır.

Uzunsov filiz kütłələrinin şüalanma iştensivliyinin azalma qra-diyyenti izometrik formalı kütłələrə nisbətən çoxdur. Bu səbəb-dən, ucuşun hündürlüyü mümkün qədər az olmalıdır. Belə ki, düzənlilik sahələrində 25 m, dağlıq rayonlarında isə 50-150 m-dən artıq olmur. Planaalma adətən 1:25000, çox nadir hallarda – 1:10000 miqyasında aparılır.

Kompleks aerogeofiziki planaalma aeromaqnit və aero-qamma planaalmasının eyni vaxtda aparılmasından ibarətdir. Onlarla yanaşı aerofotoplanaalma və aeroelektromeriya da aparılır.

6. Axtarış işlərinin kompleksliliyi

Hər hansı bir sahədə axtarış işləri aparan zaman həmin geoloji şəraitdə faydalı qazıntıının aşkar edilməsi üçün əlverişli olan bütün axtarış amillərini və əlamətlərini nəzərdən keçirmək lazımdır. Bu, axtarış işlərinin effektliliyinin artmasına xeyli təsir edir və eyni bir rayonda sonralar digər növ faydalı qazıntı tapmaq məqsədilə yenidən kəşfiyyat işlərinin aparılmasının qarşısını alır. Çalışmaq lazımdır ki, geoloq müəyyən bir sahəni öyrənərkən orada tapıla biləsi bütün faydalı qazıntıları aşkar çıxara bilsin. Geoloji işlərin təcrübəsi göstərir ki, geoloq çox zaman çöldə əsas diqqətini müəyyən növ faydalı qazıntıının axtarışına yönəltdiyindən digər faydalı qazıntıların aşkar edilməsinə diqqət yetirmir və onlar açılmamış qalıqlar. Məsə-lən, vaxtı ilə Kola yarımadasında iri həcmli axtarış işləri dəmi-rin və nadir metalların axtarışına yönəldilmişdi, sonralar isə eyni sahələrdə təkrar axtarışlar nəticəsində vermiculit və flo-qopit yataqları da açıldı. Digər misal. Çox zaman əlverişli geoloji strukturların müəyyən edilməsi üçün seysmik tədqiqatlar-dan ötrü min metrlərlə buruq qazmaları keçirlər, lakin quyular heç də faydalı qazıntılarının geokimyəvi səpələnmə oreollarını aşkar etmək üçün sinaqlanmır. Bütün bunlar əsaslandırılmayan



xərclərin meydana çıxmamasına səbəb olur və axtarışın effektliyini xeyli aşağı salır.

Axtarış işlərinin müvəffəqiyətlə aparılması rasional kompleks üsullarıq seçilməsi ilə təyin olunur. Axtarışlar mövcud geoloji əsaslar üzərində aparılmalıdır. Axtarış prosesləri zamanı aparılan irimiqyaslı geoloji planaalmanın elə özü axtarışın əsas əsuludur. Geoloji planalma zamanı faydalı qazıntıların bir sıra qanunauyğunluqları aşkar edilir, sükurların və filizlərin fiziki-mexaniki və mineralozi xüsusiyyətləri öyrənilir. Bütün bunlar axtarışın ən effektli əsullarını seçməyə imkan verir. Bundan başqa, güman edilən yataqların geoloji-sənaye tiplərini, bu və ya digər axtarış əlamətlərinin isə etibarlılığını təyin etmək lazımdır. Nəhayət, aşkar ediləcək yataqların güman ediləcək yayılma sahələri ayrılmalıdır. Adətən axtarışın təkcə bir üsulla etibarlı olmasını söyləmək mümkün deyil. Bu na görə də axtarışı çox zaman bir-birini tamamlayan və axtarışın effektliliyini təmin edən iki və daha çox əsulun köməyi ilə aparmaq lazım gəlir. Eyni zamanda seçilmiş əsullar kompleksi iqtisadi cəhətdən ən əlverişli olmalıdır.

7. Axtarış-kəşfiyyat işləri (dəqiq axtarışlar)

Dəqiq axtarışlardan məqsəd sənaye əhəmiyyətli yataqların aşkar edilməsidir. Bu işlər dəqiq geoloji planaalmanın, dəqiq geokimyəvi və geofiziki axtarışların köməyi ilə yerinə yetirilir. Bu mərhələdə tək-tək axtarış-kəşfiyyat və buruq qazmaları keçir, filiz kütlələrini izleyərək konturlaşdırır və ilkin sinaqlanma aparırlar. Gəlmə sükurların qalınlığı az olan (3 m-ə qədər) yerlərdə sərt yatmış filiz kütlələrini öyrənmək üçün onların uzanmasına əks (perpendikulyar) istiqamətdə kanava və kopuşlar keçirlər (şəkil 27). Çalışmaq lazımdır ki, qazmalar heç olmasa, filiz kütlələrini $20-50\text{ sm}$ açmış olsunlar, oksidləşməyə


məruz qalan filizlərdə isə bu dərinlik daha artıq götürülür. Yalnız bundan sonra filiz kütlələrinin yatım elementləri ölçülür bu və ya başqa dərəcədə etibarlı hesab edilən sınaqlar götürülür.



Şəkil 27. Sərt düşən filiz kütlələrinin horizontal səthli relyef-də öyrənilmə sxeminə görə): 1 – gətirilmə çöküntülər; 2 – şistlər; 3 – filiz kütlələri; 4 – kanavalalar; 5 – filiz kütlələrinin güman edilən konturları

Kanavalaların uzunluğu faydalı qazıntı kütləsinin çıxışlarda-
Kİ qalınlığı ilə təyin olunur. Hamar yatmış faydalı qazıntı kütlə-
lərində şurfların keçilməsi məsləhətdir (şəkil 28), çünkü hori-

zontal qazmalar (kanavalar), hətta böyük məsafədə belə filiz küləsinin eyni hissəsini üzə çıxaracaqdır, surflarsa filizləşmənin həqiqi qalınlığını açan istiqamətdə yönəldilir.



Şəkil 28. Az bucaq altında yatmış filiz kütłərinin horizontaldə səthli relyefdə öyrənilmə sxemi: 1 – geyirmə çöküntülər; 2 – yan sūxurlar; 3 – filiz kütlesi; 4 – şurflar; 5 – filiz kütüsünün güman edilən konturu.

Kəşfiyyat xətləri arasındaki məsafə filiz kütəsinin uzanmasından və formasını, yatım şəraitini, keyfiyyətini dəyişməsindən asılı olaraq götürür. Adətən dəqiq axtarış mərhələsində faydalı qazıntı kütəsini, onun uzanması istiqamətdə kəsmək üçün üç-dörd kanava (surf) xətlərinin keçilməsi kifayət edir.

Üstdə yatmış sūxurlar böyük qalınlığa malik olarsa (10 m

və çox) filiz kütləsini açmaq və izləmək üçün şurf və buruq qazmaları keçirlər. Şurflar yalnız o zaman keçilir ki, buruq qazmaları faydalı qazıntıının keyfiyyəti haqqında məlumat verə bilməsin. Məsələn, optik xammalın texniki xüsusiyyətlərini müəyyən etmək məqsədilə hökmən şurflar keçilməlidir. Adətən iqtisadi cəhətdən daha əlverişli olan buruq qazmalarından istifadə edirlər. Onları da filiz kütləsinin uzanmasına perpendikulyar yönəldilmiş kəşfiyyat xətləri boyu keçirlər. Horizontal və maili (45°) yatmış filiz kütlələrinin asılı və yatiq tərəflərini kəsmək məqsədilə şaquli buruqlar keçirlər. Sərt yatmış filiz kütlələrində (düşmə bucağı 45° -dən 90° -yə qədər) isə onların asılı yanından maili buruqlar qazırlar. Buruqların miqdarı filiz kütləsinin qalınlığından və texniki-iqtisadi şəraitlərdən asılıdır.

Dəqiq axtarışlar zamanı təkcə ştuf sınaqlanması ilə kifayətlənmək olmaz, sınaqların informativliyini artırmaq üçün şirim və bəzən kütləvi üsullara da müraciət etmək lazımlıdır. Sınaqlar filizlərin aşınmamış sahələrində götürülməlidir. Onlar əvvəlcə bütün komponentlərin təyin edilməsi üçün spektral analizə verilməli və yalnız bundan sonra maraq doğuran elementlər kimyəvi analiz üsulu ilə müəyyən edilməlidirlər. Filizlərin keyfiyyəti haqqında mühakimə yürütmək üçün geofiziki məlumatlardan da (maqnitometriya, radiometriya) istifadə etmək lazımdır.

8. Axtarış mərhələsində yataqların qiymətləndirilməsi

Axtarış işləri nəticəsində aşkar edilmiş filiz təzahüründə sonrakı kəşfiyyat işlərinin aparılması geoloji cəhətdən əsaslanmalıdır; başqa sözlə, faydalı qazıntı çıxışı qiymətləndirilməlidir. Bu məqsədlə filiz çıxışlarının əsas parametrləri sənaye əhəmiyyətli eyni tipli faydalı qazıntıının parametrləri ilə müqayisə edilməlidir.

Aparılacaq kəşfiyyat işləri layihədə öz əksini tapmalıdır. Layihənin geoloji cəhətdən əsaslandırılması üçün bir sıra materialların olması zəruridir. İlk əvvəl yataq rayonunun **iqtisadi-coğrafi səciyyəsi** əks etdirilir: başqa sözlə, rayonda kifayət qədər işçi qüvvəsinin, elektrik enerjisinin, meşə materiallarının olması aydınlaşdırılır, orohidroqrafik (su arteriyaları) və iqlim şəraiti müəyyən edilir, nəqliyyat yollarının vəziyyəti yoxlanılır. Daha sonra, **yataq səthinin relyefinin xüsusiyyəti** müəyyən edilir. Buna görə rayonun ümumi topoxəritəsi və yatağın xəritəsi olmalıdır.

Bəzən geoloji xəritələri iki ayrı-ayrı miqyaslarda tərtib edirlər. Xəritələrdən birinin miqyası elə götürülməlidir ki, müşahidə edilmiş bütün filiz çıxışlarının qarşılıqlı yerləşməsi, şlix və metallometrik sınaqlanmanın nəticələri, əsas filiz daşıyan strukturlar və əlverişli filizyanı sükurlar bu xəritədə əks etdirilə bilsin. İkinci sxematik geoloji xəritədə ayrı-ayrı filiz kütlələri və yaxud bir-birinə yaxınlaşmış kütlələr təsvir edilir. Bu xəritələrin miqyası çox iri olmalıdır, çünki filiz kütlələrinin quruluşu göstərilməlidir.

Bu mərhələdə filiz kütlələrinin ölçüləri, fəzada tutduqları vəziyyət və filizlərin miqdarı kütlələrin yer səthində bilavasitə ölçülməsi ilə və faydalı qazıntıları yaran tək-tək qazmaların köməyi ilə həyata keçirilir. Filiz kütlələrinin dərinliyə izlənilməsi məsələsi isə açıq qalır. Məlumdur ki, axtarış mərhələlərində filiz kütlələrini böyük dərinliyə izləyən qazmalar keçmirlər. Bu səbəbdən geofiziki məlumatlardan istifadə edilir. Geofiziki məlumatların təhlili (interpretasiya) geoloji amillərin nəzərə alınması və eyni tipli analoji yataqlarla müqayisənin köməyi ilə aparılır.

Yataqların dərinliyə izlənilməsini təyin etmək üçün eroziyon kəsimin dərinliyinin müəyyənləşdirilməsinin böyük əhəmiyyəti vardır. Bu məqsədlə geokimyəvi üsullardan və xüsusi vertikal zonallığın öyrənilməsindən istifadə edirlər. Məsə-

lən, bəzi polimetal yataqlarının kiçik dərinlikli erozion kəsimə malik olmasını yuxarı horizontlarda filizsiz barit, kalsit və flüorit damarlarının varlığı sübut edir. Erozion kəsimin səviyyəsini təyin etmək üçün filiz kütlələrini təşkil edən mineralların vertikal yayılma zonallığını öyrənirlər.

Kəşfiyyat mərhələlərində ilkin sınaqlanma apararkən yatağın yerüstü sahələrində faydalı qazıntıların davamlılıq dərəcəsini və xüsusiyyətini nəzərə almaq lazımdır. Bir sıra filiz əmələ getirən minerallar (xromit, kassiterit, volframit, kinovar, kvars damarlarında qızıl, platin, boksitlər, bəzən dəmir və manqan mineralları) yer səthinə yaxın sahələrdə davamlı olduqlarından onların tərkibində və metalın miqdarında ciddi dəyişiklik baş vermir. Bu cür yataqların yuxarı horizontlarında filizlərin mineraloji və kimyəvi analizləri haqqında alınmış məlumatı aşağı horizontlara aid etmək olar. Digər qrup minerallar (qalenit, arsenopirit, bismutin, antimonit, dolomit, rodozit) oksidləşmə zonalarında davamlı olmadıqlarından onlar davamlı törəmə minerallarda əvəz olunurlar. Bu cür yataqların yuxarı hissələrində filizlərin mineraloji tərkibi dəyişir, əsas metalların miqdarı isə az dəyişir. Burada da yuxarı zonalardan götürülmüş sınaqların kimyəvi analizlərinin nəticələrini aşağı horizontlara aid etmək olar.

Nəhayət, bir qrup filizəmələgətirən minerallar (sfalerit, xalkopirit, pentlandit, kobaltin, molibdenit, uraninit, qızıl, sulfidlərdə) oksidləşmə zonasında davamsızdır, onların aşınma məhsulları isə asan həll olaraq filiz kütlələrindən kənara çıxarıla bilərlər. Bu cür sink, mis, nikel, kobalt və i.a. yataqlarının oksidləşmə zonalarında mineraloji və kimyəvi tərkibin ciddi dəyişməsi baş verir, analizlər nəticəsində alınmış məlumat isə yalnız yer səthinə yaxın sahələrdə yerləşmiş oksidləşmiş filizləri səciyyələndirir. Məlumdur ki, bu məlumatları aşağı horizontlara şamil etmək olmaz.

Qeyri-filiz faydalı qazıntılarına gəldikdə, onların bir qru-

punun (holoid duzları, kükürd, apatit, fosforit, maqnezit, flüorit, çöl şpatları, kvars, peqmatit, kaolin, mergeller, əhəng daşları, gillər, gips, anhidrid) keyfiyyəti əsasən xammalın kimyəvi tərkibi ilə müəyyən olunur. Digər qrup qeyri-filiz faydalı qazıntılarının (qum daşları, kvarsitlər, təbii və dekorativ daşlar, asbestos, mikalar, korund, najdak, talk, almaz, islandiya şpatı, optik və pyezokvars, optik flüorit) isə keyfiyyəti onların fiziki-texniki xüsusiyyətləri ilə təyin olunur.

Beləliklə, axtarış mərhələsində geoloji materialın toplanması və analiz edilməsi nəticəsində yatağı müəyyən geoloji-sənaye tipə aid etmək olar.

9. Basdırılmış və yer üzərinə çıxışı olmayan faydalı qazıntı kütlələrinin axtarışı

Basdırılmış faydalı qazıntılar adətən səpinti yataqlarından ibarət olur. Bu cür yataqlar əmələ gəldikdən sonra uzaqdan getirilmiş müxtəlif çöküntülərlə (dəniz, alluvial, kolluvial, buzlaq və s.) basdırılmış olurlar. Basdırılmış səpinti yataqları xüsusən Rusyanın şimal-şərqində geniş inkişaf tapmışdır.

Basdırılmış qızıl səpintilərinin axtarışında kompleks geoloji-mineraloji və geofiziki üsullar tətbiq edirlər.

İlk əvvəl rayonun kiçik miqyaslı geoloji planını çıxarır və çaylar boyu şlix sinaqları götürürər. Ayrılmış perspektiv sahələrdə geofiziki işlərlə yanaşı aparılan geomorfoloji planaalma müasir çöküntülərin altında basdırılmış qədim çay sistemlərinin tutduğu vəziyyəti aydınlaşdırmağa kömək edir. Basdırılmış relyefin xəritəsi tərtib edildikdən sonra zərbə-mexaniki qazmanın köməyi ilə axtarış işlərinə başlayırlar. Bu yolla vadilərin yamaclarında və vadilərarası suayıcı massivlərində basdırılmış qızıl səpintilərini tapmaq mümkün olmuşdur.

Yer üzərinə çıxışı olmayan (kor) filiz kütlələrinin axtarışını aparmaq üçün sahənin geoloji quruluşunu, geoloji kəsilişləri

və strukturları dəqiq öyrənilir. Bütün hallarda geoloji işlər geofiziki və geokimyevi üsullar (bəzən hidrokimyevi) kompleksi ilə yanaşı aparılır.

Fəsil 17

FAYDALI QAZINTILARIN KƏŞFİYYATININ ÜMUMİ ŞƏRAİTİ

1. Kəşfiyyatın əsas məsələləri

Hər hansı bir yatağın sənaye əhəmiyyətini öyrənmək məqsədilə onun kəşfiyyatını aparırlar. Bu, ilk növbədə faydalı qazıntıının keyfiyyətini və kəmiyyətini, habelə yatağın təbii və iqtisadi şəraitini aydınlaşdırmaqdan ötrü götürür. Sənayenin mineral xammala olan tələbatı faydalı qazıntıının keyfiyyəti ilə təyin edildiyindən bu göstəricinin öyrənilməsi kəşfiyyatın ən əsas məsələsidir. Filizlərin keyfiyyəti onların tərkiblərindəki faydalı metalların və ya mineralların filiz miqdarı ilə, qeyri-filiz faydalı qazıntılarının keyfiyyəti isə (məsələn, tikinti materiallarının) xammalın fiziki xüsusiyyətləri ilə, yanar faydalı qazıntıların keyfiyyəti – onun kalori miqdarı ilə təyin edilir. Faydalı qazıntıının keyfiyyətini öyrənməkdən ötrü müxtəlif analizlərdən (kimyevi, spektral, mineraloji), filizlərin texnoloji xüsusiyyətlərinin və növlərinin təyin edilməsindən istifadə edirlər.

Faydalı qazıntıının kəmiyyəti onun tutduğu həcmi, başqa sözlə, yatağın forma və ölçülərinin aydınlaşdırılması ilə təyin edilir. Faydalı qazıntı kütlələrinin formasını və ölçülərini bildikdən sonra yatağın geoloji vəziyyəti haqqında mülahizə yürütmək olar.

Faydalı qazıntıının keyfiyyəti və kəmiyyəti ilə yanaşı ya-

tağın qiymətləndirilməsinə onun yerləşdiyi dərinlik, yataq sahəsinin hidrogeoloji şəraiti, filizlərin və sűxurların fiziki xüsusiyyətləri, yatağın açılması və işlənilməsinin mümkünüyü ki mi faktorlar, habelə iqtisadi şərait (avtomobil və dəmiryollarına yaxınlığı, içilməli və texniki suyun, tikinti materiallarının olması, enerji xammalının varlığı və s.) də təsir göstərir.

2. Faydalı qazıntı yatağının və kütləsinin dəyişkənliyi

Faydalı qazıntı kütləsinin dəyişkənliyini aydınlaşdırmaq keşfiyyatın əsas məsələlərindən biridir. Əgər faydalı qazıntı kütləsinin parametrləri (qalınlığı, maddi tərkibi, xüsusiyyətləri və keyfiyyəti, yatım şəraiti, elementləri və i.a.) onun bütün sahələrində eyni olsayıdı, o zaman mineral xammalın keşfiyyatı çətinlik törətməzdi. Təbiətdə təsadüf edən her hansı bir faydalı qazıntı kütləsi bu və ya başqa dərəcədə öz formasını dəyişir. Bu dəyişkənlik lay şəkilli faydalı qazıntı kütlələrində az, filiz sütunlarında, şaxələnən və mürəkkəb quruluşlu damarlarda isə çox nəzərə çarpır. Faydalı qazıntıının öz keyfiyyətini müxtəlif yerlərdə tez-tez dəyişməsi xüsusən qiymətli və nadir metal filiz kütlələri üçün xasdır.

Beləliklə, keşfiyyatın ilk mərhələlərindən başlayaraq dağ qazma işlərinin düzgün yerləşdirilməsi üçün yatağın dəyişkənliyi haqqında məlumat əldə etmək lazımdır. Sonralar bu məlumat dəqiq kəşfiyyat əsasında dürüstləşdirilir və yatağın geoloji parametrlərini tam və etibarlı surətdə səciyyələndirmək mümkün olur.

Dəyişkənliyin xüsusiyyəti və intensivliyi. Faydalı qazıntı kütləsinin qanunauyğun və təsadüfi dəyişkənliyi ayrıılır. Xüsusən məkan qanunauyğunluqlarını fasil zonallığı, linsaya oxşar çökmə tip filiz kütlələrinin qalınlığının kənarlara doğru tədricən azalması, filiz kütlələrinin maddi tərkibinin dəyişməsin-

də vertikal və horizontal zonallığın qeyd edilməsi, onların qalınlıqları boyu zonal quruluşa malik olması kimi halları göstərmək olar.

Çox zaman bir neçə əlamət qarşılıqlı qanunauyğun əlaqədə dəyişir. Məsələn, polimetal filizlərində gümüşün miqdarı qurğuşunun, kadmiumun miqdarı isə sinkin miqdardan asılı olaraq dəyişir. Filiz kütləsinin qalınlığı ilə filizələrin tərkibinə daxil olan komponentlərin miqdaları arasında düzünə və eks korrelyasiya da müşahidə edilir və i.a.

Variasiya əmsali V. Faydalı qazıntı kütləsinin xüsusiyyətlərinin miqdarcaya dəyişməsinin əsas göstəricisidir. O, aşağıdakı düsturla ifadə olunur:

$$V = \frac{\sigma}{M_{\text{orta}}},$$

burada σ – orta kvadrat uzaqlaşma, M – kütlənin qalınlığı, metalin miqdarı, həcm çəkisi və i.a.

Orta hesab göstəricisi adı üsulla tapılır.

$$(M - M_{\text{orta}}) = \frac{\sum M}{n}$$

Daha sonra,

$$\sigma = \sqrt{\frac{\sum (M - M_{\text{orta}})^2}{n-1}},$$

burada $(M - M_{\text{orta}})$ – hər hansı bir ölçünün orta hesab göstəricisindən olan uzaqlaşmadır, n – həmin sırada ölçülərin sayıdır.

Korrelyasiya əmsali. Bir sıra hallarda yatağın iki və daha artıq xüsusiyyətinin dəyişməsi qismən uyğun şəkildə baş verir. Məsələn, filiz kütləsinin qalınlığı azaldıqca filizdə gümüşün də miqdarı azalır. Digər halda, əksinə, yatağın müxtəlif xüsü-

siyyətlərinin dəyişməsi qeyri-uyğun olur.

Çox zaman faydalı qazının müxtəlif xüsusiyyətlərinin dəyişməsi müxtəlif səbəblərdən o dərəcədə baş verir ki, onların *kəmiyyətçə* hesaba alınması yalnız statistik üsulla mümkün olur.

Funksional asılılıqdan fərqli olaraq (burada hər x qiymətinə müəyyən y qiyməti uyğundur), statistik asılılıqda hər bir x qiymətinə vahid y qiyməti deyil, x qiyməti ilə birlikdə dəyişən bir qədər paylaşılmış y qiyməti uyğun gəlir. Əməli olaraq, bir kəmiyyətin bəzi şərti orta qiymətləri ilə digərinin ona uyğun olan qiymətləri arasındaki əlaqə öyrənilir. x -in şərti orta qiymətləri ilə y -in ona uyğun olan müvafiq qiymətləri arasındaki əlaqəyə korrelyasiya əlaqəsi deyilir. x və y arasındaki xətt əlaqə ölçüsü **korrelyasiya əmsalıdır**. Əgər $r = 0$ -dırsa, o zaman x və y qiymətləri öz aralarında əlaqədə deyildirlər. Əgər $r = \pm 1$ -dirse, x və y qiymətləri arasındaki funksional asılılıq vardır. Korrelyasiya əmsalının 0 və ± 1 arasında olan bütün qiymətləri onlar arasında bu və ya başqa dərəcədə xətti statistik asılılıq dərəcəsini göstərir. $r = \pm 1$ -ə yaxın olduqca əlaqə sıxlığı və əksinə, sıfır yaxınlaşdıqca onlar arasındaki əlaqə zəifləşir.

Korrelyasiya əmsalını r hesablamaq üçün aşağıdakı düsturdan istifadə edirlər:

$$r = \frac{\sum a_x a_y}{\sqrt{\sum a_x^2 \sum a_y^2}},$$

burada a_x – bir xüsusiyyətin bir sıra ölçüləri üçün ölçülərin orta qiymətdən kənara çıxmazı; a_y – digər xüsusiyyətin bir sıra ölçüləri üçün ölçülərin orta qiymətdən kənara çıxmazı.

KƏŞFİYYAT İŞLƏRİNİN SİSTEMLƏRİ

Kəşfiyyat işləri zamanı tam və etibarlı məlumatı dağ qazmaları və buruqların keçilməsi yolu ilə almaq mümkündür. Bu işlərin aparılmasında əməyin və pul vəsaitinin sərfi çox olduğundan dağ qazmalarının və buruqların yerləşdirilməsini, dərinliyini, keçilmə növbəliyini əsaslandırılmış şəkildə vermək lazımdır. Göstərdiyimiz hal kəşfiyyat işlərinin sistemləri adını almışdır. Burada aşağıdakı elementləri ayırməq lazımdır:

1. Kəşfiyyat qazmalarının növü və xüsusiyyəti.
2. Kəşfiyyat torunun forması.
3. Kəşfiyyat torunun sıxlığı.

Kəşfiyyat qazmalarının növü və xüsusiyyəti. Buruq qazmaları kəşfiyyatın ən inkişaf tapmış növüdür. Bu, buruqların dağ qazmaları ilə müqayisədə ucuz başa gəlməsindən, tez yerinə yetirilməsindən və əksər hallarda kəşfiyyatın əldə etdiyi məlumatın həqiqiliyindən irəli gəlir. Kəşfiyyat buruqları vasitəsilə faydalı qazıntı kütlesi kəsılır, izlənir, konturlanır, sınaqlanır, yatağın strukturu və yan sükurların yatma şəraiti, kəsilişi öyrənilir və i.a. Buruqlarla müqayisədə dağ qazmaları daha tam məlumat verir, müşahidələr böyük dəqiqliklə aparılır, faydalı qazıntıının sınaqlanması əsaslı olur, kəşfiyyat üçün vacib olan bütün faktları – sükurların təmasını, onların yatma şəraiti və elementlərini, mineraloji və petroqrafik tərkibini, quruluşunu və bir çox başqa halları daha dəqiq öyrənmək mümkün olur.

Kəşfiyyat sistemlərinin seçkən onlardan yatağın istismarı zamanı da istifadə etmək mümkünlüyünü aydınlaşdırmaq lazımdır. Qazmaların növündən asılı olaraq buruq sistemləri, dağ-qazma sistemləri və kombinə edilmiş buruq-dağ-qazma sistemləri ayrılır. Bu və ya digər kəşfiyyat sisteminin seçilməsi

müxtəlif təbii və texniki-iqtisadi şəraitlərdən asılıdır.

Kəşfiyyat sisteminin və üsullarının seçilməsində geoloji faktorlar əsas rol oynayır. Yatağın forması mürəkkəbləşdikdə buruq işələri ilə müqayisədə dağ qazmalarının rolü artır. Yatağın ölçülərinin də kəşfiyyat sisteminin və vasitələrinin seçilməsinə böyük təsiri vardır. Formasını tez-tez dəyişən və dağ qazmaları ilə öyrənilən boruşəkilli faydalı qazıntı kütlələri böyük ölçülərə malik olarsa onların kəşfiyyatı buruqlar vasitəsilə aparılır. Yaxud kəşfiyyatı buruqlarla aparılan yastı layşəkilli faydalı qazıntı kütlələri kiçik ölçülərə malik olurlarsa, qismən dağ qazmaları vasitəsilə öyrənilməlidirlər. Başqa sözlə, yatağın ölçüləri böyüdükcə buruq işlərinin xüsusi çəkisi artır; xırda yataqlarda isə dağ qazmalarının rolü böyükdür.


Kəşfiyyat sisteminin seçilməsində dağ texniki şərait nəzərə alınmalıdır. Düzənlik relyefdə surf və şaxtalar, parçalanmış relyefdə isə horizontal dağ qazmaları tətbiq olunur.

Yatağın yatım elementləri də kəşfiyyat sisteminin seçilməsinə ciddi təsir göstərir. Horizontal yatıma malik olan faydalı qazıntı kütlələri vertikal dağ və buruq qazmaları ilə, sərt yatmış kütlələr isə maili buruqlar (kolonkali) və horizontal qazmalar vasitəsilə öyrənilir. Faydalı qazıntı kütləsinin düşməsi sahənin relyefinin artması istiqamətdə yönəlmüşdirsə, kəşfiyyat qazmalarının uzunluğu, xeyli artırılmış olur. Yataq dərində yerləşdikcə onun mənimmsənilməsinə sərf edilən xərc artdığından kəşfiyyat sistemləri ucuzlaşdırılmalı və kəşfiyyati məmkün qədər buruqlar vasitəsilə aparmaq lazımdır.

Dağ qazmalarının yerləşdirilməsi faydalı qazıntıının və yan səxurların fiziki-mekaniki xüsusiyyətlərdən, xüsusən onların möhkəmliyindən və davamlılığından asılıdır.

Kəşfiyyat torunun forması. Kəşfiyyat qazmaları iki əsas formada yerləşdirilir: a) həndəsi tor boyu (kvadrat, düzbucaq, rombik (şəkil 29) və b.) müəyyən istiqamətdə uzanmış xətlər və sıralar boyu (şəkil 30, 31). Qazmaların yerləşdirilməsində

bu və ya digər formanın tətbiq edilməsi yatağın struktur xüsusiyyətlərindən asılıdır.




Şəkil 29. Düzgün kəşfiyyat torları: **a** – kvadrat; **b** – düzbucaqlı; **c** – rombik.

İlkin kəşfiyyat mərhələsində və ştokvarı formalı faydalı qazıntı kütlələrinin kəşfiyyatında qazmaların maksimum bərabər yerləşməsinə imkan verən kvadrat torun tətbiqi əlverişlidir.

İki əsas istiqamətdə müxtəlif dərəcədə dəyişən faydalı qazıntı kütlələrinin və yataqlarının kəşfiyyatında düzbucaq kəşfiyyat torundan istifadə edilir. Belə ki, düzbucağın uzun tərəfi faydalı qazıntı kütləsinin ən az dəyişmə istiqamətinə doğru yönəldilir. Rombik tor kvadrat və düzbucaq kəşfiyyat torları arasında aralıq təşkil etməklə bərabər, eyni zamanda kvadrat tora nisbətən iqtisadi cəhətdən sərfəlidir. Çünkü qazmalar arasında eyni məsafə saxlanılır, vahid sahəyə düşən qazmaların sayı isə azalmış olur. Kəşfiyyat prosesində bir tor digərinə keçir və i.a. Bununla belə, əsas kimi, kvadrat tor götürülür.

İlkin kəşfiyyatın sonuna yaxın yataq və ayrı-ayrı kütlələr daxilində faydalı qazıntıının orta göstəricilərindən (parametrlərindən) seçilən sahələr, zonalar ayrılır. Adətən bu cür zonalar da filiz kütləsinin ensizləşməsinə və ya pazlaşmasına, parçalanmasına, şısməsinə, yuyulmasına, kasıblaşmasına və bu kimi hallarda təsadüf edilir. Belə anomal zonaların kəşfiyyatını dəqiq aparmaq lazımdır. Bu məqsədlə kəşfiyyat qazmalarını sıxlaşdırırlar torun formasını dəyişirlər və qazmaları qruplar, xə-

lər və sıralarla yerləşdirirlər.




Şəkil 30. Kütlənin uzanmasına xətlər üzrə perpendikulyar yerləşdirilmiş kəşfiyyat qazmalarının sxemi: a – kəşfiyyat sahəsinin planı; b – 1-1¹ xətti üzrə kəsiliş; 1 – filiz zonası; 2 – dizyunktiv pozulmalar; 3 – kanavalar; 4 – şurflar; 5 – quyular.

Kəşfiyyat torunun sıxlığını müəyyən edən ən əsas cəhət yatağın mürəkkəblik dərəcəsidir.

Kəşfiyyat toru mərhələdən-mərhələyə keçdikcə sıxlışır. Kəşfiyyatın sonrakı mərhələsində torun rasional sıxlığını hesablamaq üçün bir sıra üsullardan istifadə edirlər: analogiya qurmaları; riyazi hesablamalar; kəşfiyyat məlumatlarının istis-

mar məlumatları ilə müqayisə edilməsi; iqtisadi hesablamalar



Şəkil 31. Kütlnin uzanması ilə eyni istiqamətdə sıralarla yerləşdirilmiş kəşfiyyat qazmaları: **a** – layın sahədə hipsometrik planı; **b** – 1-1¹ xətti üzrə kəsiliş; **1** – layın çıxışı; **2** – layın izohipsləri; **3** – buruq qazmaları, planda.

və tədqiqat. Qazmalar arasında məsafənin təyin edilməsinin ən geniş yayılmış üsulu istismar edilən, kəşfiyyat aparılan və öyrənilən eyni tipli yataqların *analogiyası* üzrədir DEK-in (Dövlət Ehtiyat Komissiyası) təlimatlarında hər sənaye qrup faydalı qazıntı yatağı üçün torun növü və qazmalar arasındaki məsafə göstərilmişdir. *Geoloji qurma üsulunu* tətbiq edəndə kəşfiyyat torunun sıxlığını dəqiqliq proqnoz plan və xəritələrə, geoloji pro-

fillərə, horizontlar arası və hipsometrik planlara, faydalı qazıntıının keyfiyyətinin dəyişməsi planına, ehtiyatın hesablanması-nın layihə sxeminə və bu kimi xüsusiyyətlərə əsasən müəyyən edirlər. Geoloji qurma layihəsi kəşfiyyatın yeni materialını əldə etdikcə korrektə edilir və düzəlir. Kəşfiyyat torunun sıxlığını təyin etmək üçün tətbiq edilən *riyazi hesablamalar üsulu* geoloji qurma üsuluna köməkçi üsuldur. *Kəşfiyyat məlumatlarının istismarın məlumatları ilə müqayisəsi* üsulu bir neçə şəkildə tətbiq edilir. Məsələn, kəşfiyyat işləri nəticəsində faydalı qazıntı kütləsi haqqında əldə edilən məlumatı geoloji-markşeyder planlarının məlumatı ilə müqayisə etmək olar. Göstəricilərin oxşarlığı və ayırmasına əsasən kəşfiyyat torunun həmin tip faydalı qazıntı kütləsinə uyğun olub-olmamasını təyin edirlər.

Torun sıxlığını kəşfiyyata sərf edilən vəsaitin miqdarı ilə də təyin edirlər. Bu üsul *iqtisadi hesablama üsuludur*.

Eksperimental üsul kəşfiyyat torunun seyrəkləndirilməsin-dən ibarətdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, faydalı qazıntı kütləsinin və yatağının ən sıx kəşfiyyat toru üzrə əldə edilmiş tam informativ ehtiyatı həqiqi məlumat kimi qəbul edir və bu məlumatı digər sahələrə şamil edirlər. Artıq burada nə-zərdə tutulmuş bir sıra qazmaları keçmədən kütlənin və ya-tağın ehtiyatı müqayisə edilir. Başqa sözlə, digər kəşfiyyat xə-tlərində qazmalar xeyli seyrəklənmiş olur. Toru mümkün qədər müxtəlif istiqamətlərdə seyrəkləşdirmək lazımdır.

Fəsil 19


FAYDALI QAZINTI YATAQLARININ IZLƏNİLMƏSİ VƏ KONTURLANMASI

Faydalı qazıntı kütlələrinin düzgün konturlanması yatağın həqiqi sənaye qiymətinin təyin edilməsinə xeyli kömək edir.

Yatağın keşfiyyatı dərəcəsindən asılı olaraq kontur yataq daxili lindəki qazmaların köməyi ilə və yaxud qazmalardan kənarda ekstrapolyasiya yolu ilə təyin olunur. Kəşfiyyat qazmaları vəsi-təsilə konturlanmış ehtiyat yüksək kateqoriyalara (**A** və **B**) aid edilir; yalnız mürəkkəb quruluşlu nadir metal yataqlarında ehtiyatın bir hissəsi **C₁** kateqoriyası üzrə hesablanır. Kəşfiyyat qazmalarından kənarda konturlanmış ehtiyat isə **C₁** və **C₂**, bəzi yataqlarda isə qismən **B** kateqoriyaları üzrə hesablanır. Dəqiqliyin azalması istiqamətində faydalı qazıntı kütlələrinin üç konturlanma üsulu seçilir:

1. Təmasların fasiləsiz izlənməsi (yer səthində və yaxud dağ qazmalarında, faydalı qazıntı kütləsinin uzanması boyu);
2. Təmasların interpolyasiyası (konturların şərti xətləri bir-birinə çox yaxın yerləşmiş keşfiyyat qazmalarının arasında keçilirsə);
3. Təmasların ekstrapolyasiyası (konturların şərti xətləri keşfiyyat qazmalarının hüdudlarından kənarda son dərəcədə təqribi keçilirsə).


Az qalınlıqlı faydalı qazıntı kütlələrində layın (linzanın, damarın) uzanma və ya yatma istiqaməti boyunca dağ qazmalarını yerləşdirməklə təmasların fasiləsiz izlənilməsini aparmaq mümkündür. Kəşfiyyat prosesində faydalı qazıntı yataqlarını və kütlələrini qonşu qazmalararası intervalda konturlamaq üçün adətən interpolyasiya üsulundan istifadə edirlər (şəkil 32, 33). Yatağın kənar hissələri, cinahları və faydalı qazıntıını açmış ən dərin keşfiyyat qazmalarında da aşağıdakı dərinlik isə ekstrapolyasiya yolu ilə həyata keçirilir. Belə ki, daxili və xərici konturlar keçilir (şəkil 34). Daxili interpolyasiya konturu ehtiyatın hesablanması sahəsində yerləşən və faydalı qazıntı kütləsini kəsən ən kənar keşfiyyat və ya istismar qazmalarından keçirilir. Xərici kontur ehtiyatı hesablanmış sahənin periferiyasında yerləşən və faydalı qazıntı kütləsini kəsən ən kənar qazmalardan da xaricdə keçirilir.




Şəkil 32. Faydalı qazıntı kütləsinin konturunun interpolyasiyası: **a** – şaquli proyeksiyada, bilavasitə müşahidə əsasında: 1 – faydalı qazıntı kütləsi; 2 – dağ qazmaları; **b** – planda, qazmalar arası xalis şirim üsulu ilə sinaqlanma nəticəsində: 1 – faydalı qazıntı kütləsi; 2 – kondisiyalı sinaqlar; 3 – kondisiyaya cavab vermeyən sinaqlar; v – planda, qazmalararası sinaqlar müəyyən intervallarla yerləşdirilibsə. Kontur kondisiyalı sinaqlara istinad edir: 1 – faydalı qazıntı kütləsi; 2 – kondisiyalı sinaqlar; 3 – kondisiyaya cavab vermeyən sinaqlar.

Xarici konturun keçirilməsi iki yolla mümkündür:

- a) xarici məhdudlaşdırılmış ekstrapolyasiya konturu. Əgər kondisiyalı qazmaların sərhədlərindən kənarda kondisiyaya cavab vermeyən qazmalar varsa;



Şəkil 33. Faydalı qazıntı kütləsinin konturunun keçirilmə sxemi (planda): a – qazmalar arasındakı məsafənin ortasından; b – kondisiyalı mineral xammalını açan ən kənar qazmalarlardan: 1 – faydalı qazıntı kütləsi; 2 – kondisiya göstəricili qazmalar; 3 – kondisiya göstəricili olmayan qazmalar.




Şəkil 34. Sərt yatmış faydalı qazıntı kütləsinin konturlanması (şaqlı səthə proyeksiyada): 1 – faydalı qazıntı kütləsinin buruqlarla kəsilmə nöqtələri; 2 – faydalı qazıntıni kəsməyən buruqlar; 3 – daxili kontur xətti; 4 – xarici kontur xətti.

b) xarici məhdudlaşdırılmamış ekstrapolyasiya konturu. Əgər kondisiyalı qazmaların sərhədlərindən kənarda başqa qazmalar yoxdursa. Kəşfiyyat dəqiqləşdikcə məhdudlaşdırılmamış ekstrapolyasiya faydalı qazıntıının bütün periferiyası boyu məhdudlaşdırılmış ekstrapolyasiya ilə əvəz olunur və kütlə kifayət dərəcədə dəqiq konturlanır.

Ümumiyyətlə, məhdudlaşdırılmamış xarici konturun keçirilməsində bir sıra geoloji üsullar tətbiq olunur. Məsələn, çökmə mənşəli yataqlarda xarici kontur müxtəlif fasiyaların sərhədi boyu keçirilir; epigenetik yataqlarda xarici kontur «əlvərişli» süxurların sərhədi boyu keçilir. Xarici kontur faydalı qazıntı kütləsini məhdudlaşdırın tektonik pozulma boyu da keçrilə bilər və s.

Faydalı qazıntı kütləsinin yer səthində konturlanmasının üç əsas üsulu mövcuddur.


1) iki kəşfiyyat xəttinin «xaç» şəklində birinin digərinə qarşı düzbucaq altında keçirilməsi (Şəkil 35a);



Şəkil 35. Faydalı qazıntı kütlələrinin konturlanmasının universal üsulları: **a** – «xaç» şəkilli konturlanma; **b** – kəşfiyyat qazmaları toru ile konturlanma.

2) kəşfiyyat qazmalarının nadir düz torunun keçirilməsi (şəkil 35b) – ən geniş yayılmış və universal konturlanma üsuludur;

3) vektor üsulu – hər hansı başlangıç nöqtəsindən istiqamətlənərək xətlər – vektorlar boyu kəşfiyyat qazmalarının keçirilməsi (şəkil 36).



Şəkil 36. Faydalı qazıntı kütlələrinin konturlanmasının vektor üsulu: 1 – birinci həqiqi kontur; 2 – vektor yollarının məlumatına əsasən keçirilmiş kontur; 3 – məhsuldar kəşfiyyat qazmaları; 4 – boş kəşfiyyat qazmaları; 5 – yatağın dəqiq kəşfiyyatının nəzərdə tutulan torunun nöqtələri.

KƏŞFİYYAT İŞLƏRİNİN MƏRHƏLƏLƏRİ

1. İlkin kəşfiyyat

İlkin kəşfiyyatın aparılmasından əsas məqsəd yatağın ümumi ölçülərini və sənaye əhəmiyyətli olub-olmamasını aydınlaşdırmaqdır. İlkin kəşfiyyatın nəticəsində yataq sənaye əhəmiyyətli hesab edilirsə, mineral xammalın müvəqqəti sənaye kondisiyası müəyyən olunur və onun sənaye kateqoriyaları üzrə (əsasən C₁ kateqoriyası) ehtiyatı hesablanır.

Yatağın istismarını aparan müəssisənin perspektivliyini düzgün qiymətləndirmək üçün təxminini kəşfiyyatın nəticələrinə əsasən onun ümumi miqyasını müəyyənləşdirmək lazımdır, başqa sözlə, kəşf olunmuş sənaye kateqoriyalı ehtiyatlardan başqa C₂ kateqoriyası üzrə də ehtiyat hesablanır və proqnoz ehtiyatlar təyin olunur. İlkin kəşfiyyat axtarış-kəşfiyyat işləri nəticəsində müsbət qiymətləndirilmiş yataqlarda aparılır.

İlkin kəşfiyyat nəticəsində iri ve sadə yataqlar üçün (məsələn, çökmə-metamorfogen genezisli) 1:10000 – 1:5000, orta və xırda çox mürəkkəb yataqlar üçünsə (əsasən maqmatik mənşəli və aşınma tipli) 1:5000 – 1:2000 miqyasında dəqiqlik xəritə tərtib edirlər. Bu mərhələdə kəşfiyyat qazmaları müəyyən sistem üzrə verilir, onlardan bəziləri filizləşmənin sərhədini izləmək məqsədilə böyük dərinliyə keçilə bilər.

İlkin kəşfiyyat mərhələsində əsas qazma növü buruq qazması hesab edilir. Mürəkkəb quruluşa malik olan yataqların kəşfiyyatında yeraltı dağ qazmaları keçilə bilər, geoloji cəhətdən xüsusən mürəkkəb yataqlarda kəşfiyyatı yalnız dağ qazmaları vasitəsilə aparırlar. Kəşfiyyat torunun sıxlığı minimum götürür, bununla belə torun sıxlığı filiz kütlələrinin ümumi

ölçülərini, formasını və yatım şəraitini kifayət dərəcədə aydınlaşdırmaçı, faydalı qazının keyfiyyətini və texnoloji xüsusiyyətlərini, dağ-istismar işlərinin aparılmasını müəyyən edən təbii faktorların tələb olunan dərəcədə aşkar edilməsini təmin etməlidir. İlkin kəşfiyyat mərhələsində geofiziki tədqiqatların. Xüsusən məlumatların dəqiqliyinə xələl gətirməyən və eyni zamanda kəşfiyyat qazmalarının seyrəklənməsinə kömək edən tədqiqatların böyük əhəmiyyəti vardır.

Görülən işlər nəticəsində müəyyən dəqiqliklə yatağın ölçüləri və filiz kütlələrinin yerləşmə dərinliyi öyrənilir, mineral xammalın C₁ kateqoriyası üzrə ehtiyati hesablanır və TİM (texniki-iqtisadi məruzə) tərtib edilməsi üçün məlumat əldə edilir.

TİM-də yatağın sənaye əhəmiyyətliliyi iqtisadi cəhətdən əsaslandırılmalıdır.

İlkin kəşfiyyat mərhələsi nəticəsində yatağın müsbət qiymətləndirilməsi heç də onun dərhal dəqiq kəşfiyyatının aparılması ilə nəticələnmir. Müsbət qiymətləndirilmiş yatağı ehtiyat sırasına da keçirmək olar.

Mürəkkəb quruluşlu bəzi qiymətli faydalı qazıntı yataqlarının yüksək kateqoriyalı ehtiyatlarının hesablanması üçün aparılan dəqiq kəşfiyyat böyük vəsait tələb etdiyindən çox zaman ondan imtina edirlər və yataq birbaşa DEK tərəfindən təsdiq edilmiş C₁+C₂ kateqoriyaları üzrə sənaye mənimsənilməsinə ötürülür.

İlkin kəşfiyyatın xüsusiyyətləri müxtəlif bərk faydalı qazıntı yataqlarının ölçülərindən, morfoloji xüsusiyyətlərindən və yatım şəraitlərindən xeyli aslıdır.

Lay və laya oxşar yataqların dərinliyə kəşfiyyatı əsasən buruq qazmaları, tək-tək hallarda isə şurflarla aparılır. Bu cür yataqların ilkin kəşfiyyatı adətən iki yarımmərhələyə bölünür. Birinci yarımmərhələdə yatağı təbii və şərti sərhədləri boyu çox nadir kəşfiyyat qazmaları toru əhatə edir və bütün ehtiyat C₂ kateqoriyası ilə təyin olunur. İlkin kəşfiyyatın birinci ya-

rımmərhələsi zamanı yatağın təxminini sərhədləri müəyyən edilir və ən perspektivli və kəşfiyyatı asan aparıla bilən sahə seçilir. İkinci yarımmərhələdə əlavə işlər aparılır, yatağın strukturunu və faydalı qazıntı kütləsinin morfologiyası dəqiqləşdirilir və C₁ kateqoriyası üzrə ehtiyatlar hesablanır.

Ştokverklərin kəşfiyyati şaquli kəsilişlər sistemi üzrə buruq qazmaları vasitəsilə aparılır. Bezi hallarda tək-tək dağ qazmaları – şurflar və ştolnyalar keçilir. Dağ qazmalarının keçilməsi ikili məqsəd güdür: bir tərəfdən buruq qazmalarının məlumatlarına nəzarət edilir, digər tərəfdənsə böyük çəkili sınaqlar götürülür. Yataqların ehtiyatları C₂ və C₁ kateqoriyaları ilə hesablanmalıdır. Əgər yataq daxilində bir-birindən təcrid olunmuş bir neçə faydalı qazıntı kütləsi mövcuddursa, tələb olunan kəşfiyyat buruqlarının miqdarı ən böyük kütlənin ehtiyatının C₂+C₁ kateqoriyaları üzrə, yerdə qalanların isə C₂ kateqoriyası üzrə hesablanmalarına əsasən götürülməlidir.

Damar və linzalarla təmsil olunmuş yataqların geoloji strukturu çox müxtəlif olur. Belə ki, filiz kütlələrinin aşağıdakı formaları təsadüf edilə bilər: 1) vahid damara və yaxud linzaya oxşar kütlələr; 2) ensiz damar zonasında bir-birinə yaxınlaşmış filiz kütlələri seriyası; 3) vahid yataq daxilində müxtəlif istiqamətlərdə oriyentirləşmiş və bir-birindən xeyli aralı yerləşmiş damarlar.

Damara- və linzaya oxşar yataqları açmaq üçün bütün sahə üzrə magistral kanavalar keçirlər. Ən böyük faydalı qazıntı kütlələrini qısa en kəsim istiqamətli kanavalarla açırlar; mürəkkəb yatımlı və faydalı komponentin xeyli qeyri-bərabər paylandığı kütlələr uzununa kanavalar və karyerlərlə öyrənilir.

Damara- və linzaya oxşar yataqların kəşfiyyatında əsasən buruq qazmalarından və habelə, dağ qazmalarından istifadə edilir.

Böyük məsafələrə uzaanan və qalınlığı dəyişməyən damarların kəşfiyyatını təxminini olaraq buruqlarla şaquli kəsilişlər

sistemi üzrə aparırlar. Buruq qazmasının məlumatlarının həqiqiliyini yoxlamaq, habelə yatağın struktur əmələgəlmə xüsusiyyətlərini dəqiqləşdirmək məqsədilə bir horizontda yeraltı dağ qazmaları keçirlər.

Xeyli dəyişkən və fasılələrlə davam edən damara- və linzayaoxşar çox mürəkkəb yataqların kəşfiyyatını əsasən yeraltı dağ qazmaları ilə aparırlar. İlkin kəşfiyyat mərhələsində bu işlər iki kəşfiyyat horizontunda getməlidir. Eyni zamanda faydalı qazıntıının yayılma həddini aydınlaşdırmaq məqsədilə kəşfiyyat buruqları qazırlar. Buruqlar dağ kəşfiyyat qazmalarından aşağı horizontda filizdaşıyan strukturu istər uzanması və istərsə də düşməsi üzrə kəsməlidir.

Tek-tək damara- və ya linzayaoxşar kütlələr, habelə ensiz damar zonasında yerləşmiş filiz kütlələri seriyası ilkin kəşfiyyat mərhələsində bütün uzanmaları və düşmələri boyu nadir torla əhatə olunmalıdır. Müxtəlif istiqamətlərdə uzanmış və bir-birindən çox aralı yerləşmiş filiz kütlələrindən təşkil olunmuş yataqlarda ən tipik 3-4 damar və ya linzaların hərtərəfli kəşfiyyatı aparılmalıdır; yerdə qalan filiz kütlələri isə yatağın təxmini ümumi qiymətləndirilməsini aydınlaşdırmaq üçün aşkar edilməlidir.

Damara və linzayaoxşar yataqların ilkin kəşfiyyatı nəticəsində C₂ və C₁ kateqoriyaları üzrə ehtiyatlar hesablanır.

Boruya oxşar və şaxələnən orta ölçülü filiz kütlələrinindən təşkil olunmuş yataqlar içərisində iki tip seçilir: 1) nisbətən sadə formalı, adətən oval en kəsimli şaquli kütlələr və 2) çox mürəkkəb, forması dəyişkən, yaxud şaxələnən kütlələr; kəsilişdə onlar bəzən qəribə şəkillərə malik olurlar.

Nisbətən sadə formalı boruşəkilli filiz kütlələri yer səthində dəqiq öyrənilidikdən sonra buruqlarla və bir qədər yeraltı dağ qazmaları ilə tədqiq olunurlar. Mürəkkəb şaxələnən kütlələr əsasən yeraltı dağ qazmaları sistemləri ilə öyrənilir; ilkin kəşfiyyat mərhələsində bu işlər iki horizontda aparılır. Eyni

zamanda filiz kütlələrinin struktur yatum şəraitlərini aydınlaşdırmaq və dağ kəşfiyyat qazmalarının istiqamətini dəqiqləşdirmək üçün tək-tək qabaqlayıcı buruq qazmaları da keçmək olar.

Xırda linzalardan, damarcıqlardan, borucuqlardan, yuvalardan, «ciblərdən» və i.a. təşkil olunmuş yataqların kəşfiyyati istismar işlərinin başlanmasına qədər məsləhət görülmür, çünki bu işlər böyük vəsait qoyuluşu tələb edir. Bu cür yataqların kəşfiyyatı adətən onların istismarı ilə yanaşı gedir.

Bəzi yataqlarda **faydalı qazıntıların xırda topuları** (məsələn, beril, kinovar, optik flüorit, mikalar, qiymətli metallar, almaz) **böyük məsafəyə uzanmış minerallaşmış zonalar da-xilində** qeyd olunur. Onların ilkin kəşfiyyatını yeraltı dağ qazmaları və bu qazmaları qabaqlayan struktur-axtarış buruqları vasitəsilə aparırlar. Bu cür yataqların ilkin kəşfiyyatı nəticəsində yalnız C₂ kateqoriyası üzrə faydalı qazıntı ehtiyatı hesablanması.

2. Dəqiq kəşfiyyat

Dəqiq kəşfiyyat nəticəsində yatağın geologiyasını və iqtisadiyyatını əks etdirən materiallar toplanıb ümmüniləşdirilir. Hər bir faydalı qazıntı kütləsinin dəqiq konturları hələ ilkin mərhələdə tərtib edilmiş 1:2000 – 1:5000 miqyaslı mövcud xəritəyə köçürürlür. Dəqiq kəşfiyyat tamamlanan kimi yatağın ümmüniləşdirilmiş geoloji hesabatını tərtib edirlər. Hesabatda yataq və ayrı-ayrı faydalı qazıntı kütlələri, onların açılması və istismarı, xammalın keyfiyyəti, zənginləşdirmə fabrikinin layihələndirilməsi və bu kimi məsələlər haqqında dəqiq və hərtərəfli məlumat verilir.

Dəqiq kəşfiyyat mərhələsində dağ-qazma işləri yatağın ilkin kəşfiyyat mərhələsində qəbul olunmuş sistem üzrə keçiri-

lir, lakin artiq burada faydalı qazıntıların ehtiyatlarını daha yüksək kateqoriyaya keçirmək üçün kəşfiyyat toru sıxlışdırılır. Yeni dağ qazmalarını ilk növbədə geoloji cəhətdən mürəkkəb və faydalı qazıntıının zəngin toplanma sahələrində keçirlər. Digər tərəfdən, gələcəkdə yatağın istismarı zamanı onlardan istifadə etmək mümkünüyyəti də nəzərdə tutulur. İlkin kəşfiyyat mərhələsində təxminini öyrənilmiş dağ-texniki məsələlər (yataq sahələrinin sululuğu, yan sūxurların xüsusiyyəti və s.) dəqiqliçülərlə və xüsusi tədqiqatlarla əsaslandırılır. Hesabat geoloji xəritələrlə, kəsilişlərlə, horizontlar boyu və hipsometrik planlarla, faydalı qazıntıının keyfiyyətinin qalınlığı və yatırımlı boyu dəyişməsini əks etdirən qrafik və planlarla, təchiz edilməlidir. Bütün bunlarla yanaşı, müəyyən edilmiş kondisiya əsasında faydalı qazıntıının sənaye növləri və təbii tipləri ayrılmalı, faydalı qazıntı kütləsinin kəşfiyyatı bloklara bölünməlidir. Bu məqsədlə kimyəvi analizlərlə və mineraloji tədqiqatlarla yanaşı, hər bir növ faydalı qazıntıının texnoloji xüsusiyyətlərini sınadandan çıxarmaq lazımdır. Faydalı qazıntı kütləsinin açılma qalınlığı, onun üst hissəsinin relyefi və digər sənaye əhəmiyyəti daşıya bilən məsələlər haqqında da məlumatlar əks etdirilir.

İri lay və layaoxşar formalı yataqlarda dəqiqliq kəşfiyyat yatağın birinci növbədə istismarı üçün əlverişli olan sahələrdə aparılır. Filiz kütlələrinin uzanmasına əks istiqamətdə yönəldilmiş buruq qazmaları toru sıxlışdırılır, bəzən yeraltı dağ qazmaları keçilir. Səpintilərdə və aşınma qabığı yataqlarında şaxta və dərin şurflar, relyefin kəskin dəyişdiyi sahələrdə isə mağaralar (rasseçkalarla) keçilir. Nəticə etibarilə faydalı qazıntıların ehtiyatları C₂ kateqoriyasından C₁, sonra isə A və B kateqoriyalarına keçirirlər.

Ştokverklərdən və müxtəlif formalı iri kütlələrdən təşkil olunmuş yataqların dəqiqliq kəşfiyyatı mərhələsində o sahələri öyrənirlər ki, onlar istismar zamanı birinci növbədə işlə-

nilmiş olsunlar. Açıq işlənilmə üçün nəzərdə tutulmuş yataqlarda dəqiq kəşfiyyat layihəsi tutulan karyerin konturları daxilində aparılır. Yeraltı işlənilmə sistemləri ilə istismar edəilən yataqların dəqiq kəşfiyyatı isə nəzərdə tutulan istismar dərinliyinə qədər aparılır. Bu tip yataqlar buruq qazmaları ilə şaquli kəsilişlər sistemi üzrə öyrənilirlər. Ştokverklərin yuxarı hissələrində inkişaf etmiş oksidləşmə zonaları, yer üzünə çıxmış iri kütlələr və yaxud dellüvi və allüvi altında yerləşmiş və faydalı qazıntı növlərinin paylanması qeyri-sabit olan kütlələrin kəşfiyyatını buruq qazmaları ilə yanaşı, dərin şurflarla, relyefin münasib yerlərində isə ştolnyalarla birlikdə öyrənmək lazımdır.

Bu tip yataqların ən sadələrinin dəqiq kəşfiyyatı nəticəsində istismarı birinci növbədə nəzərdə tutulan filiz kütlələrinin yuxarı hissələrinin ehtiyatı DEK-in müəyyən etdiyi miqdarda A və B kateqoriyaları üzrə öyrənilməlidir. Qalan ehtiyatlar C₁ kateqoriyası üzrə hesablanır.

Damar və linzaların dəqiq kəşfiyyatı onların ən əlverişli sahələrində aparılır. Çoxlu miqdardar damar və linzalardan təşkil olunmuş yataqların dəqiq kəşfiyyatı zamanı filiz kütlələrinin orta ölçüləri nəzərə alınmalıdır. Eyni zamanda ehtiyatların dəqiq kəşfiyyat nəticəsində müəyyən edilmiş sənaye kateqoriyaları (A+B+C₁), gələcək dağ-mədən müəssisəsinin lazımı müddətdə fəaliyyətini təmin etməlidir. Nəhayət, dəqiq kəşfiyyat işləri istismarı nəzərdə tutulmuş sahənin konturu daxilində aparılmalıdır.

Damar və linzaların dəqiq kəşfiyyatı buruqlar və dağ qazmaları vasitəsilə aparılır. Dağ işlərinin həcmini azaltmaq məqsədilə dəqiq kəşfiyyat mərhələsində yeraltı buruq qazmalarının keçilməsi məsləhətdir.

İstismarı birinci növbədə nəzərdə tutulmuş sahələrdə yerləşmiş əsas damarların və linzaların dəqiq kəşfiyyatı, onların ehtiyatlarının DEK-in təlimatlarına uyğun olaraq hesablanması

sına imkan vermelidir. Bu ehtiyatların miqdarı istismar layihəsinin tərtib edilməsi üçün əsas götürülür. Yatağın cinahlarında və aşağı horizontlarda faydalı qazıntıların ehtiyatı C₂ kateqoriyası üzrə, tələb olunarsa qismən C₁ kateqoriysi ilə hesablanır. Mürəkkəb formalı damar yataqlarının ehtiyatları yalnız C₁ kateqoriyaları üzrə öyrənilir, dəqiqlik kəşfiyyat işləri isə istismar mərhələsində aparılır. Ayrı-ayrı hallarda bəzi mürəkkəb formalı faydalı qazıntı yataqlarının istismarının layihələndirilməsi ni C₁ və C₂ kateqoriyalı ehtiyatlara əsasən aparmağa icazə verilir.

Boruyaoxşar və şaxələnən filiz kütlələrindən təşkil olunmuş yataqların dəqiqlik kəşfiyyatı bu yataqların istismar dərinliyinə qədər aparılır. Onların kəşfiyyatı üçün dağ-qazma işləri ilə yanaşı, buruq qazmalarından da istifadə edilir. Dəqiqlik kəşfiyyatı aparılan filiz kütlələrinin miqdarı və öyrənilən horizontların sayı gələcək dağ-mədən müəssisəsini tələb olunan dərəcədə sənaye kateqoriyalı ehtiyatlarla təmin etməlidir. Yatağın dərin horizontlarında və mürəkkəb sahələrində yerləşmiş ehtiyatları C₂ kateqoriyalarına qədər öyrənmək lazımdır.

Formasını və faydalı komponentin miqdarını kəskin surətdə dəyişən mürəkkəb şaxələnən faydalı qazıntı kütləlerinin ehtiyatları layihələndirmə işlərinə kimi, yalnız C₁ kateqoriyasına qədər təyin olunmalıdır. Bu yataqların kəşfiyyatları yalnız yeraltı dağ qazmaları vasitəsilə aparılır, dəqiqlik öyrənilmələri isə sonralar, istismar işləri ilə yanaşı gedir.

Xırda linzalardan, damarlardan, borucuqlardan, yuvalardan, «ciblərdən» və bu kimi filiz kütlələrindən təşkil olunmuş yataqlarda istismar işlərinə qədər dəqiqlik kəşfiyyatı aparılmır. Çünkü bu cür işlər böyük vəsait qoyuluşu tələb edir. Belə halarda dəqiqlik kəşfiyyat adətən istismarla yanaşı gedir. Kapital qoyuluşunun və istismar layihəsinin əsaslandırılması bu tip yataqlar üçün ilkin kəşfiyyatın məlumatlarına görə həyata keçirilir. Bu yataqların ilkin kəşfiyyat mərhələsindəki ehtiyatları C₂

kateqoriyası üzrə müəyyən edilir.

Yuxarıda ən səciyyəvi formalı faydalı qazıntı kütlələrinin dəqiq kəşfiyyatının əsas xüsusiyyətləri əks olunmuşdur. Ümumi şəkildə bu xüsusiyyətlər aşağıdakı nəticələrə gətirib çıxarır.

Faydalı qazıntıının ehtiyatı A, B və C₁ kateqoriyaları üzrə hesablanır, dəqiq kəşfiyyatı aparılmış sahələrin tam sənaye qiyməti verilir. Dəqiq kəşfiyyat nəticəsində ilkin kəşfiyyat zamanı hesablanmış aşağı kateqoriyalı ehtiyatları yuxarı kateqoriyaya keçirirlər. DEK hesablanmış ehtiyatı təsdiq etdikdən sonra yatağın istismarının texniki layihəsi tərtib edilir. Yatağın ölçülərindən asılı olaraq, dəqiq kəşfiyyat mərhələsindən sonra, onun sənaye mənimsənilməsi bütünlükə və yaxud ayrı-ayrı hissələrlə aparıla bilər. Müvafiq olaraq, yatağın istismarının texniki layihəsi də ümumi və yaxud ayrı-ayrı hissələrdən təşkil olur.

3. İstismar edilən yatağın ayrılan sahələrində kəşfiyyat

Dəqiq kəşfiyyat mərhələsindən sonra istismara əlavə olaraq ötürülmüş yataqların geoloji cəhətdən öyrənilməsi lazımlı gələ bilər. Kəşfiyyatın bu mərhələsindən əsas məqsəd yatağın ayrılmış sahələrində kifayət dərəcədə öyrənilməmiş hissələri (cinahları, dərin horizontları, fəzaca bir-birindən aralı yerləşmiş sahələri) tədqiq etməkdir. Eyni zamanda bu mərhələdə DEK-in tövsiyəsi ilə yatağın istismar prosesi ərzində əlavə olaraq geoloji öyrənilməsi aparılır. Xammalın keyfiyyəti də təkrar öyrənilir. Bu işlərin nəticəsində C₁ və C₂ kateqoriyaları üzrə hesablanmış ehtiyatı gələcək istismar məqsədilə A və B kateqoriyalarına keçirirlər. Yatağın digər hissələrində yeni faydalı qazıntı kütlələri tapmaq ehtimalı vardırsa onların ehtiyatı əvvəlcə C₁ və C₂ kateqoriyaları üzrə müəyyən edilir, sonra isə

yuxarı kateqoriyalara keçirilir. Bütün bu işlər istismar prosesi ərzində əldə edilən geoloji materiallara əsasən yerinə yetirilir.

Əgər istismarı aparılan yataqda kəşfiyyat işləri nəticəsində DEK tərəfindən təsdiq edilmiş A+B+C₁ ehtiyatları kateqoriyalarının cəmi 50 faizdən çox artarsa və yaxud ehtiyatların dəqiqliyi təsdiq olunmazsa, nəhayət, kondisiyalar dəyişərsə ehtiyatların yataq üzrə tamamilə yenidən hesablanması lazımlıdır. Yenidən hesablanmış ehtiyat DEK tərəfindən təsdiq olunmalıdır.

Lay və layaoxşar yataqların istismarı zamanı aparılan kəşfiyyat obyektləri ayrı-ayrı laylar, layaoxşar kütlələr, yaxud müxtəlif qazmalararası (şaxtalar və s.) laylar ola bilər. Bu cür sahələrdə dəqiq kəşfiyyatın aparılmasından məqsəd ehtiyatların A və B kateqoriyaları üzrə hesablanmasıdır. Kəşfiyyat sistemləri əvvəldən qəbul olunmuş qaydada həyata keçirilir, kəşfiyyat torunun sıxlığı isə dəqiq kəşfiyyatın məlumatları ilə yanışı, birinci növbədə istismar edilən sahənin məlumatlarının müqayisəsi yolu ilə müəyyən edilir.

Massiv ştokverklərdən və müxtəlif formalı iri kütlələrdən təşkil olunmuş yataqların dərin hissələri bir qayda olaraq daim öyrənilir. Dərin horizontların dəqiq kəşfiyyatı yatağın yuxarı hissəsinin karyerlərlə işlənilməsi və yaxud yuxarı horizontların yeraltı üsulla istismarlarından sonra həyata keçirilir.

Vahid filizdaşıyan massivlə təmsil olunmuş yatağın kəşfiyyatı istismar edilən horizontdan aşağıdakı horizontda kəşfiyyat torunun sıxlasdırılması yolu ilə aparılır.

Damarlarla və linzalarla təmsil olunmuş və istismardan əvvəlki mərhələdə dəqiq öyrənilməmiş yataqlarda istismar müddətindəki kəşfiyyat yatağın işlənilmə layihəsində nəzərdə tutulan ardıcılıqla aparılır.

Borusəkilli kütlələrdən və şaxələnən damarlardan təşkil olunmuş yataqlar istismar ərzində dağ qazmaları vasitəsilə dəqiq öyrənilir. Axırıcılar horizontal kəsilişlər sistemi üzrə,

bəzən yeraltı buruq qazmalarını da əlavə etməklə öyrənilir. Kəşfiyyat obyekti istismar horizontundan aşağıda yerləşən horizont olur. Eynilə kəşfiyyat obyekti təzə filiz kütlələri və ya-xud yatağın istismarından sonra üzə çıxan kütlələrin şaxələri ola bilər.

Xırda linnalardan, damarcıqlardan, borulardan, yuvaciqlardan, «ciblərdən» və i.a. təşkil olunmuş yataqların kəşfiyyatı bu yataqların istismara hazırlanması ilə yanaşı gedir. Kəşfiyyat dağ qazma işləri və yeraltı buruq qazması vasitəsilə aparılır. Bu morfoloji qrup faydalı qazıntı yataqlarının ehtiyatları, əsasən, C₂ kateqoriyası üzrə hesablanır.

4. İstismar kəşfiyyatı

Faydalı qazıntıının çıxarılması anından başlayır. İstismar kəşfiyyatı zamanca dağ-istismar işlərini bir qədər qabaqlayaraq yatağın istismarının qurtarmasına qədər davam edir. Faydalı qazıntıının istismarı prosesisində aparılan kəşfiyyat xüsusilə də-qiq olur, qazma toru xeyli sixlaşdırılır, bir növ hazırlıq işləri ki-mi istismar üçün ştreklər, ortlar, qalxanlar, rasseçkalar keçilir.

Faydalı qazıntıının forması, ayrı-ayrı mineral xammalın növləri arasında sərhədlər dəqiqləşdirilir; filiz kütlələrindəki xırda tektonik pozulmalar və yerdəyişmələr toyin edilir. Kəşfiyyat işləri və yeraltı geoloji xəritələmə markşeyder əsasında 1:500 – 1:100 miqyaslarda aparılır.

Bütün dağ-texniki məsələlər və faydalı qazıntıının istismarının texnoloji məsələləri yatağın ayrı-ayrı kiçik sahələri üzrə (istismar sahələri) dəqiqləşdirilir, yan sükurların davamlılığı ümumiyyətlə deyil, ayrı-ayrı bloklar üzrə öyrənilir. Eynilə yeraltı suların axımı konkret şaxta boyu öyrənilir, konkret bloklar üzrə texnoloji sınaqlar götürülür.

İstismar kəşfiyyatı nəticəsində hesablanmış ehtiyat öz də-qiliyi ilə seçilir; burada ayrı-ayrı mərtəbələr, bloklar, pillələr

(çıxıntılar) üzrə xammalın ehtiyatı dəqiqləşdirilir. Bu da öz növbəsində istismar sahələri və faydalı qazıntı növləri üzrə yer qabığında qalmış və çıxarılmış mineral xammalın operativ hesaba alınmasına imkan verir. Faydalı qazıntıının çıxarılması istismar kəşfiyyatının məlumatlarına əsasən planlaşdırılır, istismar üçün hazırlıq işləri aparılır, ehtiyatın və çıxarılması xammalın balansı tərtib olunur.

Fəsil 21

KƏŞFİYYAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNƏ GÖRƏ YATAĞIN SƏNAYE QİYMƏTLƏNDİRİLMƏSİ. KƏŞFİYYATIN MÜRƏKKƏBLİK DƏRƏCƏSİNƏ VƏ FİLİZ KÜTLƏLƏRİNİN FORMASINA GÖRƏ YATAQLARIN QRUPLAŞDIRILMASI

Kəşfiyyat işləri nəticəsində yatağın sənaye qiymətləndirilməsi faydalı qazıntı ehtiyatlarının kateqoriyalara ayırması ilə nəticələnir. Kəşfiyyat işlərinin dəqiqlik dərəcəsindən asılı olaraq A, B və C kateqoriyaları ayrılır.

A kateqoriyasına aid edilən ehtiyat hərtərəfli və tam öyrənilmiş həqiqi ehtiyatdır. Bu ehtiyata əsasən sənaye planlaşdırılması aparılır və istismar işlərinin layihəsi tərtib edilir. B kateqoriyasına güman edilən ehtiyatlar daxildir, hər halda onların öyrənilmə dərəcəsi faydalı qazıntıının sənaye mənimşənilməsi məsələsini həll etməyə imkan verir. B kateqoriyası ehtiyatına əsasən dağ mədənlərinin tikilməsinə kapital qoyuluşu əsaslanır və yatağın istismarı üçün texniki layihə tərtib edilir.

C kateqoriyası öz növbəsində C₁ və C₂ kateqoriyalara ayrıılır. C₁ kateqoriyasına daxil edilən ehtiyat yəqin edilən ehtiyat olduğundan onun varlığı böyük dəqiqliklə güman edilir, lakin bu ehtiyatın keyfiyyəti zəif öyrənilmiş olur. C₁ kateqori-

yalı ehtiyat əsasında sənayenin perspektiv planı və yatağın dəqiqlik kəşfiyyatı əsaslandırılır. C₂ kateqoriyası təxmini ehtiyati əks etdirir və keyfiyyətcə öyrənilmir. Bu ehtiyat əsasında yalnız gələcək geoloji-kəşfiyyat işləri planlaşdırıla bilər.

Geoloji-kəşfiyyat işlərinin təcrübəsində A, B və C₁ ehtiyatları sənaye, C₂ kateqoriyalı ehtiyatlar isə geoloji ehtiyatlar hesab edilir. Yataqların kateqoriyalara ayrılması kəşfiyyat işlərinin sistemlərindən və kəşfiyyat torunun sixlığından xeyli asılıdır. Öz növbəsində kəşfiyyat işlərinin sistemlərini seçmək üçün faydalı qazıntı kütləsinin formasını, kütlə daxilində faydalı komponentin dəyişmə dərəcəsini ayırd etmək lazımdır. İstər yataqların morfolojiyasının və istərsə də filiz kütlələrinin keyfiyyətinin öyrənilməsi məsələləri kəşfiyyatın metodikasına ciddi təsir etdiyindən tədqiqatçılar yataqların mürəkkəblik dərəcələrini və formalarını əsas tutaraq müxtəlif təsnifatlar təklif etmişlər. Laflin (1941) yataqların kəşfiyyatının aparılmasının asanlığından (və yaxud çətinliyindən) asılı olaraq bütün növ faydalı qazıntı yataqlarını 3 qrupa ayırır: 1) tamamilə ölçülə bilən; 2) qismən ölçülə bilən; 3) xüsusi hallarda ölçülə bilən.

Birinci qrupa kəşfiyyatı nisbətən asan aparılan yataqlar aid edilir. Məsələn, muldalardakı laylar, aşınma qabıqlarının lokal sahələri və s. İkinci qrupa aid edilən yataqların aşağı hissələri texniki cəhətdən öyrənilə bilməyən dərinliyə qədər izlənir (dəmirli kvarsitlər, kömür layları, böyük dərinliklərə izlənilən borular və damarlar). Nehayət, üçüncü qrupa formasına və keyfiyyətinə görə müxtəlif olan xırda yataqlar daxildir. Onların kəşfiyyatından istismarına qədərki mərhələ böyük vəsait tələb edir və buna baxmayaraq çox zaman qarşıya qoyulan məqsəd yerinə yetirilmir.

V.M.Kreyterin kəşfiyyatın mürəkkəblik dərəcəsinə görə təklif etdiyi təsnifat daha əhəmiyyətlidir. Bu təsnifatda yataqların kəşfiyyatı mürəkkəblik dərəcəsinin artması yolu ilə a, b, v, q və d qruplarına bölünür.

Yuxarıda qeyd etdiyimiz kimi, kəşfiyyat prosesinin təşkilinə yataqların forması ciddi təsir göstərir. Düzdür, formadan başqa baxılmayan keyfiyyət və habelə yataqların ölçüləri də az rol oynamır. Bütün bu xüsusiyyətləri nəzərə alan V.M.Kreyter yataqların forma və ölçülərinə əsasən digər təsnifat da təklif etmişdir. Təsnifatda müxtəlif tip yataqların öyrənilməsi üçün, tətbiq olunan kəşfiyyat sistemlərindən asılı olaraq 5 qrup ayrılır. Belə ki, sadə formalı filiz kütlələrindən tutmuş (laysəkilli, çökmə sükurlarda) mürəkkəb filiz kütlələrinə qədər (boru, yuvalar, möhkəm çökmə və intruziv sükurlarda), habelə faydalı qazıntıının keyfiyyətinin tədricən mürəkkəbləşməsini nəzərə alaraq kəşfiyyat sistemlərinin mürəkkəbləşməsi də əks etdirilir (az dərinlikli buruq qazmasından yeganə üsul kimi hesab edilən dağ qazmalarına qədər).

Kəşfiyyat mürəkkəblik dərəcəsini yataq sahəsinin hidrogeoloji və mühəndis-geoloji şəraitləri də xeyli müəyyən edir.

Fəsil 22

KƏŞFİYYAT İŞLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ

Geoloji-kəşfiyyat işlərinin layihələndirilməsi müvafiq təlimatlar və normativ sənədlər, habelə müvafiq əmrlər və göstərişlərə əsasən həyata keçirilir. Geoloji-kəşfiyyat işlərinin obyektləri kimi filiz sahələri, yataqlar, ayrı-ayrı perspektiv filiz təzahürləri, filiz- və neft-qaz daşıyan rayonlar və strukturlar (bloklar, zonalar), geoloji və hidrogeoloji regionlar (iri qırışılıq strukturları, qalxanlar, əyalətlər, hövzələr, filiz qurşaqları və s.) baxıla bilər.

Layihələr geoloji tapşırığın yerinə yetirilməsini təmin edən müddət üçün tutulur. Bu müddət təqvim ilindən kənara da çıxa bilər. Aparılması bir neçə il ərzində nəzərdə tutulan

işlərin layihəsində birinci ilin işlərinin həcmi ayrılır.

Hər bir geoloji tapşırıq üçün vahid layihə tərtib edilir. Burada öyrənilməsi nəzərdə tutulan işlər (buruq-qazma, dağ-qazma, geofiziki, topoqrafik-geodeziya, hidrogeoloji, təcrübə-metodiki, tematik və i.a) əks olunur.

Geoloji kəşfiyyat işlərinin ayrı-ayrı tipləri üçün sərbəst layihə tərtib edilməsinə icazə verilmir.

Layihə mümkün qədər qısa olmalı və yalnız metodikani, texnikanı, texnologiyanı, geoloji-kəşfiyyat işlərinin təşkilini və onlarla əlaqədar olan digər işləri, nəyahət, bu işlərin smeta dəyərini əks etdirməlidir.

Layihə geoloji-metodiki və istehsalat-texniki hissələrdən ibarət olur.

Geoloji-metodiki hissə obyektdə işləri aparan təşkilat tərəfindən tərtib olunur və müvafiq geoloji təşkilatın elmi-texniki şurası tərəfindən təsdiq edilir. Layihənin bu hissəsinə aşağıdakı bölmələr daxildir:

I. Geoloji tapşırıq.

II. Rayonun coğrafi-iqtisadi səciyyəsi.

III. Əvvəl aparılan işlərin şərhi, analizi və qiymətləndirilməsi.

IV. İş obyektinin geoloji, hidrogeoloji və geofiziki səciyyəsi.

V. Layihələndirilmiş işlərin metodikası və həcmi.

VI. Ehtiyatların gözlənilən artımının hesablanması.

İkinci, üçüncü və dördüncü bölmələr mümkün qədər qısa olmalıdır.

Geologiya nazirliklərinin (idarələrinin) ixtisaslaşdırılmış layihə-smeta şöbələri tərəfindən layihənin geoloji-metodiki hissəsi müsbət qiymətləndirildikdən sonra istehsalat-texniki hissəni tərtib edirlər.

Layihənin istehsalat-texniki hissəsində işin təşkili məsələləri, onların həyata keçirilməsi və digər texniki və texniki-

iqtisadi hesablamalar şərh edilir. Layihənin bu hissəsi aşağıda-kı qaydada tərtib olunur:

- Ümumi hissə.
- Layihələşdirmə.
- Çöl işlərinə hazırlıq müddəti.
- Geoloji planaalma və axtarış işləri.
- Hidrogeoloji və mühəndis-geoloji işlər.
- Geofiziki işlər.
- Dağ-qazma işləri.
- Buruq işləri.
- Faydalı qazıntıların sınaqlanması.
- Faydalı qazıntıların və süxurların laborator tədqiqatları.
- Topoqrafik-geodeziya və markseyder işləri.
- Tematic (təcrübi-metodik) və xəritə tərtibetmə işləri.
- Müvəqqəti binaların və tikililərin qurulması.
- Ləvazimatların və geoloji-kəşfiyyat partiyasının işlərinin aparılması.
- Kameral və nəşretmə işləri.
- Digər işlər.

Layihəyə əlavələr

1. Layihənin maraqlanan təşkilatlarla razılaşdırılması sənədləri (ehtiyac olarsa).
2. Rayonun ümumi xəritəsi. Xəritədə çaylar, dəmir və şose yolları, əsas yaşayış məntəqələri, partiya və ekspedisiyanın yerləşdiyi baza, layihələndirilmiş işlərin əhatə etdiyi sahələrin konturu göstərilir.
3. Öyrənilmə kartoqramı.
4. Geoloji, hidrogeoloji, mühəndis-geoloji və digər xəritələr (kəsilişlərlə və stratiqrafik sütunla müşayiət olunurlar).
5. Əvvəl aparılmış işlərin faktik materialı.

6. Layihələndirilmiş profillərin, qazmaların, təcrubi işlərin və birinci növbədə aparılan işlərin yerləşmə xəritəsi.

7. Fərdi və ya tipik geoloji-texniki layihə kəsilişləri, qazmaları.

8. Mövcud və layihələndirilən elektrik ötürücü xətləri, yollar, körpülər və i.a. sxemləri.

9. Kənar təşkilatlar tərəfindən aparılan işlərin müqaviləsinin və layihə-smeta sənədlərinin surətləri.

10. İstifadə olunan dərc olunmuş və fond materiallarının siyahısı.

Layihənin tərtibi

Geoloji partiyanın işinin xüsusiyyətindən və həcmindən asılı olaraq hər layihədə qrafiki və cədvəl materialları şəklində əlavələr vardır (geoloji xəritələr, kəsilişlər, planlar, müxtəlif tikililərin yerləşmə sxemləri, nəqliyyat rabitələri və s.). Layihə, bir qayda olaraq, hissələr (geoloji-metodik və istehsalat-texniki) üzrə ayrı-ayrı cildlənir.

Layihə, görüləsi işlərin rəhbəri (partiya və ya ekspedisiya rəisi) tərəfindən, geoloji-metodik və istehsalat-texniki hissələrin tərtibatçıları tərəfindən, istehsalat şöbəsinin rəisi və idarənin (trestin) baş mühəndisi (baş geoloq) tərəfindən yoxlanılır və imzalanır.

Layihə, elmi-texniki şurada və yaxud texniki iclasda idarənin (trestin, ekspedisiyanın) rəisinin və baş mühəndisin iştirakı ilə müzakirə olunmalı və iclasın protokolu ilə birlikdə müəyyən olunmuş qaydada təsdiqə təqdim olunmalıdır.

Yataqların sınaqlaşdırılması faydalı qazıntıının keyfiyyətini öyrənməkdən ötrü aparılır. Alınmış nəticədən asılı olaraq bu və ya digər növ mineral xammalın sənaye tələbatına cavab verib-verməməsi təyin edilir. Kəşfiyyat işlərində yataqların si-

naqlanması onların sənaye ehtiyatlarını hesablamaq üçündür.

Ümumiyyətlə, bərk faydalı qazıntıların sınaqlaşdırılma prosesini üç hissəyə ayırırlar: 1. Sınağın götürülməsi; bu zaman mineral xammalın keyfiyyətinin tam səciyyələndirilməsinə nail olmaq lazımdır. 2. Sınağın işlənilməsi, yəni sınağın ilkin çəkisinin tədqiqata lazım olan çəkiyə qədər azaldılması. 3. Sınağın tədqiqatı (analizi).

Qarşıya qoyulan tələbatdan asılı olaraq faydalı qazıntıların öyrənilməsi tam və ya qismən olur. Mineral xammalın keyfiyyətinin hərtərəfli öyrənilməsinə zərurət yaranarsa, texnoloji tədqiqatları da daxil etməklə, faydalı qazıntıda rast gələn bütün komponentlərin miqdarını təyin edirlər. Əks təqdirdə, bir və ya bir neçə komponentin mineral xammaldakı miqdarını öyrənməklə kifayətlənmək olar.

Fəsil 23

BƏRK FAYDALI QAZINTILARDAN SINAQLARIN GÖTÜRÜLMƏSİ


1. Dağ qazmalarından və təbii çıxışlardan sınaqların götürülmə üsulları üç qrupa ayrılır: nöqtəvi, xətti və həcmi. Birinci qrupa ştuf, nöqtə və viçerpivaniye, ikinci qrupa şırımlı və lağım, üçüncü qrupa isə sıvırmə və kütləvi üsulla sınaqların götürülməsi aiddir.

Ştuf üsulu ilə sınaqlaşdırma filizlərin mineralozi tərkibini, struktur və teksturunu, mineral xammalın fiziki xüsusiyyətlərini, xammalın həcmi və xüsusi çəkisini öyrənən zaman aparılır.

Ştuf sınaqlaşdırması ən sadə üsul olub, faydalı qazıntı kütləsinin ayrı-ayrı yerlərindən 0,5-2 kq ağırlığında parçaların qırılması ilə səciyyələnir. Parçaların həcmi müəyyən tip filizlərin yayılmasına mütənasib olmalıdır. Faydalı qazıntıının axta-

rışı mərhələlərində xammalın kefiyyətini səciyyələndirmək üçün ştuf sinaqlanması məsləhət görülmür. Yalnız sadə növ faydalı qazıntıların keyfiyyətini və ya texniki səciyyəsini aydınlaşdırmaq üçün ştuf sinaqlanmasından istifadə edirlər. Onun üstün cəhətləri sinaqların vaxtı-vaxtında götürülməsində və qazma dibinin irəliləməsinin ləngidilməməsindədir.

Nöqtə üsulu ilə sinaqların götürülməsi zamanı qazmanın divarlarında və ya dibində filiz kütləsi üzrə xeyali tor nəzərdə tutulur (şəkil 37). Damarların ortasından və ya düyüm nöqtələrindən təxminən eyni diametrlı (1-3 sm) və çəkili (10-20-50 q) filiz parçaları qırılır. Ümumi sinağı təşkil edən belə fərdi sinaqların sayı 10-dan 100-ə qədər ola bilər. Fərdi sinaqlar arasındakı məsafə faydalı komponentlərin qeyri-bərabər yayılmasından asılı olaraq götürülür. Belə ki, kvadrat torda bu məsafə 10x10 sm və ya 20x20 sm, düzbucaq torda isə 10x20 sm və ya 20x40 sm-dir.



Şəkil 37. Nöqtəvi üsulla sinaqların götürülmə sxemi.

Götürülen sinağın çəkisi: $Q = nq$ -dir. Burada n – sinaqların sayı, q – sinaqların çəkisidir.


Nöqtə üsulu sinaqların götürülməsi faydalı komponentlərin qismən bərabər paylığı böyük qalınlığa malik olan filiz kütlələrində tətbiq edilir (məsələn, mis-kolçadanı filizləri).

Viçerpıvaniye ilə sinaqlar qazma dibində partlayış apardıqdan sonra faydalı qazıntıının bütün dərinliyi boyu götürülür. Bu məqsədlə partlayış nəticəsində qoparılmış filiz və süxur parçaları toplusu üzərində xəyali tor nəzərdə tutulur və özəklərin ortalarından müəyyən çəkili sinaqlar götürülür. Sınağa daxil olan iri və xırda filiz parçaları arasında mütənasiblik pozulmamalıdır. Əks təqdirdə filizlərdə faydalı komponentlərin süni surətdə «zənginləşməsi» və ya «kasıblaşması» baş verəcəkdir.

Bu üsulun əsas üstünlüklerindən biri sinaqların digər üslulara nisbətən sürətlə (3-5 dəfə) götürülməsidir. Digər tərefdən, sinaqların götürülməsi qazma dibinin keçilməsini ləngitmeyir. Bu üsul böyük qalınlığa malik olan filiz və qeyri-filiz faydalı qazıntı kütlələrinin, eləcə də uzun müddət saxlanılan süxur külliyyatının (otval), zənginləşdirmə fabriklərinin tullantılarının sinaqlanmasında tətbiq edilə bilər.

Lağım üsulu ilə götürülən sınaq buruq tozundan və ya kipkəcindən ibarət olur (şəkil 38). Bu məqsədlə qazma diblərinin dərinləşdirilməsi üçün keçilən lağımlardan istifadə edilir. Bu, lağım üsulu ilə sinaqların götürülməsinin digər üsullara nisbətən əsas üstünlüklerindən biridir; digər tərefdən, götürülen sınağın işlənilməsinə az vaxt sərf edilir. Çünkü lağım üsulu ilə götürülən sınağı təşkil edən hissəciklərin diametri 2 mm-dən çox olmur.


Şırımlı üsulu ilə sinaqların götürülməsinin mahiyyəti üzə çıxmış filiz kütləsi üzərində şırımların keçilməsidir. Şırımların forması və ölçüsü faydalı qazıntı kütləsinin qalınlığından və faydalı komponentlərin paylanması xüsusiyətindən asılıdır. Şırımlar faydalı qazıntıının qalınlığı və yaxud onun ən çox dəyişmə xətti boyu yerləşdirilir. Adətən şırımlar horizontal və vertikal yatmış faydalı qazıntı kütlələrində keçilir. Horizontal dağ qazmalarında sinaqlar qazma dibindən, qazmanın tavanından və yaxud divarlarından götürülür (şəkil 39). Qazmanın dabanı çirkənmiş olduğundan adətən oradan sınaq götürülmür. Ort və



Şəkil 38. Lağım üsulu ilə sınaqlasdırmada materialın götürülmə qaydası: **a** – bərabər minerallaşmış filiz kütlesi üzrə qazmada materialın tam toplanması; **b** – zolaqlı filiz kütlesi üzrə qazmada materialın seçmə toplanması. Sınağa + işarəsi ilə qeyd olunmuş lağımlardan götürülmüş material aid edilir.

kverşlaqlarda şırımlar hər iki divarda nəzərə tutulduğundan, divarların ikisindən biri, yaxud hər ikisi sınaqlana bilər. Sonuncu halda iki bir-birinə əks yerləşdirilmiş şırım bir sınaq şəklində birləşdirilir. Filiz küt'lərini kəsən şaxta və şurflarda şırımlar vertikal yerləşdirilir. Kanavalarda şırımlar öyrənilən komponentlərin ən çox dəyişmə xətti boyu yerləşdirilir, onlar qazmanın divarlarında, yaxud da dabanında nəzərdə tutula bilər.


Ehtiyac duyularsa yan süxurlardan da sınaq götürmək lazımdır. Bu, xüsusən o zaman yerinə yetirilməlidir ki, yan süxurlarda öyrənilən faydalı komponentlərin miqdarı sabit, lakin sənayenin tələbatına cavab verə bilməyən dərəcədə qeyd olunsun. Yan süxurlarda minerallaşma qeyd edilmirsə onlardan sınaq götürmək lazım deyil.



Şəkil 39. Horizontal dağ qazmalarının dibində şırımların yerləşdirilməsi: **a** – Mərgümüş yatağı; 1 – monsonit; 2 – hornblend; 3 – sulfid filizləri; **b** – Sürmə yatağı; 1 – fillitlər; 2 – kvars; 3 – antimonit və bertyerit.

Bəzən filiz kütlələri və ya filiz daşıyan süxurlar zolaqla, laylı və bu kimi teksturlara malik olduqlarından hər layın ayrılıqda sınaqlanması lazım gəlir. Bu zaman şırım ayrı-ayrı seksiyalara bölünür. Seksiyaların sayı filizlərin tekstur xüsusiyyətlərinin dəyişilməsindən asılıdır (şəkil 40). Şırımdakı ayrı-ayrı seksiyaların uzunluğu zonaların ölçülərindən asılı olaraq bir neçə 10 sm-dən 1 m-ə qədər götürülür. Filiz kütləsi və ya zonası çoxlu miqdardan incə layciqlardan təşkil olunarsa (2-10 sm qalınlığında) ayrı-ayrı laylar boyu nümunələrin götürülməsinin

mənəsi yoxdur, bu zaman faydalı qazıntı kütləsi 0,5-1 və ya 2 m intervalı ilə sınaqlanır.




Şəkil 40. Nikel-kobalt filizləri yatağında seksiyalı sınaqlanma: 1 – qumdaşları; 2 – skarnlar; 3 – xalis sulfid nikel-kobalt filizləri; 4 – brekçiyalaşmış filizlər; 5 – sulfid möhtəviləri və damarcıqları saxlayan karbonat tərkibli metasomatik süxur.

Eyni quruluşlu və tərkibli filiz kütləsindən minimum miqdardı sınaq götürülməlidir; eksinə, qalınlığını, quruluşunu, tərkibini və faydalı komponentlərin miqdarını tez-tez dəyişən filiz kütlələrindən götürülən sınaqların sayı çoxalır, şırımlar biri digərinə nisbətən yaxın yerləşdirilir.

Çox böyük qalınlığa malik olan möhtəvi filiz kütlələrinin sınaqlanması bütöv şırının uzunluğunun ayrı-ayrı xırda bölmələrə bölünməsi yolu ilə aparılır (şəkil 41). Belə ki, əgər filiz eyni quruluşa malikdirsə, şırının uzunluğu 1-3 m götürülür. Aşağı hədd – 1 m (nadir hallarda 0,5 m) qeyri-bərabər filizləşmə, yaxud aydın olmayan filizləşmə sərhədi qeyd olarkən nəzərdə tutulur. Bu cür yataqlarda sənaye əhəmiyyətli filizləşmənin sərhədi şərti olub qazmalarda sınaqların götürülməsi

yolu ilə təyin edilir. Bəzi süxurlarda şırımların en kəsimlərinin ölçüsü 3×5 sm-dən 10×15 sm-ə (mexaniki cəkiclərlə keçərkən) qədər olur. Yumşaq süxurlarda en kəsim 6×4 sm-dən 10×10 sm-ə qədər və daha çox götürülür. Çalışmaq lazımdır ki, sınaq qazmanın divarları və ya tavanından kənar hissəciklər düşməsin və qoparılmış filiz parçaları səpələnməsin.



Şəkil 41. Qalın filiz kütləsini kəsən ortun divarında seksiyalı şırımların yerləşdirilməsi (V.M.Kreyterə görə).

Köklü və bir çox səpinti yataqlarında şırım üsulu ilə sınaqların götürülməsi yaxşı nəticələr verir. Damar tipli filiz kütlələrini üzə çıxaran kanavalarda bu üsulun effekti olmur. Brekçiyya teksturlu filiz kütlələrində isə o, adətən, səhv məlumatlar verir.

Sınaqların götürüldüyü yer dağ qazmasının planında dəqiqlik göstərilməlidir.

Sivirmə üsulu ilə sınaqlaşdırma çox çətin və ləng gedən proses olduğundan yalnız digər üsullar müsbət nəticə verməyən zaman bu üsula müraciət edirlər. Məsələn, dağ qazmaları vasitəsilə üzə çıxarılan və tərkibində faydalı komponentlərin (qızıl, volframit və s.) qeyri-bərabər yayıldığı damar tipli filiz kütlələrində, külçə halda qızıl yataqlarında bu üsulla sınaq götürülür. Sivirmə üsulunu miqdarda aşınmaya az məruz qalmış yataqlarda tətbiq etmək olar. Bu məqsədlə qazma dibində, tavanında və ya dabanında üzə çıxmış filiz kütləsi tamamilə eyni qalınlıqlı 1-2 m lay şəklində sınaqlaşdırılır. Qazma dibində isə sınaq üzə çıxmış filiz kütləsinin bütün uzunluğu boyu

götürülür.

Qazma dibindən sivirmə üsulu ilə sınağın götürülmə intervalı 2-5 m olmalıdır. Sivirmə üsulu ilə götürülən sınağın həcmi 0,05-dən 1 m³-ə qədər və daha çox, çəkisi isə bir neçə yüz kq-dan bir neçə tonə qədər olur. Götürülən sınaqlardan filizlərin zənginləşdirilməsi, onların kimyəvi və mineralozi tərkibinin, fiziki-texnoloq xüsusiyyətinin öyrənilməsi məqsədilə istifadə etmək olar.

Texnoloji sınaqlaşdırma çox zaman qeyri-filiz faydalı qazıntıları və tikinti materialları yataqlarının öyrənilməsində tətbiq olunur. Filiz yataqlarında bu üsulun tətbiqi faydalı komponentlərin xüsusiyyətindən doğur. Məsələn, filizlər konqlomerat və ya brekçiya teksturlarına malikdirlərsə və yaxud yan süxurlarda da minerallaşma qeyd olunursa, nəhayət, filiz kütlələri «boş» süxurlarda kol və yuvaşəkilli formalar təşkil edirsə (məsələn, bəzi W, Mo, Sn yataqları) kütləvi sınağın götürülməsi nəticəsində ən düzgün məlumat əldə etmək olar. Eyni sözləri qiymətli daş və optik mineral xammal yataqlarına da aid etmək lazımdır.

Texnoloji sınaqların çəkiləri 1-1,5 t və daha artıq, həcmi bir neçə on m³-ə çatır. Onların götürülməsi xüsusi üsulla həyata keçirilir. Məsələn, şurflardan faydalı qazıntı çıxarılarkən hər beşinci və ya onuncu badya sınağa gedir və yaxud qazma dibində partlayış apardıqdan sonra külünglə təmizlənən və bellə yiğişdirilan filizli süxurdan hər beşinci və ya onuncu bel sınaq üçün ayrılır.

Bu məqsədlə qazma dibində yesik qoyur və ora hesaba alınan bel ilə çıxarılan materialı tökürlər. Filiz və qeyri-filiz materialları əlarabası və vaqonetlər vasitəsilə daşınırsa kütləvi sınağa hər beşinci taçka və onuncu vaqonet gedə bilər.

Faydalı qazıntı kütləsində filizleşmə bərabər yayılırsa yataq üzrə 6-8 kütləvi sınağın götürülməsi kifayətdir; filizleşmə qeyri-bərabər yayıldığı halda isə 15-20 və daha artıq sınaq gö-

türmək lazımdır.

Texnoloji üsulla sinaqlaşdırmanın texnoloji tədqiqatlar üçün əhəmiyyəti böyükdür; adətən bu cür işlər aparılırkən çoxlu miqdarda faydalı qazıntı tələb olunur. Bu üsul habelə faydalı qazıntıların və yan süxurların fiziki-mexaniki xüsusiyyətlərini (həcm çökisini, məsaməliyini və s.) öyrənmək üçün də əvəzedilməzdır.

2. Kəşfiyyat quyularından sinaqların götürülməsi

Vurma-fırlanma üsulu ilə qazmada özlü və yumşaq süxurlardan (gil, gilcə və s.) sinağı qazma prosesində spiral boru və buruq qaşığının vasitəsilə götürürlər. Kalonka vasitəsilə çıxarılan sinaq buruq lehməsindən ibarət olur. Axırıncı (sinaq) çənlərə töküldükdən sonra qazılmış hissəciklər sudan ayrırlaraq çənin dibində çökürlər. Bu alınmış çöküntü dəmir qutulara yığılaraq günəş şüaları altında və ya sobalarda qurudulurlar.

Vurma-kanat və rotor qazması. Burada da sinağı adı və ya pnevmatik jelonka vasitəsilə qaldırılan buruq lehməsi təşkil edir. Bir poqon m-dən götürülmüş qurudulmuş sinağın çəkisi quyunun diametrindən asılı olaraq 45-220 kq olur. Sınaqlanma prosesinin düzgün aparılması üçün sinağın faktiki çəkisi onun əvvəlcədən hesablanmış çəkisi ilə tutuşdurulur. Bu ona görə edilir ki, çatlı filizlərdə incə və zəif parçalanmış filiz materialının itkisi baş verir və ya quyu divarlarının uçması nəticəsində sinağın çəkisi artır.

Sınaqlaşdırma filiz kütləsinin bütün qalınlığı boyu aparılır. Bir sinaq üçün nəzərdə tutulan uzunluq 1,0-1,5 m-dir. Eyni quruluşlu filiz kütlələrindən götürülen sinağın uzunluğunu 2-3 m-ə qədər (bəzən 5 m) çatdırmaq olar.

Kalonaklı qazmada çıxarılan kern sinaq kimi istifadə edilir. Sinağın uzunluğu filiz kütləsinin quruluşundan asılı olaraq 0,5-1-2 m və bəzən daha çox (5 m-ə qədər) götürülür. Kernin

öyrənilməsi nəticəsində bir neçə tip filiz ayrılsa sınaqlaşdırma seksiyalarla aparılır. Kern uzun oxu boyunca iki bərabər hissəyə parçalanır, onun bir hissəsi mineraloji tədqiqatlar üçün saxlanılır, digər hissəsi isə sınaq kimi istifadə edilir.

Filiz yataqlarında buruq-qazma işləri apararkən kipkəc borusunda, nov və çənlərdə toplanan qazma kipkəcini də hər qazma reysi üzrə toplamaq lazımdır. Kernin bir reys ərzində az çıxışız zamanı ($>60\text{-}80\%$) kimyəvi tədqiqatlar üçün istifadəsi xüsusi əhəmiyyətlidir. Qeyd etdiyimiz halı konkret şəraitdə həyata keçirirlər. Belə ki, massiv teksturlu faydalı qazıntı kütləsində filiz mineralları ince möhtəvi şəklində qeyd edilirsə, o zaman kernin çıxışı hətta 50-60% olsa da kipkəcin tədqiqatına ehtiyac qalmır. Əgər faydalı qazıntı kütləsinin quruluşu qeyri-bərabərdirse və kütlə daxilində bir-birini əvəz edən tökülen və möhkəm sahələr qeyd edilirsə, kernin çıxışı 70-80% olsa belə, əlavə olaraq kipkəcin də tədqiqatına lüzum vardır.

3. Sınaqların götürülmə üsullarının seçilməsini təyin edən faktorlar

V.M.Kreyter (1961) ixtiyari bir yataqda sinaqların götürülmə üsullarının seçilməsini təyin edən faktorları iki əsas qrupa böлür: geoloji və ümumi. Geoloji faktorlara aiddir: 1) yataqların sənaye tipləri; 2) filizlərin element və mineraloji tərkibləri; 3) faydalı qazıntı kütləsinin qalınlığı və forması; 4) faydalı qazıntı kütləsinin ölçüsü; 5) faydalı qazıntı kütləsinin daxili quruluşu; 6) faydalı qazıntı dənələrinin ölçüsü; 7) faydalı mineralların qeyri-bərabər yayılma dərəcəsi; 8) filizlərin möhkəmliyi.

Ümumi faktorlara aşağıdakılardır: 1) sınaqlardan alınan məlumatın tamlığı; 2) sınaqlaşdırmadan məqsəd; 3) işin həcmi; 4) istehsal olunan işin şəraiti; 5) istehsal olunan işin təciliyi və qazma prosesində sınaq götürən alətin iştirakı.

Geoloji faktorlar

Yataqların sənaye tipi sınaqlaşdırma üsulunun seçilməsində böyük rol oynayır. Adətən yatağın sənaye tipi bir sıra regional və lokal geoloji amillər əsasında axtarış kəşfiyyat mərhələsində təyin edilir. Bununla əlaqədar olaraq yataq üçün bu və ya digər sınaqlaşdırma növü seçilir. Məsələn, asbest yataqlarının sənaye tipindən asılı olaraq bir halda kütləvi sınaqlaşdırma tətbiq olunursa, digər halda sınaqların şirim üsulu ilə götürülməsi kifayətdir.

Filizlərin element və mineralozi tərkibinin öyrənilməsinin də sınaqlaşdırma üsulunun seçilməsi üçün böyük əhəmiyyəti vardır. Məsələn, radioaktiv filizlərin sınaqlaşdırması radiometrik miqdarı təyinatların köməyi ilə aparılır; mika və fosforit yataqlarında isə sınaq həmişə kütləvi üsulla götürülür.

Filiz kütləsinin qalınlığının da sınaqlaşdırma üsulunun seçilməsinə böyük təsiri vardır. Qalın və çox qalın sadə teksturlu filiz kütlələri lağım, nöqtə və viçərpivaniye üsulu ilə sınaqlaşdırılırlar. Orta qalınlığa malik faydalı qazıntı kütlələrində filizlərin teksturları imkan verirsə, şirim üsulu ilə yanaşı nöqtəvi yolla da sınaq görmək olar. Az qalınlıqlı (0,8 m-dən az) və nazik ($\approx 0,1$ m) filiz kütlələrini sıvirmə üsulu ilə sınaqlamaq məqsədə uyğundur. Burada şirim üsulunun sıvirmə ilə əvəz edilməsi faydalı qazıntı kütləsinin az qalınlığa malik olmasından başqa, həm də filizləşmənin qeyri-bərabər yayılmasından irəli gəlir.

Faydalı qazıntı kütləsinin daxili quruluşu. Filizlərin teksturu bir sıra hallarda sınaqlaşdırma növünün seçilməsinə təsir göstərmirsə, digər hallarda o, həllədici ola bilər. Massiv teksturlu filizlərdə ən sadə sınaqlaşdırma növü tətbiq edildiyi halda, zolaqlı filizlərdə, yaxud çökəmə mənşəli laylı metamorfogen genezisli şistli teksturlu filizlərdə, şirim üsulu tətbiq edilir.

Dənələrin quruluşu. Faydalı minerallar bərabər yayılmış

filizləşmə əmələ gətirirlərsə, sadə sınaqlaşdırma üsullarına müraciət olunur. Əksinə, **faydalı komponentlərin qeyri-bərabər paylanması** sınaqlar arasında məsaflənin seçilməsinə və sınaqların çökisine xeyli təsir edir. **Filizlərin möhkəmliyi** çox vaxt digər üsullarla (nöqtə, viçerpivaniye və s.) sınaqların götürülməsini çətinləşdiriyindən lağımların qazılması yolu ilə sınaqların götürülməsi özünü doğrudur.

Ümumi faktorlar

Sınaqlardan alınan məlumatın tamlığı, yəni sınaqda təyin olunan faydalı komponentin miqdarının onun filiz kütləsindəki miqdarına uyğun gəlməsidir. Bu, filiz kütləsində faydalı komponentlərin bərabər yayılmasından xeyli asılıdır. Ümumiyyətlə, yataq daxilində məlumatın tamlığı çoxsaylı sınaqlar əsasında təyin edilir.

Sınaqlardan alınan məlumatın tamlığı sınaqlaşdırma üsuluna ciddi təsir göstərir. Məsələn, kütləvi üsulla sınaqlaşdırma filizlərin tərkibindəki bütün mineralların (xüsusən illikin və oksidləşmiş) faiz miqdarını öyrənərkən müraciət edirlər.

İşin həcmi kiçikdirsə sadə və tez yerinə yetirilən sınaqlaşdırma üsulları öz aktuallığını itirir. Əksinə, iri həcmli işlərdə ucuz, sadə və nisbətən dəqiqliyi nisbətən az olan (nöqtəvi, lağım, ştuf) sınaqlaşdırma üsullarından istifadə edirlər.

İş şəraitinin də sınaqlaşdırma üsulunun seçilməsinə təsiri vardır. Belə ki, kəşfiyyat kanavallarının sınaqlaşdırılmasında sınaq fəhlə üçün narahatçılıq doğura bilən (iş yerinin darlığından) şırımlı üsulu ilə deyil, sivirmə vasitəsilə götürülür. **İşin təciliyyinin** də sınaqlaşdırma üsulunun seçilməsinə təsiri vardır.

4. Sınaqlararası məsafə

Sınaqlararası məsafə yataqların ölçüsündən və filiz kütlərinin xüsusiyyətlərini dəyişməsindən, faydalı qazıntıının öyrənilmə dəqiqliyindən, nəhayət, qarşıya qoyulan məqsəddən asılıdır. Keyfiyyəti və qalınlığı sabit olan horizontal istiqamətdə böyük məsafəyə uzanmış faydalı qazıntı yataqlarında (məsələn, boz kömür layı) ilkin kəşfiyyat mərhələsində sınaqlararası məsafə bir neçə yüz metrdən bir km-ə qədər və daha artıq ola bilər. Digər tərəfdən, keyfiyyətini və qalınlığını tez-tez dəyişən böyük sahədə yerləşmiş odadavamlı gil yatağının xüsusiyyətini və sərhədlərini dəqiq öyrənmək üçün sınaqlararası məsafə 200-100 metrdən 50-25 m-ə qədər sıxlaşdırılır. Nəhayət, qeyri-bərabər yayılmış faydalı komponentlərdən təşkil olunan kiçik filiz kütlələrini öyrənmək üçün sınaqlararası məsafə 50-25 m-dən 5-1 m-ə qədər azaldıla bilər.

Cox zaman filiz kütləsinin keyfiyyəti onun düşməsi və uzanması üzrə müxtəlif cür dəyişir. Gezenklərdən və ştreklərdən sınaq götürərkən bu xüsusiyyəti nəzərə almaq lazımdır. Faydalı qazıntı kütləsində komponentlər bərabər yayılmışlarsa (daş kömür, yanar şist, tikinti materialları, kükürd, gil, kaolin, bəzi maqmatik, çökəmə və metamorfogen mənşəli dəmir və manqan yataqları və s.) sınaqlararası məsafə faydalı qazıntı kütləsinin uzanması boyu 50-6 m götürülür. Əgər komponentlər faydalı qazıntı kütləsində qeyri-bərabər yayılmış olarsa (əksər mis və polimetal, bir sıra volfram və molibden, bəzi qızıl yataqları) bu məsafə 6-4 m qədər sıxlaşdırılır.

Faydalı qazıntı kütlələrində komponentlər xüsusən qeyri-bərabər yayılmışlarsa (bir sıra polimetal, əksər qalay, volfram, molibden, bəzi qızıl yataqları) sınaqlararası məsafə bir qədər də sıxlaşdırılır (4-2,5 m). Nəhayət, komponentlərin ciddi su-rətdə qeyri-bərabər yayıldığı faydalı qazıntı kütlələrində (əksər nadir metal və qızıl yataqları) sınaqlararası məsafə 2,5-2 m

götürülür.

Bəzən sınaqların birləşdirilməsi məsləhətdir. Bu, ikili üsulla aparıla bilər: 1) sınaqların qruplar halında birləşdirilməsi; 2) şirum üsulunun sıvirmə və ya texnoloji üsulla əvəz edilməsi. Nəticə etibarilə kimyəvi analizlərin sayı azalır.

5. Səpintilərin sınaqlaşdırılması

Səpintilərin sınaqlaşdırılması köklü yataqların sınaqlaşdırılmasından ciddi surətdə fərqlənir. Əsas fərq ondan ibarətdir ki, səpinti yataqlarından götürülən sınaqlar bilavasitə götürüldüyü yerde işlənilir (yuyulur). Qızıl və platin dənələri səpinti yataqlarında qeyri-bərabər paylandıqlarından onların sınaqlanması məqsədilə şurf və böyük diametrlı buruqlar keçirilər. Qalayın, volframın, titanın və zirkonun səpinti yataqlarının sınaqlaşdırılmasına gəldikdə, bu metallar səpintidə o dərəcədə mütənasib yayılırlar ki, buruq-qazma işləri ilə kifayətlənirlər. Almaz dənələri səpinti yataqlarında istər ümumi sahə boyu, istərsə də şaquli kəsilişdə qeyri-bərabər yayılır. Bu səbəbdən, çoxlu sayıda sınaqların götürülməsi lazımlı bilinir, şurf və digər dağ qazmaları keçilir.

Səpinti yataqlarında sınaqlanma intervalı ayrı-ayrı laylar üzrə aparılır və 0,2 m təşkil edir. Son zamanlar səpintilərin işlənilməsi mexaniki üsullarla aparıldığından (draqa-yerqazan maşın, hidravlik üsul) qumların laylar üzrə yox, xalis işlənilməsi gedir. Bununla əlaqədar olaraq sınaqlanma intervalını 0,5 m-ə çatdırırlar.

Yuyulmaya məruz qalan sınaqların daimi həcmi olmalıdır. Bu məqsədlə dəhnəşəkilli yesiklər – yendovka (yuxarı hissədə ölçüləri $0,60 \times 0,30$ m, aşağı hissədə – $0,50 \times 0,20$ m, hündürlüyü 0,17 m) tam doldurulur. Bu cür yesiyin həcmi $0,02\text{ m}^3$ -dir. Hər laydan (adətən onun müxtəlif nöqtələrindən) bir-iki yendovka götürüb onları ayrıca olaraq yuyurlar.

Fəsil 24

SINAQLARIN İŞLƏNİLMƏSİ VƏ TƏDQİQATI

1. Sınaqların işlənilməsinin nəzəri əsasları

Məlumdur ki, sınaqların götürülməsindən əsas məqsəd onların laboratoriya şəraitində kimyəvi, fiziki-mexaniki və digər xüsusiyyətlərini öyrənməkdir. Lakin bu işlər üçün heç də böyük çəkidə və həcmidə sınaq tələb olunmur. Bu səbəbdən, sınaqlar laboratoriyaya gətirilməmişdən önce işlənilməli və lazımlı olan çəkiyə çatdırılmalıdır, başqa sözlə, onlardan alınacaq məlumatı azaltmadan çəkilərini ciddi suretdə ixtisar etmək lazımdır. İlk əvvəl sınağı tələb olunan diametrə (hissəciklərin ölçüsü 0,1-0,07 mm) qədər həvəngdəstədə və ya mexaniki yolla xırdalayırlar. Bundan sonra onu səliqə ilə qarışdırıb iki bərabər hissəyə bölüb bir hissəsini atır, digər hissəsini isə yenidən qarışdırıb iki bərabər hissəyə böülürlər və i.a. Sınağın çəkisi laboratoriya tədqiqatlarına lazım olan miqdara çatdırılana qədər bu əməliyyat təkrar olunur. Onu da nəzərə almaq lazımdır ki, hər bir sınağın dublikatı saxlanılmalıdır. Bu ondan ötrü edilir ki, bu və ya başqa səbəbdən sınağı yenidən analiz etmək lazım gələ bilər.

Sınaqların işlənilməsi məqsədilə bir neçə formula təklif edilmişdir. Onlardan XX əsrin əvvəllerində təxminən eyni zamanda R.Riçards (ABŞ) və Q.O.Çeçott (Rusiya) tərəfindən təklif edilmiş Riçards-Çeçott, Demond və Xalferdal formullarını göstərmək olar.

İlkin, keçid və sonuncu sınaqların faktiki analizlərinin nəticələrinin müqayisəsi sınaqdan alınacaq məlumat qalmaq şərtidə onun çəkisi ilə (kq-la) ən iri hissəciklərinin diametri arasında asılılığın olduğunu göstərir. Belə asılılıq Ricard-Çeçott

tərəfindən aşağıdakı formul şəklində göstərilmişdir:

$$Q = kd^2,$$

burada Q - ixtisar olunmuş sınağın çəkisi, kq-la; d - ən iri hissəciklərin diametri, mm-lə; k - faydalı komponentlərin filizdə bərabər paylanması səciyyələndirən əmsal.

Sənaye əhəmiyyətli komponentlərin filizlərdə dəyişmə dərəcəsindən asılı olaraq K əmsalı Çeçott tərəfindən 1-dən 20-yə kimi götürülür. Bu sahədə aparılan sonrakı tədqiqatlar K əmsalını bir qədər aşağı sərhədlərdə qəbul etməyə imkan vermişdir (cədvəl 2).

Cədvəl 2

$Q=kd^2$ formulunda K əmsalının filizlərin tipindən asılı olaraq göstəriciləri


Filizlərin tipləri	K
Bərabər yerləşmiş	0,05
Qeyri-bərabər yerləşmiş	0,10
Xüsusən qeyri-bərabər yerləşmiş	0,20-0,30
Ciddi suretdə qeyri-bərabər yerləşmiş	0,40-0,50

2. Sınaqların işlənilmə texnikası

Bu proses aşağıdakı əməliyyatlardan ibarətdir: sınaqların xirdalanması, ələkdən keçirilməsi, qarışdırılması və ixtisar edilməsi (şəkil 42).

Sınaqların xirdalanması 4 növə bölünür: iri hissəciklərin diametrlərinin ölçüsü (100-30 mm); orta (12-5 mm), kiçik (3-0,7 mm) və incə (0,15-0,07 mm). Bu məqsədlə filiz doğrayan (süxur) müxtəlif növ mexaniki maşınlar buraxılır. Sınaqlar əl ilə çuqun həvəngdəstələrdə də döyüllə bilər.

Döyülmüş (xirdalanmış) sınaq kvadrat formalı ələkdən (ölçüləri 20x20x10 sm və ya 30x30x15 sm) keçirilir. Xirdalanma prosesinin sonunda yerdə qalan xırda və incə material (4 mm və az) laboratoriya ələkləri toplusundan keçilir.



Şəkil 42. Sınaqların işlənilmə sxemi.

Sınaqların ixtisar edilməsinin ən geniş yayılmış üsulu kvartovaniyedir. Qarışdırılmış sınağı dörd bərabər bölməyə ayıırlar, iki qarşı-qarşıya duran bölmə bir hissəni, digər ikisi isə – o biri hissəni təşkil edir. Əmələ gələn hər iki hissə bərabər qiymətlidir və onlardan biri tullanmalıdır. İxtisar olunmuş sınaq yenidən qarışdırılır və eyni üsulla ikinci dəfə ixtisar olunur. Beləliklə, hər dəfə kvartovaniye apardıqda sınaq iki dəfə azalır. Bu əməliyyatı $Q = kd^2$ formulunun imkanı verdiyi qədər sonsuz dərəcədə davam etdirmək olar. Ən sonuncu ixtisar nəticəsində hər iki hissə saxlanılır; onlardan biri laboratoriya tədqiqatlarına göndərilir, digəri isə nəzarət sınağı (dublikat) kimi saxlanılır.

Ümumiyyətlə, sınaqların işlənilməsinin standart sxemi yoxdur. V.M.Kreyterin təklif etdiyi sxemdə (şəkil 42) ilkin çəkisi $Q = 50$ kq olan sınağın ($Q = kd^2$, $k = 0$ olarsa) işlənilməsinin konkret üsulu göstərilmişdir.

3. Sınaqlaşdırmanın aparılması

Bir sıra faydalı qazıntıların sınaqlaşdırılmasının aparılması bilavasitə çöl şəraitində başlanır. Məsələn, qızılın qumda, mikanın peqmatitdə miqdarının təyin edilməsi. Ümumiyyətlə isə, sınaqların öyrənilməsi laboratoriya şəraitində gedir.

İşin məqsədindən asılı olaraq sınaqlar spektral və kimyəvi analizlərə, mineraloji, texnoloji (faydalı qazıntıının effektiv işlənilmə üsulunu aydınlaşdırmaq üçün) və texniki (faydalı qazıntıının fiziki xüsusiyyətlərini təyin etməkdən, filizin keyfiyyətini aydınlaşdırmaq və yatağı istismara hazırlamaqdən ötrü) tədqiqatlara göndərilir.

Sınaqlaşdırma prosesi zamanı bir sıra xətalar meydana çıxa bilər. Onlar sınaqların götürülməsindən başlamış sonuncu mərhələyə – laboratoriya şəraitində aparılan analizlərə qədər

baş verə bilər. Bu məqsədlə sınaqlaşdırmanın nəzarəti aparılmalıdır. Axırıncının vəzifəsi əsas və nəzarət məlumatları arasındakı fərqli qiymətləndirilməsidir. V.M.Kreyter (1961) kəşfiyyat prosesindəki sınaqlaşdırında meydana çıxan bütün xətləri iki əsas qrupa ayırrı: sistematik və təsadüfi. Sistematik xəta daha təhlükəlidir, çünki analizin nəticəsi, bir qayda olaraq, süni şəkildə artırılır və ya azaldılır; başqa sözlə, xəta həmişə bir işarəli (müsbat və ya mənfi) olur. Təsadüfi xətalara gəldikdə isə əgər bir qisim analizlərdə komponentlər həqiqətdə olduğundan artıq qeyd olunursa, digər qismində bu göstərici həqiqətdə olduğundan az olur. Bir sözlə, burada qarşılıqlı kompensasiya getdiyindən sınaqların kütləvi analizinin nəticəsinə böyük xəta gəlmir.

Kimyəvi analizlərin nəticələrini yoxlamaq məqsədilə daxili və xarici nəzarət analizləri aparılır. Daxili nəzarət analizi əsas analizlərin yerinə yetirildiyi laboratoriyyada seçmə, bəzi sınaqların dublikatlarının yenidən analiz edilməsi yolu ilə həyata keçirilir. Daxili nəzarət analizinə göndərilən sınaqların sayı elə götürülməlidir ki, onlar kimyəvi analizdəki təsadüfi xətanın mahiyyətini və ölçüsünü meydana çıxara bilsin. Adətən hər faydalı qazıntı növü üçün 15-16 sınaq götürülür.

Xarici nəzarət sınaqların analizini aparmış laboratoriyanın işindəki sistematik səhvləri meydana çıxarmaqdan ötrüdür. Bu məqsədlə sınaqların dublikatlarını xarici nəzarət laboratoriyasına göndərirlər. Göndərilən hər bir sınağın mineraloji tərkibi və komponentlərin təxminini miqdarı qeyd edilməlidir; yerli laboratoriyyada hər bir sınaq üçün alınan analizin dəqiqliyi nəticələri isə göstərilmir. Nəzarət analizi üçün hər bir faydalı qazıntı növündən 15-20 sınaq götürülür; bu, yerli laboratoriyanın işini qiymətləndirməyə kifayət edir. Ən nəhayət, eyni bir sınaq üçün əsas analizin nəticəsini həmin sınağın dublikatının daxili və xarici nəzarət zamanı əldə edilən nəticələri ilə tutuşdururlar. Bu məqsədlə Dövlət Ehtiyat Komissiyası tərəfindən xüsusi

təlimat tərtib edilmişdir. Təlimatda əksər faydalı qazıntıları təşkil edən komponentlərin analizi zamanı baş verə bilən təsadüfi xətaların həddi göstərilir.

Sistematiq xətanın dərəcəsini yoxlamaq üçün xarici nəzarət analizləri ilə əsas analizləri tutuşdurub məqayisə cədvəli tərtib edirlər. Alınmış xətanın dərəcəsindən və işarəsindən asılı olaraq, analizlər düzəldici əmsalın köməyi ilə dəqiqləşdirilir. Lakin bunun üçün xarici nəzarətin nəticələrinin dəqiq olmasına və səhvə həqiqətən əsas laboratoriya tərəfindən buraxılmasına şübhə yaranmamalıdır. Bu zaman, artıq üçüncü dəfə sinaq (sayı 30-dan az olmamalıdır) ən etibarlı laboratoriyaya – nəzarət arbitraj analizinə göndərilməlidir. Yalnız arbitraj tərəfindən nəzarət analizlərinin nəticələrinin həqiqiliyi təsdiq olunduqdan sonra əsas laboratoriyanın analizlərinə bu və ya digər düzəldici əmsal tətbiq edilir. Elə hallar da olur ki, arbitraj əsas laboratoriyanın analizlərinin nəticələrinin daha düzgün, nəzarət laboratoriyasının məlumatlarının isə səhv olduğunu aşkara çıxarıır.

4. Səpinti yataqlarından götürülmüş sınaqların işlənilməsi

Səpinti yataqlarından götürülmüş sinaqlar ilk növbədə çöl şəraitində yuyulur və zənginləşdirilir. Bununla da onlar digər tip faydalı qazıntı yataqlarından fərqlənirlər. Zənginləşdirilmiş materiala şlix deyilir. Qumların tabaqda yuyulması zamanı faydalı qazıntıının itkisi baş verməsin deyə götürülmüş sinaqların işlənilməsini mexaniki yolla aparmaq lazımdır.

Almaz daşıyan qumların işlənilməsi xüsusilə çətindir.

Bu məqsədlə hər bir sinağın həcmimin 1-3 m hissəsi ayrılaraq onda dənələrin ölçüsüne görə ağır fraksiyaların miqdarı, şlixin çıxışı, qumların qranulometrik və petroqrafik tərkibi və yuyulma dərəcəsi təyin olunur.

Qızıldasıyan səpintilərdə qızıl istər sərbəst halda (sinağın

yuyulması nəticəsində), istərsə də yenə sərbəst halda incə dənələr şəklində (çökdürülmək və amalqam edilməklə) və ya «bağlı» şəkildə (probir analiz nəticəsində) qeyd olunur.

Səpinti yataqlarında sinaqlar şurflardan sırim üsulu ilə götürülür.

Kassiterit və digər nadir metal səpintilərindən sinaq kəşfiyyat şurflarından və kiçik diametrlı quyulardan götürülür. Bütün hallarda kəşfiyyat qazmaları səpinti sahəsində bərabər yerləşdirilir. Sinaq işlənilməsi maqnit separasiyaları, bəzi hallarda isə flotasiya vasitəsilə gedir.

5. Faydalı qazıntıların zənginləşdirilməsi

İstismar olunan filizlər heç də tamamilə faydalı komponentlərdən təşkil olunmur. Filizlərin tərkibində çox vaxt zərərli elementlər (birləşmələr) də iştirak edir. Onlar metalin keyfiyyətində ciddi təsir göstərdiyindən xaric edilməlidirlər. Məsələn, dəmir filizləri üçün kükürd, fosfor zərərli komponentlərdir.

Filizlərin tərkibində yararsız qatışıqları və ya zərərli komponentləri azad etməklə filizin keyfiyyətini artırmaq mümkündür. Bu prosesə zənginləşdirmə deyilir. Zənginləşdirmə aşağıdakı növlərə bölünür: çökdürülmə, yuyulma, flotasiya, maqnit və elektromaqnit zənginləşdirməsi, pnevmatik separasiya, filizin yandırılması (objiq) və s.

Çökdürülmə prosesində hissəciklərin ayrılmاسını onların xüsusi çəkisi və ölçüsündən asılı olaraq müəyyən məhlullarda aparırlar. Ağır məhlullarda xüsusi çəkisi məhlulun xüsusi çəkisindən az olan yüngül fraksiyalar asan ayrılaraq onun üzərində qalırlar, ağır fraksiyalar isə çökürlər. Hərəkət edən mayedə (suda) hissəcikdərin çökməsi bir tərəfdən həmin hissəciklərin xüsusi çəkisi və həcminin təsirindən, digər tərəfdən isə suyun hərəkətinin qarşılaşan sürəti hesabına olacaqdır.

Yuyulmanı axar suda aparırlar; yüngül və xırda hissəciklər su ilə aparılır, ağır və iri hissəciklər isə çökür. Faydalı qazıntı istər yüngül, istərsə də ağır fraksiyadan təşkil oluna bilər. Məsələn, daş kömür, kaolin yüngül, filiz mineralları, sərbəst metallar (qızıl, platina) isə ağır fraksiyada olurlar.

Zənginləşdirmə konsentrik maili stollarda (Vilfley stolu) aparılır.

Flotasiya narın döyülmüş faydalı qazıntı kütləsini su ilə dolu kameraya töküb müxtəlif reagentlər (sulfid filizləri üçün kömürün kükürdlə birləşməsi – isantit, kömür üçün neft və s.) əlavə edirlər. Məhlula hava buxarıçıları əmələ gətirməkdən ötrü köpükləndirici ilə yanaşı, (onlardan ən yaxşısı şam ağacının yağı hesab edilir) kompressor vasitəsilə hava da vururlar. Bu, məhlulda süni surətdə çoxlu hava qabarcıqları yaradır. Yaş olmayan filiz hissəcikləri qabarcıqlara yapışır üzə çıxır və köpükdə asılı vəziyyətdə qalırlar. Filiz konsentratı daşıyan köpük sistematik surətdə flotasiya kamerasının toplayıcı hissəsinə istiqamətləndirilir və sonrakı texnoloji tədqiqatlara hazırlanır. Su ilə isladılmış yan sükür hissəcikləri isə su axını ilə birlikdə kameranın aşağı hissəsindən tullantı şəklində xaric edilir.

Maqnit zənginləşdirilməsi mineralların maqnit xüsusiyyəti hissəciklərin maqnit vasitəsilə cəlb edilməsi əsaslaşmışdır. Daimi gücə malik olan maqnitdən fərqli olaraq gər-ginlini dəyişə bilən elektromaqnitin gücünü çoxaltmaqla müxtəlif maqnitlik xüsusiyyətinə malik olan mineralları ardıcıl surətdə ayırmaq olar (övvəl maqnetit, sonra ilmenit, daha sonra hornblend, qranatlar və s.)

Pnevmatik separasiya, çökdürülmə prosesi kimi, hissəciklərin xüsusi çəkisi və həcmində əsaslanır. Pnevmatik separasiyada yüngül hissəciklərin daşınması üçün lazımlı olan hava cərəyanının gücü bu hissəciklərin xüsusi çəkisindən və həcmindən asılı olaraq götürülür. Adətən qızıl, platin hissəciklərini şlixlərdən bu yolla ayıırlar.

Yandırılma. Bəzi sulfit filizlərində (məsələn, dəmir, kükürdü sulfidlərdən ayırmaq məqsədilə) filizləri yandırma yolu ilə zənginləşdirirlər.

Fəsil 25

EHTİYATLARIN HESABLANMASININ ÜMUMİ QAYDALARI

Faydalı qazıntıının ehtiyatı geoloji və dağ-texniki məfhüm olub təkcə faydalı qazıntıının və qiymətli komponentlərin tonajını əks etdirmir, o habelə geoloji kütlənin bütün ümumi xüsusiyyətlərini – formasını, keyfiyyətini, yatma şəraitini, dağ – istismar işlərinin aparılma şəraitini də səciyyələndirir (1961).

Yataqda aparılan geoloji-kəşfiyyat işlərinin son məqsədi ehtiyatların hesablanmasıdır. Bu mərhələdə aşağıdakılardan nəzərə alınır:

1. Faydalı qazıntıının və onu təşkil edən qiymətli komponentlərin miqdarının müəyyən edilməsi;
2. Faydalı qazıntıının növlərə bölməklə keyfiyyətinin səciyyələndirilməsi;
3. Faydalı qazıntıının yataq üzrə bütünlüklə və ayrı-ayrı sahələr üzrə səciyyələndirilməsi;
4. Hesablanmış ehtiyatların həqiqiliyinin müəyyən edilməsi (kateqoriyalar üzrə ehtiyatların təsnifikasi);
5. Hesablanmış ehtiyatların xalq təsərrüfat əhəmiyyətinin texmini təyin edilməsi.

Balans ehtiyatları və balansdan kənar ehtiyatlar

Yer təkindəki hesablanmış ehtiyat geoloji ehtiyat adlanır. O iki qrupa bölünür: balans və balansdan kənar.

Balans (sənaye) ehtiyatları istifadəsi iqtisadi cəhətdən sərfəli və kondisiyaya cavab verən ehtiyatdır. Balans ehti-yatlarından bütövlərdəki itkini çıxmış olsaq istismar ehti-yatlarını alarıq; əgər bütün istismar itkilərini nəzərə alsaq, başqa sözlə, bütövlükdəki itki, geoloji və hidrogeoloji şəraitlərdən asılı olan itki, istismar sistemlərinin tətbiqindən əmələ gələn itki və i.a., çıxarılan ehtiyatları alırıq.

Balansdan kənar (sənayenin tələbatına cavab verməyən) ehtiyat istifadəsi gələcəkdə rayonun ümumi iqtisadi şəraitinin dəyişməsi və yaxud yeni çıxarma, zənginləşdirmə və işlənilmə üsullarının tətbiq edilməsi nəticəsində sənayenin tələbatına cavab verə bilən ehtiyatdır.

Balans ehtiyatları ilə yanaşı balansdan kənar ehtiyatları da müəyyən edirlər, lakin sənayenin tələbatına cavab verməyən yataq sahələrində xüsusi kəşfiyyat işləri aparılmır. Əgər ki, zəngin filiz kütləsi kasib filizlərlə əhatə olunmuşdursa bütün filizləşmə zonası haqqında tam məlumat almaq üçün kəşfiyyat qazmalarını zəngin filizlərdən kənarda da yerləşdirirlər.

Ehtiyatların hesablanmasına olan ən zəruri tələbat onun yataq haqqında əldə edilən bütün geoloji məlumatlara görə əsaslandırılmasıdır. Ehtiyatların dəqiqliyi və həqiqiliyi keçilmiş kəşfiyyat qazmalarının sayından və kəşfiyyatdan alınmış məlumatların düzgün şərh edilməsindən asılıdır.

Kondisiya

Kondisiya yatağın qiymətləndirilməsi üçün məlumatdır, kəşfiyyat nəticəsində təyin edilir və DEK tərəfindən təsdiq olunur. Kondisiya müvəqqəti kateqoriyadır. O sənayenin mineral xammala olan tələbatından, xammal bazasının ölkə üzrə ehtiyatından və bu kimi səbəblərdən asılı olaraq dəyişir. Kondisiya göstəricilərinə əsasən kəşfiyyat zamanı filizləri sənaye əhəmiyyətli və sənaye əhəmiyyəti olmayan qruplara bölgülər.

Kondisiya sənaye üçün əlverişli ola bilən ən kiçik göstəricidir. Kəşfiyyat aparılan yatağın nisbəti-əhəmiyyəti bu göstərici ilə müqayisədə təyin olunur.

Kondisiya kəşfiyyatın nəticələrinə əsasən onun son mərhələsində işlənilir. Bu ona görə öyrənilir ki, balans filizlərini balansdan kənar filizlərdən və «boş» (yaxud zəif minerallaşmış) süxurlardan ayırməq mümkün olsun. Kəşfiyyat zamanı analoji şəraitdə yerləşən eyni tipli yataqların mövcud kondisiyasına əsaslanmaq lazımdır.

Ümumi şəkildə kondisiya aşağıdakılari nəzərə alır:

1. Mineral xammalın sənayedə istifadə edilə bilməsi üçün faydalı komponentin minimum sənaye miqdarı. Bir neçə bərabər qiymətli, yaxud eyni zamanda çıxarılan faydalı komponentlər iştirak edirəsə, kondisiya mineral xammalın kompleks şəkildə istifadə edilməsi şərtlə təyin olunur.

2. Faydalı komponentin kənar (bort) sınaqlardakı miqdarı; onları sənaye konturuna daxil etmək məqsədə uyğundur.

3. Faydalı qazıntı kütləsinin sərbəst istismar edilə bilməsi üçün minimum sənaye qalınlığı. Az qalınlıqlı, lakin zəngin kütlələr üçün qalınlıq kəmiyyətinin miqdara, yəni metrfaizlərə, qızıl və platin yataqları üçün isə metrgramma hasil edilməsi.

4. Faydalı qazıntı kütləsinin uzanması boyu filizsiz layciqların və sahələrin minimum qalınlığı. Onlar nəzərdə tutulmuş işlənmə sistemindən asılı olaraq bütöv kimi saxlanılır və yaxud selektiv şəkildə istismar edilir.

Ehtiyatların kateqoriyaları

Faydalı qazıntı yataqlarının ehtiyatları həmin yataqların öyrənilmə dərəcəsindən, xammalın keyfiyyətinin tədqiqatından və yataqların işlənilməsinin dağ-texniki şəraitlərindən asılı olaraq dörd kateqoriyaya bölünür (A , B , C_1 və C_2).

A kateqoriyası – dəqiqliklə kəşf edilmiş və öyrənilmiş

ehtiyat olub, faydalı qazıntı kütləsinin tam yatma şəraitini, forma və quruluşunu, təbii tiplərini, sənaye növlərini müəyyənləşdirir. Onların münasibətlərini, fəza vəziyyətlərini, faydalı qazıntı kütləsi daxilində filizsiz və kondisiyaya cavab verməyən sahələrin ayrılmاسını və konturlanmasını büsbütün aydınlaşdırır; bu kateqoriya eyni zamanda faydalı qazıntıının keyfiyyətini, texnoloji xüsusiyyətlərini, dağ-istismar işlərinin aparılması şəraitini təyin edən təbii faktorları (hidrogeoloji, mühəndis-geoloji və s.) tamamilə öyrənir.

Faydalı qazıntı ehtiyatlarının konturu buruq və dağ qazmaları vasitəsilə təyin olunur.

B kateqoriyası – faydalı qazıntı kütləsinin yatma şəraitinin, forma və quruluşunun əsas xüsusiyyətlərinin öyrənilməsini təmin edən, dəqiqlik kəşf edilmiş və öyrənilmiş ehtiyatdır. Mineral xammalın təbii tiplərini və sənaye növlərini, hər tipin dəqiqlik fəza vəziyyətini müəyyən etmədən paylanma qanuna uyğunluğunu göstərir, faydalı qazıntı kütləsi daxilində dəqiqlik konturlama aparmadan filizsiz və kondisiyaya cavab verməyən sahələrin əlaqələrini və xüsusiyyətlərini aydınlaşdırır; bu kateqoriya eyni zamanda faydalı qazıntıının keyfiyyətini və əsas texnoloji xüsusiyyətlərini, dağ-istismar işlərinin aparılması şəraitini təyin edən əsas təbii faktorları öyrənir.

Faydalı qazıntıının ehtiyatlarının konturu kəşfiyyat qazmaları, habelə faydalı qazıntı daimi qalınlığa və keyfiyyətə malik olarsa, məhdud olunmuş ekstrapolyasiya zonası boyunca təyin edilir.

C₁ kateqoriyası – faydalı qazıntı kütləsinin yatma şəraitinin, forma və quruluşunun, onun təbii tiplərinin, sənaye növlərinin, keyfiyyətinin, texnoloji xüsusiyyətlərinin, habelə dağ-istismar işlərinin aparılması şəraitini ümumi şəkildə öyrənilməsini təmin edən dəqiqliklə kəşf edilmiş və öyrənilmiş ehtiyatdır.

Faydalı qazıntıının ehtiyatlarının konturu kəşfiyyat qazma-

ları və geoloji-geofiziki məlumatların ekstrapolyasiyasına əsasən keçilir.

C₂ kateqoriyası – təxminini qiymətləndirilmiş ehtiyatdır; faydalı qazıntı kütłəsinin yatım şəraiti, forması və ya ilması ayrı-ayrı nöqtələrdə faydalı qazıntıının üzə çıxarılmasına və ya analozi sahələrin öyrənilməsinə əsaslanmış geoloji və geofiziki məlumatlara görə təyin edilir.

Faydalı qazıntıının keyfiyyəti tək-tək sınaqlar və nümunələr və ya qonşu (bitişik) kəşfiyyat sahələrinin məlumatlarına əsasən müəyyən edilir.

Faydalı qazıntıının ehtiyatlarının konturu geoloji cəhətdən əlverişli struktur və sükurlar kompleksi daxilində qəbul edilir.

Ayrı-ayrı yataqlar üzrə hesablanmış A, B, C₁ və C₂ kateqoriyalı faydalı qazıntı ehtiyatlarından başqa lazımi hallarda filiz zonalarının, sahələrinin, hövzələrinin və rayonlarının potensial imkanlarını qiymətləndirmək məqsədilə ümumi geoloji təsəvvürlər əsasında proqnoz ehtiyatlar (P) təyin edilir.

Yataqların (sahələrin) sənaye mənimsənilməsi üçün hazırlanması

Yeni filiz mədənlərinin tikilməsi və fəaliyyətdə olan mədənlərin yenidən qurulması üçün layihələndirmə və kapital qoyuluşu ayrılmalıdır. Bu o zaman edilir ki, yataqda və ya onun sahəsində faydalı qazıntıının DEK tərəfindən təsdiq edilmiş A, B və C₁ kateqoriyalı balans ehtiyatları olsun. Təcrübədə ayrı-ayrı qrup yataqlar üçün göstərilən kateqoriyaların ehtiyatları aşağıdakı nisbətdə müəyyən edilir.

Qrup 1. Bu qrupa sadə quruluşlu, qalınlığını dəyişməyən və faydalı komponentlərin bərabər paylandığı faydalı qazıntı kütłələrindən təşkil olunmuş yataqlar (sahələr) aid edilir. Bu qrup yataqlar üçün ehtiyatın heç olmazsa 30% A və B kateqoriyaları üzrə, o cüslədən A kateqoriyası üzrə 10% az olmamaq

şərtlə öyrənilməlidir. Kəşfiyyat ehtiyatları A və B kateqoriyaları üzrə göstərilən həddən xeyli artıq lazımı qədər əsaslandırmadan verilməməlidir. Göstərilən hal istismar kəşfiyyatı aparılmışdan bilavasitə işlənilən kiçik yataqlara aid edilmir.

Qrup 2. Bu qrupa mürəkkəb quruluşlu, qalınlığı sabit olmayan və faydalı komponentlərin qeyri-bərabər yayıldığı, faydalı qazıntı kütlələrindən təşkil olunmuş yataqlar (sahələr) aid edilir. Onlar üçün dəqiq kəşfiyyatda qazma işləri çox baha başa gəldiyindən A kateqoriyası üzrə ehtiyatların hesablanması sərfəli deyildir. Bu qrup yataqlar üçün ehtiyatların heç olmasa 20%-i B kateqoriyası üzrə kəşf edilməlidir.

Qrup 3. Bu qrupa çox mürəkkəb quruluşlu, qalınlığını kəskin surətdə dəyişən və ya faydalı komponentlərin miqdarı son dərəcədə dəyişən faydalı qazıntı kütlələrindən təşkil olunmuş yataqlar aid edilir. Onlar üçün kəşfiyyat prosesində B kateqoriyası üzrə ehtiyatın ayırd edilməsi məsləhət deyildir. Yeni mədənlərin tikilişi və fəaliyyətdə olan mədənlərin yenidən qurulması üçün layihələndirmə və kapital qoyuluşunun ayrılması C₁ kateqoriyalı ehtiyatlar əsasında aparılır.

Sənaye mənimşənilməsi qismən nəzərdə tutulmuş yataqlarda müxtəlif kateqoriyalı ehtiyatların göstərilən nisbəti onun müəyyən hissəsi üçün nəzərdə tutulmalıdır.

Filiz mədənlərini layihələndirərkən onların gələcəkdə mümkün inkişaf perspektivlərini müəyyənləşdirmək, habelə mineral xammaldan daha tam istifadə etmək məqsədilə C₂ kateqoriyalı ehtiyatlarla yanaşı, balansdan kənar ehtiyatlar da nəzərə alınmalıdır.

İstismar edilən yataqlarda müxtəlif kateqoriyalı ehtiyatların nisbəti yatağın istismarını aparan müəssisələr tərəfindən müəyyən edilir.

1. Ehtiyatların hesablanması üçün parametrlərin təyin edilməsi

Hər hansı komponentin, məsələn, metalın yataqda olan ehtiyatı aşağıdakı ümumi düsturla təyin edilir:

$$P = Qc$$

burada P – komponentin, məsələn, metalın ehtiyatı, Q – mineral xammalın, məsələn, filizin ehtiyatı, c – hesablanmış ehtiyatlar konturunda komponentin orta miqdarı, məsələn, metalın filizdə orta miqdarı.

Əgər c faizlə ifadə edilirsə, o zaman

$$P = Q \frac{c}{100}.$$

Mineral xammalın ehtiyatı Q öz növbəsində, aşağıdakı düsturla təyin edilir:

$$Q = Vd,$$

burada V – ehtiyatı hesablanan faydalı qazıntı kütləsinin və yaxud onun bir hissəsinin həcmi, d – mineral xammalın həcmi.

Faydalı qazıntı kütləsinin və yaxud onun bir hissəsinin həcmi aşağıdakı düsturla təyin edilir:

$$V = Sm,$$

burada S – ehtiyatı hesablanan faydalı qazıntı kütləsinin və yaxud onun bir hissəsinin sahəsi; m - ehtiyatı hesablanan kontur daxilində faydalı qazıntı kütləsinin orta qalılığıdır.

Ayrı-ayrı parametrlərin göstəricilərini birinci düstura yazaq, yerin təkindəki faydalı komponentin ehtiyatını aşağıdakı şəkildə ifadə etmək olar:

$$P = Smdc$$

və ya

$$P = \frac{Smdc}{100}.$$

Beləliklə, bərk (və bəzi üsullarla hesablanan maye və qazoxşar) faydalı qazıntıların ehtiyatlarını hesablamaq üçün aşağıdakı parametrləri bilmək lazımdır:

m – ehtiyati hesablanan sahə daxilində faydalı qazıntı kütləsinin orta qalınlığı, metrlə ölçülür; S – ehtiyati hesablanan faydalı qazıntı kütləsinin, yaxud onun bir hissəsinin sahəsi, kvadrat metrlər lə ölçülür; d – ehtiyati hesablanan kontur daxilində mineral xammalın həcm çəkisi; c – hesablanan ehtiyatlar konturu daxilində faydalı komponentin orta miqdarı, qram ton-larla ($m^3\text{-}ə$) və yaxud faizlərlə ifadə olunur; Əgər mineral xammalın ehtiyatından başqa, onlarda qeyd edilən qiymətli komponentlərin də ehtiyati hesablanırsa.

Maye və qazşəkilli faydalı qazıntıların ehtiyatlarının bəzi üsullarla hesablanmasında əlavə parametrlərin: məsaməlik, doyma əmsalı, faydalı iş əmsalı, təzyiq, temperatur, debit və s. öyrənilməsi də tələb olunur.

Faydalı qazıntı kütlələrinin qalınlığının təyin edilməsi

Faydalı qazıntı kütlələrinin qalınlığı dağ qazmalarında və təbii çıxışlarda tavandan dabana qədər olan məsafəni ölçməklə öyrənilir. Filiz kütləsi aydın sərhədə malikdirse, onun qalınlığı $\pm 0,01$ m dəqiqliklə ölçülə bilər. Əgər filiz kütləsi çətin seçilən sərhədə malikdirse, bu zaman onun tavanı və dabanı faydalı komponentin bort miqdarnı nəzərə almaqla seksiyalı sınaqların məlumatlarına əsasən təyin edilir. Qalınlıq çox nadir hallarda buruq qazmaları vəsítəsilə təyin olunur. Bunun üçün ker-nin faydalı qazıntı boyu xətti çıxımı 100%-ə bərabər olmalı, çıxarılan kerndə struktur cəhətdən «oxunulmalı», daban və tavanla temas pozulmamalıdır.

Ehtiyatın hesablanmasında təmiz qalınlıq nəzərdə tutulur; başqa sözlə, boş süxurların iri layıcıqları qalınlığa daxil olmur.

Sənaye kondisiyalarında adətən qalınlıq və tərkib üzrə bort göstəricisi verilir. Bu göstəricilərə əsasən faydalı qazıntı kütłəsinin qalınlığından hansı layıcıların çıxarılmasını təyin edirlər.

İstiqamətdən asılı olaraq kütłənin dabanından tavanına qədər olan məsafəsinin aşağıdakı növ qalınlıqlarını ayıırlar:

1. Həqiqi və ya normal (m), normal ölçülür;
2. Horizontal (m_h) – horizontal üzrə;
3. Şaquli (m_s) – şaqul üzrə;
4. Çəp qalınlıq (m_q) – sərbəst istiqamət üzrə.

Filiz kütłəsinin qalınlığı dağ qazmasında böyük deyildirsə, həqiqi qalınlıq ölçülür. Kütłənin qalınlığı kverşlaqlarda, ortlar da və digər horizontal qazmalarda böyükdürsə, horizontal qalınlığı ölçülər. Şaquli buruq qazmalarında şaquli qalınlıq ölçülür; axırıncı, horizontal kütłələr üçün normal ilə uyğun gəlir. Maili buruqlarda və bəzi dağ qazmalarında kütłənin çəpinə qalınlığı ölçülür.

Ehtiyatın hesablanması üçün bütün qalınlıq növlərini həqiqiye çevirmək lazımdır. Bu məqsədlə aşağıdakı asılılıqlardan istifadə edirlər:

$$m = m_s \cdot \cos \beta$$

$$m = m_h \cdot \sin \beta,$$

burada β – faydalı qazıntı kütłəsinin düşmə bucağıdır. Əgər kütłəni uzanması boyunca perpendikulyar istiqamətdə maili buruqlar kəsmişdirse, o zaman

$$m = m_r = \cos(\beta - \alpha)$$

və ya

$$m = m_r \cdot \sin \sigma,$$

burada σ – buruqla filiz kütłəsinin qarşılaşma bucağıdır:

$$\sigma = [90^\circ - (\beta - \alpha)]$$

α – faydalı qazıntı kütłəsinə kəsən zaman buruğun meylliyinin

zenit bucağı.

Ehtiyatın hesablanması üçün hesablanılan kontur daxilində kütlənin orta qalınlığı adətən orta hesab üsulu ilə təyin edilir.

$$m_{\text{orta}} = \frac{\sum m}{n},$$

orta çökisi isə

$$m_{\text{orta}} = \frac{m_1 q_1 + m_2 q_2 + \dots + m_n q_n}{q_1 + q_2 + \dots + q_n}$$

burada m_1, m_2, \dots, m_n - ayrıca götürülmüş nöqtələrdə qalınlıq ölçüsü; q_1, q_2, \dots, q_n - müvafiq nöqtələrdə qalınlıq göstəricisinin statistik çökisi; n - ölçülən nöqtələrin sayı.

Qalınlıq adətən ölçü nöqtələrinin yerləşdiyi uzunluq və ya sahə üzrə çəkilir. Orta çəki üsulu ilə orta qalınlığın təyin edilməsi yalnız ölçü nöqtələrinin kəskin surətdə qeyri-bərabər yerləşməsi və qalınlığın qanuna uyğun istiqamətdə dəyişməsi müəyyən edilən zaman həyata keçirilir.

Filizin həcm çökisinin təyin edilməsi

Əksər faydalı qazıntıların həcm çökisi çəki vahidləri ilə ölçülən mineral xammalın miqdarını təyin etmək üçün aparılır; bezi növ tikinti materialları üçün isə (çaqıl və s.) həcm çökisi mineral xammalın keyfiyyətini səciyyələndirən göstəricilərdən biridir.

Həcm çökisini laboratoriya və çöl şəraitində təyin edirlər. Ən sadə laboratoriya üsulu ştufu ardıcıl olaraq havada və suda çəkməkdən ibarətdir. Çəkmə nəticəsində həcm çökisini aşağıdakı düsturla hesablamaq olar.

$$d = \frac{P_1}{P_1 - P_2}$$

burada P_1 - ştufun havada çökisi; P_2 - ştufun suda çökisi.

Nəmlik

Bütün faydalı qazıntılar bu və ya başqa təbii nəmliyə malikdirlər. Bu səbəbdən filizin həcm çökisini də təbii nəm mineral xammalda təyin edirlər. Mineral xammalda qiymətli komponentlərin miqdarını isə sınaqlar 105-110 dərəcə temperaturda qurudulduqdan sonra öyrənirlər. Buna görə nəm filizin həcm çökisi quru filizin həcm çökisinə çevrilməlidir. Bu, aşağıdakı düsturun köməyi ilə aparılır:

$$d_{quru} = d_{nəm} \cdot \frac{(100 - B)}{100},$$

burada d_{quru} - quru filizin həcm çökisi, m/m^3 ; $d_{nəm}$ - nəm filizin həcm çökisi, m/m^3 ; B – filizin nəmliyi (faizlə) düsturla təyin edilir:

$$B = 100 - \left(100 \frac{d_{quru}}{d_{nəm}} \right).$$

Faydalı qazıntıının nəmliyi və onun həcm çökisi qarşılıqlı sıx əlaqədədirlər. Onlar bir sıra səbəblərdən – faydalı qazıntıının yerləşmə dərinliyindən, ilin fəslindən, qrunut sularının səviyyəsinin dəyişməsindən, filizin növündən, tipindən və i.a. asılıdır.

Faydalı komponentlərin miqdarının təyin edilməsi

Bir sıra mineral xammal növü, məsələn, əhəng daşları, gillər, kömür və i.a. bütövlükdə faydalı qazıntı olub, ehtiyatın hesablanmasında yalnız keyfiyyətlərinə görə səciyyələnilərlər; ay-

rı-ayrı komponentlərin isə ehtiyatı hesablanmır. Digər mineral xammal növlərində məsələn, dəmir filizləri, boksit, xromit və s. onların tərkibinə daxil olan qiymətli elementlərin ehtiyatları hesablanması da, miqdaları təyin edilir. Əksər mineral xammal növlərinin isə, xüsusən filizlərin, nəinki tərkiblərindəki komponentlərin miqdarı öyrənilir, habelə bu komponentlərin ehtiyatları hesablanır. Mineral xammalın keyfiyyətini təyin edərkən istər əsas və istərsə də yanaşı qeyd edilən bütün komponentlərin miqdarı öyrənilir və onların sənaye qiyməti verilir. Eyni zamanda zərərli qarışıqların da miqdarı təyin edilir.

Hesablanan blok üçün orta miqdarı orta hesab düsturu vasi-təsilə öyrənmək olar:

$$C_{orta} = \frac{\sum c}{n}$$

burada C_{orta} – orta miqdar; c – ayrı-ayrı sınaqlar üzrə miqdar; n – sınaqların sayı.

Bəzən götürülmüş sınaqlarda faydalı komponentin orta miqdarı onun qazmadakı orta miqdardan xeyli böyük olur (20%-dən artıq). Bu, əlbəttə qeyri-normal haldır. Faydalı komponentin sınaqlarda yüksək miqdarı əsasən aşağıdakı səbəblərlə izah edilir: zənginləşmiş sahələrin fəzada ayrıca yerləşməsi mümkünlüyü, kəşfiyyat qazmalarının kiçik faydalı qazıntı yuvalarını, xırda damarcıqları və filizli çatları kəsməsi, müəyyən qanuna-uyğunluq gözlənilmədən zəngin və kasıb filizlərin növbələşməsi, başqa sözlə, filizləşmənin qeyri-bərabər paylanması.

Əgər filiz kütłələri az qalınlığa malikdirlərsə və qazmada sınaqların sayı azdırsa, yüksək miqdar göstərən sınaqların üzə çıxarılması bloklar üzrə aparmaq lazımdır. Hesaba orta miqdardan 10% və daha çox miqdar göstərən sınaqlar alınmalıdır.

Bütün konkret hallarda yüksək faiz miqdarı göstərən si-

naqların hesabı aparılmalıdır.

2. Ehtiyatların hesablanması əsaslandırılması

Ehtiyatların hesablanması bir sıra geoloji materiallarla əsaslandırılmalıdır. İlk əvvəl yataq rayonunun geoloji quruluşu haqqında ətraflı məlumat əldə etmək lazımdır. Rayonun stratigrafiyası, tektonikası, geomorfologiyası, litologiyası, petroqrafiyası və metallogeniyası toplanmış məlumat filiz kütlələrinin, eləcə də bütünlükə yatağın ümumi geoloji vəziyyətini və genezisini aydınlaşdırmağa kömək edə bilər.

Yatağın geoloji təsviri xüsusi dəqiqliklə verilməlidir. Belə ki, filiz kütlələrinin morfologiyası, ölçüləri, yatım elementləri, mineral tərkibi, tekstur və struktur xüsusiyyətləri, filizləşmənin vertikal yayılma miqyaslı, faydalı qazıntıların tipləri və növləri, onların fəzada yerləşməsi ayırd edilir.

Yatağın geoloji təsviri və onun ehtiyatlarının hesablanması kəşfiyyat işləri nəticəsində əldə olunan məlumatlara əsasən verilir. Bu məqsədə dağ və buruq qazmalarının geoloji sənədləşdirilməsinin jurnallarından, sinaqlanma jurnallarından, nəzarət analizlərinin nəticələrindən, faydalı qazıntıının xüsusi və həcm çəkilərinin məlumatlarından istifadə edilir.

Ehtiyatların hesablanması yatağın hər bir qazmasını və blokunu ayrılıqda əks etdirən formulyarlara əsaslanır. Formulyarda sinaqların nömrələri, müəyyən qazma və blok üzrə faydalı komponentin həcm çəkisi və miqdarı göstərilir.

Filiz kütlələrinin morfoloji quruluşu, onların yatımı və yan sūxurlarla qarşılıqlı əlaqəsi haqqındaki məlumatın dəqiqliyi rayonun, yatağın və onun ayrı-ayrı sahələrinin geoloji xəritələrinin tərtib edilməsi nəticəsində mümkün olur. Filiz kütlələrinin yatımı və xüsusiyyətləri haqqında tam məlumat əldə etmək üçün yataq üzrə uzununa və eninə kəsilişlər çıxarılır, dağ qaz-

malarının horizontlar üzrə planı tərtib edilir, buruq qazmalarının kalonkaları düzəldilir. Kəsilişlərdə, planlarda, kalonkalarda filiz kütlələrinin qalınlığı və sınaqlanmanın nəticələri eks etdirilməlidir. Bütün bu məlumatlar yatağın konturlanması və onun bloklara bölünməsi üçün əsasdır. Bu planlara, kəsilişlərə əsasən ehtiyatı hesablanan sahələr müəyyən edildiyindən onların miqyası kifayət dərəcədə iri olmalıdır. Qrafiklərin miqyası yataqların tiplərindən də asılı olaraq seçilir. Belə ki, faydalı qazıntıının az dəyişdiyi az pozulmuş iri kömür yataqları üçün miqyas $1:10000$ və hətta $1:25000$ götürülə bilər. Faydalı komponentin filiz kütləsi daxilində tez-tez dəyişdiyi bəzi qızıl və nadir metal yataqlarında $1:1000$ və $1:500$ nadir hallarda isə $1:200$ miqyaslı plan və kəsilişlər çıxarılır.

Ən nəhayət, yatağın sənaye əhəmiyyətliliyi haqqındaki mülahizələr və hesablamalar, habelə texnoloji sınaqlar aparmış laboratoriyaların məlumatları (möhür və imza ilə təsdiq edilir) eks olunmalıdır.

3. Sahələr üzrə orta göstəricilərin təyin edilməsi

İlk növbədə faydalı komponentin orta qalınlığı, orta həcm çəkisi və orta miqdarı təyin olunur. Öyrənilən hər bir filiz kütləsi ayrı-ayrı bloklara bölünür, ehtiyatların hesablanması isə bloklar üzrə aparılır. Ən əvvəl tək-tək qazmalar üzrə orta göstəricilər hesablanır, sonra isə onlara əsasən hər blok üçün faydalı komponentlərin orta miqdarı, orta həcm çəkisi və orta qalınlığı müəyyən edilir.

Orta göstəricilərin hesablanması iki üsulu mövcuddur: orta hesab üsulu və orta çəki üsulu. Filiz kütlələrinin formalarının az dəyişdiyi yataqlarda sınaqlar çox sıx və bütün sahələr üzrə bərabər yerləşdirilmişlərsə orta hesab üsulundan istifadə etmək olar.

$$x = \frac{x_1 + x_2 + \dots + x_n}{n}.$$

Burada x – göstəricinin orta miqdarı (faydalı komponentin miqdarı, faydalı qazıntıının həcm çəkisi və ya kütlənin qalınlığı), x_1, x_2, \dots, x_n – ayrı-ayrı sınaqlar üzrə göstəricilər, n – sınaqların sayı.

Faydalı qazıntı kütləsinin orta qalınlığını adətən orta hesab üsulu ilə təyin edirlər. Əgər filiz kütləsinin qalınlığı və ya həcm çəkisi müxtəlif yerlərdə müxtəlifdirse orta hesab üsulu səhv nəticələr verə bilər. Məsələn, damarın çox qalın sahəsindən götürülmüş sınaqda metalin miqdarı 10 faiz göstərir; digər sınaq isə damarın təxminən 5 dəfə az qalınlığa malik olan sahəsindən götürülmüşdür: buradakı metalin miqdarı tutaq ki, 2 faizdir. Məlum məsələdir ki, orta hesab üsulu ilə metalin bütün damar boyu miqdarnı hesablaşsaq, konkret halda nəticədə 6 faizə bərabər olacaqdır, bu isə həqiqətə uyğun deyildir, çünki birinci sınaq ümumi şəkildə ikinci sınaqdan miqdarda 5 dəfə çox filizə şamil edilə bilər. Birinci sınağa 5 dəfə artıq «çəki» verib, bütün damar üçün həqiqi orta çəki miqdarnı müəyyən edə bilərik:

$$x = \frac{10 \cdot 5 + 2 \cdot 1}{5 + 1} = 8,66\%.$$

Beləliklə, ayrı-ayrı ölçülərin eyni qiymətə malik olması orta çəki üsulu və orta miqdarnın hesablanması ilə həyata keçirilir. Bu, aşağıdakı düsturla aparılır:

$$x = \frac{x_1 a_1 + x_2 a_2 + \dots + x_n a_n}{a_1 + a_2 + \dots + a_n},$$

burada a_1, a_2, \dots, a_n – çəki ölçülərinin rəqəmləridir.

Ayrı-ayrı sınaqlarda faydalı qazıntıının qalınlığı və həcm çəkisi kəskin surətdə dəyişirə onun çəkisini hər bir sınağın qalınlıq üzrə ($m_1, m_2, m_3, \dots, m_n$), (həcm çəkisi üzrə ($d_1, d_2,$

d_1, \dots, d_n) və ya qalınlıq və həcm çəkisi üzrə ($m_1d_1, m_2d_2, \dots, m_nd_n$) müəyyən edirik.

Beləliklə, ən mürəkkəb hallarda həcm çəkisinin orta ölçüsünü (D_{orta}) və faydalı komponentin orta ölçü miqdarını (C_{orta}) təyin edən düstur aşağıdakı şəkildə olacaqdır:

$$D_{orta} = \frac{d_1m_1 + d_2m_2 + \dots + d_nm_n}{m_1 + m_2 + \dots + m_n}$$

$$C_{orta} = \frac{c_1d_1m_1 + c_2d_2m_2 + \dots + c_nd_nm_n}{d_1m_1 + d_2m_2 + \dots + d_nm_n},$$

burada c_1, c_2, \dots, c_n hər sınaq üzrə faydalı komponentin miqdarıdır.

Onu da göstərmək lazımdır ki, orta həcm çəkisinin orta çəki üsulu ilə təyin edilməsi nadir hallarda tətbiq olunur, çünki adətən faydalı qazıntıının hər bir növü üçün fərq çox az olur. Buna görə də faydalı qazıntıının orta həcm çəkisi az miqdar təyinatlar əsasında orta hesab üsulu ilə aparılır.

Ümumiyyətlə, çəki üsulundan o zaman istifadə edirlər ki, çıxış məlumatları azlıq etsin, yaxud mövcud rəqəmlər arasında dəqiq korrelyasiya əlaqəsi mövcud olsun (məsələn, hər hansı bir komponentin qalınlığı və miqdarı arasında). Bu üsuldan bir də müxtəlif uzunluqlu qazmalarla təcrid olunmuş bloklarda faydalı komponentin orta miqdarını hesablayarkən istifadə edirlər.

Bir sıra hallarda faydalı qazıntıının əvvəldən növlər üzrə bölünməsi sonrakı əməliyyatda təcrübi olaraq lazımsız olur. Bu zaman filiz kütləsinin müxtəlif sahələrində götürülmüş ayrı-ayrı seksiyalı sınaqları birləşdirmək lazım gəlir. Bu ona görə edilir ki, hər hansı bir kəsimdə bütün filiz kütləsi boyu qalınlığı, həcm çəkisini və faydalı komponentin miqdarını təyin etmək mümkün olsun. Belə hallarda ümumi kütlənin qalınlığı hər bir seksiyalı sınaqda ölçülümiş qalınlıqların ümumi cəminə əsasən təyin olunur. Bütün filiz kütləsi üçün səciyyəvi olan

orta həcm çəkisi və faydalı komponentin orta miqdarı isə yuxarıda verilmiş orta ölçü düsturu ilə müəyyən edilir. Quyular üzrə faydalı komponentin orta miqdarı və orta həcm çəkisi də eyni düsturla hesablanır. Kalonkalı qazmada orta miqdarın təyin edilməsi onunla çətinləşir ki, sınağın bir hissəsi kerndən, digər hissəsi isə şlamdan ibarət olur. Faydalı komponentin sınaqlanan intervalda (C) həqiqi miqdarını təyin etmək üçün sınağın hər iki hissəsini nəzərə almaq lazımdır.

$$C = \frac{C'V_k + C''V_s}{V_h},$$

burada C' – faydalı komponentin kerndə müəyyən olunmuş miqdarı; C'' – faydalı komponentin şlamda müəyyən olunmuş miqdarı; V_k – kernin həcmi; V_s – şlamın həcmi; V_h – quyunun həcmi.

Kernin və şlamın həcmi, habelə sınaqlanmış intervalda quyunun həcmi aşağıdakı düsturla təyin olunur:

$$\begin{aligned} V_h &= \frac{\pi D^2 l}{4}; \\ V_k &= \frac{\pi d^2}{4} \cdot l \cdot \frac{n}{100}; \\ V_s &= V_k - V_h, \end{aligned}$$

burada D – quyunun diametri; d – kernin diametri; l – quyunun sınaqlanan intervalının uzunluğu; n – kernin faizlə xətti çIXIŞI.

Fəsil 26

EHTİYATLARIN HESABLANMASININ ƏSAS ÜSULLARI

Ehtiyatların hesablanmasıının 20-ə yaxın üsulu ədəbiyyatda şərh olunmuşdur (Smirnov, 1950; Albov və b., 1956; Kreyter, 1961; Kuzmin, 1967; Prokofyev, 1960 və s.).

Onlardan ən çox işlənilənləri – orta hesab, geoloji bloklar, istismar blokları və geoloji kəsilişlər üsullarıdır.

1. Orta hesab üsulu

Formasına görə mürəkkəb olan faydalı qazıntı kütləsi, hesablanmalara əsasən, daxili kontur sahəsində həcmcə bərabər ölçülü kütləyə çevirilir. Kontur daxilində faydalı qazıntı kütləsinin həcmi aşağıdakı düsturun köməyilə təyin olunur.

$$V = Sm_{\text{orta}},$$

burada V – kütlənin həcmi; S – kütlənin sahəsi; m_{orta} – orta qalınlıq.

Xammalın ehtiyati:

$$Q = V\nu,$$

burada Q – faydalı qazıntıının çəkisi; ν – həcm çəkisi.

Faydalı komponentin ehtiyati:

$$P = \frac{QC}{100}$$

burada P - faydalı komponentin çəkisi; C - faydalı komponentin filizdə miqdari.

Orta hesab üsulu ilə orta qalılığın, miqdarın və ehtiyatın hesablanmasıının təyin edilməsi üçün formulyar aşağıdakı cədvəllərdə (№№ 3, 4) verilir:

Cədvəl 3

Buruğun №-si	Qalınlıq, m	Metalin miqdari, %
Cəmi:		
Orta:		


Cədvəl 4

Sahə, min m^2	Orta qalınlıq, m	Həcm çəkisi, t/m^3	Həcm, min m^3	Filizin ehtiyatı, min t	Faydalı komponen. orta mildarı o/o və ya q/t	Faydalı komponen. ehtiyatı, t və ya kq

Orta hesab üsulunda bütün faydalı qazıntı kütləsi vahid blok kimi qəbul edilir. Üsul yalnız qazmaların bərabər yerləşdirilməsi və faydalı komponentin sabit qalınlığa və miqdara malik olması zamanı tətbiq edilə bilər. Bu üsulla faydalı qazıntıının ayrı-ayrı növlərinin ehtiyatlarının hesablanması mümkün deyildir.

2. Geoloji bloklar üsulu

Sadə üsullar. Geoloji bloklar üsulu ilə ehtiyatın hesablanması üçün faydalı qazıntı kütləsi ayrı-ayrı sahələrə – bloklara ayrılmalıdır (şəkil 43). Bu məqsədlə mövcud konturlanma üsullarından birinin vasitəsilə faydalı qazıntı sahəsi hesablanan bloklara ayrılır. Faydalı qazıntı sahələri bloklara aşağıdakı xüsusiyyətlərinə görə ayrılır:



Şəkil 43. Şəquli səthdə proyeksiyası qurulmuş polimetal damarında ehtiyatın hazırlanması bloklarının qurulması: 1 – dördüncü dövr çöküntüləri; 2 – dizyunkтив pozulmalar; 3 – damarın istismar edilmiş sahələri; 4 – mağaraların qurğuşun və sinkin miqdarına görə kondisiyalı (a) və kondisiyaya cavab verməyən intervalları; 5 – kalonkali qazma buruqları və sitəsile damarların kəsilmə nöqtələri; 6 – ehtiyatların kateqoriyaları və hesaba alınan blokların nömrələri.

1: Faydalı qazıntıının **növlərinin müxtəlifliyinə görə**; bu göstərici faydalı qazıntı kütlesinin qalınlığına, faydalı və zərərlı komponentlərin miqdarına, xüsusi çəkisini, müxtəlif texnoloji xüsusiyyətlərinə və i.a. görə ayrıılır;

2. Müxtəlif dəqiqliklə aparılan keşfiyyat işlərində (keşfiyyat torunun sıxlığı, sinaqlanmanın dəqiqliyi və i.a.) **müxtəlif kateqoriyalı ehtiyatların** təyin edilməsinə görə;

3. Müxtəlif işlənilmə sisteminde və ya müxtəlif istismar ardıcılığına görə müstəqil dağ-istismar sahələrinin ayrılması.

Ehtiyatın hesablanmasının dəqiqliyi ilkin məlumatların miqdardından xeyli asılıdır; blok iri olduqca və keşfiyyat xətlərinin kəsişməsinə daha çox istinad edildikcə, ehtiyat da bir o qədər düz hesablanacaq. Hər blok üzrə hesablanması əməliyyatı orta hesab üsulundakı əməliyyat kimiidir. Mineral xammalın və komponentlərin ümumi miqdarı ayrı-ayrı blokların ehtiyatları-

nin cəmləşdirilməsi yolu ilə aparılır.

Yatağın kəşfiyyatının kifayət dərəcədə aparılması və ilkin faktik materialın az toplanması zamanı geoloji bloklar üsulu yeganə rasional üsuludur, çünki ehtiyatın hesablanmasındakı xətalar bir o qədər də böyük olmur, digər üsulların tətbiqi isə hesablanması mürəkkəbləşdirə bilər. Sadəliyinə və nəticələrin əldə edilmə sürətinə görə bu üsuldan çox zaman yataq haqqında ilk məlumat almaq üçün və ya digər üsullarla hesablanmış ehtiyati yoxlamaq üçün də istifadə edirlər.

Geoloji bloklar üsulundan istər sadə, istərsə də mürəkkəb faydalı qazıntı kütlələrinin ehtiyatları hesablanan zaman istifadə edilir. Üsulun əsas üstünlüyü onun sadəliyində, qrafik quruşun və hesablama əməliyyatının tez yerinə yetirilməsindədir.

Üsulun çatışmayan cəhəti ondan ibarətdir ki, bəzən faydalı komponentin paylanması xüsusiyyəti haqqında mühakimə yürütmək çətinlik törədir. Bu halda əlavə xüsusi geoloji kəsililərlər və digər qrafik materiallar vasitəsilə faydalı qazıntı kütlələrində qiymətli komponentlərin paylanması səciyyəsini aydınlaşdırmaq lazımdır.

Bütün hesablama əməliyyatı iki əsas formulyarın tərtibi ilə nəticələnir: 1. Hər hesablanmış blok üçün orta qalınlıqların və orta miqdarların təyin edilmə formulyarı; 2. Bloklar üzrə mineral xammalın və komponentlərin ehtiyatlarının hesablanmasının ümumiləşdirilmiş formulyarı. Burada faydalı qazıntıının növləri və ehtiyatların kateqoriyaları ayrılmışdır.

Misal kimi 5-ci cədvəldə filiz kütləsinin orta qalınlığının və filizdə metalin orta miqdarının geoloji bloklar üsulu ilə təyin edilməsi, 6-ci cədvəldə is filizin və metalin ehtiyatlarının hesablanması verilmişdir.

Hər iki formulyar orta hesab üsulu ilə orta parametrlərin çıxarılmasında istifadə edilə bilər:

$$\text{Orta qalınlıq} = \frac{\sum m}{\text{sınaqların sayı}};$$

$$\text{Orta miqdar}' \quad \frac{\Sigma \%}{\text{sınaqların sayı}}$$

Cədvəl 5

Filiz kütləsinin orta qalınlığının və filizdə metalin orta miqdalarının geoloji bloklar üsulu ilə təyin edilməsi formulyarı

Qazma	Qalınlıq, m	Metalin miqdarı, q/t
Şurf № 4	0,90	15
№ 5	0,20	54
...
...
40	0,75	36
Cəmi:	12,40	948

Qazmaların sayı $n = 20$

Orta qalınlıq - 0,62 m

Orta miqdar - 47,4 q/t.

Cədvəl 6


Filizin və metalin ehtiyatlarının geoloji bloklar üsulu ilə hesablanması formulyarı

Blokun №-si	Sahə, m ² [s]	Orta qalınlıq, [m]	Filiz kütləsinin hecmi, m ³ [v]	Həcm çəkisi, [d]	Filizin ehtiyaçı, t [Q]	Metalin orta miqdarı, q/t [s]	Metalin ehtiyatı, kq [R]
4	2450	0,62	1519	2,8	4253	47,4	201,6
5		(Analoji məlumatlar yazılır)					

3. İstismar blokları üsulu

Bu üsul damar və az qalınlıqlı layşəkilli yataqların ehtiyatlarının hesablanmasında geniş istifadə edilir (şəkil 44). Adətən belə hallarda yatağın kəşfiyyatı faydalı qazıntı kütləsini istismar

bloklarına bölən dağ qazmaları vasitəsilə aparılır. Konkret halda blok məfhumu altında dörd tərəfdən ştrek və vosstayuşılrla konturlanmış və sınaqlanmış faydalı qazıntı kütləsinin ayrı-ayrı hissələri nəzərdə tutulur. Ehtiyat konturlanmış bloklar üzrə hesablanır, mineral xammalın və komponentlərin ehtiyatları isə bütün blokların ehtiyatlarının cəmləşdirilməsi yolu ilə aparılır.



Şəkil 44. Dörd tərəfdən qazmalarla konturlanmış istismar blokunun sxemi: a – damar səthində (müstəvisində) blokun proyeksiyası; b – düzgün konturları olmayan blokun proyeksiyası; v – blokun sxematik təsviri; q – blokun tərəflərindən birinin sınaqlanma planının bir hissəsi; l – hesablanılaşdı blokun sahəsi; 2 – faydalı qazıntı kütləsi; 3 – sırim sınaqlarının götürülmə yeri; 4 – sınağın nömrəsi.

faydalı qazıntı kütləsinin qalınlığı, $m - l$
komponentlərin miqdarı, $q/t - la$

Konturlanmış blok daxilində faydalı qazıntı kütləsinin həcmi bərabərdir:

$$V = S \frac{m_1 L_1 + m_2 L_2 + m_3 L_3 + m_4 L_4}{L_1 + L_2 + L_3 + L_4},$$

burada S blokun sahəsi; m_1, \dots, m_4 – bloku onun tərəflərin-dən birində konturlayan qazma boyu faydalı qazıntı kütləsinin orta qalınlığı; L_1, \dots, L_4 – qazmanın uzunluğu.

Filizin ehtiyatı:

$$Q = V \frac{d_1 m_1 L_1 + d_2 m_2 L_2 + d_3 m_3 L_3 + d_4 m_4 L_4}{m_1 L_1 + m_2 L_2 + m_3 L_3 + m_4 L_4}$$

burada d – bloku, onun tərəflərindən birində konturlayan qazma boyu faydalı qazıntıının orta həcm çəkisidir. Adətən o bütün blok üçün, hətta bir neçə blok üçün belə eyni olur.

Faydalı komponentin ehtiyatı:

$$P = Q \frac{c_1 d_1 m_1 L_1 + c_2 d_2 m_2 L_2 + c_3 d_3 m_3 L_3 + c_4 d_4 m_4 L_4}{d_1 m_1 L_1 + d_2 m_2 L_2 + d_3 m_3 L_3 + d_4 m_4 L_4},$$

burada C – bloku, onun tərəflərindən birində konturlayan qazma boyu faydalı komponentin orta miqdardır.

Əgər blok yalnız üç tərəfdən konturlanıbdırsa, təqdim edilən düsturlar öz strukturunu saxlayır, yalnız kəsrin surətlərində və məxrəclərindəki sonuncu tərkib hissə $\left(\frac{c_4 d_4 m_4 L_4}{d_4 m_4 L_4} \right)$ iştirak etmir.

4. Kəşilişlər üsulu

Kəşfiyyat xətləri boyu yerləşən qazmalara əsasən yatağın

ehtiyatının hesablanması aparılırsa belə üsul paralel kəsimlər və ya paralel kəsilişlər üsulu adlanır. Bununla belə kəsilişlər çox zaman paralel olmadıqlarından bu ad bir o qədər də düzgün deyildir.

Əgər faydalı qazıntı kütləsi nisbətən az bucaq altında düşürsə və paralel kəşfiyyat xətləri sistemi ilə kəşf edilirsə, onun ehtiyatının hesablanmasında tətbiq edilən üsul vertikal paralel kəsilişlər üsulu adlanır. Əgər filiz kütləsi sərt bucaq altında düşürsə və müxtəlif horizontlarda dağ qazmaları, habelə horizontal (və ya az bucaq altında yatan) buruqlar vasitəsilə üzə çıxarılırsa, o zaman ehtiyat **horizontal paralel kəsilişlər üsulu** ilə hesablanır. Bu üsullardan fərqli olaraq, **paralel olmayan vertikal kəsilişlər üsulu** da mövcuddur.

Bütün hallarda ehtiyatın hesablanmasında orta qalınlıq və orta miqdardı iki qonşu kəsimlər (kəsilişlər) üzrə aparılır (şəkil 45) və alınan məlumat yalnız hesablanmış bloka aid edilir. Beləliklə, hər blok üzrə filizin və metalin dəqiq miqdarını öyrənmək olar.

Paralel horizontal və ya şaquli kəsilişlər üsulu boruşəkilli və qeyri-düzgün formalı kütlələrin, skarn tip qeyri-düz və izometrik filiz kütlələrinin ehtiyatlarının hesablanmasında tətbiq olunur. Bu zaman aşağıdakı şərtləri nəzərə almaq lazımdır:


1. İki qonşu kəsim (kəsiliş) arasındaki həcm (ehtiyat) fərqi 40 faizdən çox deyilsə:

$$V = r \frac{V_1 + V_2}{2},$$

burada r – kəsimlər arasındaki məsafədir.

2. İki qonşu kəsim (kəsiliş) arasındaki həcm (ehtiyat) fərqi 40%-dən çoxdursa:

$$V = \frac{1}{3}r(V_1 + V_2 + \sqrt{V_1V_2}).$$



Şəkil 45. Paralel horizontal kəsimlər üsulu üzrə hesablanan ehtiyat üçün sxem: **a** – 2560-dan 2450 m qədərki horizontlarda filiz kütlələrinin konturlarının üst-üstə qoyulmuş planı; **b** – şaquli səth üzrə proyeksiyada ehtiyatların kateqoriyalasdırılmış sxemi: 1 – 2560 m horizontunda filiz kütləsinin sənaye konturu; 2 – eynilə 2250 m horizontunda; 3 – eynilə 2510 m horizontunda; 4 – eynilə 2480 m horizontunda; 5 – eynilə 2450 m horizontunda.

Paralel olmayan şaquli kəsilişlər üsulu. Kəşfiyyat qazmalarının xətləri paralel deyilsə, yaxınlaşan kəsimlər arasındaki yerləşən blokların həcmərinin təyin edilməsi üçün A.S.Zolotaryov tərəfindən təklif edilmiş düsturdan istifadə edirlər:

1. Yaxınlaşan kəsilişlər arasındaki bucaq 10° -dən azdırsa, blokun həcmi:

$$V = \frac{S_1 + S_2}{2} \cdot \frac{H_1 + H_2}{2},$$

burada V – kəsilişlər arasındaki blokun həcmi, m^3 ; S_1 və S_2 – kəsilişlər üzrə filiz kütlələrinin kəsim sahələri, m^2 ; H_1 və H_2 – kəsilişlərin ağırlıq mərkəzlərindən kəşfiyyat xətlərinin kəsişmə nöqtəsinə qədər (planda ölçülür) olan məsafələr, m.

2. Əgər yaxınlaşan kəsilişlər arasındaki bucaq 10° -dən çoxdursa, blokun həcmi:

$$V = \frac{\alpha}{\sin \alpha} \cdot \frac{S_1 + S_2}{2} \cdot \frac{H_1 + H_2}{2},$$

burada α - yaxınlaşan bloklar arasındaki radianlarla ölçülən bucaqdır.

A.S.Zolotaryovun düsturundan istifadə edərkən əsas çətinlik filiz kütləsinin kəsilişlər boyu ağırlıq mərkəzlərinin kəsimlərini təyin etməkdir. Faydalı qazıntı kütlələrinin konturu adətən mürekkeb olur və onlar heç də həmişə ağırlıq mərkəzləri asan hesablana bilən sadə həndəsi figur formasını daşımayırlar.


5. Digər hesablama üsulları

Tək-tək hallarda statistik izohips və yaxın rayon üsullarından istifadə edilir. Üçbucaq və izoxət üsulları artıq tətbiq olunmur.

Statistik üsul. Kəşfiyyatın və istismarın məlumatlarına əsasən vacib sahədən çıxarılmış faydalı qazıntı hesablanaraq bütün minerallaşmış sahəyə aid edilir. Bu yolla faydalı qazıntıının 1 m dərinlikdə ehtiyatı təyin olunur və ekstrapolyasiya yolu ilə güman edilən minerallaşma dərinliyinə şamil edilir. Bəzi pyezooptik kvars yataqlarının ehtiyatları statistik üsulla hesablanmışdır.

İzogips üsulu (V.İ.Bauman üsulu) qalınlığını dəyişməyən və dislokasiya məruz qalmış daş kömür laylarının ehtiyatlarını hesablamaq üçün tətbiq edilir. Layın üst səthi planda izogips sistemləri şəklində əks etdirilir. Güman edilir ki, iki izogips arasında qalmış lay hissəsinin həcmi onun sahəsinin qalınlığına olan hasilinə bərabərdir, bu da kəşfiyyat (istismar) qazmalarına əsasən orta hesab üsulu ilə təyin olunur. Ümumi ehtiyat belə sahələrin cəminin həcminin kömürün həcm çəkisinə hasil edilməsi ilə müəyyən edilir.

Yaxın rayon üsulu (A.B.Boldirev üsulu) həyata sadə keçirilməsinə baxmayaraq çatışmayan cəhətləri çoxdur və ehtiyatların hesablanmasında çox az tətbiq edilir. Bu üsula görə, yataq bir sıra çoxüzlü prizmalara bölünür (şəkil 46). Prizmalar keçilmiş dağ qazmalarının sayına uyğun olub elə qurulur ki, hər axırıncı prizmadan ona yaxın olan sahə yerləşmiş olsun. Bütün prizma üçün qalınlıq, həcm çəkisi və komponentlərin miqdarı bu qazmaya əsasən qəbul edilir. Hər prizmanın hündürlüyü qazmadakı filiz kütləsinin qalınlığına bərabər olur, prizmanın əsası (oturacağı) isə qurulmuş çoxbucaq qəbul edilir.



Şəkil 46. Yaxın rayon üsulu ilə ehtiyatların hesablanması (V.M.Kreyterə görə): **a** – bir qazma timsalında çoxbucaqların qurulma üsulunu göstərməklə hesablanma planının bir hissəsi; **1** – faydalı qazintını açan qazmalar; **2** – filizsiz qazmalar; **3** – hesaba alınan çoxbucaqların konturları; **4** – hesablanmanın daxili konturu; **5** – hesablanmanın xarici konturu; **b** – aksonometrik proyeksiyada filiz kütləsinin qapanmış prizmalara parçalanması.

6. Ehtiyatların hesablanmasıının dəqiqliyi

Yerin təkindəki faydalı qazıntıının həqiqi ehtiyatı ilə hesablanmış ehtiyat arasında adətən fərq olur. Bu iki səbəbdən: yatağın öyrənilmə dərəcəsindən və kəşfiyyat işləri zamanı meydana çıxan xətalardan doğur.

V.M.Kreyter (1961) xətaları iki qrupa bölür: texniki xətalalar və analogiyalar xətası.

Texniki xətalalar

Texniki xətalalar öz növbəsində a) təsadüfi və b) sistematik olur. Məlumdur ki, yatağın kəşfiyyatı faydalı qazıntıının ayrı-ayrı təbii və süni çıxışlarından alınan məlumatlara əsasən aparılır. Hər nöqtədə filiz kütləsini səciyyələndirən parametrləri (yatma dərinliyi, qalınlığı metrlə, düşmə bucağı dərəcə ilə) ölçür, faydalı qazıntıının (çəki faizlə) kimyəvi tərkibini öyrənirlər və s. Hər bir ölçü nəticəsində həqiqi rəqəmdən bu və ya digər tərəfə sehvler baş verə bilər. Ölçülər çoxlu miqdar aparıldığından bu və ya digər tərəfə edilən sehvler qarşılıqlı olaraq bir-birini tarazlaşdırırlar. Bu səbəbdən **təsadüfi xətalalar** ehtiyatların hesablanmasıının dəqiqliyinə ciddi təsir göstərmir.

Sistematik xətalalar üsulun aradan götürülə bilməyən çatışmazlığı ilə bağlıdır. Onların uçotu yalnız digər əlavə nəzarət müşahidə üsulunun tətbiq edilməsi ilə mümkündür. Məsələn, buruq qazması zamanı düzəltmə əmsallarının təyin edilməsi üçün yaxınlıqda eyni zamanda dağ qazmaları keçirlər. Sistematič xətalaların əsas təhlükəsi ondan ibarətdir ki, onlar müşahidə edilən həqiqi ölçüləri daim artırırlar və yaxud daim azaldırlar. Bu səbəbdən, əgər sistematič xətanın olma ehtimalı varsa və onun dərəcəsi nəzəri üsullar vasitəsilə aradan qaldırılmayıbsa, ehtiyatların kateqoriyaları kiçildilir və bəzən hətta hesablama yararsız hesab edilir.

Certyojlarda məsafələrin və sahələrin ölçülməsi xətası qrafik materialın öz xətasıdır və əldə olan məlumatların planlarla, kəsilişlər keçirilmə dəqiqliyindən asılıdır. Bu, təsadüfi xətadır. Axırıcı ölçü əsnasında da alına bilər. Bu və ya başqa dərəcədə iri miqyaslı qrafik materiallarda xəta vahid ölçü üçün faizin onda bir hissələrindən 10%-ə qədər çata bilər. Belə ki, 1:1000 miqyaslı plana 100 m uzunluğa malik olan xətti 1 mm dəqiqliklə keçirsek xəta $\pm 1\%$ -dən artıq olmayıacaqdır; eyni uzunluqlu xətti 1:10000 miqyaslı plana keçirəndə isə xəta artıq $\pm 10\%$ -ə çatacaqdır. Sahələrin ölçülməsi zamanı vahid təyinatda xəta adətən $\pm 5\%$ -dən artıq olmur və təsadüfi hesab edilir.

Qalınlıqların ölçülməsi xətası ümumiyyətlə təsadüfidir. O da müsbət və mənfi işaretli olur. Qalınlıq filiz çıxışında və yaxud dağ qazmasında ölçülürsə xəta nadir hallarda $\pm 10\%$ -dən çox olacaqdır. Dəqiq sərhədlərə malik olan filiz kütləsinin qalınlığını ölçərkən 1 sm qədər ölçü xətası əmələ gəlir; kütlənin qalınlığı 0,5-5,0 m arasındadırısa nisbi xəta birinci halda 2%, ikinci halda isə (yəni 5 m olanda) 0,2% təşkil edəcəkdir. Aydın sərhədlərə malik olmayan filiz kütlesində ölçü xətası 10 sm-ə çatır, başqa sözlə, az qalınlıqlı kütlədə nisbi xəta artıq 20-25% olur. Bütün bu xətalar təsadüfi xüsusiyyət daşıyır.

Buruq qazmalarında xətalar əksinə, çox zaman sistematik olur. Əlverişli olmayan şəraitdə kalonkalı qazmada xəta 30-40%-ə çatır, kömür yataqlarında isə 50% və daha artıq olur, nəhayət filiz yataqlarında nisbətən nazik damarların tamamilə nəzərdən qaçırlılması halları qeyd olunur. Buruqların karotajını tətbiq etməklə qalınlıqların ölçülməsi xətalarını 0,05 m qədər azaltmaq mümkündür. Bu yolla xəta təsadüfi olur, ölçülərin çox miqdar aparılması nəticəsində isə minimuma çatır. Qalınlıqların təyin edilməsi zamanı baş verən sistematik xətalər quyuların əyilməsi ilə bağlı ola bilər.

Sınaqlanmada baş verən xətalər. Sınaqların götürülməsi zamanı kiçik təsadüfi xətalardan başqa sinaqların «zənginləş-

məsinə» və ya «kasıblaşmasına» gətirib çıxaran sistematik xə-talar da mövcuddur. Məsələn, müxtəlif möhkəmliyə malik olan filiz sahələrindən götürülen sınağa həddindən artıq yumşaq material və az miqdardır bərk filiz parçaları düşmüş olur. Belə ki, qızıl yataqlarında qızıl parçalanmış, çatlı sahələrdə yiğil-mağşa meyl etdiyindən götürülen sınaqlarda sistematik xətanın (zənginləşmənin) miqdarı 20-30%-ə çatır.

Sınaqların işlənilməsi zamanı alınan xəta təsadüfidir. Həcm çökisinin və nəmliyin ölçülməsi nəticəsində xəta 25%-ə çatır. Burada xəta istər sistematik, istərsə də təsadüfi ola bilər.

Analogiyaların xətaları

İnterpolyasiyanın xətası. Filiz kütlələrinin formasının və xüsusiyyətlərinin müxtəlif müşahidə nöqtələri arasında dəyişməsi müəyyən qanuna tabe olmur və adətən müşahidəçi yə naməlum qalır. Bu səbəbdən müşahidə nöqtələrinə əsasən interpolyasiya xəttini keçirərkən xətalar ciddi surətdə ehtizaz edir. Ehtizaz dərəcəsi yatağın xüsusiyyətindən, kəşfiyyat və sınaqlanma torunun sıxlığından və bərabər yerləşdirilməsindən asılıdır. İnterpolyasiya xətasını təyin etmək üçün V.M.Kreyter iki üsul təklif edir: 1) ehtiyyatı hesablanmış sahədə faydalı qazıntıının faktiki çıxarılması ilə nəzarət edilməsi və 2) məlumatların variasiya statistikası üsulları ilə riyazi analizi.

Damar yataqları üzrə mövcud olan məlumat göstərir ki, əgər faydalı qazıntı kütləsi qazmalardan kənara çıxmırsa, qazmalar üzrə orta qalınlığın təyin edilməsində xəta $\pm 15\%$ -dən artıq olmur, qalınlığını dəyişməyən və böyük məsafəyə uzanan filiz kütlələrində isə xəta azalaraq 2-5% təşkil edir. Qısa məsafələr-də qalınlığını dəyişən qalınlıqlı filiz kütlələrində orta qalınlıq az miqdardır, lakin ortalarla təyin edilirsə xəta bəzən $\pm 25\%$ -ə çata bilər.

Komponentlərin orta miqdalarının təyinətmə xətasına gəldikdə göstərmək lazımdır ki, qazmalar üzrə bu xəta çox böyük

faiz təşkil edə bilər, sinaqlanma torunun kifayət dərəcədə sıxlığa malik olmadığı hallarda isə məlumatlar ümumiyyətlə yararsız ola bilər.

Sadə yataqlarda ayrı-ayrı qazmalarda ölçülmüş orta qalınlığın bütünlükə konturlanmış bloka aid edilməsi xətası böyük olmur. Qalınlığını və faydalı komponentlərinin miqdarını tez-tez dəyişən və böyük variasiya əmsalları ilə səciyyələnən yataqlarda xəta çox böyük ola bilər. Ümumiləşdirilmiş şəkildə bu və ya digər interpolyasiya xətaları nəticəsində həqiqi faydalı qazıntı ehtiyat ilə hesablanmış ehtiyat arasında fərq əmələ gəlir. Ayrı-ayrı bloklar üzrə bu fərq çox böyük müsbət və ya mənfi işarələrə malik olacaqdır, bütün yataq və ya bir neçə blok üzrə isə onlar müəyyən dərəcədə bir-birini qarşılıqlı tərazlaşdıracaq və xəta az olacaqdır.

Ekstrapolyasiya xətası çox böyük olduğundan rəqəmlə ifadə etmək çətindir.

Fəsil 27

FAYDALI QAZINTILARIN HESABLANMIŞ EHTİYATLARININ DEK VƏ ƏEK-Ə TƏQDİM EDİLMƏSİ

Təlimata əsasən kəşfiyyatı aparılmış ehtiyat DEK (ƏEK) tərəfindən təsdiq olunmalıdır. Bunun üçün ehtiyatın hesablanması haqqındaki materiallar dəqiq kəşfiyyat qurtardıqdan sonra 6 aydan gec olmamaq şərtilə (çox iri və mürəkkəb yataqları istisna etməklə) DEK və ya ƏEK-ə təqdim edilməlidir.

Ehtiyatın hesablanması materialları dörd nüsxədə təqdim olunur. DEK, öz növbəsində, alınan materiallara iki aydan gec olmamaq şərtilə baxır. DEK-ə ehtiyatın hesablanması müdafiəsi yerli geoloji təşkilatların, geoloji-kəşfiyyat və dağ istismar

trestlərinin və birliliklərinin rəhbərləri tərəfindən icra edilir.

Hesablanması materialları ehtiyat təsdiq edildikdən sonra onu təqdim edən təşkilata (2 nüsxə), Respublika Geoloji Fondu (RQF) və müvafiq təşkilatın geoloji fonduna göndərilir. Ehtiyatlar təsdiq edilməzsə, bütün materiallar, onların təqdim edən təşkilatlara DEK-in protokolu və ekspertlərin rəyi ilə birgə göndərilir.

Materialların məzmunu

Ehtiyatın hesablanması materialları hesabatın mətnindən, cədvəllərindən, mətn əlavələrindən və qrafiki materiallardan ibarətdir. Hesabatın mətnində kəşfiyyati aparılmış yataq haqqında çox yığcam məlumat verilməli, ehtiyatın hesablanması əsaslandırılmalı və yatağın sənaye mənimşənilməsi haqqında nəticə göstərilməlidir. Hesabatın mətninin həcmi 150-200 səhifədən artıq olmamalıdır. Hesabatın mətnini aşağıdakı ardıcılıqla tərtib etmək məsləhətdir: giriş; yataq haqqında ümumi məlumat; yatağın geoloji quruluşu; aparılmış geoloji-kəşfiyyat işlərinin həcmi, metodikası və keyfiyyəti; faydalı qazıntıların keyfiyyəti və texnoloji səciyyəsi; əlaqədar faydalı qazıntılar və qiymətli komponentlər; hidrogeoloji şərait; dağ-texniki istismar şəraiti; ehtiyatların hesablanması; yatağın sənaye mənimşənilməsinə hazırlanması; geoloji-kəşfiyyat işlərinin effektivliyi; yatağın geoloji-iqtisadi qiymətləndirilməsi; nəticə; istifadə olunmuş materiallar.

Materialların tərtibi

Hesabatın mətni, cədvəl əlavələri cildlənərək vahid nömrə ilə nömrələnməlidir. Hesabatın titul vərəqində aşağıdakılardır: kəşfiyyat işlərini aparmış və ehtiyatın hesablanması yerinə yetirmiş təşkilat, müəlliflərin soyadı və inisi-

alları, hesabatın tam adı (sahənin və yatağın adını, faydalı qazıntıının növünü və istifadə xüsusiyyətini, yatağın yerləşmə rayonunu göstərməklə ehtiyatın hesablanması tarixi, hesabatın tərtib olunma yeri və il). Titul vərəqi hesabatı təqdim etmiş təşkilatların məsul şəxslərinin imzası ilə imzalanmalıdır. İmzalar möhürlə təsdiq edilməlidir.

Titul vərəqindən sonra onun qısa məzmunu – annotasiya verilir.

1. Kəşfiyyatı aparılmış faydalı qazıntı yataqlarının sənaye mənimşənilməsinə ötürülmə qaydaları

Ehtiyat DEK tərəfindən təsdiq edildikdən sonra faydalı qazıntı yataqları sənaye mənimşənilməsi üçün müvafiq nazirliklərə ötürülür. Ehtiyatdan, mineral xammalın əhəmiyyətindən və xalq təsərrüfatının ona olan tələbatından asılı olaraq, yataqlar sənaye mənimşənilməsi üçün büsbütün və ya ayrıca sahələrdə (kütlələrlə) verilə bilərlər.

Yatağın sənaye mənimşənilməsi və yaxud ehtiyata keçirilməsi üçün ötürülməsi – qəbulu, mənimşənilmə işləri aparan və yatağın kəşfiyyatını aparmış nazirliklərin nümayəndələri tərəfindən təşkil olunmuş idarələrarası komissiya vasitəsilə icra edilir. Yatağın ötürülməsi – qəbulu müvafiq aktın tərtib olunması ilə nəticələnir. Aktı komissiyanın sədri və digər üzvləri imzalayırlar.

2. Filiz mədəninin balansından faydalı qazıntı ehtiyatlarının silinməsi

Təlimatı¹ əsasən nəzərdə tutulmuş balans ehtiyatlarından

¹ Инструкции о порядке списания балансовых запасов горными предприятиями и геологоразведочными предприятиями. Положения о порядке списания запасов полезных ископаемых с баланса горнорудных предприятий.

aşağıdakılardan silinmeliidir:

- a) nəzərdə tutulmuş balans ehtiyatları konturu daxilində çıxarılmış faydalı qazıntıların və onlarda saxlanılan faydalı komponentlərin ehtiyatları;
- b) yer qabığında istismar zamanı birdəfəlik itirilmiş faydalı qazıntı ehtiyatları;
- v) istismar prosesi və kəşfiyyat zamanı, xüsusi nəzarət tədqiqatları aparılan zaman, təsdiq olunmamış balans ehtiyatları;
- q) texniki-iqtisadi və ya digər əsaslandırılmış müddəalara görə istismarı məsləhət görülməyən təcrid edilmiş, az qalıqlıqlı, az qiymətli kütlələrin və kiçik yataqların balans ehtiyatları;
- j) geoloji, hidrogeoloji, dağ-texniki və digər istismar şəraitlərinin çox mürekkeb olması nəticəsində istismarı məsləhət görülməyən sahələrin balans ehtiyatları;
- z) ehtiyatın çox hissəsinin işlənilməsi nəticəsində sənaye əhəmiyyətini itirmiş, dəyişmiş iqtisadi şəraitlər nəticəsində işlənilməsi mənfiətli olmayan (və bu kimi səbəblərdən doğan) balans ehtiyatları.

Balans ehtiyatlarının silinməsi onların ister balansdan kənar ehtiyatlara keçirilməsi, istərsə də tamamilə balansdan çıxarılması yolu ilə aparıla bilər (a, b, v, q bölmələri).

Dağ-mədən idarələri mədənlərin balansından silinən ehtiyatların xüsusi hesabını aparır, markşeyder planında silinmiş sahələrin (blokların) konturlarını qeyd edir və silinmə aktının nömrəsini və təsdiq edilmə tarixini göstərir. Silinmə haqqında qərar tabelikdə olan nazirliyə göndərilir və onun tərəfindən təsdiq edildikdən sonra qanuna minir.

ӘДӘВІҮЙАТ

1. Ажгирей Г.Д. и др. Методы поисков и разведки полезных ископаемых. Госгеолтехиздат, 1954.
2. Axundov B.M. Neft və qaz quyularının qazılması. Bakı, Maarif, 1973.
3. Бокий Б.В. Горное дело. М., Углетехиздат, 1954.
4. Волков С.А. и др. Буровое дело. М., «Недра», 1965.
5. Кутузов Б.Н. Взрывные работы. М., «Недра», 1974.
6. Марков П.Н. Геологоразведочное дело. М., МГУ, 1967.
7. Прокофьев А.П. Технические средства разведки месторождений твердых полезных ископаемых. М., МГУ, 1975.
8. Русинов Л.А. Проходка горноразведочных выработок. М., Госгеолтехиздат, 1948.
9. Смирнов В.И. Геологические основы поисков и разведок рудных месторождений. Изд-во МГУ, 1954.
10. Тарапов П.Я. Буровзрывные работы. М., Углетехиздат, 1958.
11. Альбов М.Н. Опробование месторождений полезных ископаемых. М., «Недра», 1965.
12. Инструкция о содержании, оформлении и порядке представления в Государственную комиссию по запасам полезных ископаемых материалов по подсчету запасов металлических и неметаллических полезных ископаемых. М., «Недра», 1976.
13. Инструкция по применению классификации запасов. Вып. для отдельных полезных ископаемых ГКЗ. Госгеолтехиздат, 1968.
14. Инструкция по организации и производству геологосъемочных работ масштабов 1:200000 и 1:100000. Госгеолтехиздат, 1975.

15. Крейтер В.М. Поиски и разведка месторождений полезных ископаемых. Ч.1 и 2, М., Госгеолтехиздат, 1960-1961.
16. Крейтер В.М. Поиски и разведка месторождений полезных ископаемых. М., «Недра», 1969.
17. Кузьмин В.И. Геометризация и подсчет запасов месторождений твердых полезных ископаемых. М., «Недра», 1967.
18. Методическое руководство по геологической съемке масштаба 1:50000 (т. 1) под редакцией А.С.Купмана. М., «Недра», 1974.
19. Погребицкий Е.О., Иванов Н.В. и др. Поиски и разведка месторождений полезных ископаемых. М., «Недра», 1968.
20. Смирнов В.И., Прокофьев А.П. и др. Подсчет запасов месторождений полезных ископаемых. М., Госгеолтехиздат, 1960.
21. Теоретические основы поисков и разведки твердых полезных ископаемых. М., «Недра», 1968.
22. Сборник руководящих материалов по планированию, проектированию и финансированию геолого-разведочных работ. М., 1977.
23. Babazadə V.M. Geoloji-kəşfiyyat işləri. Bakı, ADU nəşr., 1982, 86 s.
24. Babazadə V.M. Geoloji-kəşfiyyat işləri. Bakı, ADU nəşr., 1983, 108 s.
25. Babazadə V.M., Ramazanov V.G., Nəsibov T.N və b. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı. Bakı, BDU nəşr., 2007, 395 s.

MÜNDƏRİCAT

Müəlliflərdən 3

I HİSSƏ. FAYDALI QAZINTI YATAQLARININ KƏŞFİYYATININ TEXNİKASI

Fəsil 1.	Geoloji-kəşfiyyat işlərinin texnikası	5
Fəsil 2.	Dağ işləri	12
Fəsil 3.	Yerüstü açıq dağ qazmalarının keçilməsi	43
Fəsil 4.	Buruq-qazma işləri	58
Fəsil 5.	Mexaniki fırlanma üsulu ilə qazma	79
Fəsil 6.	Turbin qazması	100
Fəsil 7.	Elektroburla qazma	102
Fəsil 8.	Mexaniki vurma qazması	102
Fəsil 9.	Quyuların qazılmasının yeni üsulları	104
Fəsil 10.	Mexaniki yolla və əl ilə az dərinlikli quyuların qazılması	104
Fəsil 11.	Dağ-qazma işlərində suya nəzarət edilməsi	105
Fəsil 12.	Buruq-qazma işləri apararkən təhlükəsizlik qaydaları ..	106

II HİSSƏ. SINAQLAŞDIRMA ÜSULLARI VƏ EHTİYATIN HESABLANMASI

Fəsil 13.	Sənaye tipli yataqlar haqqında anlayış	107
Fəsil 14.	Geoloji-kəşfiyyat işlərinin mərhələlər üzrə aparılması	109
Fəsil 15.	Axtarış amilləri və əlamətləri	113
Fəsil 16.	Faydalı qazıntı yataqlarının axtarış üsulları	123
Fəsil 17.	Faydalı qazıntıların kəşfiyyatının ümumi şəraiti	144
Fəsil 18.	Kəşfiyyat işlərinin sistemləri	148
Fəsil 19.	Faydalı qazıntı yataqlarının izlənilməsi və konturlanması	153
Fəsil 20.	Kəşfiyyat işlərinin mərhələləri	159
Fəsil 21.	Kəşfiyyat işlərinin nəticələrinə görə yatağın sənaye qiymətləndirilməsi. Kəşfiyyatın mürəkkəblik dərəcəsinə və filiz kütlələrinin formasına görə yataqların qruplaşdırılması	170

Fəsil 22. Kəşfiyyat işlərinin layihələndirilməsi.....	172
Fəsil 23. Bərk faydalı qazıntılardan sınaqların götürülməsi	176
Fəsil 24. Sınaqların işlənilməsi və tədqiqatı.....	190
Fəsil 25. Ehtiyatların hesablanmasıın ümumi qaydaları.....	198
Fəsil 26. Ehtiyatların hesablanmasıın əsas üsulları	215
Fəsil 27. Faydalı qazıntıların hesablanmış ehtiyatlarının DEK və ƏEK-ə təqdim edilməsi.....	229
Ədəbiyyat	233

Çapa imzalanmışdır: 23.07.2007.
Formatı 60x84 1/16. Sifariş №124
Həcmi 14,75 ç.v. Sayı 350.

Bakı Universiteti nəşriyyatı,
Bakı ş., AZ 1148, Z.Xəlilov küçəsi, 23.